

AZƏRBAYCAN RESPUBLİKASININ
TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ
SOSİAL EMLƏR VƏ PSİKOLOGİYA
FAKÜLTƏSİ

**XXI ƏSR –
MÜLAHİZƏLƏR VƏ
DÜŞÜNCƏLƏR**

AZƏRBAYCAN RESPUBLİKASININ
TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ
SOSİAL EMLƏR VƏ PSİKOLOGİYA
FAKÜLTƏSİ

Sosial elmlər və psixologiya fakültəsinin
20 illiyinə həsr olunur

**XXI əsr – mülahizələr və
düşüncələr**

**GƏNC TƏDQİQATÇILARIN
RESPUBLİKA ELMİ-PRAKTİK
KONFRANSININ**
matrialları
(15 aprel 2011-ci il)

Bakı – 2011

PLENAR ICLAS:

“MÜASIR TƏTBİQİ PSIXOLOGIYANIN AKTUAL PROBLEMLƏRI”

Məruzəçi: psixologiya elmləri doktoru **E.İ.Şəfiyeva**

FƏLSƏFƏ VƏ SOSİOLOGİYA

sədr: dos. Tahir Ağayev

ХАРАКТЕР ИЗМЕНЕНИЙ АКТИВНОСТИ ЛИЧНОСТИ В ДУХОВНОЙ СФЕРЕ В УСЛОВИЯХ РАЗВИТИЯ ДЕМОКРАТИИ И ГЛАСНОСТИ

К.ф.н. Микаилова Н.Э.
БГУ, кафедра философии

Характер общих и частных проблем современного человеческого существования, те сложные и уникальные общественно-исторические условия, в которых возникла необходимость их решения, как никогда раньше, обнаружили свою зависимость от мировоззренческих установок и соответствующей деятельности человека, всего человечества. Сегодня регулирование социальных процессов в отличие от природных предполагают регулирование форм человеческой деятельности, ибо сознательная и волевая активность – это способ существования человека, его бытия.

К особенностям сознательного регулирования объективных форм деятельности личности следует отнести относительно высокую мобильность. Социальные системы обладают подвижностью, маневренностью, то есть возможностью принимать различные состояния.

TƏŞKİLAT KOMİTƏSİ

prof. A.M.Məhərrəmov, rektor	- sədr
prof. İ.Ə.Əliyev, elmi işlər üzrə prorektor	- sədr müavini
prof. H.Ə.Əlizadə, dekan	- sədr müavini
prof. B.H.Əliyev	- kafedra müdürü, üzv
prof. İ.N.Əliyeva,	ETH-nin rəisi - üzv
prof.K.R.Əliyeva	- kafedra müdürü üzv
prof.R.N.Aslanova	- kafedra müdürü üzv
prof. H.R.İmanov	- kafedra müdürü üzv
prof. İ.Ə.Rüstəmov	- kafedra müdürü üzv
prof. N.N.Muxtarova	- kafedra müdürü üzv
dos. Ə.C.Əhmədov	- kafedra müdürü üzv
dos.R.F.İbrahimbəyova	- kafedra müdürü üzv
dos.S.A.İbadov	- kafedra müdürü üzv
dos. Q.Y.Abbasova	- dekan müavini
məsul katib	

Социальные формы деятельности людей обусловлены обществом. В отличие от них формы самодеятельной активности складываются относительно независимо от социального воздействия. Непосредственный источник их возникновения находится в самой личности. Всякое социальное воздействие среды на личность опосредовано её собственной активностью и инициативой и никогда оно не может быть прямым.

Социальное регулирование объективных процессов в деятельности личности обусловлено конструктивным характером её собственной активности. С одной стороны, общество своей целенаправленной активностью развивает социальное в человеке, а с другой – человек самоутверждает себя в обществе.

Диалектическое мышление – это мышление творческое, это процесс поисков и открытия нового.

Творческий характер является самой главной особенностью диалектического мышления. Новизна мышления проявляется в следующих приобретаемых им чертах: в утверждении реалистического, делового, активного стиля мышления; в последовательном осуществлении политического, государственного подходов к осмыслению и решению всех проблем; в изменении направленности мышления; в придании мышлению критического и самокритического характера; в усвоении всего положительного в организации умственной деятельности, выработанной многими поколениями и проверенной социальным опытом; в возрастании действенности мышления.

Энергия сознательности формируется и развивается в рамках духовной сферы общественной жизни, которая обладает относительной самостоятельностью; ей присуща собственная динамика, специфика развития. Этот процесс нельзя отождествлять с простым количественным

приростом. Духовный процесс во все большей мере нацеливается на приумножение творческих сил и способностей всех членов общества, всё больше совпадает с духовным прогрессом личности.

Повышение роли духовных факторов определяется не только необходимостью данных важных задач. Этот процесс обязательно должен быть связан с дальнейшим нарастанием и усилением взаимосвязи экономического, социального и духовного процесса. В современных условиях все звенья духовной сферы призваны действовать так, чтобы в максимальной степени способствовать выполнению намеченных задач.

Таким образом, изменение активности личности может быть рассмотрено в двух плоскостях. С одной стороны, каждая личность сама создаёт саму себя. Она субъект т объект изменений. С другой стороны, жизнь и деятельность каждой личности обусловлены внешними обстоятельствами, которые она сама не выбирает и не создаёт. Эти предпосылки создают ей другие люди, общество. По мере изменения условий жизни, они осуществляют переоценку ценностей, изменяют и перестраивают воздействие на личность, воспитывают и перевоспитывают её. Сегодня важно поставить личность в такие условия, в которых она чувствовала бы себя личностью в полном смысле этого слова.

SOSİAL-FƏLSƏFİ FİKİRDƏ FƏRD VƏ ŞƏXSİYYƏT MÜNASİBƏTİ PROBLEMİ

Xəlilov Ruslan Niyaz oğlu
BDU-nun II kurs magistrantı

Hər bir adam dünyaya müəyyən bir fərd kimi gəlir. Şəxsiyyət kimi doğulmaq mümkün deyil, şəxsiyyət ictimai mühitdə formalasdır. Fərd insanın bölünməz, dəyişməz əsasını səciyyələndirirsə, şəxsiyyət, əksinə, insanın mədəni mühütün təsiri altında inkişafının göstəricisidir. Buna görədə bəzən deyirlər ki, fərd bütövlük, bölünməzlik olduğu halda, şəxsiyyət ikişə, bölnə bilər. İnsanın şəxsiyyəti bir yox, ardıcıl olaraq və ya eyni zamanda bir neçə mədəniyyətin təsirinəməruz qala bilər ki, bu da onun bütövlüyündə və tamlığında iz buraxır.

Yuxarıda deyilənləri nəzərə alaraq qeyd etmək olar ki, insanın təşəkkülünə ən çox təsir göstərən sosial mühütdür. İnsanı bilavasitə əhatə edən ailə, din, mədəni ənənələr, məktəb, ordu, iş, partiyalar, dövlət və ictimai təşkilatlar – bunların hamısı insanda müəyyən davranış, və əxlaq tipini formalasdırılmalı, konkret dünyagörüşünü öyrədən, ona mənəvi dəyərlər və ideallar aşılıyan ictimai mühütə daxildir.

Məsələn, fərd düşdüyü şəraitindən bir neçə müxtəlif sosial mühütün bir birindən fərqlənən mədəniyyət tiplərinin təsirinə məruz qala bilər. İnsan yaşayış yerini dəyişə bilər, təhsillə və ya nhər hansı bir səbəblə əlaqədar olaraq həyat qaydalarının onun doğma yurdundakı adət-ənənələrdən xeyli fərqləndiyi ayrı bir ölkəyə gedə bilər. Ailədə valideynlərin aşladığı tərbiyə prinsipləriylə məktəbdə tətbiq edilənlər bir-birindən fərqlənə bilər. Bir sözlə, şəxsiyyətin təşəkkülündə onun formalşması prosesində əksər hallarda bib-birinə zidd olan, bir-birini inkar edən prinsiplər toqquşur və bu həmin şəxsə öz təsirini göstərir. Bunanla əlaqədar hər bir insanın

şəxsiyyəti dəyişkən, çoxnövlüdür və həyat şəraitindən asılı olaraq özünü müxtəlif cür ifadə edir.

Hər bir adamda ən azı üç şəxsiyyət tipi ayırmak olar.

Aktual şəxsiyyət, yəni insanın həqiqətən, əslində olduğu şəxsiyyət tipini ilk növbədə göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, adamlar bir çox hallarda, xüsusilə şəxsiyyətlərin formalasdığı dövrdə öz şəxsiyyət xüsusiyyətlərini düzgün qiymətləndirə bilmirlər. Bu dövrdə onlar öz qüsurlarını həddən çox kiçiltməyə, yaxud böyütməyə meyl göstərir, özləri üçün nümunə seçdikləri adamlara pərəstiş etməyə çalışırlar. Bu cür nümunəyə meyl məhz ikinci tip – ideal şəxsiyyət tipini təşkil edir. Nəhayət, üçüncü tip – mümkün və ya potensial şəxsiyyətdir. Əgər sosial mühüt insanın qabiliyyətinin gerçəkləşməsinə kömək edərsə, əzəldən özünə qabiliyyəti sayəsində ola biləcəyi şəxsiyyət tipidir.

Göründüyü kimi, fərdin mahiyyətinin onun cəmiyyətdəki rolu və yerinin dərk edilməsində şəxsiyyət anlayışı əsas yer tutur. Şəxsiyyətin qeyri-adiliyi, nadirliyi, müstəsnalığı ilk növbədə onun iradə qüvvəsi, təfəkkür tərzi, dünya görüşünün genişliyi, əxlaqi ideallarının sarsılmazlığı, estetik prinsiolların orijinallığı, bir sözlə, yaradıcı şəxsiyyəti səciyyələndirən bütün keyfiyyətlərlə şərtlənir.

Şəxsiyyət anlayışı ayrıca fərd kimi götürülən insana məxsus sosial əhəmiyyətli cəhətlərə əsas diqqət yetirir. Bu mənada K.Marksın aşağıdakı fikriylə razılaşmaq olar ki, “şəxsiyyətin mahiyyətini, onun saqqalı, qanı və yaxud mücərrəd fiziki təbiəti deyil, onun sosial keyfiyyəti təşkil edir”.

Şəxsiyyətə seçim, qiymətləndirici mövqeydən yanaşanlar göstərirlər ki, müasir, yetkin yaşlı və normal psixikaya malik olan hər adamə şəxsiyyət hesab etmək olmaz. Şəxsiyyət sadəcə olaraq konkret tarixi ictimai münasibətlərin daşıyıcısı deməl deyildir, o öz fərdi qabiliyyət və istəyinə, şüurluluğuna və mütəşəkkilliyyinə, əmək və ictimai siyasi fəallığına müvafiq surətdə həmin münasibətlərə aktiv təsir göstərən adamdır. Bu

xəttin tərəfdarları iddia edirlər ki, hər bir fərd öz ictimai əlaqələrində və davranışında şəxsiyyət kimi çıxış edə bilmir. Onalar şəxsiyyət anlayışında sosial tərəfin əsas yer tutması faktından belə bir yanlış nəticə çıxarırlar ki, fərdi, şəxsiyyət hesab etmək üçün o müəyyən subyektin qiymətverici tələblərini ödəməlidir.

Deyilənlər sübut edir ki, şəxsiyyət anlayışının daxili məzmununu açarkən ilk növbədə onun sosial həyatda əks olunan, ümuməhəmiyyət kəsb edən, hamı tərəfindən qəbul olunan və obyektiv xarakter daşıyan göstəriciləri əsas götürülməlidir. Deməli, şəxsiyyət anlayışı ayrıca bir fərd kimi götürülən insana məxsus sosial əhəmiyyətli cəhətləri, onun ictimai münasibətlər sisteminə daxil olduğunu səciyyələndirən göstəriciləri əhatə edir.

İnsan şəxsiyyət kimi müəyyən təkamül dövrü keçmişdir. İbtidai vaxtlarda o, adaptiv, uyğunlaşma fəaliyyəti ilə səciyyələnmişdir, halbuki bizim müasirimiz olan insanın daha zəngin funksional repertuarı var və bütövlükdə təbiətdə və cəmiyyətdə fəal dəyişdirici rol oynayır. Şəxsiyyət fərdi təbiət aləmindən qoparıb ayıraq, daha dolğun şəkildə təzahür etmiş, formallaşmış, insanı zənginləşdirmişdir, onun xüsusi təbiətini getdikcə daha da təmərküzləşmiş substansiyasına çevrilmişdir.

Şəxsiyyətə həsr edilmiş ilk sosioloji əsərlərdən birinin müəllifi olan İ. S. Kon şəxsiyyəti onun inkişafına təsir edən bütün əvvəlki tarixi şəraitində şüurlu fəaliyyət münasibətlərinin subyekti kimi nəzərdən keçirmiştir. Kon qeyd edirdi ki, fərd şəxsiyyət olaraq doğulmur, sonradan şəxsiyyətə çevirilir. V.A.Yadov şəxsiyyətin sosial tərkib hissəsini qeyd etmişdir: "Şəxsiyyət – insanın sosial xassələrinin bütövlüyüdür. Ictimai inkişafın və fərdin fəal ünsiyyət fəaliyyətinin vasitəsilə sosial münasibətlər sisteminə daxil olmasının məhsuludur".

Şəxsiyyət, mürəkkəb şəkildə strukturlaşdırılmış qurumdur. Bu halda şəxsiyyətin struktur komponentləri qabaqcadan fiziki və ya bioloji təbiətlə deyil, şəxsiyyətin fəal

sosial fəaliyyətinin subyekti kimi daxil olduğu ictimai münasibətlərin bütün məcmusu ilə müəyyən olunur.

L.N.Qumilyov özünün işləyib hazırladığı pasionarlıq nəzəriyyəsində şəxsiyyəti onun sosial aktivliyi mövqeyindən nəzərdən keçirir.

Şəxsiyyət sosial qarşılıqlı təsirlərin və münasibətlərin ilkin çıxış elementidir. Şəxsiyyətin cəmiyyətlə qarşılıqlı təsiri marksızm nəzəriyyəsində də tədqiq edilmişdir. Bu nəzəriyyədə şəxsiyyət sosial keyfiyyətlərin bütövlüyü kimi, tarixi inkişafın məhsulu kimi, fərdin fəaliyyət və ünsiyyət vasitəsilə sosiuma daxil olmasının nəticəsi kimi çıxış edir.

Şəxsiyyət insandır, lakin "in

san" anlayışı bütün insanlar üçün ümumi olan nəsil, soy mənasını verir və onları heyvanlardan fərqləndirən əlamətdir. Şəxsiyyət isə özünün fərdi xüsusiyyətləri ilə birlikdə konkret insandır. Onun yalnız özünə məxsus olan xarakteri, temperamenti, psixikası, yaddaşı, xarici mühütü qavramaq və ona münasibət xüsusiyyətləri var. Şəxsiyyət bütün mənəvi xassələri – zəkası, öz əməllərinə cavabdehlik hissi, fərdiliyi, ləyaqəti, azadlığı və s. ilə birgə götürülmüş insandır.

PLATON VƏ ARİSTOTELDƏ KAINAT ANLAYIŞI

Kurt Faruk,
BDU-nun II kurs magistrantı

Bilimsel- fəlsəfi görüşün dini fikirdən ayrılib doğulması, təbii, birdən-birə, heç keçidsiz olmamışdır. Necə ki bir tərəfdən Yunan təbiət filosoflarının ilk düşünmə sınaqlarına bir çox mifoloji elementin qarışığını görürük; o biri yandan da, ən köhnə filosofların "təbiət üzərinə" adını daşıyan əsərləriylə mythoslar və Tanrı nağılları arasında bir pilləni tapırıq: Bu arabaşamak də köhnə ozanların theogoniaları (Tanrıların doğusu) ilə kosmogonialarıdır (Kainatın doğusu). Bunlarda

tanrıların, yarı tanrıların, insanların meydana gəlişi üzərinə bir çox şeylər izah edir. Aristoteles, Metafizikanın birinci kitabında, ilk felsefe tarixi sınaqlarından biri olan bu qaralamada, bu "Ən köhnələrin", yəni köhnə ozanların, bu mövzular üzərində köhnə filosoflardan daha əvvəl düşünmüş olduqlarını tək, elmi olaraq deyil də, dinə bağlı qalaraq düşündüklərini söyləyər.

Sözü keçən dövrə "Kosmos (kainat), haradan gəlib necə meydana gəlmışdır?" sualtı üzərində düşünüldüyüünü görürük. Thegonia-kosmogonia ozanlarının izah etdikləri fəlsəfi düşüncəyə bir hazırlıqdır. Amma bundan sonra elmi düşüncə boyuna dini-mifoloji elementlərdən sıyrılacaq, getdikcə öz təmizlənmiş formasına yaxınlaşacaq. Beləliklə elmi düşüncənin görəli olaraq ən təmizlənmiş formasıyla ilkin Miletli Thalesdə (m. ö. 625-545) ortaya çıxdığını görürük. Onun üçün Yunan fəlsəfəsi-dolayısıla da bu fəlsəfəyə söykənən Qərb mədəniyyət ətrafinın fəlsəfəsi-Thales ilə başladılar. Necə ki Aristoteles də, Metafizikindəki sözü keçən fəlsəfə tarixi qaralamasında, ilk filosof olaraq Thalesi ələ alar. Thalesdən baska fərqli zamanlarda da fərqli filosoflar da kainat haqqında düşüncələrini yazmışlardır. Tək bu düşüncələr Platon və Aristoteleslə ən şüurlu və yüksək səviyyəyə yüksəlmişdir.

Platona görə kainat gözəlsə, əskiksiz və mükəmməlsə, onu edən yaxşı isə, ilksiz bir nümunəyə görə edilmiş olmalıdır. Əks halda, kainatı edənin doğulmuş nümunəyə baxması lazım olacaq; kainat gözəl olmayıacaqdır. Madam ki kainat doğulmuş şeylərin ən gözəlidir; elə isə, quruluşusunun da səbəblərin ən üstünü olduğu və onu ancaq ağılla qavranan və hər vaxt eyni qalan bir nümunəyə etdiyi qəbul edilməlidir. Kainatın bir şeyin kopyyası olduğu şüpsizdir

Hər şeydən üstün olan, ən gözəl şeyi yaratmaq istədiyi, görülən şeylər içində ən gözəli də zəkası olan bir bütün olduğu üçün, Tanrı zəkanı ruha, ruhu cisimə qoymuş; kainata, ola bildiyincə yaxşı bir əsər yaradarcasına şəkil vermişdir. Bir ruhu

və zəkası olan bu kainat, bu canlı varlıq, Tanrı tərəfindən yaradılmışdır. Kainatın, bir parça olaraq tək-tək və cins cins, bütün o biri canlı varlıqları içində alan bir şeyə bənzədildiyi qanun əldə edilməlidir. Kainat həm bizi həm yaratdığı gözlə görülər bütün varlıqları içində alıp götürdüyü kimi, bu nümunə bütün qavrana bilər canlıları içində götürməkdədir. Saysız göylər olduğunu düşünmək səhvdir. Bütün qavrana bilər canlıları içində alan bir nümunə, başqa bir örnəklə uyğun gələ bilməz. O zaman, bir də onları bir parça olaraq içində alan bir üçüncü bir canlının varlığını, və kainatın bu ilkisinə görə deyil, ikisini içində alan nümunəyə görə edildiyini qəbul etmək lazımdır. Kainat təkdir, başqa kainat da doğulmayacaqdır. Var olmağa başlayan bir şey, cisimdən meydana gələn, gözlə görülən əllə tutulan bir şeydir. Bu var ki, bir şey atəş olmadıqca görülə bilməz; qatılığı olmadıqca tutula bilməz; və torpaqsız qatılıq olmaz. Bunun üçün, Tanrı kainatı qurarkən, işə odla torpaqdan başlamış; bu ikisinin arasına hava ilə suyu qoymuş; onları birləşdirmişdir. Kainat gövdəsi bu dörd elementdən yaradılmışdır. Çöldən soyuğun, istinin və ya herhengi bir şeyin təsirində qalan mürəkkəb bir cisimin aşınacağını, pozulacağını bildiyi üçün; Tanrı kainatı, bütün hava ilə qurmuşdur. Bütün canlıları içində götürəcək olan bu varlığı, bütün şəkilləri özündə yiğan kürə şəklini vermişdir. Kainatın hərəkəti də bir dairə hərəkətidir.

Aristotelesin kainat anlayışı Platonun kainat anlayışı kimi deyil. Aristoteləyə görə, maddə (tam olabilirlik, duynamis) hərəkət etdirilən şeydir, özü özbaşına hərəkət edə bilməz. Tam forma isə hərəkət etdirəndir. Bu ikisi arasında da - tam maddə ilə tam forma arasında - bütün varlıqlar iştirak edərlər. Bunlar, hərəkət baxımından həm təsirli həm də edilgindirler. İşdə obyektlərin bu bütünüñə Aristoteles pysis (təbiət ya da kainat) deyər. Kainat Platonda da olduğu kimi canlı bir əlaqədir. Aristotelesə görə bu əlaqə içində maddə, saysız qılıqlara girərək, getdikcə daha yüksək formalara doğru inkişaf edə inkişaf edə

dayanan varlığı, Tanrıya doğru yaxınlaşar, imkana görə Tanrıqla dollar.

Aristotelesin kainat fəlsəfəsi də, obyektlərin belə bir inkişaf içindəki pillələrini izah edər. Bu inkişafın ereğinin Tanrı öz özüylə eyni qalan, dayanan varlıqdır, həm də mənəvi varlıqdır (nous). Bir tərəfdən dururluk, o biri yandan mənəvilik(mənəvilik) Tanrıının ən yüksək dəyər xüsusiyyətləridir. Onun üçün, kainatdakı formalar, Tanrıının bu xüsusiyyətlərinə nə qədər yaxınlaşsalar, bunları nə qədər çox reallaşdırılsalar, o qədər dəyər qazanarlar, kainat içində sıralanmalarındakı yerləri o qədər yüksək olar. Buna görə, kainatdakı fenomenlər iki istiqamətdə yuxarıya doğru yüksələrlər: səmanın nizamlı hərəkətlərinə; o biri istiqamətdə də, sərf mexaniki yer dəyişdirməsindən başlayaraq ruhun fəaliyyətlərinə; ruhun da ən qiymətli inkişafı olan ağıllı məlumatına qədər bir yüksəliş var. Bu iki inkişaf silsiləsi bir yerdə birləşərlər: ulduzlarda. Çünkü, hərəkətləri nizamlı olan ulduzlar, Aristoteləsəyə görə, ən yüksək zəkalılardır, ən ağıllı ruhlardır.

Xülasəylə həmişə insanlar mövcud olanların mənşəyi, kainatın meydana gəlişi və insanın bu dünyadakı yeri və tapşırığının nə olduğu suallarını düşünmüşlər. Hər cəmiyyət hər dövrdə bir dünya görüşünə malikdir. Fəlsəfi düşünmə əvvəli Yunan cəmiyyəti də dini və mytolojik növdən bir aləm təsəvvürünə sahib görünməkdədir. Elmi-fəlsəfi görüşün dini fikirdən ayrılb doğulması, təbii birdən-birə, heç keçidsiz olmamışdır. Bu keçidin olmasında Platon və Aristotelesin rolü böyükdür. Bu iki Klassik Andıq Yunan Filosofunun birləşdiyi əhəmiyyətli bir xüsus isə Tanrı aləmi yox ikən yaranan bir Tanrı olmayıb, aləmin bir quruluşusu, bir arxitekturadır. Tanrıının aləmi yaratmaq üçün istifadə etdiyi vəsait, özü kimi əzəldən bəri mövcud olan, şəkil qazanmamış bir kaotik maddədir. Tanrı yalnız bu maddəyə forma qazandırmışdır. Onlar tanrıını doğrudan bir öhdəcilik gətirməyən, tam kosmik

bir varlıq olaraq qəbul edərlər. Çünkü onların düşüncəsinə görə, Tanrıının özündən başqasını düşünməsi, Tanrıının əskiksiz oluşundakı dəyəri azaldacaq.

Ədəbiyyat

1. Aristotel Metafizika, çev. Tağıyev, Arif, Bakı, 2008
2. Erdem , Hüsameddin, İlkçağ Felsefesi Tarihi, Hü-Er Yayıncıları, Konya 2000
3. Paksüt, Fatma, Seneca'nın Tuttuğu Işıktı Platon ve Platon sonrası, (Tarihsiz)

FƏLSƏFƏDƏ MƏNLİK ŞÜURU

Xələfova Kəmalə
BDU-nun II kurs magistrantı.

İnsanın özünü digər obyektlərdən seçib – ayırması, özünə müəyyən münasibət bəsləməsi, öz imkanlarını obyektivcəsinə qiymətləndirməyi bacarması insan xarakteristikasının spesifik formasını təşkil edib, mənlik şüuru və ya özünüdərkətmə adlanır.Buna hələlik bizim fəlsəfi terminalogiyamızda “Mən”in şüuru deyilir. Mənlik şüuru insanın özünün fikir və hisslerinin, mənafə və məqsədlərinin öyrənilməsinə yönəlir. Mənlik şüuru insanın özünə doğru yönəldiyi şüurdur və onun obyekti şüurun özüdür.

İnsan şüuri emosiyalarla bəyənilən dəyərlərə istiqamətləndiyi üçün fəal başlangıç kimi çıxış edir. İnsan şüuru gerçəkliyin sönük inikası olmadığı üçün, əqli fəaliyyət tərəfindən nəzarətdə saxlanıldığı və idarə olunduğu üçün o, həmişə fəaldır. Bu mənada şüur nəinki reallığı əks etdirən yaradıcı akt kimi, həm də gerçəkliyi dəyişdirən, gerçəkliyin yeni formalarını yaranan qüvvə, amil kimi çıxış edir.

Mənlik şüuru müəyyən tarixi şəraitdə dəyişən, zənginləşən, öz müxtəlif forma və səviyyələri olan şüurdur.

Tarixi inkişafda götürülən mürəkkəb törəmə olan mənlik şüurunun hal - əhval adlanan birinci forması insanın öz varlığını elementar şəkildə başa düşməsinə və özünü onu əhatə edən predmetlər və insanlar sırasına daxil etməsinə əsaslanır. Hətta, predmetlərin mövcudluğunun insandan və onun şüurundan kəndə elementar tərzdə qarvanılması belə mənlik şüurunun müəyyən formasını tələb edir.

Mənlik şüurunun ikinci səviyyəsi insanın öz – özünü hər hansı bir insan birliyinə, ayrıca bir mədəniyyətə və ya sosial qrupa məxsus olan varlıq kimi dərk etməsilə bağlıdır. Bu prosesin inkişafının ən yüksək səviyyəsini “Mənlik” şüurunun yaranması təşkil edir. Bu səviyyədə insan öz “Mən”-ini digər şəxslərdən oxşar və fərqini – özünün nadir varlıq olmasını və təkrarolunmazlığını, sərbəst hərəkətlərə qadir olmasını, hərəkət və davranışları üçün məsuliyyət hissi daşımmasını, onlara nəzarət etməyin və onları düzgün qiymətləndirməyin vacibliyini dərk edir. Mənlik şüuru özündərkin müxtəlif forma və səviyyələri olaraq qalmır, o, həm də özünü qiymətləndirmə və özünə nəzarətdir. Mənlik şüuru insanın özünü özü üçün ideal kimi qəbul etdiyi “Mən” ilə tutuşdurulmasının və bu müqayisənin gedişində özü haqqında razılıq və ya narazılıq hissini yaradılmasını tələb edir. İnsan özünü dərk edə bilməsi üçün özünü kəndən görməyi bacarmalıdır. Kəndən baxanda hər şeyi: qabiliyyət, bacarıq, gözəllik və s. daha dərindən dərk etmək olar. “Göz, hər yeri görür, özündən başqa...”

Mənlik şüuru təcrid edilmiş bir şüurun daxili tələbatından deyil, kollektiv praktiki fəaliyyətdə, insanlar arası münasibətlər sistemində yaranır.

Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçilir, başqları qarşısında məsuliyyət daşıdığını

dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünü mühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şür, milli hissələr, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir.

Milli şür uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işgal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir.

ОТКЛОНЯЮЩЕСЯ (ДЕВИАНТНОЕ) ПОВЕДЕНИЕ И СОЦИАЛЬНАЯ СИСТЕМА

Ханларов А.С.

В современных исследованиях в центре внимания социологов, психологов, юристов, медиков и др. рассматривается проблема изучения нарушения социальных норм, приобретающие массовый характер.

Речь идет об отклоняющемся поведении (девиация) как совершение поступков, противоречащих нормам

социального поведения в том или ином виде. То есть это действие противоречащие традиционно принятой в той или иной социальной системе правилам поведения. Зачастую это действие выражают негативный характер. Кроме того, фактически любое действие может вызвать негативную реакцию со стороны членов общества, что в свою очередь может быть отнесено к отклонениям.

Отклоняющееся поведение возникает тогда, когда общественно-принимаемые и задеваемые ценности, а также отсутствие данного культурного уровня не могут быть достигнуты определенной частью общества.

Отклоняющееся поведение понимается, как нарушение социальных норм. Социальная норма находит свое воплощение в законах, морали, традициях, обычаях, т.е. в том, что стало просто привычкой. Она определяет в исторически сложившейся в конкретной социальной системе предел дозволенного или обязательного поведения, деятельности людей.

Там где разрушены одни нормы и не созданы даже на уровне теории другие проблемы формирования, толкования и применение нормы становится чрезвычайно сложным делом.

Социальная норма есть не обязательно реальное поведение людей. Поскольку данное понятие относится главным образом и социальным ожиданием правильного или неправильного поведения под нормой подразумевается наличие какой-то законности и морали, несущее в себе оттенок согласия и предписания, т.е. требования выполнить что-либо или наоборот, запрет налагаемый на какое-то действие. И вот отклонение от нормы вызывает общественное беспокойство.

В современном мире отклоняющееся поведение значительной массы населения воплощает наиболее опасные для общества разрушительные тенденции.

Отклонения, имеющие негативный характер дезорганизуют социальную систему, подрывают ее основы. Это находит свое выражение в преступлениях, в разбоях, грабежах, убийствах, изнасиловании, в наркомании, алкоголизме, суициде и др. То есть все то, что влечет за собой изоляцию, лечение, тюремное заключение и т.д. Кроме того, из-за отсутствия положительного смысла в жизни у людей развиваются душевные расстройства – различные психические заболевания.

В социологической теории существует понятие аномии, которое определяется как состояние общества, в котором старые нормы и ценности уже не соответствуют реальным отношениям, а новые еще не утвердились. Отсутствие четких социальных норм является серьезным социальным недугом общества.

Аномия как социальная болезнь общества порождает массовое отклоняющееся поведение. При этом отсутствие единых ценностных норм приводит к дезорганизации публичных связей и структур. И это явление с большей силой проявляется при глубочайшем ценностно-нормативном упадке общества.

Общество теряет свою историческую память, специфически культурную систему ценностей, что приводит к перерождению, ведущему к деградации, снижению жизненного уровня большинства населения, ухудшению социальных условий и т.д.

В состоянии глубокого кризиса, как правило, отклонения невозможно избежать. Это приводит к активному отказу от приспособления к действующим нормам социальной жизни.

ЧЕЛОВЕК И БИОСФЕРА

К.ф.н. Микаилова Н.Э.
БГУ, кафедра философии

Концепция биосферы является точкой отсчета нового этапа развития современной науки. В этом плане необходимо учитывать положение В.И.Вернадского о встроенности человека, его социально-исторического бытия в космопланетарную организованность жизни в целом. Именно в этом проявляется уникальность феномена человека: единство функционирования в его жизнедеятельности законов природы и общества. Биосфера – это «организованная определенная оболочка земной коры, сопряженная с жизнью. Пределы биосферы обусловлены прежде всего полем существования жизни».

Земная жизнь не является чем-то случайным, она входит в космопланетарный механизм биосферы. Пути прогресса человечества могут быть постигнуты и подвергнуты регулированию только на основе широкого понимания антропокосмического характера социально-природной эволюции человека, его перспектив. Выдвигая гипотезу о космических масштабах распространения живого вещества во Вселенной, мы исходим из того, что принципы бесконечности, неисчерпаемости материи справедливы в отношении включённости жизни и даже разумной её формы как возможных равноправных компонентов эволюции Вселенной во всеединство универсума.

Планета вступает в новую стадию своего развития, на котором определяющую роль будет играть человек разумный как сила невиданного масштаба. Мы не знаем такого геологического процесса, с которым можно было бы сравнить мощь человечества, особенно теперь, когда оно вооружено огромным арсеналом всяческих воздействий на

природу, в том числе и фантастических по мощности разрушительных сил.

Особенно важно геологическое понимание роли разума. Человеку предстоит разумно использовать те потенциальные возможности, которые дала ему природа. А для этого ему понадобится определённая общепланетарная стратегия. Процесс её формирования потребует анализа самых разных сторон нашего общественного и технического развития, взаимоотношений с Природой, составной частью которой мы являемся.

Л.Н.Гумилёв считает, что переход биосферы в ноосферу означает всего лишь постепенное «освоение» человеком биосферы. В век ноосферы возникает цель – обеспечение коэволюции Человека и биосферы.

Литература

1. Вернадский В.И. Живое вещество. М., 1978, с. 48.

ŞƏXSİYYƏTİN SOSİALLAŞMASI PROBLEMI

Hüseynova Vüsalə
BDU-nun II kurs magistrantı

Şəxsiyyətin sosiallaşması problemi sosial fəlsəfənin mühüm problemlərindən biridir. Sosiallaşma dedikdə fərd tərəfindən sosial mədəni təcrübənin toplanılan və nəsildən-nəsilə verilən əmək vərdişlərinin, biliklərin, normaların, dəyərlərin, ənənələrin mənimşənilməsi və daha da inkişaf etdirilməsi və fərdin ictimai münasibətlər sisteminə daxil olması və sosial keyfiyyətlərin formallaşması prosesi başa düşülür. Sosiallaşma prosesi geniş və mürəkkəb məzmuna malikdir. Şəxsiyyətin sosiallaşma prosesini bir çox elmlər - həm sosiologiya, psixologiya, sosial psixologiya, politologiya və həm də sosial fəlsəfə və s. elmlər tərəfindən geniş araşdırılır.

Bu sadalanan elmlər sosiallaşmanın müxtəlif tərəflərini özünəməxsus şəkildə araşdırır. Sosiallaşma anlayışı daha çox sosiologiyada araşdırılır və çevrənin fərd üzərindəki təsirini ön plana çıxarır. Sosiologiyada bu prosesi araşdırarkən iki mərhələni- sosial adaptasiya (uyğunlaşma deməkdir) və sosial interiorizasiya (cəmiyyətin və ya müəyyən sosial birliyin norma və sərvətlərinin insan daxili aləminə keçməsi nəzərdə tutulur) ayırdı edir. Sosial psixoloqlar isə sosiallaşmanı rədd edirlər. Bunun səbəbi bu anlayışın fərdin bir növ passiv olaraq görülməsi, fərdin özünəməxsus özəlliklərlə çevrəsini dəyişdirməsi, gerçəyin arxa plana keçməsindən qaynaqlanır. Həqiqətən də, fərd doğulan andan genetik özəlliklərin təsiri ilə ətraf ona təsir etdiyi kimi o da ətrafa təsir edəcəkdir. Bu səbəblə sosial psixoloqlar “sosiallaşma” anlayışı yerinə “sosial yetkinləşmə” anlayışını işlətməyi düzgün hesab edirlər.

Sosial psixologiya daha çox şəxsiyyətin yetkinləşməsi ilə maraqlanır. Psixologiyada sosiallaşma prosesini öyrənərkən insanda bu prosesdə formalaşan psixi davranış və hərəkətlərin araşdırılması mühüm yer tutur. Politologiyada isə bu proses fərdin doğulduğu andan yetkinləşməsinə qədər qəbul etdiyi siyasi normalar, dəyərlər, anlayışlar, davranış qaydaları məcmusu başa düşülür. Fəlsəfədə isə bu prosesin öyrənilməsi ümumi şəkildə araşdırılır. Dərk olunmuş təcrübənin başqasına verilməsi, fəaliyyətin müxtəlif formaları və üsullarının öyrənilməsi tərbiyə vasitəsi və xarici mühitin təsiri vasitəsilə həyata keçirilir. Təcrübənin ötürülməsi vasitələri dil və insan fəaliyyətinin əşyalaşmış nəticələri, hər şeydən əvvəl, əmək alətləridir. Bioloji məhdudluqdan azad olunması insan qarşısında universal inkişafı üçün onun humanistləşməsi sürətinin tezləşdirilməsi üçün imkan açmışdır. İnsanın bioloji xassələri sosiallaşma prosesində onun sosial keyfiyyətlərini qarşılıqlı təsirdə və inteqrasiya olunmaqla fəaliyyət göstərirərlər.

Sosiallaşma prosesi hər bir cəmiyyətdə baş verir. Onun xarakteri və ölçüsü mövcud sosial iqtisadi-strukturun, ictimai

şüur formalarının spesifikasi ilə müəyyən olunur. Sosiallaşma prosesi mövcud sosial formanın fərd üzərində mexaniki köçürülmə vasitəsilə deyil, onun subyektiv aləmi vasitəsi ilə, obyektiv ictimai münasibətlərin sosial ünsiyyətin və fəaliyyətin subyekti kimi insanın fərdiliyinin qarşılıqlı təsiri vasitəsilə həyata keçirilir. Buna görə də hər bir ayrıca insanın sosiallaşma prosesinə baxışları və ölçüsü fərdidir. İnsanın sosial fəallığı yaradıcılığı və öz qabiliyyətini inkişaf etdirməyə nə qədər çoxdur, bu ölçüdə bir o qədər böyükdür. İnsanların sosiallaşma qarmaqarışq bir dövrdür. İnsan ətrafında baş verənləri, hər gün qarşılaşdığı saysız-hesabsız hadisələrin və insanların, daxilində olduğu sosial-iqtisadi-mədəni qanunlarının, adət-ənənələrinin və saymaqla bitməyən bir çox vasitələrin təsiri altındadır. Bu vasitələrin qarşıq təsiri son nəticədə insanı bir şəxsiyyət kimi formallaşmasına təsir göstərir.

Fərdin sosiallaşması ictimai mühitlə, mövcud mədəniyyətlə ünsiyyətdə baş verən prosesdir ki, fərdi sosial sistemin iştirakçısı halına gətirir, içində yaşadığı topluma onun uyğunlaşmasını mümkün edir. Sosiallaşma prosesinin cəmiyyətin norma dəyər və inancları fəndlərə nəql edilir, sosial institutlar daxilində onların üzərinə müxtəlif vəzifələr qoyulur, lazımlı bilinən vərdiş və stereotiplər aşilanır. Sosiallaşma nəticəsində insan ailəsinin, qohum-əqrəbasının, qonşuluq və dostluq institutlarının, şəhər və yaxud kəndinin, nəhayət millətinin bir parçası olduğunu öyrənir. On yaxın sosial əhatənin mürəkkəb və rəngarəng “mikroşəraiti” fərd tərəfindən mənimşənilmiş sosial təcrübənin mənimşənilməsini müxtəlif şəkildə özündə əks etdirməklə onun sosiallaşmasının məzmununa və səviyyəsinə təsir göstərir.

Lakin sosiallaşma bir dəfə yaranmış vəziyyət və münasibət deyil, daimi dəyişən, hərəkətdə olan vəziyyət və münasibətdir. Ayrı-ayrılıqda hər bir fərd özündən əvvəlki dövrlərdə yaşamış insanlar kimi, bütün ömrü boyu sosial

mühitə daxil olur və ona uyğunlaşır. Sosiallaşma prosesində üç mühüm amil müşahidə edilir:

1)Fərd mövcud sosial normaları dəyərləri, mədəniyyəti əzx edir;

2)Fərd öz baxışlarını dəyərlər sistemnini, sosial tələbatlarını formalaşdırır;

3)Mənimsənilən dəyərlər və formalanmış baxışlar, tələbatlar əsasında fərd ictimai həyataya qovuşur;

Ailədə, qohumlar şəbəkəsində, məktəbdə başlanan və müxtəlif səviyyələr üzrə bütün ömrü boyu davam edən sosiallaşma nəticəsində insan özünün dərk edir, şəxsi kimliyini təsdiqləyir, cəmiyyətdə müəyyən sosial rol və sosial status sahibi olaraq şəxsiyyətə çevrilir. Onu da vurğulamalıçıq ki, sosiallaşma prosesində əmək, mənəvi və maddi istehsalda iştirak bu iştirakın kəmiyyət və keyfiyyət göstəriciləri başlıca amillərdəndir.

Sosiallaşma nəticəsində fərdin şəxsiyyətə çevrilmesi, sözün adekvat mənasında elə insanın inkişafı deməkdir. İnsanın inkişaf mənbələri içərisində “maddi insan” la “mənəvi insan”, yaxud insanların mənəvi tərəfləri arasındaki doğurduğu ziddiyətlər ən ümdə yer tutur. Bu mənbə insanın insanlığını səciyyələndirməklə sosiallaşmanın məzmun və mahiyyətini müəyyənləşdirir, fərdin şəxsiyyət dərəcəsinə yüksəltməyi şərtləndirir.

Biopsixoloji keyfiyyətləri fərddən fərqli olaraq cəmiyyətdəki sosial münasibətlər sisteminin məhsulu kimi ortaya çıxan şəxsiyyətdə psixososial keyfiyyətlər aparıcı olur və onlar insanın mövcud sosial norma və dəyərləri mədəniyyəti qəbul etməsində, öz baxışlarını dəyərlər sistemini sosial tələbatlarını formalaşdırmaqdə və bunlara söykənərək sosial həyatə qovuşmasında, şəxsi mənini dərk edərək özünü qiymətləndirməsində, sosial mühitə uyğunlaşmaqla yanaşı, öz aktiv fəaliyyəti ilə həmin mühitə dəyişdirici təsir göstərə bilməsində də təzahür edir. Başqa sözlə, özünü dərk edərək

cəmiyyətdə sosial rol və status sahibi olan fərd şəxsiyyət adlanı bilər.

Insanın sosiallaşması prosesində bir tərəfdən onun şəxsiyyətə çevrilməsində özünü göstərisə, digər tərəfdən şəxsiyyətin fərdiləşməsi prosesi baş verir.

Bələliklə, sosiallaşma prosesi özündə ictimai həyatın bütün sferalarının əlamətlərini özündə ehtiva etdiyi üçün bu hadisə bütün elmlər tərəfindən geniş şəkildə araşdırılır.

SİSTEM ANLAYIŞI BARƏDƏ

Şəlalə Hüseynova
BDU-nun II kurs magistrantı

Müasir dövrdə sistem, sistemli yanaşma hər tədqiqat sahəsi üçün adı bir metodoloji və metodik alətə çevrilmişdir. Sistemlilik prinsipinə qənoseoloji yanaşma ona gətirib çıxartdı ki, burada dərk edilən obyektin özünün də sistemli olması ideyası havadan asılıb qaldı. Nəticədə təbiət riyazi modellərin qurulması ilə əvəzlənməyə başlandı. Tədqiqat obyektinin seçimi burada riyaziyyatdan istifadə imkanı baxımından müəyyən edildi.

Vəziyyətdən çıxış yolunu L. Fon Bertalanfinin nəzəriyyəsində gördülər. O, ümumi nəzəriyyələr sistemini təklif etdi, nəticədə «üzvi birliklərin» coxsayılı xassələrinin müzakirəsi başlandı. Sistemlilik prinsipinin formallaşması təşkilatlanmanın ən müxtəlif səviyyələrində və münasibətlərində aparılan tədqiqatlarda gedirdi. B.S.Fleyşman buraya həm də mürəkkəbliyi artan davranışçı prinsiplərini əlavə etdi [2].

Bələliklə, yeni meyllər formallaşır: obyekti mürəkkəb, coxsayılı xassələrə malik olan bir bütövlük kimi təhlil etməyə çalışırlar. Sistem reallığın bir obyekti olaraq qəbul olunur, burada bir sıra sistemli keyfiyyətlər göstərilir, sistemin özü isə

həmin bütövün ümumi şəkildə təşkil olunmuş ümumiliyi ifadə edir. Tədricən riyazlaşmanın da əsas göstərici olması ideyasına meyletmə azalmağa başlandı. C.Klir belə bir fikri irəli sürür ki, sistemlər nəzəriyyəsinin predmeti, formal aparat imkanlarına uyğunlaşdırılmayan, öz təbii ifadələr tamlığında götürülməlidir [6].

Beləliklə, əvvəlki dövrlərdən fərqli olaraq, alımlar sistemliliyin intuitiv şəkildə istifadədən uzaqlaşış sistemlərin ümumi nəzəriyyəsi, sistemli təhlil, sistemli yanaşma kimi yanaşma və anlayışların mahiyyəti üzrə işləməyə başladı. İlk növbədə metodoloji əsasların axtarışları istiqamətində işlər görüldü.

Qeyd olunmalıdır ki, C. Klir kimi alımlar sistemin ontoloji anlamı üzərində qnoseoloji təsəvvürlərin qurulmasından uzaq olmağa çalışırlar. Sistem – ilk növbədə xassələr yığımını göstərən dəyişənlər məcmusudur. Belə yanaşma həm də sistemlərin riyazi nəzəriyyəsinin formallaşması üçün bir zəmin rolunu oynayır. Burada sistem formallaşma vasitəsilə yaradılır və çoxluqlar nəzəriyyəsi əsasında müəyyən edilir. Beləliklə, sistemmə ontoloji və qnoseoloji yanaşmalar burada birləşir və bir-birini tamamalayır. Tətbiqi sahələrdə sistem «bütöv maddi obyekt», elmin nəzəri sahələrində isə sistemə dəyişənlər toplusu və differential tənliklər məcmusu deyilir. Sistemə tərif veriləndə çəşqinliq yaranan məqamlar var ki, onlar, öz cavabını gözləyən aşağıdakı sualları əhatə edir:

1. Sistem anlayışı nəyə aiddir?

- Bütovlükdə və ümumiyyətlə (istənilən və yaxud özünəməxsus) obyektdə
- Obyektlər məcmusuna (təbii və yaxud süni şəkildə yaradılmış olanlara)
 - Obyektə yox, onun təsvirinə.
 - Müəyyən münasibətlərdə olan elementlər məcmusu vasitəsilə obyektin təsvirinə.

- Müəyyən münasibətlərdə olan elementlər məcmusuna

2. elementlər məcmusuna qarşı bütövlülüyü yaratmaq bacarığı tələbi irəli sürültürmü (müəyyən edilmiş və yaxud konkret olmayan)?

3. Bütöv nədir?

- Elementlər məcmusuna nisbətdə ilkin olandır.
- Elementlər məcmusundan törəmədir.

4. Sistem anlayışı nəyə aiddir?

- Sistem kimi qələmə verilən hər nə varsa, ona.
- Yalnız özündə sistemlilik əlaməti daşıyan məcmusuna.

5. Sistem olmayan varmı yoxsa burada ayrı quruluşa və xassələrə malik nə isə mümkündür?

Verilən suallara alınan cavablardan asılı olaraq, bir çox tərif əldə etmiş oluruq. Cavabdan asılı olmayıaraq, demək olar ki, bütün müəlliflər əslində eyni məsələdən bəhs edir: sistem anlayışı vasitəsilə onlar elmi dərkətmənin predmeti barəsində təsəvvürlər formasının ifadə etməyə çalışırlar. İdrak mərhələsindən asılı olaraq, biz tədqiqat predmetinin müxtəlif tərəflər və əlamətləri ilə işləyirik, deməli, sistemin tərifi də müxtəlif ola bilər. Sistem anlayışını tədqiqatın ilk mərhələsində istifadə edərək, obyektdə aid etmək olar: bu zaman hələ predmet müəyyən edilməmişdir. Sonradan isə sistem anlayışı predmetin özünə də tətbiq oluna bilər. Sistemi görmək istədiyimiz yerdə görürük [1].

Əcər sistemə biz ən vacib problemə aid olan, müəyyən dəyişənlər siyahısı olduğunu deyiriksə, bunun vasitəsilə digər mərhələyə keçməsi mümkün olur, o mərhələyə ki, burada obyektin yalnız müəyyən tərəfi, bu tərəfi xarakterizə edən keyfiyyətlər müəyyənləşdirilmişdir. Əgər predmet düsturlar,

riyazi tənliklər şəklində təsəvvür edilirsə, onda sistem həmin tənliklər məcmusu vasitəsilə müəyyən olunur.

Bələliklə, sistemin təriflərində müxtəliflik və rəngarənglik elmi idrakın predmetinin formalaşması ilə bağlı mövcud müxtəlif mərhələlərin xüsusiyyətləri ilə izah etmək olar. Sistem elmi biliyin predmetinin təsəvvüründə bir formadır, bu mənada fundamental mahiyyətli universal kateqoriyadır.

ƏDƏBİYYAT

1. Князева Е.Н. Сложные системы и нелинейная динамика в природе и обществе. // Вопросы философии, 1998, №4
2. Клир Дж. Системология. Автоматизация решения системных задач.- М., 1990.
3. Заварзин Г.А. Индивидуалистический и системный подход в биологии // Вопросы философии, 1999, №4.
4. Уемов А.И. Системный подход и общая теория систем. – М., 1978.

TƏŞKİLATDA İNSAN RESURSUNDAN SƏMƏRƏLİ İSTİFADƏ OLUNMASI ÇOX MÜHÜM İDARƏETMƏ AMİLİ KİMİ

Elvin Qəhramanov

BDU-nun II kurs magistrantı

Təşkilati münasibətlər daha geniş məzmunlu malik olan ictimai münasibətlərin təzahürü kimi qiymətləndirilə bilər. Təşkilatların yaradılması və fəaliyyəti ictimai inşafın vəzifələri və problemləri ilə bilavasitə bağlıdır. Təşkilatlarda mövcud insan resursunun imkanlarından səmərəli istifadə olunması, onun idarə edilməsinin optimallaşdırılması ciddi elmi-nəzəri və praktik əhəmiyyətə malikdir.

İnsan resursu təşkilat üçün lazıim olan işçilərin seçilməsi, hazırlanması və inkişaf etdirilməsi ilə bağlı strategiyanın formalasdırılması, planlaşdırılması, idarə edilməsi və yoxlanılmasını nəzərdə tutur. Bu fəaliyyət elə təşkil olunmalıdır ki, həm təşkilatın məqsədləri, həm işçilərin ehtiyacları təmin olunsun, həm də təşkilatın cəmiyyət qarşısındaki vəzifələri yerinə yetirilsin.

Bu anlayış özündə iki cəhəti ehtiva edir ki, bunlardan birincisi əvvəller insan resurslarının idarə olunması kimi bilinən işə götürmə, imtahan etmə, vəzifəyə təyinat, daha yüksək vəzifəyə təyin etmə kimi cəhətləri, habelə bilik, bacarıq, vərdişlər sistemi və bunların tətbiqini ehtiva edən strategiyalardır. İkincisi isə insan resursları ilə əlaqədar olan siyaset, planlar, obyekt-subyekt münasibətləri, ətrafin və beynəlxalq aləmin dəyişilməsi ilə əlaqədar baş verən dəyişiklərdə işçilərin vəziyyəti kimi cəhətləri özündə birləşdirən strategiyaları nəzərdə tutur.

Bütün bunları həyata keçirmək üçün təşkilata güclü insan resurslarına aid planlar, programlar lazımdır. Təşkilatdakı idarə edicilərin özlərinin insan resurslarını birbaşa idarə etmələri və onları dəyərləndirmələri çox çətindir. Buna görə təşkilatda insan resurslarının idarə olunması ilə bağlı xüsusi bölmə yaradılmasına ehtiyac vardır.

İnsan resurslarında əsas məsələlərdən biri işçilərin seçilməsidir. Bu vacibliyi təşkilatın gələcəyini təmin edəcək və onun fəaliyyətini daha da yüksəldəcək işçilərin seçilməsinin təşkilat üçün vacibliyinə əsaslanır. Həqiqətən də təşkilatın məqsədlərini həyata keçirəcək işçilərin seçiləməsi hazırlı özülüyündə bir problem kimi meydana çıxmışdır. Öz sahəsini dərinlənən bilən, zəruri keyfiyyətlərə malik olan, təcrübəli mütəxəssislərə ehtiyac olduğundan müvafiq şəxslərin işə qəbulu çox mühüm əhəmiyyət kəsb edir. Həqiqətən də təşkilatın məqsədlərini yetərinçə dərk edən, işin ümumi tələblərini və spesifik cəhətlərini nəzərə alaraq, həmin

məqamları daim diqqətdə saxlayan işçi tapmaq o qədər də asan məsələ deyildir.

İnsan resursları hər bir təşkilatda çalışan işçilərin məhsuldarlığını artırmaq üçün müəyyən edilən təşkilatdaxili bu fəaliyyətləri əhatə edən,həmin fəaliyyətlə bağlı bilik, bacarıq və vərdişlərin tətbiqi sistemini nəzərdə tutur. Bu resursları istənilən təşkilatda müvafiq obyektiv şəraitdə obyektiv dəyərləndirmək, onların dinamikasını və rasionallıq dərəcəsini izləmək obyektiv tələbatdır.

Hal-hazırda insan resurslarına diqqətin getdikcə artması bir sıra səbəblərlə bağlıdır:

1. İşçilərin hazırlanması ilə bağlı çəkilən xərclərin artması.Ela işçilər kateqoriyası vardır ki, onları inkişaf etmiş ölkələrdə hazırlamaq lazımlıq gəlir.
2. Rəqabət mübarizəsi şəraitində işçilərin faydalılıq keyfiyyətinə daha ciddi tələblər verilir.
- 3.Qloballaşmanın təsiri altında ayrı-ayrı cəmiyyətlərdə dəyişikliklərin intensivləşməsi,işçilərin hazırlanmasının və yenidən hazırlanmasının zərurətə çevrilməsi və s.
- 4.İşçilərin öz öhdələrinə düşən vəzifələri lazımlıca yerinə yetirə bilməməsi və s.

İnsan resurslarına məsuliyyətli yanaşma sadəcə bir şuar və ya ibarə olmamalıdır. Bu mürəkkəb bir proses olub, adamların işə götürülməsi, təşkilata adaptasiyası, maaşla təmin olunması, təşkilatla hüquqi əlaqələrinin sahmana salınması, fəaliyyətinin dəyərləndirilməsi, maddi və sosial ehtiyaclarının ödənilməsi və nəhayət, işdən çıxmasına kimi müxtəlif mərhələləri əhatə edir.

İnsan resursu bir təşkilatı digərindən fərqləndirən əsas əlamətlərdən biridir və digər resurslar kimi müəssisənin inşası üçün vacib şərtlərdəndir. Elmi-texniki tərəqqi xüsusən onun kompyüterləşmə və elektronlaşma kimi istiqamətləri bu resursun əhəmiyyətini daha da artırmışdır. İqtisadiyyatın tələbləri də artıq xeyli dərəcədə dəyişilmişdir: ağırlıq mərkəzi

getdikcə keyfiyyət, rəqabət qabiliyyətlilik üzərinə keçir. İdarəedicilər daha şox məhsuld arlığı ilə seçilən, təşkilati mədəniyyəti yüksək olan işçilərə üstünlük verirlər.

Strateji məqsədlər üçün işçiləri gələcəyə hazırlayan, onların qabiliyyətlərini inkişaf etdirən,müasir tələblərə yetərinə reaksiya verən təşkilatlar mövcud idarəcilik modelinin işlənib hazırlanmasına xüsusi diqqət yetirirlər. Təşkilatın strateji məqsədləri ilə insan resurslarının planlaşdırılması və reallaşdırılması arasındaki əlaqənin düzgün dərk olunması çox vacibdir. Unutmaq olmaz ki, insan resurslarının planlaşdırılması xeyli geniş bir anlayışdır. Buraya insan resurslarının miqdarı, fəaliyyətinin planlaşdırılması, ehtiyatların düzgün qiymətləndirilməsi, işə götürmədə münasib sistem yaradılması,yenidən hazırlanma kurslarının təşkili, pensiyanın planlaşdırılması və s. aiddir. Bu planlaşdırmanın necə aparılması və gerçəkləşdirilməsi təşkilatın gələcək uğurlarının əsasını təşkil edir.

Bir çox təşkilatlar istehsal, satış, reklam və s.mövzuları əhatə edən planlar hazırlayırlar. Həmin planların insan resurslarına məsuliyyətli münasibətlə əlaqələndirilməsi çox vacibdir. Bu halda təşkilat məlum anda və sonrakı dövrdə bəzi lüzumsuz zaman və maliyyə məsrəfindən qurtara bilər.

Ədəbiyyat siyashısı

1. İ.Ə.Rüstəmov. Ümumi sosiologiya, Bakı, 2007
2. M.E.Erkal. Sosyoloji İstanbul, 2006
3. F.Q.Vahidov Sosiologiya Bakı, 2005
4. M.F.James Organisations in the xxı century Washington 2005

ƏLILLİK SOSİAL PROBLEM KİMİ

Qurbanova Aynur Qurban qızı
BDU-nun “Sosial İş” ixtisası üzrə I kurs tələbəsi

Əlillik cəmiyyətimizin ən yaralı yerlərindən biridir. Normal sağlamlığa sahib olan insanlar içərisində fiziki və ya əqli cəhətdən əlil olan insanlar daim basqıllara, çətinliklərə məruz qalırlar. Cəmiyyətin əlillərlə düzgün davranış qaydalarını bilməməsi bəzən fiziki cəhətdən əlil olan şəxsin bu dəfə də mənəvi cəhətdən “əlil” qalmasına səbəb olur. Hal-hazırda elm-texnikanın inkişaf etdiyi dövrdə fiziki cəhətdən sağlamlığını itirmiş insanların bu cür problemlərlə üzləşməsi cəmiyyətimizi düşündürməlidir. Biz bir cəmiyyət və ya ayrı-ayrı fərdlər olaraq bu problemi necə aradan qaldıra bilərik? Təbii ki, dövlət qayğısının da bu işdə payı böyükdür. Lakin biz də bir vətəndaş olaraq cəmiyyətimizdə hokm sürən “əlilliyə” yəni mənəvi, fikri əlilliyə bir son deməliyik.

Hal-hazırda Azərbaycanda 390 min əlil qeydə alınmışdır. Bu cəmiyyətimizin daha məsuliyyətli və savadlı olmasını tələb edir. Cəmiyyətimiz nə qədər savadlı, maariflənmiş olsa, əlillik bir problem kimi tez aradan qaldırılar. Əlil insanların iş yalnız mənəvi cəhətdən onların vəziyyətlərinin yaxşılaşdırılmasına yox, həmçinin onların məisət problemlərinin həllinə yönəldilməlidir. Bu işdə əsas rolu dövlət oynayır. Bu məsələ hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Respublikamızda əlilliyi olan şəxslərin sosial müdafiəsinə hər zaman böyük diqqət göstərilir. BMT-nin təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr – Beynəlxalq Əlillər günü Ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda qeyd olunmağa başlamışdır. Qayğıya daha çox ehtiyacı olan əlil insanların hüquqlarının qorunması onların sosial müdafiəsi və maddi rifah halının yaxşılaşdırılması isə dövlətin sosial siyasetinin mühüm

istiqamətlərindən biridir. 2007-ci ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən tibbi-sosial ekspertizanın təşkili, əlillərin reabilitasiyası, protez-ortopediya və digər reabilitasiya vasitələri ilə təminatı sahəsində də mühüm işlər görülmüşdür. Hazırda əmək qabiliyyəti qismən saxlanılmış əlillərin iş ilə təmin edilməsi istiqamətdə məşgulluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Mövcud qanunvericiliyə görə, əlillərin işlə təmin edilməsi üçün kvota müəyyən olunmuşdur. Belə ki, əmək bazarındaki vəziyyətdən asılı olaraq müəssisədəki işçilərin orta siyahı sayından 5% çox olmamaq şərti ilə əlillər üçün iş yerləri ayrılmalıdır. Məlum olduğu kimi əlillərin reabilitasiyasında onların tibbi reabilitasiyası, protez-ortopedik məmulatlar, reabilitasiya vasitələri ilə təminatı, bərpa müalicəsinin təşkili mühüm yer tutur. Gələcəkdə bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması üçün işlər ardıcıl surətdə həyata keçirilməlidir. Respublikada əlillərin tibbi reabilitasiyası işini Səhiyyə Nazirliyinin tabeliyində olan müalicə müəssisələri ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əlillərin bərpa mərkəzləri də həyata keçirir.

Bildiyimiz kimi Respublikamızda uşaqqı problemlərinin həllinə xüsusi önəm verilir və bu istiqamətdə müvafiq addımlar atılır. Uşaq qruplarının birinin də əlil uşaqlar olduğunu göz önünə gətirsek bu sahədə qarşıya çıxan məsələlərin həllinə də xüsusi diqqət ayırmak lazım gəlir. Respublikamızda tibbi sosial ekspertiza xidmətinin müasir tələblər səviyyəsində təşkili, komissiyaların strukturunun təkmilləşdirilməsi məqsədi ilə tibbi-sosial ekspert komissiyaları barədə, əlilliyin müəyyən olunması meyarlarına dair və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlər haqqında əsasnamələr hazırlanmalıdır.

Fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə integrasiyasının təmin edilməsi onların sağlam insanlara bərabər tutulması, istedad və qabiliyyətlərinin aşkarla-

çıxarılması məqsədilə hər il ənənəvi olaraq Ümum Respublika tədbirləri keçirilir. Fiziki cəhətdən sağlamlıqlarını itirmiş bu insanlar öz bacarıq və istedadlarını incəsənət, idman və s. Sahələrdə göstərirlər. O cümlədən, hər il əlliñerin beynəlxalq yarışlarda iştirakı üçün Xüsusi Olimpiya komitəsinə və Respublika Paralimpiya Komitəsinə dövlət büdcəsindən vəsait ayrılır. Hal-hazırda Bakı, Sumqayıt və Azərbaycanın digər şəhərlərində Əllillər üçün ixtisaslaşdırılmış idman sağlamlıq mərkəzləri tikilib istifadəyə verilmişdir.

Ümumiyyətlə hər bir ölkədə əlliliyin səviyyəsini şərtləndirən və ona təkan verən amillər mövcuddur. Onlara əhalinin təbii artımı, ölkənin sosial-iqtisadi vəziyyəti, əhalinin həyat səviyyəsi ölkədə tibbi xidmətin təşkili daxildir. Bununla yanaşı, hazırda dünya ölkələrində eləcə də Respublikamızda əlliliyin cavalanlaşması və orta ömrə uzunluğunun artması prosesi gedir ki, bu da əllillərin əllilik vəziyyətdə olma dövrünün artmasına və nəticədə əllillərin ümumi sayına təsir göstərir.

Əllillərin sosial müdafiəsinə protezləşmə, reabilitasiya vasitələri ilə təminat, dərman təchizatı, müalicənin təşkili və digər imtiyazların əldə edilməsi də əllilik səviyyəsinə təsir göstərən amillərdən ibarətdir. BMT ekspertlərinin rəyinə görə, hazırda dünya əhalisinin 6-10%-ni əllillər təşkil edir. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə Avropa ölkələrinin əhalisinin 10%-i əlliliyin nəticələrindən əziyyət çəkir. Bu göstərici bizim Respublikamızda 6,1% təşkil edir. Bu göstəricilər nəzərə alınmaqla cəmiyyətimizin hər bir üzvü sağlamlıqlarını itirmiş, sıkəst, əlil insanlara qayğı və nəzakətlə yanaşmalıdır. Unutmaq olmaz ki, bu qəbildən olan insanların bəzən maddi yardımından çox mənəvi köməyə ehtiyacı olur.

Gəlin əlil insanlara hamılıqla dayaq və arxa olaq.

MƏDƏNİ TURİZM VƏ MƏDƏNİYYƏTLƏRƏRASI ƏLAQƏ

Əlaəddin Məhəmmədi Meyxoş
BDU-nun Sosiologiya kafedrasının doktorantı

Üçüncü minillikdə mədəniyyətin insan həyatının bütün sahələrində mərkəzi əhəmiyyətə malik olması və ölkələrin gələcəyinin mədəni sahədə baş verən dəyişikliklərdən asılı olması hamı tərəfdən qəbul edilmişdir. Ölkələr və daha dəqiq desək dövlət-millətlər müasir dövrdə elə bir vəziyyətdədirler ki, mədəniyyət sahəsində meydana gələn dəyişikliklər onların bütün fəaliyyətlərinə təsir göstərir. Mədəniyyət fenomeninin bu qədər əhəmiyyət kəsb etməsinin əsas səbəbləri sırasına qloballaşma prosesi, elm və bilik sərhədlərinin genişlənməsi, incəsənət, asudə vaxt fəaliyyətləri, turizm, ticarət əlaqələri və digər əlaqələr daxildir. Mədəniyyət fenomeninin geniş əhəmiyyət kəsb etməsi səbəb olub ki, müxtəlif etnik qruplar və xalqlar öz identikliyinin bəzi unudulmuş ünsürlərini yenidən bərpa və təbliğ edib, arxeologiya və mədəniyyətşünaslıq elmlərinin köməyi ilə öz dinamikliyi və davamlı inkişafları üçün şərait yaratsınlar. Xalqlar arası əlaqə və münasibətlərin geniş vüsət almışında turizmin olduqca əhəmiyyətli və vacib rolu var. Turizm xalqlar arası dostluq, sülh və yerli mədəni dəyərlərə hörmət faktorlarına əsaslanır.

Bir çoxları turizmi iqtisadi və gəlir gətirən bir fəaliyyət sahəsi kimi qiymətləndirirlər. Halbuki turizm iqtisadi fəaliyyətdən daha çox mədəni fəaliyyət hesab edilir və bu fəaliyyətin ətrafında bir çox mədəni proseslər cərəyan edir.

Hal-hazırda turizm sahəsinə aid nəzəri konsepsiyalarada əhəmiyyətli yeniliklər müşahidə edilir. Bu yeniliklər mədəniyyət mövzusunu daha çox müzakirəsinə yönəlmüşdür. Belə ki, turizm qəbul edən ölkələr bu sahədə öz mövqelərini gücləndirmək məqsədi ilə əvvəlki siyaset və strategiyalarının yenidən gözdən keçirməli olublar.

Turizm turist qəbul edən ölkənin mədəni gələcəyinə təsir etməklə yanaşı həmdə unudulmuş mədəni dəyərləri və mədəni irsi yenidən bərpa etməyə səbəb ola bilər. Bu proses həmişə turisti qəbul edən cəmiyyətin istəyi əsasında həyata keçmir. Yeni cazibələr və maraqlar peşində olan turistlər buna səbəb olurlar. Onla tarix kitablarında söhbəti gedən keçmişə maraqlanırlar [19, s. 159].

Turizm insanı digər coğrafi mühitlər, insanlar və mədəniyyətlərlə tanış edir. Bu isə insanın özü haqda daha artıq biliyə malik olmasına səbəb olur. Bu proseslər bir halda baş verir ki, mədəniyyət turizmin əsas maraq və cazibə faktoru kimi çıxış edir. Müxtəlifliyin və fərqli əsas səbəbi mədəniyyətdir və bunsuz demək olar ki hər yer eyni və oxşar olmuş olardı. Belə bir vəziyyətdə turizm öz obyektivlik və reallığını itirmiş olardı [20, s. 9].

Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, mədəniyyət turizmin əsasi və infrastrukturunu təşkil edir. İqtisadi amil isə mədəniyyət amilinin fonunda formalasdır. Müasir dünyada turizmin təhlili və tədqiqi zamanı onun mədəni cəhətlərinə diqqət yetirmək çox vacib faktdır. Ən dərin qatlarda izi olan həmin faktı nəzərə almadan turizm fəaliyyətinin dəqiq təhlil və tədqiq edilməsi mümkün olmayacaq. Bir çox müasir tədqiqatçılar qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, turizmi mədəniyyət fonunda təhlil etmək lazımdır və turizmin əsasında mədəni müxtəliflik dayanır [21, 2002].

Ədəbiyyat siyahısı

1. Hal Kalin Maykel, Turizm sənayesi haqqında, Tərcümə: Abbas Ərdəkaniyan, Riza Həbib, Ərməğan nəşriyyatı, Tehran, 1377, Birinci çap, 159 S.
2. Buni Fis Prisla, Mədəni turizmin idarə edilməsi, Tərcümə: Mahmud Abullazadə, Tehran, 1380, Mədəni tədqiqatlar mərkəzi.

3. Dann, G.M.S. ed (2002), The Tourist as a Metaphor of the Social World, Wallingford CABI publishing, 317 pages.

KRİMİNOLOGİYA VƏ KRİMİNALİSTİKA

Aliyeva Sevinc Əlövsət qızı
BDU-nun II kurs magistrantı

Kriminalogiya və kriminalistika anlayışları bir-birinə yaxın sahələr olsa da, onları fərqləndirmək zəruridir. Məhz bu səbəbdən qısa da olsa bu anlayışlar haqqında məlumatlarla tanış olaq.

Kriminalogiya (“cinayət haqqında elm”, latinca *crimen-cinayət, logos-elm*) cinayətkarlıq, cinayətkarın şəxsiyyəti, cinayətkarlığın səbəb və şərtləri, cinayətkarlığın qarşısının alınmasının üsul və vasitələrini öyrənən sosial-hüquqi elmdir. Belə hesab edilir ki, “kriminologiya” terminini elmə 1879-cu ildə antropoloq Topinar gətirib. 1885-ci ildə isə ilk dəfə italyan alimi R. Qarofalonun “Kriminologiya” adında kitabı nəşr olunub. Lakin cinayət davranışının qarşısının alınması barədə məlumatı daha qədim mənbələrdən əldə etmək mümkündür (məs, Çezare Bekkaria “Cinayətlər və cəzalar haqqında”). Kriminologiya üzrə ixtisaslaşan elmi mütəxəssis – hüquqşunas kriminoloq adlanır.

Kriminoloji ideyaların inkişaf tarixini 4 əsas mərhələyə ayılır:

- *Klassik dövr* — XVIII əsrin ikinci yarısı – XIX əsrin sonları
- *Pozitivist dövr* — XIX əsrin sonları – XX əsrin əvvəlləri
- *Plyuralist dövr* — XX əsrin əvvəlləri – XX əsrin ortaları
- *Humanist dövr* — XX əsrin ikinci yarısından müasir dövrə qədər

Kriminologiyada daha çox yayılmış metodlar mövcuddur: anket sorğusu, müsahibə, müşahidə, ekperiment, sosiometriya, ekspert rəyi, sənədləşmə və statistik metodlar.

Kriminologianın predmetinin tərkibinə 4 əsas element daxildir:

- *Cinayətkarlıq* — tarixən dəyişkən xarakter kəsb edən neqativ kütləvi halları sosial-hüquqi baxımdan öyrənir. Cinayətkarlıq dövlətin (dünyanın, regionun) hər hansı bir dövründə baş verən, müəyyən kəmiyyət (səviyyə və dinamiklik) və keyfiyyət (cinayətkarlığın struktur və xarakteri) faktorlarına malik cinayətləri özündə cəmləşdirir.

- *Cinayətkarin şəxsiyyəti* — cinayətkar bir şəxs kimi nəzərdən keçirilir. Bu zaman cinayətkarın cinayət törətmək yolu ilə öz maraq və tələbatlarını təmin etməsinə səbəb olacaq formallaşma və inkişaf xüsusiyyətləri, müəyyən sosioloji, bioloji və psixoloji cizgiləri öyrənilir.

- *Cinayətkarlığın səbəb və şərtləri* — cinayətkarlığın yaranmasına səbəb ola biləcək neqativ iqtisadi, demoqrafik, psixoloji, siyasi, təşkilati-idarəetmə hadisə və proseslərin cəmini öyrənir. Cinayətkarlığın səbəb və şərtləri tərkibinin, təbiətinin və fəaliyyət mexanizminin müxtəlifliyinə əsasən fərqli səviyyələrdə öyrənilir: cinayətkarlığın səbəb və şərtləri bütövlükdə, cinaətlərin ayrı-ayrı qrupları üzrə, konkret cinayət üzrə.

- *Cinayətkarlığın qarşısının alınması* — cinayətkarlığın səbəb və şərtlərinin aradan qaldırılması, neytrallaşmas və ya zəiflədilməsinə istiqamətlənmış ümumisosial və xüsusi-kriminoloji tədbirlər sistemi kimi başa düşülür.

Kriminalistika — cinayətin hazırlanması, törədilməsi və üstünün açılmasının, izlərin peyda olması və mövcudluğunun, məhkəmə dəlillərinin toplanması, tədqiq olunması, qiymətləndirilməsi və istifadə olunmasının qanuna uyğunluğunu

tədqiq edən elmdir. Kriminalistika elminin müasir forması 1987-ci ildə R.S.Belkin tərəfindən irəli sürüllüb.

Kriminalistikanın əsas məsələsini tam və zamanında texniki-kriminalistik təminat və cinayətlərin üstünün açılması və araşdırılmasının müşayiət edilməsi təşkil edir.

Kriminalistikanın ümumi nəzəriyyəsi — bu, kriminalistikanın predmetini, onun xarici və daxili əlaqələrini əks etdirən dünyagörüşü prinsipləri, nəzəri konsepsiyalar, kateqoriyalar, anlayışlar, metodlar, tərif və terminlər sistemidir. Ümumi nəzəriyyə kriminalistikanın metodoloji əsasını təşkil edir.

Kriminolji avadanlıq — cinayətin maddi sübutlarının peyda olması və mövcudluğunun qanuna uyğunluğunu öyrənir, eyni zamanda, bunların əsasında cinayətlərin istintaqı prosesində dəlillər haqqında informasiyanın aşkar edilməsi, fiksasiyası, tədqiqi, saxlanılması, toplanması və istifadə edilməsi üçün texniki vasitə və metodların tədqiqatı ilə məşğul olur. Kriminalistik texnikaya daxildir: ballistika, trasologiya, odorologiya, daktiloskopiya, qabitoskopiya, kriminalistik qeydiyyat, kriminalistik şəkil, kriminalistik video yazı və s. Kriminalistik texnika kriminalistikanın əvvəller cinayət texnikası adlanan qədim bölməsidir.

ƏDƏBIYYAT SIYAHISI

1. Курс криминалистики. В 3 т. / Под ред. О. Н. Коршуновой и А. А. Степанова. — СПб.: Изд-во «Юридический центр Пресс», 2004.
2. Белкин Р. С. Курс криминалистики. В 3 т. — М.: Юристъ, 1997.
3. Горшенков Г. Н. Преступление как жизненный факт и правовая категория. — Нижний Новгород, 2009.
4. Данилов А. П. Криминологические отрасли как жизненная необходимость// Труды Санкт-

- Петербургского международного криминологического клуба «Криминология: вчера, сегодня, завтра», 2010, № 1 (18).
5. Данилов А. П., Константинова Т. В., Носкова И. А. Применение семантической концепции в отраслевых исследованиях// Труды Санкт-Петербургского международного криминологического клуба «Криминология: вчера, сегодня, завтра», 2008, № 2 (15).

GƏLƏCƏYİMİZƏ SAHİB ÇIXAQ

Qafarova Lalə.
BDU-nun Sosial iş ixtisası üzrə I kurs tələbəsi

İnsan yaradılmışların ən alisidir. Hər bir insanın yaşamaq hüquq var. İnsan anadan olduğu vaxtdan ömrünün axırına kimi bu hüquq ona verilir. Lakin bu ömrü mənalı etmək öz əlimizdədir. Uşaqların da öz həyatlarını mənalı, sevincli keçirməyə haqqı var. Amma ilk növbədə bunu valideynləri onlar üçün təmin etməlidir.

Hər bir uşağın valideyn qayğısına, ana şəfqətinə, ata nəfəsinə ehtiyacı var. Elə ailələr var ki, evlərindən, ocaqlarından bir körpə gülüşünün, bir uşaq səsinin gəlməsi üçün hər şeylərdən keçməyə hazırlırlar. Amma bununla belə təəssüf ki, bu gün uşaq evlərinə, internatlara getdikdə bu ocaqlara verilən uşaqların, xoşbəxtliyi öz əllərilə geri çəkən "valideynlərin" az olmadığını görərik. Düzdür, onların hamisini qınamağa, günahlandırmaya, söz silahımızı onlara qarşı tuşlamağa haqqımız yoxdur. Çünkü onları da dindirsək, əksəriyyət deyəcək ki, imkansızlıqdan, yoxsulluqdan, övladımı yedizdirmək üçün bir parça çörək tapmadığımızdan, onun üçün

daha yaxşı gələcək arzuladığımızdan bu hərəkəti etmişəm. Bəlkə də haqlıdır...

Hal-hazırda cəmiyyətimizdə belə uşaqlar əksəriyyət tərəfindən təcrid olunur. Amma onların bizdən heç bir əksik cəhətləri yoxdur, istənməyən övlad olmaları onların günahı deyil. İnsanlarımız belələrinə yuxarıdan aşağı baxmamalıdır, əksinə, onların ata, ana həsrətini, qayğısını unutdurmağa, ən azından yada salmamağa, hər fürsətdə bunu onlara xatırlatmamağa çalışmalıdır.

Ümummilli liderimiz H.Əliyev həmişə deyərdi ki, uşaqlar bizim gələcəyimizdir. Onun hakimiyyəti dövründə də, hal-hazırda da dövlətimiz belə uşaqları himayə edir. Məsələn, Trend.az-in verdiyi məlumatə görə "Azərbaycan Respublikasında uşaqların dövlət müəssisələrində ailələrə verilməsi (deinstitutionallaşma) və alternativ qayğı (2006-2015) Dövlət Programı" çərçivəsində uşaqların foster(qəyyum) ailələrə verilməsi nəzərdə tutulub.

Hər şeyə rəğmən heç bir şey ailənin yerini verə bilməz. Uşaqlar bizim gələcəyimizdir, gəlin gələcəyimizə sahib çıxaq.

ПРИНЦИП ЖИЗНЕНДЕЯТЕЛЬНОСТИ И ПЕРВИЧНЫЕ БИОЛОГИЧЕСКИЕ ПРОЦЕССЫ

д.ф.н. проф. Эфендиев Ф.М.

Процессы, определяющие разницу между живой и неживой материей, представляются на клеточном уровне. Решающую роль в возникновении и развитии живого и трансформации энергии внутри нее выполняется движением электронов. Энергия поступает в клетку из окружающей среды. Специальные молекулярные механизмы замедляют ее движение в десятки тысяч раз, позволяющие другим молекулам использовать частично

этую энергию при выполнении полезной работы для клеток. В течение многих миллионов лет сформировались отдельные механизмы, действующие эффективно в «мягких условиях». Независимо от того, в каком виде поступает энергия в клетки непосредственно с квантами света (фотосинтез) или в результате окисления пищевых продуктов кислородом воздуха (в процессе дыхания), запускается процесс движения электронов. Результатирующим этого является производство молекулы аденоизинтрифосфата (АТФ), увеличением разности электрохимических потенциалов на мембранах клетки, являющейся источником энергии для всех видов внутриклеточной работы.

Способность аккумулировать энергию, приспособливать ее для совершения процессов жизнедеятельности – основной принцип жизнедеятельности, интересующий ученых всех времен. В целом биологические процессы выступают как результат действия солнечной энергии. Хотя некоторые бактерии живут за счет неорганических процессов (хемолитотрофных существ, хорошо исследованы, например, метаногенные бактерии, живущие в желудке коров) таких как: восстановление двуокиси углерода до метана или окисление сульфида водорода. В настоящее время выявлено определенное количество мест обитания организмов, способных извлекать энергию из геохимических процессов.

Исходя из вышесказанного, возникновение в природе биопроцессов необходимо связывать с неорганическими процессами и источниками энергии. Именно вначале неорганические источники энергии изменяли движение электронов, создавая тем самым условия для увеличения электрохимических потенциалов и изменения конфигурации частиц, которые в свою очередь способствовали трансформации и аккумуляции

молекулярной машинной энергии. Так можно объяснить происхождение жизни с имеющимися в природе источниками энергии.

Известно, что процесс запасания или аккумуляции солнечного света биологической клеткой на атомно-молекулярном уровне происходит следующим образом: в таком процессе участвуют множество молекул расположенных в четко определенной системе, которые выполняют свои функции с определенной присущей им точностью (фотохимический реакционный центр, цепь транспорта электронов, механизм сопряжения электронного транспорта с трансмембранным переносом и синтезом АТФ).

У системы первичных процессов фотосинтеза есть одно важнейшее свойство, которое и позволяет проникнуть в тайны процессов возникновения живого - эта система включается светом, что и вносит существенные изменения в структуру неживого энергией электрона. Неспособные к фотосинтезу клетки (клетки млекопитающих) аккумулируют энергию также из пищи, биологических растений, получающие энергию в результате фотосинтеза. Возбужденный электрон передается по цепочке молекул трансформаторов. При этом часть энергии отдается на работу протонов через мембрану, и энергия аккумулируется в форме мембранного потенциала (электрохимическая разность потенциалов), с помощью которого образуется АТФ или совершается определенная работа. Еще в 1973 году академиком Ю.А. Овчинниковым в модельных экспериментах на искусственных мембранах был доказан на редкость стабильный белковый генератор электрического тока - бактериородоксин. Живая клетка способна преобразовывать химическую энергию в механическое усилие. С нашей точки зрения белок транспортирующий объект выполняет две функции:

транспортирует объект и поток протонов (поток «материала» сопряжен с потоком протона). Движущаяся сила для протона предназначена и транспортирующему объекту. Транспортировка протона облегчает перенос через мембрану (в качестве насоса и аккумуляции энергетикой объекта внутри мембранны).

В итоге эволюции, определенные классы белков, используя химическую энергию, превращали ее в физическое усилие (в качестве топлива используется гидролиз нуклеидов или ионные градиенты). Основным источником энергии для первичных биохимических реакций в момент зарождения жизни выступил ультрафиолетовый свет-источник энергии жизнедеятельности. Именно под действием ультрафиолета вместе с другими первичными нуклеотидами появился аденин, затем аденинозинмонофосфат и аденинозинфосфаты. Далее из аденинозинмонофосфата и аденинозинфосфата возникает АТФ и ряд ферментов, способных аккумулировать энергию от возбужденных ультрафиолетом аденина, используя ее для проведения электрохимических реакций.

Определенные структуры, частично замедляя движение электронов, создавали вакансии физических частиц. В этих структурах, в отличии от внешней среды процесс воздействия солнечной энергии способствовал удовлетворению имеющейся вакансии, в ходе которой создавалась особая конфигурация частиц, способная принять, и при незначительных изменениях их отдавать, получившая название биоструктуры.

Исследователи Иркутского Института Химии - Сибирского отделения Академии Наук под руководством Б.А.Тимофеева полагают, что карбиды металлов могли способствовать появлению сложных многофункциональных гетероциклических молекул-

предшественников нуклеиновых кислот. Ими установлено, что полный гидролиз цианамида кальция (продукты фиксации азота карбидом кальция) возможен при температуре выше 180°C, и в интервале 100-150°C образуются водные растворы таких соединений, как цианиды, цианамид, мочевина, циангидрин и аммиак. Карбиды металлов могли образовываться из оксидов металлов и углерода на поверхности или в недрах Земли благодаря вулканической деятельности. Реагируя с водой, аммиаком, цианидами или атмосферным азотом, они составили основу процесса образования аминокислот и углеводов.

Все выше изложенное имело своей целью пояснить, что живое возникло в процессе эволюции (предбиологической), как элемент адаптации упорядоченной в определенном смысле системы к меняющейся непредсказуемой динамической среде, как способность внутренней активности материи вписываться в упорядоченную систему, в новые динамические условия, как умение выбрать цель, оптимальный образ действия (информационность материи) и способность материи к формированию и самоорганизации как единственный способ взаимодействия и вписания в окружающее энергоинформационное поле. Указанный путь синтеза предбиологических соединений сопровождался стабильностью информативно-регулятивных факторов на любых уровнях организации (молекулярный, клеточный, организменный), определяющей стабильность биологической системы в целом.

Литература

1. Вернадский В.И. Биохимические очерки, с. 188-195.

2. Эфендиев Ф.М. О природе первоматерии (вещь – событие – явление – состояние – отношение – процесс). – Баку, 2000.
3. См. Уилсон Д. Тело и антитело. – М.: Мир, 1974.
4. Пригожин. И., Стенгере И. Порядок и хаос. – М., Прогресс, 1986.
5. Луис Вилляреал. Вирус существование или вещества? – В мире науки, №3, 2005.
6. Мартин Блейзер. Под угрозой исчезновения.– В мире науки, №5, 2007.
7. Дэвид Боттджер. Ранняя эволюция животных. - В мире науки, №11, 2007, с. 22– 28.
8. Франк Каменский. Самая главная молекула. – М.: Физ-мат., 1998.

İNSANIN MÜHİTƏ ADAPTASIYASINDAKI PSIXOLOJİ ASPEKTLƏR

Abdullazadə Səadət
BDU-nun Sosial iş ixtisası üzrə I kurs tələbəsi

İnsan və mühit bir-birindən ayrılmayan 2 məhfumdur. İnsanlar müxtəlif kateqoriyalara bölündür. Onları xoşbəxt edən səbəblər də müxtəlifdir. Bunlardan biri də mühitdir. İnsan doğulduğu yerdən, ailəsindən ayrılib başqa mühitə keçdikdə bu ona cox çətin,bəzən də çox ağır gəlir.Bu vəziyyətə alışmaq çox çətindir.Alışdığını insanları,ailəni,evini görmürsən.Tamam yeni insanlar,yeni evin və onlara alışa bilməyən sən! İnsan çox qəribə varlıqdır.Həmişə arzuladığı mühitə gəldikdə belə yenə nədənsə narahatlıq keçirir.İnsanın ehtiyaclarından biri də özünü rahat hiss etdiyi mühitdir. Mühit beyinin və ürəyin narahatlıqına da səbəb olur.Həqiqətən də mühitə alışmaq bu qədər çətindir?-nə qədər çalışırsan nə iləsə məşğul olursan amma yenədə bu narahatlıq keçmir. Öz evindən,otağından

ayrılıb başqa evə,otağa gəldikdə psixoloji cəhətdən sixılırsan.Bəlkə də o mühit sənin əsl olmalı olduğun mühitdir.

Tom Krusun “Sonuncu Samuray” filmində məşhur general(Tom Krus) Yaponiya əsgərlərinə təlim keçmək üçün dəvət edilir. Əsgərlər həmişə samuraylarla döyüsdə məğlub olurlar.Döyüsdə general samuraylar tərəfindən əsir tutulur.Əvvəlcə qaçmağın yollarını axtarır.Qaça bilməyəcəyini anlayıb onlara uyğunlaşır-onların döyüş sənətini,adətlərini öyrənir.Hətta döyüsdə də onlar tərəfdən çıxış edir.Geri qayıdır yüksək vəzifə tutmaq imkanı olsa da o geri qayitmayıb, samuraylarla qalır.Alışib,sevdiyi,yaşamaq istədiyi mühitdə qalır.

Uğur qazanmaq üçün hər bir çətinliyə dözmək lazımdır.Bir seyə rahat çatdıqda o insana həzz vermir. Stendal deyirdi: “ Bir yolcu dağa qalxır,dağın zirvəsinə çatanda oturur və dincəlməkdən həzz alır,əgər həmişə dincəlməyə vadar edilsəydi bu cür həzz alardı?” Ona görə də çətinliklə əldə edilmiş uğur həmişə insana həzz verir.

Mühitə adaptasiyadakı çətinliklər psixoloji problemlər yaradır.Bu vaxt Oq Mandino insana cox kömək edir,necə ki mənə kömək edir: “Mən inadkar olacam və uğur qazanacağam. Və hər gün məqsədimə gedən yolda qazandığım uğurları odunçunun böyük palıda endirdiyi zərbələrə bənzədəcəyəm. Baltanın birinci zərbəsi, ikinci, üçüncü palıdin yarpağını belə titrətməyəcək. Hər bir zərbə ayrılıqda çox zəifdir. Odunu fikirləşə bilər ki, o heç vaxt bu ağacı qıra bilməz. Lakin sonra palıd titrəyəcək və yerə səriləcək. Bu zəif, amma daimi cəhdlərin nəticəsində baş verəcək. Zəif, amma yorulmadan etdiyim cəhdlər mənə uğur gətirəcək.”

“Əgər mən kədərin yaxınlaşdığını hiss etsəm, oxumağa başlayacağam. Əgər mənim ürəyimdə qəm yer eləsə , mən güləcəyəm. Əgər mən özümü pis hiss etsəm,daha çox işləyəcəyəm. Əgər mənə qorxu yaxınlaşsa, mən irəli gedəcəyəm. Əgər mənə inamsızlıq hakim olsa, öz səsimi

qaldıracağam. Əgər öz kasıbılığımı xatırlasam-məni gözləyən sərvət barədə düşnəcəyəm. Əgər anlasam ki, biliyim yetərli qədər deyil, ötən uğurlarımı xatırlayacağam. Əgər öz zəifliyimi hiss etsəm, qarşımı qoyduğum məqsəd barədə xatırlayacağam.”

Ailə, məktəb, məhəllə insanın dünya görüşünün formalaşması üçün çox önəmli mühitdir. Gənclərin dünya görüşünün formalaşmasında kollektiv, ictimai təşkilatlar mühüm rol oynayır. Mutəxəssislər deyir ki, ailədən çox ətraf mühit insanın formalaşmasında mühüm rol oynayır.

AZƏRBAYCANDA FEMINIZM HƏRƏKATI

Əlizadə Tamilla
BDU-nun Sosial iş ixtisası üzrə I kurs tələbəsi

Feminizm-qadınların hüquq bərabərliyi uğrunda ictimai-siyasi hərəkatıdır. Feminizm ümumiyyətlə XVIII əsrdə yaranmışdır. Sözsüz ki hər bir hərəkatın yaranması üçün ciddi səbəblər olmalıdır. Bu hərəkatda da həmçinin. Qədim dövrlərdən başlayaraq qız uşaqlarını tələf etmək, qadınları odda yandırmaq kimi “adətlər” mövcud olmuşdur. Hətta çox sonralar 1795-ci ildə Fransanın qadınlarına ictimai yerlərdə və siyasi yığıncaqlarda görünmək qadağan edilmişdir. 1804-cü ildə Napoleonun verdiyi fərmana əsasən isə qadınlar heç bir vətəndaş hüququna malik deyildilər.

Feminizm 3 dalğadan ibarətdir. Birinci dalğaya ilk feministlər və sufrajizm cərəyanı aiddir, hansı ki qadınların səsvermə hüququnu qazanmağa çalışırdı. İkinci dalğaya 1960-ci illərdən başlayaraq qadınların hüquqi və ictimai bərabərlik uğrunda mübarizəsi, üçüncü dalğaya isə 1990-ci ildən fəaliyyətə başlayan ikinci dalğanın uğursuzluğuna reaksiya aiddir.

Bərabərlik uğrunda ilk çıxışlar ABŞda azadlıq uğrunda müharibə zamanı baş vermişdir. İlk amerikalı feminist Abigail Smit Adams tarixdə bu sözlərlə iz buraxmışdır: “Biz qəbulunda iştirak etmədiyimiz qanunlara və bizim maraqlarımızı təmsil etməyən hakimiyyətə tabe olmayıcağız”. İngiltərədə bu tipli çıxışlar XVIII əsrдə Meri Wollstonecraft tərəfindən irəli sürülmüşdür.

Qadın və kişilər arasında bərabərlik sazişi (1945) və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya (1979) BMT tərəfindən qəbul olunmuşdur. Əksər müsəlman ölkələri bu müddəalardan imtina ediblər.

Bütün etirazlara baxmayaraq feminist prinsiplərinə Qərbdə artıq müsbət yanaşılır. Qadınlar seçkilərdə iştirak edir, iş yeri seçimində çətinliklər çəkmir, əks cinsin nümayəndələri ilə bərabər əmək haqqı alır, boşanmağa ərizə verə bilir. Bir çox ölkələrdə - Almaniyada, Braziliya da, İrlandiyada və s. ölkələrdə qadınlar dövlət başçılarıdır.

Azərbaycanda bu hərəkat yayılmamışdır və zənnimcə ona meyillilik o qədər də müşahidə olunmur. Lakin bu o demək deyil ki Azərbaycan qadını diskriminasiyaya məruz qalmır. Əgər Avropa ölkələrində bərabərhüquqluluq qismən qəbul olunursa, Şərqi ölkələrində buna nail olmaq çətinliklər törədir. Amma tarixə baxsaq görərik ki, Azərbaycan qadını hökmədar da olub, həyat yoldaşı ilə bir döyüsdə də olub.

Bütün bunlara baxmayaraq xanımlarımız ictimai-siyasi, iqtisadi, mədəni həyat sürürələr. Belə ki ümumi təhsil müəssisələrinin müəllimlərinin 74 %-ni, orta təhsil müəssisələrinin 73%-ni ali təhsil müəssisələrini 47%-ni, həkimlərin 62%-ni qadınlar təşkil edir. Həmçinin 50% elmi işçilər, 40% doktorantlar, 3 akademik qadındır. Qadınların parlamentdə xüsusi çəkisi 11, 2%dir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili qadındır - Elmira Rəhimova.

Qeyd etmək lazımdır ki, ölkəmizin birinci xanımı Mehriban Əliyeva ictimai proseslərdə çox fəal iştirak edir. O Mil li Məclisin deputatı Heydər Əliyev fondunun və Azərbaycan Mədəniyyətinin dostları fondunun prezidenti Unesco və İsesconun xoşməramlı səfiridir. 2010-cu ildə isə M.Əliyeva dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə verilən "Şərəf Legionu" ordeninə layiq görülmişdir

MÜASIR İRAN CƏMIYYƏTİNDƏ FEMİNİST İSTİQAMƏTLƏR: QƏRBƏ VƏ İSLAMA MEYILLİ FEMİNİSTLƏR

Nilufər Baba qızı Osulu Odulu
BDU-nun doktorantı

Hal-hazırda İranın ictimai həyatında ən azı iki feminist istiqaməti müşahidə etmək olar :

1. Qərbə meylli feministlər
2. İslama meylli feministlər

Qərbə meylli feministlərin nümayəndələri yekcins deyildir: "Qadın" jurnalı həmin düşüncələrin özəyini təşkil edir. Əlbəttə, bu istiqamətin tərəfdarları arasında da ixtilaflar və uyğunsuzluqlar müşahidə edilməkdədir. Son illərdə ölkədə yerli yazıçılar Qərbə meydana gələn bir çox əsərləri fars dilinə tərcümə edilmişlər. Rza İftixari, Məhəmməd Cəfər Puyəndə, Homa Zəncanizadə, Nirə Tohidi, Zöhrə Zahedi, Fərzanə Tahiri və başqaları bu tərcüməçilərin sıralarına daxildirlər. Şübhəsiz ki, bir əsərin tərcüməsi heç də tərcüməçinin müəllifin yaxud yazıçının bütün fikirləri ilə razılışması demək deyildir. Amma bununla belə, tərcüməçinin eksər fikirlərdə yazıçı ilə razılaşlığı qənaətindəyik.

Bu qrupun digər bir xüsusiyyəti isə siyasi sistemə münasibətdə laqeydlikdir: sanki ölkədə baş verən siyasi məsələlərin onlara aidiyəti yoxdur. Bundan əlavə, onlar gündəlik

adi həyatda fəal iştirakdan çəkinirlər. Ara-sıra bəzi siyasətçilərin fikirlərini dəstəkləsələr də, ancaq qətiyyətlə kimsənin tərəfini saxlamırlar, cəmiyyətin cari dini dəyərlərinə laqeydlik göstərməkdə davam edirlər. Başqa sözlə, dini və məzhəbi işlərə laqeyd sekulalaşmaya meyl edirlər. Bəzən yazılarında dini mövzulara rast gəlsək də, adətən həmin mövzuları yeni tərzdə izah etməyə səy göstərirlər. Onlar çox cüzi hallarda, İslam dinində kişi və qadın arasında fərqlərin qoyulduğunu söyləyən müctəhidləri, habelə qadınların rəhbər, hakim olmasına icazə verən nöqteyi-nəzərləri müdafiə edir, alımların adət halını almış fiqhi nəzərlərini isə ədalətsiz adlandırırlar. Onlar aşkar formada modernizmi ənənədən üstün tuturlar (1,31).

Lakin bu qrupun Qərbə meyl etməsinin mənası heç də o demək deyildir ki, onların hamısı iranlı qadınlar üçün Qərb feminizmini bir nümunə kimi təklif edirlər. Onların əksəriyyəti belə mövqeyi qəbul edir ki, bizim ölkəmizdəki qadınların əxlaqi onlara Qərb modelini qəbul etmək üçün əsas vermir. Buna görə də onlar iranlı müsəlman qadınların dəyər vediyi hicab, analıq və yüksək əxlaqi dəyərlərə toxunmadan ötüb keçməyə cəhd göstərirlər. Misal üçün bu sözə diqqət edin: "İran qadınlarının ictimai və hüquqi tələbatı onların mədəni, dini və tayfa müəyyənlikləri əsasında meydana çıxsa da, əlbəttə, beynəlxalq qanunlar və dönyanın müasir şəraiti ilə uyğunluq təşki edir. Yəni bir qərbli qadına lazımlı olan hər hansı bir şey mütləq deyil ki, iranlı bir müsəlman qadına da lazımlı olsun.. Bu gün İranda mövcud olan qadın hüquq müdafiəçiləri heç bir formada İran qadınları üçün qərb palalarını biçmirlər və onlar başa düşürlər ki, bu cəmiyyət əxlaq normalarına meyillidir, qadınların məsələləri müxtəlif ictimai təbəqələr arasında hansı həddə rəngarəngdir. Mənim fikrimə görə, hüquqların verilməsi mədəni və barışlı yolu ilə daha təsirlidir "(2,15-18). Buna görə də kimsə qadına aid olan ən kiçik bir məsələ haqqında danışmaq istədikdə, onu ya İranda imperializmin nümayəndəsi və ya Qərb mədəniyyətini İrana daxil edən şəxs kimi təqdim edir və nəticə etibar ilə mövzu qapanacaqdır.(3,17)

Bu sözler İran cəmiyyətində mövcud olan siyasiləşdirmənin pis olmasına işarə etsə də, təssüf ki, bir çox hallarda ölkəmizdəki feministlərin söylədiyi fikirlər və etdikləri əməllər onu yaxşı yerə yoxmaq üçün heç bir yol qoymur.

İslam meyilli feministlərin əsas xüsusiyyətləri onların dini əqidələrə bağlı qalmalarıdır. Başqa sözlə, onlar dini əqidə və məzhabələrini inanlı müsəlmanlar kimi müdafiə edirlər. Onlarda dini hökmlərə qarşı laqeydlik müşahidə olunmur. Həm də bu şəxslər İslami və İran inqilabını kəskin müdafiə etməklə yanaşı Qərb mədəniyyətini kəskin tənqid edirlər. Bu mövqedən qadın münasibətlərinə və hüquqlarına aid müctəhidlərin bir sıra hüquqi nəzəriyyələrini tənqid etməkdə onların məqsədi din alımlarınə dini əsaslardan istifadə edib öz fiqhi hökmlərini söyləyərkən konkret zaman və məkan reallıqlarını nəzərə almağı tövsiyyə etməkdir (3,33).

Bir çox səsiooloqların fikrincə, “məhəbbət tələbatının ödənilməsi” ailə inisitutunun davam etməsinə təminat verən ən mühüm sosiallaşma vasitələrdən biridir. İnsanlar adətən öz ruhi və cismi rahatlığını ailədə axtarırlar. Ailə onlar üçün rahat bir daldanacaqdır ki, onları kəşməkeşlərdən və xarici dünyadan üzücü gərginliklərdən xilas edərək onlara ruhu rahatlıq bəxş edir. Müasir dövrdə emosional fərdiyətçilik ailə həyatının tərkib hissəsi kimi təbii bir iş formasına gəlmışdır. Fikirmizcə fərdi hissələr və emosiyalar bir mədəni xüsusiyyətə çevriləndən sonra varlığının təbii bir fəaliyyət forması almışdır. Şübhəsiz ki, digərləri kimi feministlər də məhəbbət tələbatlarının ödənilməsini ailənin əsas şüarlarından biri hesab edirlər. Lakin feministlərin iddiası belədir ki, bu şüar ailədə kişi ilə qadına eyni hüquq vermir. Qadınların işləməsi, ailədə zorakılıq və digər amillər, feministlərə görə, ailədə məhəbbətin təbii surətdə yaşanmasına ciddi əngəller törədirler.

İnsanların emosional tələbatları, o cümlədən məhhəbəti ailədə təmin olunsa da, bu tələbatlar ailə qurulmasını bərabər formada təmin edilmir. Nə üçün? Feministlər bu suala cavab olaraq

müxtəlif mülahizilər təqdim etsələr də, iki amil üzərində daha çox dayanırlar ki, onlardan biri analıq, digəri isə evdarlıq işləridir.

Feministlər evdarlıq və analıq təkrar barəsində çox böyük mübahisələr aparmışlar. Onların hamısı evdarlığı kişi despotizminin əsas forması hesab etmişlər. Ev işinin məhəbbət və birgə yaşayış ilə ziddiyət təşkil etməsi evdarlıq olaraq baxışlarda xüsusi bir yer tutur.

Radikal feminist Okliyə görə, qadınlar ailə həyatında dörd etiraz növünü təcrübədən əxz etmişlər:

1. Cinsə görə iş bölgüsü apararkən qadınlara ev işləri və uşaqlaşlamaq tapşırılır.

2. Kişi və qadınların emosional tələbatlarının fərqli olması: belə ki, qadınlar kişilərin əsəb və iztirablarına görə hərəkət edir, amma özlərinin elə bir şəxsi yoxdur ki, ona pənah gətirsinlər.

3. Kişi və qadının fiziki qüvvəsi və iqtisadi imkanları arasında olan fərqlər. Adətən qadınların maliyyə mənbələri olmur, onlar ictimai fəaliyyətdə zəif iştirak edirlər, acizdirlər, hətta ərləri tərəfindən kobudluqla karşılaşırlar.

4. Cinsi əlaqələrə və hamiləliyə nəzarət edilməsi kişilərin əlindədir. (4,120).

Okli başlıca diqqəti əsasən qadınların evdarlığı məsələsi üzrəində cəmləşdirmişdir. Onun fikrincə, iş o zaman fərd tərəfindən həvəslə görülür ki, ona stimul yaransın. Sənaye fəhlələrinin rəylərini öyrənmək məqsədi ilə aparılan araşdırmalardan məlum olur ki, iki məşğuliyyət nümunələri arasında kəskin fərqlilik ayrıseçkilik vardır: stimul yaradıcı məşğuliyyətlər və stimul yartamayan məşğuliyyətlər. Məşğuliyyətdə stimulun yaranması üçün insan işdən razılıq etməli, işə qarşı məsuliyyətli olmalı və işdə müəyyən bir uğur müşahidə etməlidir. Okliyə görə, evdarlıqda heç bir stimul yaradıcı amil yoxdur. Çünkü ev işlərində inkişaf və yüksəliş yoxdur. Müvəffəqiyyətin əldə edilməsi hissi isə ötəridir. İşdən razı qalma isə çox az hallarda hasil olan bir nəticədir. İşin rəsmən iş kimi tanınması mümkün deyil. Onun fikrincə kişinin qadına evdarlığı

müqabilində təşəkkür etməsi qadının işini davam etdirməsi deməkdir və onun üçün əsas mükafat demək deyildir. Feministlərin ailədə tənqid hədəfinə aldıqları məsələlərdən biri də “qadınlar əleyhinə ailə kobudluğu” məsələsidir. Feministlər onu ailə həyatının qaranlıq səhifəsi adlandırırlar. Onların fikrincə, ailə adətən təhlükəsizlik yeri və xoşbəxtlik ocağı kimi təsvir olunur. Ancaq acı həqiqət bundan ibarətdir ki, ailə kobudluğu bir çox qadınların təcrübəsinin bir hissəsi hesab edilir. Onlara görə, kobudluğun əsas səbəbi cəmiyyətdə ata hakimiyyətinin mövcud olmasıdır. Ailə ocağı uşaq və qadınların istismarı, sosial bərabərsizliklərin əsasında atanın despotism mərkəzi hesab edilir, həm də tərəfdən cəmiyyətin ideoloqları bu quruluşu qorumağa çalışırlar (5,305-306). Problemə bu baxımdan yanaşdıqda aydın şəkildə görünür ki, feministmin əsasları ilə islami düşüncə arasında müəyyən kəskin fərqli məqamlar var ki, onlara hökmən diqqət yetirilmədir.

- 1- عبادی شیرین جنس دوم (مجموعه مقالات) مقاله//نگرش سنت و مدرنیته به برابری زن و مرد // , ج1/تهران1380،ص184
- 2- کار مهرانگیز، زنان، ش33، فروردین76.
- 3- فرهی فریده، زنان، ش33/17.
- 4- مطیع ناهید، زنان، ش33، فروردین76/20.
- 5- مارلین فرنج، جنگ علیه زنان، 1373، ص305-306

İRANDA KƏND TƏSƏRRÜFATI MƏSULLARININ MONİTORİNQİNİN MANEƏ VƏ PROBLEMLƏRİ

Behruz İskəndərpur
Beynəlxalq iqtisadiyyat ixtisası üzrə dokturator

Kənd təsərrüfatı elə bir mühüm fəaliyyət sahəsidir ki, istehsal məhsullarının çeşidi çox olduğu üçün bu sahə iqtisadi, maliyyə, texniki və humanitar amillərlə sıx surətdə çulğalaşmışdır. Kənd təsərrüfatı istehsalı sahəsində kənd təsərrüfatı məhsullarının monitorinqini aparmaq xüsusi əhəmiyyət və mürəkkəbliyi ilə seçilən məsələlərdən biri hesab edilir. Bəzilərinin fikrincə monitorinq istehsaldan üstün bir kateqoriya olmaqla istehlakçıların nəyə üstünlük vermək tələbatlarını ödəyir.

İnkişaf etməkdə olan bir çox ölkələrdə kənd təsərrüfatı sektoru ən böyük sənaye subyekti rolunda çıxış edərək işçi qüvvəsinin təqribən yarıdan çoxunun bu sahə və ona aidiyəti olan ticarət və sənaye sahəsində işləməsinə gətirib çıxarmışdır. Habelə bu ölkələrdə ailə gəlirlərinin yarıdan çoxu keyfiyyətsiz qida maddələrinə sərf olunur ki, bu problemlərin də kökü kənd təsərrüfatı məhsullarının monitorinqinin aparılması sisteminin yaxşı işləməməsi ilə əlaqədardır. Bu ölkələrin bir çoxunda kasıbçılıq o səviyyədədir ki, monitorinq sistemi kasib və orta təbəqənin qida maddələrinə olan tələbatını diqqətlə nəzərə almalıdır. Digər tərəfdən bu ölkələrin iqtisadi inkişafi istehlak nöqtələrinə məhsulların çatdırılması və istehsalın istiqamətləndirilməsi üçün mürəkkəb qiymətləndirmə sistemlərinin sıradan çıxmasını zəruriləşdirir. Habelə bu ölkələrdə kənd və şəhər yerləri arasında gəlir səviyyəsinin qeyri-bərabər olması kəndlilərin şəhərə emiqrasiyasına və urbanizasiyaya gətirib çıxarır. Lakin monitorinq sistemi aparmaqla kənd ailələrinin də yaşayışını normallaşdırmaq olar. Bundan əlavə son illər bir çox inkişaf etməkdə olan ölkələr azad bazar iqtisadiyyatına keçidi özünün iqtisadi siyasətləri kimi qələmə verdiyindən dövlətin bu sahəyə

olan diqqəti də artırılmalıdır. İranda kənd təsərrüfatı sektoru adətən kiçik fermerlər üzrəndə qurulduğu üçün monitorinq sistemi kiçik və pərakəndə kənd təsərrüfatı məhsullarını toplayıb bazara istiqamətləndirir. Beləliklə kiçik fermerlerin məhsulları üçün davamlı tələbat yaranır və bu isə öz növbəsində onların güzəranının yaxşılaşmasına gətirib çıxarır. Bu gün inkişaf etməkdə olan bir çox ölkələrin kənd təsərrüfatının bir hissəsini çoxlu istehsal təşkil edirsə, digər bir hissəsini isə həmin istehsal olan məhsulun əlverişli bazara çıxarılmasıdır. Bir ölkənin kənd təsərrüfatı məhsullarının qiyətləndirilmə monitorinqi nə qədər yüksək və nə qədər mükəmməl olarsa, bir tərəfdən istehlakçı və istehsalçının yaşayış səviyyəsinin yaxşılaşmasına, digər tərəfdən isə daha çox məşğuliyyət fürsətlərinin və yeni iş yerlərinin yaranmasına gətirib çıxarır.

Əgər İranın istehsal və resurslar baxımından nəzərə çarpacaq dərəcədə üstünlüklərə malik olmasını o cümlədən əkinə yararlı 37 milyon hektar ərazinin olması, isteshal edilə biləcək 118 milyard metr kub su ehtiyatlarının olması, 14 iqlim qurşağının olması, bu sektorun ölkənin daxili istehsalının 26 % -ini, məşğulluğun 25 %-ini, qeyri-neft sektorunun 26%-ini təşkil etdiyini nəzərə alsaq o zaman kənd təsərrüfatının İran üçün nə qədər əhəmiyyət daşıdığını və əhalinin qida məhsulları ilə təmin edilməsindəki rolu məlum olacaqdır. Kənd təsərrüfatının iqtisadi arenada nüfuz və çəkisini artırması üçün təsiredici amillərdən biri də kənd təsərrüfatı məhsullarının monitorinqinin aparılmasıdır. Bizim ölkədə əkinçilərin kasib olması, anbar və daşima xərclərinin kompleks şəkildə götürsək zəif olması, investisiya yatırımı səviyyəsinin aşağı olması, qablaşdırmanın zəif və baha olması, kənd təsərrüfatı məhsullarının brendinin olmaması, qiymətləndirmə sisteminin zəif olması, reklam bazarının zəifliyi kimi amillər nəticəsində kənd təsərrüfatının monitorinqi istədiyi nəticəni əldə edə bilməmişdir. Buna görə də kənd təsərrüfatı sektorunda həmin maneələri aradan qaldırmaqla bu sektorun potensial və praktik resurslarından ən yaxşı istifadə etməklə yanaşı monitorinq

sistemini effektli hala gətirməyə nail olub bir tərəfdən kəndlilərin adambاشına düşən gəlir səviyyəsini yaxşılaşdırmaq və digər tərəfdən isə istelakçıların razı qalmasına nail olmaq olar.

ELMİN İSTEHSAL GÜCÜ FUNKSIYASININ TƏZAHÜR MƏRHƏLƏLƏRİ

Zülfüqarov Vüsal Rəhman oğlu
AMEA-nın əməkdaşı

Elmin bilavasitə istehsal gücüne çevriləməsi prosesi XIX əsrin əvvəllərindən Avropada maşın sənayesinin inkişafı nəticəsində mümkün olmuşdur. Belə ki, həmin mərhələdə elm əvvəlki dövrlərə nisbətən daha geniş şəkildə istehsal prosesində ortaya çıxan texniki problemlərin həllinə cəlb edilmişdir [2, 151].

Elmin istehsal gücüne çevriləməsi prosesinin birinci mərhələsini mütəxəssislər ilk sənaye inqilabı ilə bağlayırlar. (öyü də prosesin başlangıcı ilə deyil, XIX əsrə təsadüf edən inkişaf dövrü ilə əlaqələndirirlər). Bu inqilabın çıxış nöqtəsi kimi maşınların yaradılması və buxar mühərrikinin işə salınması hadisələri qəbul edilir [3, 68]. Bu mərhələdə yeni istehsal üsulunun təşkili təbiətşünaslıq elmlərində əldə edilən biliklərin tədricən istehsal prosesinə tətbiq edilməsi, yeni texnika və texnologiyadan istifadə edilməsi hesabına mümkün olmuşdur. Birinci mərhələdə elmi nailiyyətlərin istehsal sahəsinə tətbiq edilməsi burada çalışan bacarıqlı mühəndislərin şəxsi təşəbbüsü nəticəsində gerçəkləşmişdir. Birinci mərhələ həm də o xüsusiyyəti ilə fərqlənirdi ki, elmi biliklərin istehsalata tətbiqi daimi və fasılısız səciyyə daşılmamışdır. Başqa sözlə, texniki yeniliyin ortaya çıxməsi prosesində elm hələ ki əsas və həllədici amil kimi çıxış etmirdi və "...elm yalnız istehsalın arxasında irəliləyir..." [1, 104]

XIX əsrin ikinci yarısından başlayan və Elmi-texniki inqilabın (ETİ) təzahür etməsinə qədər davam edən ikinci mərhələdə artıq elmi nailiyyətlərin bilavasitə istehsal prosesinə

tətbiqi özünə yer tapır. Bu dövrdə elmi nailiyyətlərdən istifadə edilməsi nəticəsində böyük gəlirlərin əldə edilməsi mümkün olur ki, başlayan bu proses, müvafiq olaraq, elmi texniki biliklərin istehsala daha çox tətbiq edilməsinə geniş imkanlar açır. Eyni zamanda texniki elmlərin daha sürətlə inkişaf etməsinə zərurət yaranır. İkinci mərhələnin mühüm cəhətlərindən biri yeni yaranmış iri sənaye müəssisələrində mühəndis və texnoloqlara artan tələbatın ortaya çıxması ilə bağlı olmuşdur.

Ümumilikdə isə, ikinci mərhələnin özündə də informasiyanın istehsalatdan elmə doğru istiqamətlənməsi, eks hərəkətlə müqayisədə üstünlük təşkil etmişdir. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fundamental elmlərdə əldə edilən inqilabi kəşflərə baxmayaraq, ortaya çıxarılan nəticələr hələ ki istehsal sahəsində özünə az hallarda yer tapırdı. Elmi kəşflərin istehsal sahəsində tətbiqinə isə bir qayda olaraq uzun illər tələb edilirdi.

Elm ilə istehsal prosesi arasındaki əlaqələrdə özünü bürüzə verən çatışmazlıqlar məhz elmi-texniki inqilabın meydana çıxmazı dövründən etibarən, yəni elmin bilavasitə istehsal gücünə çevrilməsinin üçüncü mərhələsində başlayaraq, tədrici şəkildə aradan qalxmağa başladı. Belə ki, XX əsrin əvvəllərində elmdə baş verən inqilabi dəyişikliklər texnikanın və ümumən istehsalın əvvəllər görünməyən səviyyədə kökündən dəyişdirilməsinə imkanlar açdı. Nəticədə elm, texnika və istehsal sahələri arasındaki münasibətlər özünün əvvəlki epizodik, kortəbii halından, daimi və mütəmadi əlaqələrin formalaşmasına doğru öz mühüm addımını atmış oldu. Başlayan bu proses bir çox cəmiyyətlər üçün (ilk növbədə inkişaf etməkdə olan cəmiyyətlər) hələ indi də öz aktuallığını saxlamaqdadır. Demək olar ki, məhz üçüncü mərhələdə, yəni elmi-texniki inqilab dövründə elmin bilavasitə istehsal gücünə çevrilməsi prosesi öz dolğunluğunu, həqiqi mahiyyətini əldə edə bilməşdir. Belə ki, artıq XX əsrin birinci yarısında istehsalın və texnikanın doğurduğu tələbatlar keçmişə nisbətən daha güclü enerji mənbələrinin praktik şəkildə istifadə

edilməsi, idarəetmənin mürəkkəb proseslərinin mənimsənilməsi, yeni süni materialların, daha intensiv və effektiv işləyən texnoloji proseslərin əldə edilməsi və idarə olunması kimi məsələləri aktuallaşdırıldı. İstehsal sahəsində qazanılan yeni nailiyyətlər elmin məhz fundamental və tətbiqi sahələrində baş verən inqilabi dəyişikliklərlə bilavasitə əlaqədar olaraq əldə edilmişdir. Artıq əvvəlki iki mərhələdən fərqli olaraq, istehsalatda və texnika sahəsində yeni dəyişikliklərin aparılması üçün elm bir növ istiqamətləndirici mövqedən çıxış edə bilirdi.

Ədəbiyyat siyahısı:

1. Məmmədov Ə., Bəşirov R. Müasir təbiətşünaslıq konseptual yanaşma. Bakı, "Elm", 2001, 757s.
2. Келле В.Ж. Наука как компонент социальной системы, М., «Наука», 1988, 200c.
3. Мелещенко Ю.С. Наука и производительные силы // Социологические проблемы науки, М., «Наука», 1974, 488c.

Резюме

В настоящей тезисе рассматривается одна из функций науки как непосредственной производительной силы. Главное внимание уделяется становлению и развитию этого процесса. В частности, в изучаемом процессе выделяется три этапа. Рассматриваются характерные особенности каждого из этих этапов.

Summary

In this thesis functions of the science considered as direct productive capacity. Basic attention directed forming and development of this process. Especially, in learning process separated 3 stages. Each of these stages considered characteristic feature.

SOSİALLAŞMAYA TƏSİR EDƏN İLKİN AMİLLƏR

Dos.H.Q.Cavadova

Sosiallaşma - müəyyən cəmiyyətə, sosial birliyə, sosial qrupa məxsus dəyərlərin, normaların, davranış nümunələrinin fərd və şəxsiyyət tərəfindən təlim-tərbiyə prosesində mənimşənilməsi prosesidir.

Ailə sosiallaşmanın mühüm amili hesab olunur. Ailə uşağı əhatə edən ilkin "sosial mühit"- dir. Uşaq məhz ailə vasitəsilə cəmiyyətə daxil olur, onun ilkin sosial mahiyyəti formalaşır. Ailə, bir sosial institut kimi sosiallaşma prosesinə pozitiv təsir göstərdiyi kimi, neqativ təsir də göstərə bilər. Belə ki, ailə münaqişələri, sosial özgələşmə, valideynlərdən birinin olmaması üzündən ailənin natamamlığı, valideynlərin deviant davranışları və s. uşağın dünyagörüşündə, sosial davranışında və xarakterində dərin izlər buraxır. Əlbət ki, burada birbaşa determinizm yoxdur, fərdin anadangəlmə xüsusiyyətlərindən də çox şey asılıdır. Məsələn, alkoqol qəbul edən valideynin oğlu alkoqolik ola da bilər, yaxud uşaqlıq təcrübəsinə əsasən onda alkoqol içkiyə həyatı boyu nifrət yarana bilər. Valideynin qəddar cəzaları nəticəsində uşaq qəddar böyüyə bilər, ancaq qəddarlığa qarşı mübarizə aparan humanist insan da ola bilər.

Socioloji müşahidələr nəticəsində sosiallaşma prosesinə təsir edən daha bir amil müəyyən olunmuşdur. Uşaq cəmiyyətdə özünü aparmağı öyrənərkən, özündən böyükələri müşahidə edir və onları təqlid etməyə başlayır. Böyükələrin davranışını təqlid etmək kiçik yaşılı uşaqların oyunlarında öz əksini tapır. Əgər uşaq oyunlarının gedişinə diqqət yetirsək, onların real ailə həyatından - valideynlərin bir-biri ilə münasibətdən, onların məşguliyyətdən və s. götürüldüyünü görmək olar.

Məktəb sosiallaşdırma amili kimi ailədən onunla fərqlənir ki, bu emosional neytral mühitdir. Məhz məktəbdəki

sosiallaşma dövründə uşaqda özünü qiymətləndirmə hissi formalaşır ki, bu da çox vaxt ömrünün sonuna qədər qalır. Adətən yaxşı oxuyan şagirdlərdə özünü qiymətləndirmə və özünə hörmət hissi formalaşır. Təhsil sahəsindəki müvəffəqiyətsizlik şagirddə keyfiyyətsiz xüsusiyyətlər formalaşdırır. Məktəb, şagirdə özündə dominant mədəniyyətin norma və dəyərlərini daşıyan daha geniş sistemi təqdim edir.

Sosiallaşmanın daha bir amili uşağı əhatə edən yaşlılarının əhatəsidir. Yeniyetmə yaşında uşağa valideynlərin və müəllimlərdən daha çox yaşlılarının təsiri olur. Məktəbdəki uğursuzluğu, valideynlərinin diqqətsizliyi uşağın öz yaşlılarının diqqəti və hörməti sayəsində kompensasiya olunur. Ona görə də uğursuz ailələrin uşaqlarını öz yaşlılarının kompaniyası daha çox cəlb edir.

Qrupdakı münasibətlər uşağa özünün bacarıqlarını, zəif və güclü tərəflərini müəyyən etməyə, özünü tanımağa imkan verir. Qrup uşağın kiçik yaşlarında ailə dəyərləri barədə təsəvvürlərində düzəlişlər aparır. Qrupda yaşlılarının sosial vəziyyətini müqayisə etməklə uşaq öz sosial vəziyyətini də öyrənir.

Cəmiyyətdə müxtəlif qrupa mənsub olanlar qarşılıqlı fəaliyyətə girdiyindən uşaq ziddiyyətlərlə qarşılaşır. Məsələn, ailədə qarşılıqlı yardım qiymətləndirildiyi halda, məktəbdə uşaq rəqabət aparan sistemə düşür. Burada uşaq müxtəlif adamların təsirini öz üzərində hiss edir və o öz əhatəsinə uyğunlaşmağa çalışır. O böyüdükcə, intellektual səviyyəsi yüksəldikcə bu ziddiyyətləri görməyə və analiz etməyə başlayır. Bu ziddiyyətləri həll etməyə çalışarkən, öz dəyər şkalasını yaradır. Bu, fərdə öz şəxsiyyətini daha dəqiq müəyyən etməyə, həyat planını çizməyə, cəmiyyətin fəal üzvü olmağa imkan verir.

Sosiallaşdırma amilləri içərisində kütləvi informasiya vasitələrinin, xüsusən də televiziyanın mühüm rolü vardır. Bunlar əhalinin müxtəlif qruplarına, xüsusilə uşaqlara və

yeniyetmələrə daha çox təsir edir. Müxtəlif filmlər və seriallar uşaqlarda və yeniyetmələrdə ailədə və ətraflarında görmədikləri davranış stereotiplərini formalasdırır. Bunu varlıların “gözəl həyatına”, fiziki cəhətdən cəlbedici adamların həyatına həsr olunmuş səhnələrdən görmək olar.

İstifadə olunmuş ədəbiyyat:

1. Vahidov F., Ağayev T. Sosiologiya. Bakı, 2008.
2. Əzimov K.A, Həsənov R.M. Sosiologiya. Bakı, 2003.
3. Кравченко А. И Социология М., 2005.
4. Бабосов Е. М. Прикладная социология Минск. 2000

NƏRİMAN NƏRİMANOVUN “NADANLIQ” DRAMINDA MAARİFÇİ ZİYALI OBRAZLARI

Rəfayət Xalid qızı Əlimirzəyeva
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı

XIX əsrin sonlarında Azərbaycan ziyalıları arasında şəxsiyyəti, ictimai və ədəbi fəaliyyəti ilə özünəməxsus mövqeyi olan simalardan biri də N.Nərimanov olmuşdur. Azərbaycan maarifçilərinin böyük dəstəsində o həm yazıçı, həm də ictimai xadim kimi fərqlənən ən fəal, ən mübariz nümayəndələrdən biri idi. Tariximizin ən parlaq səhifələrindən biri N.Nərimanovun görkəmli dövlət xadiminin, azadlıq və tərəqqi uğrunda mübarizələrin alovlarında bərkimiş inqilabçının, “bütün şəxsiyyətlər kimi bəzən illüziyalara qapılmış, yanılmış və səhv'lərə yol vermiş, lakin öz inamına sədaqətindən irəli gələn səhv'lərində səmimi olan” böyük bir insanın, mütəfəkkirin, istedadlı yazıçı, dramaturq, publisistin, qayğıkeş müəllim və həkimin adı ilə bağlıdır. N.Nərimanov gənc yaşlarından, hələ ilk təhsil illərindən geniş mütaliə sayəsində zəmanəsinin mütərəqqi ideyalara dərindən yiyələnmişdi.

Dövrün qabaqcıl maarifpərvər ziyalıları kimi N.Nərimanov da başa düşürdü ki, xalqı savadlandırmadan onu qəflət yuxusundan oyatmaq, hüquqsuzluğunu başa salmaq mümkün deyil. Gerilik və nadanlığın qatı zülmətini yarmaq üçün ilk növbədə maarif işığı yandırmaq, ana dilində təhsili, yeni üsullu məktəbləri inkişaf etdirmək lazımdır. Onu düşündürən suallara düzgün cavab tapan gənc N.Nərimanov elə əməli fəaliyyətə də Qızılhacılı kənd məktəbində dərs deməklə başladı.

Nəriman Nərimanov mövcud cəmiyyətin eybəcərliklərini, xalqın düçər olduğu ictimai bələləri aydın görür, «paslanmış beynləri» oyatmaq, insanlarda tənqididə düşüncəni inkişaf etdirmək üçün bədii ədəbiyyata üz tutur. Yüksək ictimai ideyaları təbliğ etmək üçün bədii ədəbiyyatın imkanlarından bir tribuna kimi istifadə etməyə çalışın N.Nərimanov 1894-cü ildə “Nadanlıq” pyesini qələmə alır.

«Nadanlıq» dramının əsas ideyasını belə səciyyələndirmək olar: pyesdə köhnə adət və ənənələr, cəhalət və nadanlıq tənqid edilir. Ancaq bu, təkcə tənqid deyil, həm yeniliyə xidmət edən ideal naminə olan tənqiddir, həm də həyatdakı yeni qüvvələrin köhnəliyə, nadanlığa qarşı mübarizəsidir. Gənc dramaturq olan N.Nərimanov əsərdə nadanlıq, cəhalət timsali olan bir kəndin adamlarını tənqid hədəfi seçmişdir. Pyes haqqında fikir söyləyən ədəbiyyatşünaslar da əsərin mövzusu və ideyasından söz açarkən eyni qənaətə gəlmişlər.

«Nadanlıq» pyesindəki hadisələrin mərkəzində iki maarifçi-ziyalı obrazı dayanır. Məhəmməd ağa və Ömrə Nərimanovun maarifçi ideallarını ifadə edən obrazlardır. Əsərin ideyası, ictimai məzmunu, müəllifin oxucuya təqdim etmək istədiyi əxlaqi-etik qayə də məhz bu iki obrazla daha çox bağlıdır. Əlbəttə, Nərimanov onlara öz rəğbətini gizlətməmiş, əsər boyu bu surətlərə açıq tendensiya ilə yanaşmışdır.

«Nadanlıq» dramında gənc ziyalılar-Məhəmməd ağa və Ömər, doğru-dan da, o zamankı Azərbaycan kəndi üçün səciyyəvi olan olduqca mürək-kəb, ziddiyyətli bir şəraitdə fəaliyyət göstərirlər. Ağillı, tərbiyəli, elmlı olma-ları, nadanlıq girdabına yuvarlanmış kəndlilərin vəziyyətini yaxşılaşdırmaq üçün görmək istədikləri mədəni tədbirlər onlara hörmət, ehtiram qazan-dırmaq əvəzinə, çətinliklərlə üz-üzə qoyur. Feodal-patriarxal qayda-qanun-lardan, çürük adət-ənənələrdən ayrıla bilməyən, digər tərəfdən isə dövrün, zamanın, ictimai həyatın tələbləri ilə yeniliklə üzləşən Hacı Abdullalar mühitində Ömərin əsas günahı odur ki, eybəcər, qeyri-insani əxlaq norma-larını qəbul etmir, köhnəlmış qayda-qanunlara boyun əymir, ağılı və iradəsi ilə hərəkət edir. Ömərlə dostluq edən, Azərbaycan kəndində maarifi, mədəniyyəti yaymaq kimi gözəl, nəcib arzularla yaşayan, bir müəllim kimi öz ictimai borcunu xalqına, onun tərəqqisinə xidmətdə görən Məhəmməd ağanı da öz əməlindən azmış adam hesab edirlər, onu hər vasitə ilə yolundan çəkindirməyə çalışırlar.

«Nadanlıq» pyesində bir-birinə tamamilə zidd olan iki düşüncə tərzi, dünyagörüşü-yenilik və köhnəlik qarşı-qarşıya gəlir, əsərdəki əsas dramatik konflikt də buradan doğur. Məhz bu ictimai anlayışların barışmaz müba-rizəsi fonunda N.Nərimanovun maarifçilik qayəsi, «Nadanlıq» dramının ümumi ideyası, ziyalı obrazların fərdi simaları açılır, aydınlaşır.

Məhəmməd ağa da, Ömər də bir maarifçi ziyalı kimi nadanlığın, cəha-lətin törətdiyi acı nəticələri görür, dərk edir, bu milli fəlakətə dərin nifrət bəsləyərək mübarizə aparırlar. Lakin onlar bu köhnə nadan cəmiyyəti əsaslı şəkildə dəyişdirmək iqtidarında deyillər. Çünkü qatı nadanlıq mühiti hələ çox güclüdür, Məhəmməd ağa və Ömər isə burada parlayan ilk qığılçım-lardır. Yaşadıqları mühitin övladı olan bu gənclər nadanlığın, elmsizliyin ictimai səbəblərini araşdırarkən bəzən səhv'lərə yol verir, xalqı cəhalətdə saxlayan bəlaların kökünü tapmaqdə çətinlik çəkirərlər.

N.Nərimanov əsərdə Məhəmməd ağa və Ömərin dili ilə öz dövrünün çox aktual ictimai-əxlaqi problemlərinə toxunur, maarifçi görüşlərini açıqlayır. Bu gənc ziyalılar xalqın mədəniyyətdən, maarifdən uzaq düşməsinin səbəblərini, kökünü gözəl adət-ənənələrin pozulmasında, təlim-tərbiyənin düzgün qurulmamasında, mənəvi-əxlaqi keyfiyyətlərin naqışlıyində görürərlər.

Məhəmməd ağa və Ömər bütün ictimai və sosial bəlaların, nadanlıq və cəhalətin əsil səbəbinin hansı siyasi və mənəvi amillərdən doğduğunu hələ dəqiq bilmirlər. XIX əsrin sonlarında siyasi cəhətdən hüquqsuz, milli ləya-qəti təhqir olunan, müstəmləkə zülmü altında əzilən Azərbaycan kəndinin ictimai və sosial vəziyyəti haqqındaki bəsit təsəvvürləri bəzən onları yanlış nəticələrə gətirir, istənilən bəhrəni vermir. Elə bu səbəbdən də əsərdəki hadisəllerin mərkəzində duran maarifçi obrazlar məğlub olurlar. Lakin Məhəmməd ağa və Ömərin maarif, mədəniyyətlə bağlı arzuları, xeyirxah niyyətləri, nəcib və gözəl insani keyfiyyətləri oxucuya dərin təsir bağışlayır və onu düşünməyə vadar edir. «Nadanlıq» dramı N.Nərimanovun yaradıcılığında maarifçi-ziyalı probleminin qoyuluşu baxımından diqqətəlayiqdir, dövrün, mühitin ictimai məsələlərinə toxunan, ədəbiyyatımızda gənc maarifçi obrazlarının silsiləsini Məhəmməd ağa və Ömər kimi ziyalı surətləri ilə zənginləşdirən sənət nümunəsidir.

Ədəbiyyat

- 1.Əhmədov T. N.Nərimanovun yaradıcılıq yolu. Bakı, Nurlar, 2005
- 2.Əhmədov T. N.Nərimanovun dramaturgiyası. Bakı, Nurlar, 2005
- 3.Əhmədov H. N.Nərimanovun pedoqoji fikirləri, Bakı, Maarif, 1979
4. Əhmədov H. N.Nərimanovun maarifçilik fəaliyyəti və pedoqoji fikirləri Bakı,

Elm, 1971

5. Əsgərli Z. "Nadanlıq" pyesinin janrı Azzərbaycan SSR. EA-nın məruzələri, 1986, №1
6. İbrahimov M. Xəlqilik və realizm cəbhəsindən. Bakı, Azərnəşr, 1961
7. Köçərli F. Nəriman Nərimanov. Bakı, Yaziçı, 1982
8. Qasimzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Maarif, 1974
9. Xəlilov P. N. Nərimanovun realizminə dair // Azərbaycan jurnalı, 1969, №11
10. Vəlihanov N. Azərbaycan maarifçi realist ədəbiyyatı. Bakı, Elm, 1983

SAĞLAMLIQ ALI İCTİMAİ DƏYƏR KİMİ

Ş.Ə. Namazlı

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu

İnsanın sağlamlığı bir tibbi-fəlsəfi problem olaraq bəşəriyyətin elmi fikir öndərlərinin daim diqqət mərkəzində olmuşdur. Lakin insanların sağlam həyat tərzi sürmək tələbatını ödəmək problemi XX əsrin sonu - XXI ərin əvvələrində özünü daha qabarıq şəkildə göstərmişdir. Bu problemin uğurlu həlli tibb elminin vacib gigiyenik və sosial-humanist məsələlərdən hesab olunur. Bu baxımdan norma, sağlamlıq, xəstəlik və uzunömürlülük kimi məsələlərin mahiyyətinin, qarşılıqlı münasibətlərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əslində bu məsələlər bütün tarixi dövrlərdə nəzəri təbabətin əsas problemləri olmuşdur.

İnsan özündərk məqamından başlayaraq, həyat, onun mahiyyəti və problemlərini özü üçün prioritet hesab etmişdir. Bu da təsadüfi deyil, çünki insan üçün həyat çox əziz bir nemətdir. Əslində insanı yaradan həyatın özüdür və onun bioloji keyfiyyətləri sosial amillərlə birlikdə insan

təbiətinin mahiyyətini təşkil edir. Bu məşhur kəlamın mənTİqi kimi formalaşan, bəşərin çox böyük hədiyyəsi sayılan sağlamlıq təbii olaraq, sosial dəyər kəsb edir. Ona görə ki, cəmiyyətin sosial sağlamlığı insanın tibbi-biooloji sağlamlığı əsasında formalaşır. Bu baxımdan sağlamlıq bir sıra təbii amillərdən və cəmiyyətdən asılı olub, ya tədricən daha da möhkəmlənir, ya da sönərək tükenir. Çünkü daxili və xarici faktorların təsiri altında formalaşan sağlamlıq eyni zamanda dəyərli kapitaldır.

Bu kapital ayrılıqda insanın və ümumilikdə cəmiyyətin rifahını nə qədər təmin edirsə, bir o qədər də digər dövlət dəyərləri kimi ehtiyatla qorunaraq, möhkəmləndirilməyi tələb edir. Fərdi və ictimai sağlamlıq cəmiyyətin ayrılmaz sərvətidir. Bu sərvətin qorunması, istifadə olunması və möhkəmləndirilməsi isə cəmiyyətin real vəziyyətindən asılıdır. Başqa sözlə desək, bütün proseslər, xüsusilə ictimai münasibətlər sisteminə təsirlər insana yönəlrək, sosial faktorlarla özünəməxsus şəkildə məhdudlaşır və ya stimullaşır.

Lakin insanda müəyyən dəyişikliklərə uğramış bioloji başlangıç özünü qoruyub saxlamışdır. İnsan, ictimai proseslərə cəlb olunsa da, təbii qanuna uyğunluqlar əsasında inkişafdan və təbiət proseslərdən kənardə qalmır. İnsan sağlamlığının qorunub saxlanılması həm sosial, həm də bioloji qanunlarla tənzimlənir. Ona görə də insanın həyat fəaliyyətinin mahiyyəti bioloji qanuna uyğunluqlarla ictimai qanuna uyğunluğun vəhdətindən kənardə düzgün anlaşıla bilməz.

Deməli, insan fəaliyyətinin bütün səviyyələrində bioloji və sosial aspektlər qarşılıqlı əlaqədə olur. Başqa sözlə desək, insanın şüurlu fəaliyyəti onun sosial həyat tərzinin göstəricisi kimi həmişə adekvat bioloji bünövrəyə əsaslanır. Bəzi müəlliflər isə belə zənn edirlər ki, insan bioloji mühitə uyğunlaşa bilmir və onun fəaliyyəti bütövlükdə bioloji

davranış xüsusiyyətlərindən kənarda qalır. Bu fikirlə razılaşmaq mümkün deyildir. Ona görə ki, elmi-texniki nailiyətlər şəraitində insanın ətraf mühitə bioloji adaptasiyası səngimir, əksinə, müəyyən münasibətlərdə hətta güclənir və genişlənir. Belə ki, anatomik quruluşa, sinir sisteminə, genetik irsiyyətə, fiziki, mənəvi xüsusiyyətlərə sahib olan insan üzləşdiyi spesifik mühitə və biolojiliyə uyğunlaşmaya bilməz.

Ayrı-ayrı fəndlərin bioloji uyğunlaşmasını həyat fəaliyyəti səviyyəsində inkar etmək onun məhvini və təbiətdən kənarlaşmasına səbəb olardı. Bu isə insanı bədənsiz ruha döndərərdi. Ona görə də insan-cəmiyyət-təbiət sistemində tibbi-ekoloji, sosial-gigiyenik və humanist problemlərin elmi həlli yolları yalnız bu sistemin bütöv dərki çərçivəsində mümkündür. Bir tərəfdən, təbii mühitlə insan arasında olan münasibətə onun həyatının vacib elementlərindən biri olaraq yanaşılmalıdır. Digər tərəfdən, insan biofiziği, psixik və hiss-işüru komponentləri ilə təbiətə yabançı kimi yox, əksinə, biopsixososial sistemin gərəkli ünsürü olaraq daxil olur.

İnsanın həyat fəaliyyətində təbii və ictimai amillərin vəhdətinin dialektik anlaşılması tibbi biliklərin dəyər aspektlərinin müəyyənləşdirilməsində metodoloji yanaşmanın rolunu təsdiqləyir. Dialektik yanaşma insanların bioloji və sosial birliyinin bilavasitə dərkinə imkan verir. Biz isə təbabətin aksioloji-normativ tərəfinə-sağlamlıq dəyərinin sosial praktikaya çıxışı nöqtəyi-nəzərində baxmaga üstünlük veririk. Daha doğrusu, insan həyatının maddi və mənəvi sferalarının izahını müəyyənləşdirmək yönündə tədqiqat işi aparmağı əhəmiyyətli sayırıq.

Sağlamlıq insanların ictimai həyat fəaliyyəti prosesində daim dəyişir, lakin özündə biolojiliyi saxlayaraq, onu məhv etmir. Bu barədə N.T. Dubinin yazırıdı: " İnsan bioloji həyat qanunlarının əsirliyində qalaraq doğulur, inkişaf edir,

işləyir, xəstələnir və ölürlər. İnsan biolojiliyi növbəti nəsillər üçün özündə saxlayır" (Дубинин Н.Т. Биологические и социальные факторы в развитии человека// Вопросы философии, 1977, №2, с.47.).

İnsana biososial yanaşma onun kompleks dərki məqamlarının ən prinsipial cəhətlərindən hesab olunur. Yalnız təbabət insana vahid biososial yanaşma əsasında "sağlamlıq" və "xəstəlik" məfhumlarının mahiyyətini açmaqla, onun özünə məxsus keyfiyyətlərini müəyyənləşdirməyə nail ola bilər. Ona görə ki, fərdin sağlamlıq və xəstəliyi ictimai şəraitin təsiri altında transformasiya olunaraq yeni xüsusiyyətlər kəsb edir. Bu xüsusiyyətləri yalnız somatik və psixik, bioloji və sosiallığın qarşılıqlı təsiri kimi anlamaq olar.

Belə qarşılıqlı təsir çərçivəsində insanların sağlamlığı fərdin biososial keyfiyyətlərini müvafiq uygunluqla xarakterizə edir. Bunun əksində isə biososial həyat fəaliyyəti harmoniyasının hədsiz dərəcədə pozulması ilə müşahidə edilən xəstəlik dayanır ki, o da insanların sosial və təbii keyfiyyət əlamətlərinin məhdudlaşmasına gətirib çıxarıır. Xəstəlik və sağlamlığın mahiyyətinin açılması insan fəaliyyətinin kəmiyyət və keyfiyyət imkanlarına, özünün funksiyalarını yerinə yetirmə xüsusiyyətlərinə bir baxışdır. Bu isə insanların həyat fəaliyyətində xəstəliklə aktiv mübarizə və sağlamlığın möhkəmləndirilməsinə geniş təsir imkanları açır.

Eyni zamanda xəstəlik və sağlamlıq yalnız insanların bioloji təbiətini deyil, həm də sosial keyfiyyətlərini əks etdirir. Belə ki, insan təbiətə və sosial faktorlara nə qədər çox adaptasiya olarsa, onun sağlamlıq göstəriciləri də bir o qədər yüksək olar.

Pataloji proseslərdə vacib bioloji və sosial əlaqələr, onların yeri və əhəmiyyəti şəraitdən asılı olaraq bu və ya digər istiqamətdə dəyişə bilər. Belə ki, fərdi xəstəliyin

meydana gəlməsi və yayılmasında ictimai deyil, ırsiyət kimi bioloji faktorlar əhəmiyyətli rol oynayır. Başqa sözlə desək, eyni bir cəmiyyət hüdudlarında hər hansı sosial qrup hətta eyni şəraitdə müxtəlif peşə xəstələnmələrinə düşər ola bilərlər.

“Sağlamlıq” məfhumunun mahiyyətinin müəyyən edilməsi nəzəri təbabətin ən mürəkkəb və vacib məsələlərindən hesab olunur. Ona görə də bu məfhumun elmi dərkinə alımlar tərəfindən müxtəlif yanaşmalar olmuşdur. Məsələn, akademik V.P.Kaznaçeyevə görə, fərdin sağlamlığı dinamik proses kimi bioloji, fizioloji, psixi funksiyaların saxlanması və inkişafı olub, maksimal ömür müddətində optimal sosial-əmək aktivliyidir (Казначеев В.П. Феномен человека. Новосибирск: 1991, с.86.) Yəni sağlamlıq elə bir fenomendir ki, burada sosial-iqtisadi, mənəvi faktorlarla yanaşı, insan orqanizminə xarici mühitin mürəkkəb proseslərinin təsiri də vacib rol oynayır.

Sağlamlığın sosial mahiyyətinin dərk olunması, onun cəmiyyətdə üç qarşılıqlı əlaqə səviyyəsinin diferensiasiyası ilə müəyyənləşir. Birincisi bu, ictimai səviyyə olub, bütövlükdə əhalinin sağlamlıq vəziyyətini xarakterizə edərək, maddi və mənəvi münasibətlərin tam sistemini eks etdirir. İkincisi, qrup sağlamlığı insanın spesifik həyat fəaliyyətinin əmək, yaxud ailə kollektivi və bilavasitə ətraf mühitdən asılılığını göstərərək, özü də onun komponentinə çevirilir. Üçüncüüsü, sağlamlığın fərdi səviyyəsi isə fərdin fiziki və psixik xüsusiyyətləri, təkrarsız həyat tərzi əsasında formallaşır. Bu isə ayrılıqda hər bir insana xas olan cəhətdir.

Əgər yuxarıda qeyd etdiyimiz səviyyələrə biososial mövqedən yanaşsaq, o zaman fərdi həyat fəaliyyətində bioloji qanunlar kəskinliyi ilə aşkarlanar. Əksinə, qrup sağlamlığı pilləsində bioloji komponentlərin əhəmiyyəti azalır. Bu səviyyədə fərdin həyatında sosiallaşma prosesinin güclənməsi baş verir, onun daxil olduğu çərçivə ictimai

həyat fəaliyyətində genişlənir və dərinləşir; bu, qrup üzvlərinin sağlamlıq vəziyyətinin obyektiv və subyektiv göstəricisi kimi həllədici əhəmiyyət daşıyır. İctimai səviyyədə sanki insan təbiətinin təkamülü baş verir, əhalinin ırsı və bioloji adaptasiya mexanizmləri konkret şəkildə o qədər də aşkarlanır, sosial faktorlar müəyyənedici rol oynayır.

QLOBALİZM YENİ DÜNYAGÖRÜŞÜ KİMİ: BƏZİ DÜŞÜNCƏLƏR

Roza Əli qızı Allahverdiyeva,
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu

XX əsrin son onilliklərində və qədəm qoyduğumuz indiki əsrдə siyasi, sosial-iqtisadi və mədəni həyatda baş verən dəyişikliklərin bu və ya başqa dərəcədə qloballaşma prosesi ilə əlaqəsi şübhəszidir. Ona görə də qloballaşmanın mahiyyətli xarakteristikaları, ictimai tərəqqi üçün yaratdığı imkanları, tarixi prosesə daxil etdiyi ziddiyyətli məqamları hərtərəfli araşdırmağa ehtiyac vardır. Təsadüfi deyildir ki, ümummülli liderimiz H.Ə.Əliyev minilliyyin zirvə görüşündə çıxış edərkən demişdir: «Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb və heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüğünün və idarəetmə sistemlərinin stabililiyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir».

Təbiidir ki, qloballaşma kontekstində müxtəlif problemlərin araşdırılması spesifik xüsusiyyətlər kəsb edir. Belə problemlərdən biri qlobalizmin yeni dünyagörüşü kimi formallaşmasıdır. Yeri gəlmışkən qeyd edək ki, qlobalizmin terminoloji baxımdan dəqiqləşdirilməsinə yetərincə diqqət yetirilmir. Bəzən onun konkret məzmunu nəzərə alınmadan

qloballaşma ilə əlaqəli bütün mümkün hadisələrin, bəzən də qloballaşmaya aid olmayan məsələlərin xarakteristikası üçün işlədirlər. Məsələn, lokal münaqişələrin təbiətini müəyyən edərkən onların getdikcə arta bilən ümumi təsirini nəzərə çarpdırmaq üçün çox vaxt qlobal təhlükələrdən bəhs edirlər. Bir sıra hallarda müasir prsoeslərə protest edən sosial hərəkatın nümayəndələrini antiqlobalistlər adlandırırlar. Əslində antiqlobalistlər adlandırılanlar mahiyyətə qloballaşmanın əleyhinə deyil, müasir dünyada mövcud olan ədalətsiz sosial-iqtisadi münasibətlərin əleyhinədir. Deməli, terminlərin seçilməsində və işlədilməsində daha çox dəqiqlik tələb olunur. Çox zaman, A.N.Çumakovun qeyd etdiyi kimi, qlobalizm hadisə kimi, qloballıq vəziyyət kimi, qloballaşma isə ilk növbədə proses kimi başa düşülür.

Adətən qlobalistlər qlobalizmin mahiyyətinin ağlabatan bütün çalarlarından yalnız birini – planetin resurslarının dünyadakı rəqabət şəraitində öndə gedənlər üçün əlçatan olması məsələsini qabardırlar. Bu iki cəhət – birincisi, planetin resurslarının səfərbərlik hüdudunun təmin edilməsi, ikincisi isə onun maneəsiz hərəkəti üçün bir növ təminatdır. Belə hərəkət «uyğunlaşmayandan» «uyğunlaşana», «bacarıqsızdan» «bacarıqlıya» doğru hərəkət kimi təqdim olunur. Araşdırırmalar göstərir ki, yerli, milli məkana bağlılıq, onu mümkün olan vasitələrlə qorumaq istəyi nə qədər vacib, əhəmiyyətli olsa da, həmin istəyi gercəkləşdirmək imkanları getdikcə çətinləşir: milli, suverenlik ənənəvi mənasını xeyli dərcəcədə itirir, beynəlxalq münasibətlərin mürəkkəb şəbəkəsində, dəyişkən sistemində öz yerini qeyd-şərtzsiz təmin edə bilmir. Qlobal fəaliyyət «çempionları» ayrı-ayrı ölkələrin, bəzən ölkələr qrupunun milli resursları üzərində nəzarəti ələ keçirmək üçün səylə yeni-yeni vasitələr axtarırlar. Hazırda ərəb ölkələrində baş verən proseslərə Qərb ölkələrinin, ABŞ-in münasibəti dediklərimizi bir daha təsdiqləyir.

Bununla belə qlobalizmi yalnız neqativ aspektdə, birtərəfli başa düşmək doğru olmazdı. Çünkü dünya miqyasında resursların bir qrup ölkələr tərəfindən nəzarətdə saxlanılması, daha çox ekoist maraqlara tabe etdirilməsi qlobalizmin həqiqi «kredosu» kimi qəbul edilə bilməz, hərçənd qloballaşma iqtisadi, siyasi maraqların hüdudlarını xeyli dərəcədə genişləndirir. Qlobalizm ümumbəşəri meylləri, bütün dünyani əhatə edən prosesləri əhatə edir. Ona görə də onun ən müxtəlif aspektlərini araşdırmaq ciddi elmi əhəmiyyətə malikdir.

Qlobalizm enyi zamanda dünyagörüşü fenomenidir. Bir fenomen kimi dünyagörüşünün tədqiqi tarixi xeyli qədimdir. Dünyagörüşü əzəli gündən iki cəhətin vəhdətini ifadə etmişdir: birincisi, dünyyanın anlaşılması (buraya dünyyanın ümumi mənzərəsinin verilmesi daxildir, lakin bu mənzərə həm düzgün, həm də yanlış təsvir edilə bilər); ikincisi, insanın mahiyyətinin aşkar edilməsi, onun təbiətdə və ictimai həyatda yerinin müəyyənləşdirilməsi.

Elmi mənbələrdə fəlsəfi anlayışlar sırasına «dünyagörüşü» sözünün İ.Kant və İ.Q.Fixte tərəfindən gətirildiyi qeyd olunur (Философия. Мировоззрение. Практика. Алма-Ата, 1987, c.29). Lakin sonralar dünyagörüşünə çoxlu sözlər əlavə edilmiş, onların şərhinə xeyli kitab, məqalə və tezis həsr olunmuşdur. Mətləbdən uzaqlaşmamaq üçün onlardan bəzilərinin adlarını qeyd etməklə kifayətlənəcəyik: dini dünyagörüşü, elmi dünyagörüşü, metafizik dünyagörüşü, dialektik dünyagörüşü, fəlsəfi dünyagörüşü, Avropa dünyagörüşü, Asiya dünyagörüşü və s.

Dünyagörüşü anlayışının tədqiqinə daha çox dqqət yetirilsə də, müxtəlif tədqiqatlarda ona fərqli münasibətin olması, zənnimizcə, təbiidir. Ayrı-ayrı tədqiqatçılar dünyagörüşünün tərkibindəki bu və ya digər elementi ön plana çəkərək, araşdırımlarını həmin məsələlər dairəsində aparır, maraqlı mühəhizələr irəli sürürlər. Fikrimizcə,

sistemlilik prinsipi və təkamülçülük mövqeyindən yanaşma mənəvi hadisə olan dünyagörüşünün təbiətini daha adekvat başa düşmək üçün yaxşı imkanlar yaradır. Sistemlilik özü inkişaf edən mürəkkəb bir sistem kimi dünyagörüşünün strukturunu aşkarla çıxarmağa, onu təşkil edən elementlərin xüsusiyyətlərini, qarşılıqlı təsirinin xarakterini müəyyən etməyə imkan verir. Təkamülçülük isə dünyagörüşünün təşəkkülü və inkişafi prosesini izləməyə, tarixi tərəqqinin müxtəlif pillələrində hansı tiplərdə, forma və səviyələrdə mövcudluğunu araşdırmağa kömək edər.

Dünyagörüşü cəmiyyətin, sosial qrupların, ayrı-ayrı şəxsiyyətlərin onları əhatə edən dünyaya davamlı baxışlar sistemidir. Təbiətə, insanlara və onların fəaliyyətinə münasibət, müxtəlif səciyyəli biliklər və ideallar, dünyanın dərki və dəyişdirilməsi prinsipləri, ətraf aləmin az-çox mühüm olan ümumi cəhətləri və xüsusiyyətləri – bütün bunlar dünyagörüşündə bu və ya başqa dərəcədə öz əksini tapır. Dünyagörüşü məlum cəmiyyətin maddi, mənəvi-intellektual imkanları ilə şərtlənən bilik səviyyəsini səciyyələndirir, o, şəxsiyyətin mənəvi dünyasının özəyidir.

Müasir şəraitdə getdikcə genişlənən və dərinləşən qloballaşma prsoesləri insanların şüurunda, deməli, həm də dünyagörüşündə özünəməxsus iz buraxır. Real hadisə və prsoeslərin təsiri altında qlobalizm yeni dünyagörüşü kimi qərarlaşır, əvvəlki dövrlərlə müqayisədə daha geniş və daha miqyaslı zənginləşmək imkanı qazanır. İndiki şəraitdə insanların dünyagörüşündə özünü göstərən yeni məqamların sosial-fəlsəfi aspektdə araşdırılması və dəyərləndirilməsi xüsusi məna kəsb edir.

ƏHMƏD YƏSƏVİNİN BƏDİİ İRSİNDƏ NƏFS ANLAYIŞI

Şəlalə Sabir qızı Salmanova
BDU, İslamşünaslıq ETM

Elmi ədəbiyyatda belə bir fikir ciddi şəkildə əsaslandırılır ki, türk xalqları ədəbiyyatında təriqətçilik və sufizm ilk dəfə Orta Asiyali şair-mütəfəkkir Xoca Əhməd Yəsəvi ilə başlamışdır. Təsadüfi deyildir ki, görkəmli türk alimi Fuat Köprülü Əhməd Yəsəvinin türk mütəsəvvüf şairlərinin ön cərgəsində dayandığını xüsusi olaraq vurgulayırdı. Həqiqətən də Ə.Yəsəvi hikmət adı verdiyi sadə, anlaşıqlı şeirlərində sufizmin son dərəcə mühüm, maraqlı məqamlarına aydınlıq gətirmiş, onun inkişafına özünəməxsus töhfə vermişdir. Hələ sağlığında bütün Orta Asiyanın onu «Piri-Türküstən» kimi tanımı, davamçılarının onun adına şeirlər həsr etməsi, əlbəttə, onun sənətinə, şəxsiyyətinə ehtiramı ifadə edir. Ə.Yəsəvinin ciddi səyləri ilə təşəkkül tapmış Yəsəviyyə təriqəti, F.Gözəlovun (Bayatın) haqlı olaraq qeyd etdiyi kimi, «Türk milli təfəkkürünə, türk milli mədəniyyətinə söykənən» bir təlim olmuşdur [Gözəlov F.(Bayat) Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri. Bakı: 1997, s.15]. Şəriət elmlərinə və islam fəlsəfəsinə əsaslanan bu təriqətin yayılma coğrafiyası da kifayət qədər geniş idi: Orta Asiya, Volqaboyu, Xorasan, Anadolu və s.

Əhməd Yəsəvinin ilahiləri cazibədar, yüksək istedadla yaradılmış şeir inciləridir. Bu ilahilərdə xüsusi önəm verilən anlayışların spesifik bir sistemində bəhs etmək olar. Həmin sistemdə nəfs anlayışına münasibət ciddi elmi maraq doğurur.

Məlum olduğu kimi, qədim Şərq fəlsəfəsində və sonrakı dövrdə nəfs anlayışına birmənalı yanaşılmamışdır. Ümumilikdə bu fəlsəfə qəbul edirdi ki, bütün varlıqların

nəfsi olur. Ən aşağı nəfs cəmadat nəfsi (cansız əşyaların nəfsi), ən yüksək nəfs isə mələk nəfsi sayılırdı. Dərəcələrin dəyişilməsi, daha doğrusu, artması yeni-yeni keyfiyyətlərin kəsb olunmasını şərtləndirirdi: hər yeni nəfs dərəcəsi eyni zamanda özündən əvvəlkinin, aşagının xüsusiyyətlərini də mühafizə edirdi. Nəticədə hər nəfs dərəcəsi əvvəlki və sonrakı nəfs arasında rabitə yaradır, müəyyən sistemin əmələ gəlməsinə səbəb olurdu.

Əhməd Yəsəvi insana məxsus nəfsdən geniş bəhs edir və belə bir qənaətə gəlir ki, insan öz içindəki nəfsi boğmalıdır. Daha yüksək kamillik mərtəbəsinə qalxmaq üçün nəfsə qalib gəlmək vacibdir – bu ideya Ə.Yəsəvinin təkcə ilahilərində yox, bütün yaradıcılığında çox qüvvətli motivlərdən biridir. Bunu aşağıdakı misralar aydın şəkildə təsdiqləyir:

Nefsin sana, bakıp dursan, neler demez;
Ağlasan da Allaha doğru yüz çevirmez;
Ele alsan, yaban kuş gibi ele konmaz;
Ele alıp gece uykusunu kıl sen bidar (Ahmedi

Yesevi. Divan-i-Hikmetten seçmeler. Ankara: 1991, s.151).

Mütəfəkkir şairin fikri belədir ki, nəfsə qalib gələn özünə də qalib gəlir və haqqın dərgahına kamilləşmiş şəkildə yetmək haqqı qazanır; onu məşhər günü də qorxutmur. Məhz nəfsə qalib gəlmək sayəsində insan «iyilərə hizmet kılıp dua ala» bilir. Kim ki, nəfsinə qalib gələ bilmir, o, zəif iradəli adamdır. Belə adam Haqqın yolunu azar, sonda nəfslə bağlı hırslı, təkəbbürlə, saxta qürurla məhv olub gedər:

Fasık, facir havalanıp yere basmaz;
oruc, namaz kaza kılıp misvak asmaz;
Resulu'llah sünnetine deger vermez;
günahlar günden güne artar dostlar.
Dünya ehli malını görüp heva kilar;
benlik fikriyle dava-yı hüda kilar;
oldığundə imanından cüda kilar;

can verende hasret ile gider, dostlar (Yenə orada, s.165).

Xoca Əhməd Yəsəvi belə hesab edirdi ki, Tanrısını unutmayan insan nəfsinin onu üstələməsinə imkan verməz, o, nəfsinin qulu olmaz. Onun fikrincə, ancaq yaxşı yaşamağı düşünən, dünyanın əzablarına dözməyi bacarmayan şəxs sonda nəfsinin quluna çevriləcək, bu dünyada keçici sultan kimi yaşasa da, axırətdə kölə kimi əzab çəkəcəkdir. Lakin nəfsinə üstün gəlib, bu dünyada masivadan keçən çəkdiyi əzabların əcrini o dünyada alacaq və sultan kimi yaşayacaqdır. Ə.Yəsəvinin əsərləri ilə tanışlıq göstərir ki, o, bütün ömrü boyu nəfsi ilə mübarizə aparmış, lakin daim özündən narazı qalmışdır, apardığı mücadilənin yetərli olmadığını düşünmüştür.

Mütəfəkkir şair nəfsə qalib gəlməyi həm də pirinin olması ilə əlaqələndirir. Onun fikrincə, pirini tapan insan özü ilə mübarizədə daha konkret məqsəd əldə edir. Pir əlindən, ətəyindən tutmayan sonda yarı yolda qalib peşiman olar:

Pir rızası Hak rızası olur dostlar;
Hak Tala rahmetindən alır dostlar;
riyazette sır sözündən bilir dostlar;
öyle kullar Hakk'a yakın olur imiş.

İşbu yola ey birader pirsiz girme;
Hak yadından bir an gafil olup yürüme;
masivaya akıllı isen, gönül verme;
lanetli şeytan kendi yoluna salar imiş (Yenə orada, s.217).

Araşdırımlar göstərir ki, Xoca Əhməd Yəsəvi şeirlərində sufizmin təkcə nəzəriyyəcisi kimi deyil, həm də əsərlərində təvsir etdiklərini öz ömründə yaşayan sufi kimi çıxış edir. O, nəfsə kölə olmayı, həyatını onun diqtəsi ilə keçirməyi şeytana yoldaş olmaq kimi qiymətləndirir, vaxtında pis nəfsdən uzaqlaşmağı məsləhət bilir:

Nefsin seni son deminde geda kılarsı;
din evini yağmalar harap kılarsı;
oldüğünde imanından cüda kılarsı;
akıllı isen, pis nefsten ol sen bizar (Yenə
orada, s.151).

Nefs yolunda giren kişi rüsva olur;
Yoldan azıp gezip tozan şaşkın olur;
Yatsa, kalksa, şeytan ile yoldaş olur;
Nefsi tep sen, nefsi tep sen, ey bed-kirdar
(Yenə orada, s.86).

Ə.Yəsəvi bir zamanlar nəfsi ucbatından əziyyət çəkdiyini xatırlayaraq yazar ki, «nefsim üçün jörer irdim it dik kizir...» (Yenə orada, s.86). Başqa sufilər kimi o da əvvəllerdə mənasız günlər keçirməsinə görə özünü qınayırm, kədərlənir. Ə.Yəsəvi nəfsi əzazil hesab edir, onu həqiqi aşıqlar, xeyir işlər görmək istəyən adamlar üçün çox böyük manə kimi təqdim edir. Yalnız nəfsə qalib göləndən sonra quş kimi qanad açıb uça bilibdir. O, nəfsə uyanları harama batmış kərkəs quşuna bənzədir. Kərkəs quşu vəhşi, leş yeyən quşdur, bədii nümunələrdə nəfsi-əmmarənin rəmzi kimi təqdim olunur.

Əhməd Yəsəvi etiraf edir ki, o, Allaha sonsuz istəklə özündə güc tapıb, nəfsini boğmağı bacarmışdır: «Batın kılıcı ile nefsi parçaladım işte» (Yenə orada, s.57). Məhz nəfsi boğmaq hesabına fəna-fillah məqamına çatmaq ona müyəssər olur. Bütün bu hikmətlər müqəddəs Qurani-Kərimin Əş-Şəms surəsinin 9-cu ayəti ilə səslənir: «Nəfsini təmizləyən qurtulmuşdur». Mütəfəkkir şair öz həyat təcrübəsindən çıxış edərək fəna-fillah məqamına yüksəlməyin asan başa gəlmədiyini, bunun üçün müxtəlif sinaqlardan keçməyin zəruri olduğunu göstərmişdir. Kim kamil olmaq istəyirsə, həm imanlı olmalıdır, həm də nəfsinə qalib gəlməlidir, nəfsin pisliklərindən (təkəbbürlülük,

rəhimsizlik, cahillik, yalnız özü üçün yaşamaq və s.) uzaqlaşmalı, rəhmlı və xeyirxah olmalıdır.

Əhməd Yəsəvinin nəfs haqqındaki mülahizələri və tövsiyələri bu gün üçün də öz əhəmiyyətini mühafizə edib saxlayır, insanları humanist və xeyirxah əməllərə dəvət edir.

EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNĐƏ MAARİFLƏNMƏNİN ROLU

Abasova Elmira Məmməd qızı
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu

XXI əsri bəşəriyyət qlobal problemlərin görünməmiş miqyasda kəskinləşdiyi bir vəziyyətdə qarşılamalı olmuşdur. Bu baxımdan heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti ötən 2010-cu ili Ekologiya ili elan etmiş, bu sahədə əsaslı işlərin aparılmasının zəruriliyini döñə-dönə vurğulamışdır.

Son zamanlar dövrün tələblərinə uyğun olaraq bir sıra qlobal problemlər, o cümlədən ekoloji problemlər daha ciddi tədqiq olunmuş, ən yeni faktların elmi dövriyyəyə cəlb edilməsinə, ümumiləşdirilməsinə, sosial-fəlsəfi aspektə araşdırılmasına diqqət artmışdır. Bu halda nəzərə alınmışdır ki, insan bütövlükdə bioloji, sosial və mənəvi – psixi ölçülərdən ibarət mürəkkəb tamlıqdır. Onun fəaliyyəti, mədəniyyəti, mənəviyyatı hər zaman təbiətlə həmahəng şəraitdə yaşamağı nəzərdə tutur. Odur ki, insanlar bütün istehsal və fəaliyyət sahələrində bütövlükdə biosferin qorunması, saxtalanması və zənginləşdirilməsi qanunlarına arxalanaraq cəmiyyətin yaşayış tərzini müəyyən etməlidirlər. Onlar başa düşməlidirlər ki, təbiətin daxilində fəaliyyət göstərdiklərindən onun bütün qanuna uyğunluqları ilə tam şəkildə hesablamalıdır. Lakin insan saysız-hesabsız canlılar arasında sadəcə olaraq adı təbii varlıq deyil, həm də öz fəallığı ilə seçilən varlıqdır, təkamülün zirvəsi deməkdir.

İnsanların təbiətə amansız və laqeyd münasibəti hər addımda öz neqativ nəticələrini üzə çıxarır, onları düşünməyə, daha əsaslı surətdə maariflənməyə məcbur edir: insanlar planetin ağrılı vəziyyətini, onun gələcəyini səciyyələndirə bilən ümumi meylləri dərk etməyə borcludur. Hazırda baş verən hadisə və proseslər bütün dövlətlərin imkanlarını birləşdirməyi səfərbər etməyi zərurətə çevirir. Bunun üçün dövlətlər arasındaki münaqışələri daha operativ və rasional nizamlamaq, mənəvi-insani dəyərlər çərçivəsində təbiəti amansız fəlakətdən qorumaq lazımdır. Buna görə təfəkkürdə və şüurda yeniləşmə getməli, ekoloji maariflənmə ciddi elmi əslərlərə soyğunluq təşkil etməlidir. Humanizm insanlar arasındaki münasibətlərdə olduğu kimi təbiətə münasibətdə də öz aliliyini nümayiş etdirməlidir. Təbiətə qayğı və ehtiram kimi ali hissi insan yalnız özü öz daxilində yaradıb tərbiyələndirə bilər.

Çox qədim tarixə malik insan – təbiət münasibətləri müasir dövrədə çox kəskin, ziddiyətli bir xarakter almışdır. Son illərdə iqtisadiyyatda, maddi istehsalda, habelə digər sahələrdə aramsız dəyişikliklərin meydana çıxməsi «olum, ya ölüm» seçimini əsaslı surətdə aktuallaşdırır. Ona görə də çox vacibdir ki, insanlar ekoloji problemlərin doğurduğu təhdidləri aydın başa düşsünlər, reallıqlarla hesablaşınlar. Deməli, ekoloji biliklərin zənginləşdirilməsinə və onun qavranılmasına tələbat yaranmışdır. Leonardo da Vinci haqlı olaraq qeyd edirdi ki, "elmsiz təcrübə ilə müşğul olmaq, gəmini sükansız və kompassız idarə etməyə bənzəyir".

Cəmiyyət insanların təbii mühitlə qarlılıq əlaqədə reallaşdırılan həyat fəaliyyətinin tarixi inkişaf formasıdır. İnsanlar kollektiv birliklər yaratmadan yaşaya bilməzlər, çünkü onlar bir-birindən bioloji, sosial, psixoloji baxımdan asılıdırlar. Bu əlaqələr, münasibətlər müxtəlif problemlərə,

o cümlədən ekoloji problemlər doğurur. Ekoloji problem cəmiyyətlə təbii mühitin əlaqələri sistemində yaranmış ziddiyətlərin insanda, onun həyat fəaliyyətində əks olunmasıdır. Ətraf mühitin pisləşməsi ekoloji sistemlərin vəziyyətinə və insanın sağlamlığına təsir göstərir, sosial-psixoloji gərginliyi gücləndirir. Təsadüfi deyildir ki, son illərdə fərdi və ictimai şüurda daha çox ekoloji biliklərə yiyələnməyə və bu sahədə zəngin dünyagörüşə malik olmağa meyllilik hiss edilir. Bu, mütərəqqi, müsbət hal kimi qiymətləndirilə bilər. Diqqətəlayiq haldır ki, ekoloji mədəniyyətin zənginləşməsi prosesi intensivləşir. Bu mədəniyyət isə cəmiyyət – təbiət münasibətlərində meydana çıxan böhran məqamlarını nizamlamağa kömək edir. Nəticədə üç aspektin məntiqi ardıcılığını və qarlılıq əlaqəsini izləmək mümkündür: 1) ekoloji şərait; 2) ekoloji davranış; 3) ekoloji şüur. Müasir dövrdə istehsalın, elm və texnikanın, ictimai və fərdi şüurun «ekolojiləşməsi» daha aydın hiss edilir. Müxtəlif nəsilləri təmsil edən insanların birgə səyləri ilə cəmiyyətin topladığı biliklər zənginləşir, ekoloji yönümlü konsepsiyalar getdikcə artır. Onların öyrənilməsi, təbliğ edilməsi, əməli işlərdə öz təzahürünü tapması indiki şəraitdə xüsusi məna kəsb edir. Unutmaq olmaz ki, təbiətə humanist münasibət cəmiyyət hadisələrindən kənardə tərbiyələndirilə bilməz, buna görə də ekoloji biliklərin təbliği əsaslı surətdə yenidən qurulmalıdır. Elmi fikir və insan zəkası humanist istiqamətdə irəliləməlidir. Vaxtilə V. Vernadski yazmışdır: "Elmi fikrin və insan zəkasının təsiri ilə biosfer yeni vəziyyətə – noosferə keçir". Ekoloji maariflənmə bu keçidə maksimum töhfə verməlidir. Artıq ana təbiət fəryad qoparıb həyəcan təbili çaldığı bir dövrdə bu işdə gecikmək yolverilməzdür. Ekoloji tərbiyəyə əslində insan ətraf mühiti duyub anladığı vaxtdan başlamaq daha məqsədə uyğundur.

Təbiət-cəmiyyət münasibətlərini optimallaşdırmaq istiqamətində dəqiq nizamlanan insan fəaliyyəti sistemi işlənib

hazırlanmalı və reallaşdırılmalıdır. Ekoloji təhsil və tərbiyə sisteminin formalaşması və təkmilləşdirilməsi bu prosesin zəruri ünsürləridir. Ekoloji maariflənmədə kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə olunmalıdır. Bundan əlavə, tədris müəssisələrində təlim-tərbiyə işlərində təbiəti mühafizənin təbliği özünəməxsus mövqə tutmalı, gənc nəslə ekoloji məzmunlu əsaslı biliklər verilməli və ekoloji tərbiyənin aşılanmasına diqqət artırılmalıdır. Ayrı-ayrı fənlərin ekoloji baxımdan spesifik tərbiyədici məqamları nəzərə alınmalıdır. Yeri gəlmışkən qeyd edək ki, vaxtilə görkəmli rus alimi N.Pirogov qeyd edirdi ki, elm təkcə məlumat almaq üçün deyildir, burada çox zaman digər mühüm element – tərbiyədici amil nəzərdən qaçırılır, çünkü o, çox zaman lap dərinliklərdə olur və ona görə də səthi müşahidəçi üçün görünməz qalır. Zənnimcə, bu qeydlərlə razılışmaq, ayrı-ayrı bilik sahələrinin ekoloji baxımdan tərbiyədici imkanlarına daha ciddi diqqət yetirilməlidir. Bundan əlavə, beynəlxalq forumların, konfrans və simpoziumların materiallarından yetərinçə faydalanañmaq ekoloji baxımdan maariflənmə işinə ciddi uğurlar gətirə bilər, çünkü həmin materiallar faktların daha geniş dairəsini əhatə edir, ümumiləşdirmələrin əsaslı, arqumentli olması cəhətdən seçilir.

SİYASƏTİN FƏLSƏFƏSİ ANLAYIŞI HAQQINDA

Həsənzadə Fərhat,
BDU-nun II kurs magistrantı

Müasir fəlsəfi, eləcə də siyasi ədəbiyyatlarda haqqında ən çox danışılan və müxtəlif fikirlər söylənilən mövzulardan biri də siyasətin fəlsəfəsidir. Bu mövzuya diqqət yetirilməsinin əsas səbəblərindən biri onun müasir dövrə cəmiyyətdə siyasətə eləsə də siyasi sferaya olan marağın artmasıdır. Bəs görəsən siyasətin fəlsəfəsi nədir?

Bu anlayışın mənasını açmaq üçün əvvəlcə onu təşkil edən siyaset və fəlsəfə anlayışlarına qısaca bir nəzər salmalıyıq.

Siyaset anlayışı müasir dövrdə tez-tez rastlaşıduğumuz terminlərdən biridir. Mahiyyət etibarı ilə siyaset onu həyata keçirən şəxsin və ya qurumun təmsil etdiyi dövlətin, təşkilatın və s. siyasi sferada maraqların toqquşduğu qüvvələrə qarşı və yaxud hər toplumu, milləti, kütləni itaətdə saxlamaq üçün həyata keçirdiyi zehni əməliyyatıdır. İnsan sosial varlıq kimi formalaşlığı ilk gündən etibarən bu anlayışdan istifadə edir.

Fəlsəfə isə elə bir təfəkkür formasıdır ki, ondan hadisələrin, şeylərin mahiyyətinin açılmasında istifadə olunur. Yəni fəlsəfə onu obyektinə çevrilənin mahiyyətini açmağa çalışır.

Deməli, siyasetin fəlsəfəsi siyasetin nə məna verdiyini cəmiyyətdə dövlətin yeri və rolunu eləcə də, formalarını hakimiyyətin cəmiyyətdə nə olduğunu hakimiyyətin mənşəyini həmçinin fərd ilə cəmiyyətin qarşılıqlı münasibətlərini öyrənən fəlsəfənin bir qoludur.

Başqa sözlə, siyasetin fəlsəfəsi, siyasetin obyekt və subyektinin, hakimiyyətin, dövlətin, təsisatların mahiyyətini açır.

Siyasətin fəlsəfəsi anlayışını yaxşı başa düşmək üçün yuxarıda sadaladığımız anlayışların qısaca izahını vermək lazımdır.

Övvəlcə siyasetin fəlsəfəsinin əsas məfhumlarını izah edək.

1. Fərd hər hansı bir cəmiyyəti təşkil edən və o cəmiyyətin üzvü olan, şüura malik insandır. Ümumiyyətlə, fərd anlayışı fəlsəfədə dərindən araşdırılan mövzulardan biridir. Hər şey – istər siyaset, istər fəlsəfə, ümumiyyətlə, bütün elmlər, onların özündə etdiyi bütün hadisə və proseslər fərdlərin bir-biri ilə və ya cəmiyyətlə qarşılıqlı münasibətləri daxilində cərəyan edir. Siyasi mənada fərd-

bütün siyasi prosesləri yaradan, onu idarə edən, onun mahiyyətinə varmağa çalışan bir cəmiyyət üzvü fəlsəfi mənada isə onun daxil olduğu cəmiyyətdə mövcud olan şeylərin mahiyyətini araşdırın bir varlıqdır. Yəni fərdsiz nə cəmiyyət, nə səmiyyəti tənzimləyən dövlət, nə hüquq, konstitusiya, bir sözə heç bir şey ola bilməz.

2. Cəmiyyət bir-biri ilə qarşılıqlı iqtisadi, mədəni, siyasi və b. sahələrdə əlaqədə olan fəndlərin meydana gətirdiyi, müəyyən bir coğrafi ərazi üzərində yaşayan, tarixə və mədəni əsasa dayanan bir insan birliyidir. Cəmiyyətin özü mürəkkəb bir varlıqdır. Bu varlığın meydana gəlməsi üçün fəndlərin birgə yaşaması, onların bir-biri ilə qarşılıqlı əlaqədə olması əsas şərtidir.

3. Dövlət-biz yuxarıda qeyd etdik ki, cəmiyyət çox mürəkkəb bir varlıqdır. İnsan cəmiyyəti formalasdıqdan sonra insanlar yavaş-yavaş başa düşməyə başladılar ki, bu cəmiyyəti idarə edən bir quruma ehtiyac vardır. Bu qurum isə bu gün dövlət adı ilə tanınan sistem ola bilər.

Dövləti mahiyyəti barədə müasir mülahizələr iki istiqamət kəsb edir. Birinci istiqamət siyasi fikir tarixində mövcud olan klassik ənənələrə, təsəvvürlərə (Aristotelin, Hobbsun və Russonun ideyalarına) əsaslanır.

Bələ olan halda dövlət cəmiyyətin, onun siyasi varlığının təşkilinin zəruri forması kimi nəzərdən keçirilir. Əlbəttə, bu cür təsəvvürlərdə dövlət cəmiyyətlə eyniləşdirilir. İkinci istiqamət isə dövlətin təsisatı aşmış tərəfinə xüsusi diqqət yetirilməsi ilə səciyyələnir. Bələ mülahizələrə görə dövlət başlıca olaraq normal sistemdir və onun məzmunu isə cəmiyyətdə adamların davranışını müəyyən etməkdən ibarətdir.

Xeyli yüzilliklər ərzində dövlət təsisatlarının inkişafı ilə yanaşı dövlət, onun rolu, funksiyaları və ən yaxşı siyasi quruluş formaları barədə təsəvvürlər dəyişilmişdir. Antik dövrün mütəfəkkirləri dövlətin meydana gəlməsinə adamların birgə yaşayış qaydalarının inkişafının və

mürəkkəbləşməsinin təbii prosesi kimi diqqət yetirmişlər. Aristotel belə güman edirdi ki, ilk başlangıçda adamlar ailədə birləşir, sonra bir neçə ailə kənd şəklində təşkil olunur və bu prosesin başa çatdığı mərhələdə vətəndaşların birgəyaşış forması kimi dövlət yaranır, vətəndaşlar mövcud siyasi quruluşdan istifadə etməklə qanunun hakimiyyətinə tabe olurlar. Aristotel yazırıdı: Bir neçə kənddən ibarət olan cəmiyyət başa çatmış, tamamilə müstəqil olan və həyatın tələbləri naminə yaranan dövlətdir. Bu dövlət həm də həyatın rifahının təntənəsi üçün mövcuddur. Buradan belə qənaətə gəlmək olar ki, ilk ünsiyyət kimi hər cür dövlət də təbii yaranmanın məhsuludur. Aristotelin təsəvvürünə görə insan öz təbiəti etibarı ilə siyasi varlıqdır.

O, «Siyasət» adlı əsərində yazırıdı: «Təbiət bütün adamlara dövlət ünsiyyətinə can atmağı bəxş edib. Bu ünsiyyəti kim birinci təşkil etsə bəşəriyyətə səadət gətirmiş olar. Hər şeydən başqa insan mövcud canlılardan ən kamiliidir, əksinə qanun və hüquqdan kənarda yaşayan insan isə hər şeydən daha pisdir. Ədalət anlayışı dövlət haqqında təsəvvürlərə bağlıdır. Buna görə ədalətliliyin meyari olan hüquq siyasi ünsiyyəti tənzimləyən normadır. Siyasətin Aristotel tərəfindən poyezis kimi deyil, praksis kimi verilmiş xarakteristikasından belə çıxır ki, siyaset və etika onun üçün əslində məqsədini özündə daşıyan əməllərin obrazlarıdır. Bu məqsəd – insanların problemləri birgə müzakirə etdikləri zaman meydana çıxan rasional sosial qarşılıqlı təsirdir. Bu halda cəmiyyət coğrafi və əhalı baxımından o qədər də böyük deyildir ki, burada yaşayan insanlar bir-birini tanısınlar və ictimai problemləri birlikdə müzakirə etmək iqtidarında olsunlar. Onun mürəkkəbliyi o hədləri aşmir ki, onların daxilində hər bir kəs bu və ya digər əməli törətdiyi zaman nə etdiyini bılır. Başqa cür deyilsə, burada əməllər müxtəlif əməllərin birləşdiyi və insanın onların necə uzlaşdığını və haraya aparıb çıxardığını görə

bilmə qabiliyyətini itirdiyi mürəkkəb və anlamsız cəmiyyətdə olduğu kimi yox olmurlar. Eyni zamanda aydınlaşdır ki, hətta Aristotelin zamanında da polis şəraitində mövcud olan siyaset heç də həmişə xalis praksis ola bilməmişdir. Meydana çıxan problemləri həll etməyə çalışarkən polisin vətəndaşları onların müzakirəsi zamanı o əməlləri bəyənməyə məcbur idilər ki, onların reallaşması prosesində şeylər və insanlar özlərinə münasibətdə zahiri olan məqsədlərə nail olmaq üçün bu və ya digər dərəcədə vasitə olaraq istifadə olunmuşlar. Bunlar, o əməllər idilər ki, poyezis anlayışı altında şərh oluna bilirdi».

Orta əsrlərdə dövlətin mənşəyinə və mahiyyətinə dair təsəvvürlər daha da təkmilləşir və zənginləşir. Avropa burjua inqilabları dövründə dövlət və hüquq məsələlərinə dünyəvi mövqedən münasibət xeyli gücləndi. Mütləqiyətə və kilsəyə qarşı mübarizədə burjua ideoloqları dövlət və hüquqla bağlı bütün məsələlərin dindən ayrılmamasına ciddi səy göstərirdilər. Burjua siyasi-hüquqi şüurunun mərkəzi ideyası kimi insanların «təbii hüququ» məsələsi xüsusi aktuallıq kəsb etdi.

Təbii hüquq nəzəriyyəsinin ilk görkəmli nümayəndəsi Niderland burjua inqilabının ideoloqu Hüqo Qrotsi (1583-1645-ci illər) olmuşdur. O, Fransada mühacirətdə olarkən yazdığı «Müharibə və sülh hüququ haqqında üç kitab» adlı sanballı əsərində dövlət və hüquq haqqında, xüsusilə beynəlxalq hüquq barədə burjua elminin əsasını qoyur. Qrotsi hüququ çoxcəhətli ictimai hadisə kimi nəzərdən keçirir. Onun nəzəriyyəsinə görə dövlətin və xüsusi mülkiyyətin olmadığı vaxt «təbii vəziyyət» mövcud deyildi. Bəşəriyyətin inkişafı gedişində əmlak bölgüsünün əmələ gəlməsi ilə adamlar öz aralarında razılığa gəlib dövləti yaratmışlar. Dövlətin mənşəyinə dair bu ictimai müqavilə nəzəriyyəsi mahiyyət etibarı ilə dövlət haqqında feodal teoloji təliminə qarşı çevrilmişdir.

Dövlət nəzəriyyəsi dövlətin yaranması, formallaşması və mövcudluğunu ilə əlaqədar olan genetik və funksional problemlərin üç qrupunu əhatə edir: 1. ictimai. 2. Sinf. 3. Dövlətin fəaliyyətinin siyasi-hüquqi və təşkilati-struktur əsası. Bu üç meydardan asılı olaraq dövlət probleminin tədqiqinə tarixən üç mövqedən yanaşılmışdır.

İSLAMI NÖQTEYI-NƏZƏRDƏN ZƏRDÜŞTİLİK ƏXLAQI.

İsmayılova Gülmira İsmayılovna qızı.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
institutunun Etika şöbəsinin aspirantı

Zərdüştlik təxminən e.ə. V- IV əsrlərdə Spitman Zərdüşt tərəfindən yaradılmışdır. Bu dinin vətəni dəqiq bilinməsə də istər Şərq, istərsə də Qərb alımlarının bir çoxunun fikrinə görə Azərbaycan, bəzilərinə görə isə İrandır. Onun dini kitabı Avesta adlanır.

Avesta sözü mənbələrdə “Usta”, “Abesta”, “Asta”, “Sta”, “Afesta”, “Apestə” və “Avesta” şəklində işlənmişdir. Bunlardan ən çox işlənəni Avesta sözüdür. Avestanın **Qatlarını** tərcümə və şərh edən tədqiqatçı alim İsmayılov Şəms öz kitabında bu sözün bir neçə izahını vermişdir. “Alman alimi Geldner professor Andrea istinad edərək deyir. “Pəhləvi dilində olan Avesta, yaxud Avestak əslində bünövrə və mətn mənasını verən Upasta sözündən düzəlmüşdir”. Professor Bartold və professor Veysbax bu sözün həm Avestada, həm də Həxamənişilərin mixi yazısında pənah və yardım mənasında işləndiyini qeyd etmişdir(1, 19).”

Tarixi mənbələrdə Zərdüştilikdən bəhs edərkən onu həm Məcusilik, həm də xeyir tanrısı Ahura Məzdanın adı ilə bağlı olaraq Məzdaizm, atəşə sitayış etdiklərinə görə Atəşpərestlik adlandırılabilir. İslamin müqəddəs kitabı olan Qurani-kərimdə də bir dəfə Məcusilərin adı çəkilmişdir. “Həqiqətən Allaha iman

gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzperəstlər), xaçperəstlər, atəşperəstlər (məcūsilər) və müşriklər arasında qiyamət günü (haqq ilə batılı ayırd edərək) hökmünü verəcəkdir. (Şübhəsiz ki, Allah hər şeyə şahiddir! Onların nə etdikləri və nəyə layiq olduğunu çox gözəl bilir!) (3, 367)". İslam peyğəmbəri Məhəmməd (S.a.s.) zərdüştiləri əhli kitabla (xristian və yəhudilərlə) bir tutmuş və öz səhabələrinə onlarla əhli kitab kimi rəftar etməklərini tapşırmışdır. Bununla bağlı İmam Malik ibn Ənəsin «Muvatta» adlı əsərində belə bir hədis qeyd olunur: «Cəfər ibn Muhəmməd ibn Əli atasından nəql edir: Ömrə ibn Xəttab sözü məcūsilərdən salaraq: «Onlar haqqında nə edəcəyimi bilmirəm» dedi. Buna cavab olaraq Əbdur-Rəhman ibn Əvf dedi: «Mən Rəsulullahın (s.a.v) «Onlarla əhli-kitab kimi rəftar edin» dediyini şəxsən eşitmışəm»(2, 68).

Bu hədisə əsaslanan müsəlmanlar da fəthlər dövründə Azərbaycandakı və İrandakı müsəlmanlardan cizyə vergisi almışlar. Bildiyimiz kimi, cizyə vergisi İslamda yalnız əhli-kitabdan alınan vergidir. Yenə də İmam Malik ibn Ənəsin «Muvatta» adlı əsərində müsəlmanların məcūsilərdən cizyə vergisi alması ilə bağlı olaraq hədis var. «İbn Şihab dedi: Eşitmişdim ki, Rəsulullah (s.a.s) Bəhreyn məcūsilərindən cizyə almışdır. Ömrə ibn Xəttab İran məcūsilərindən, Osman ibn Əffan da bərbərilərdən cizyə almışdır(2, 68) ».

Tarixə nəzər salsaq görərik ki, fəthlər və ondan sonrakı dövrlərdə Zərdüştilər də daxil olmaqla digər dinlərin nümayəndələri könüllü surətdə İslami qəbul etməyə başlamışlar. Bunun səbəbi İslam dininin şəfqət, rəhm, mərhəmət dini olması və onun ən yüksək əxlaqi dəyərlərə sahib olmasıdır. Məsələ burasındadır ki, müsəlmanlar da İslamin bu yüksək əxlaqi dəyərlərinə sahib çıxmış və Zərdüştilərlə Əhli-kitaba davrandıqları kimi davranmışlar. Əgər biz Zərdüştiliyin əsas qaynaqlarına nəzər salsaq görərik ki, onun əslində monoteizmə meylliliyi nəinki milli dinlərdən, hətta İudaizmdən

və Xristianlıqdan daha güclüdür. Hətta bir çox alımların fikirlərinə görə Zərdüştilikdə dualizm anlayışı əvvəller olmayıb. Bu anlayış Zərdüştiliyə sonrakı dövrlərdə verilibdir. Məhz elə bu səbəbə görədir ki, İslam peyğəmbəri onlarla əhli-kitaba rəftar etdikləri kimi rəftar etməklərini buyurmuşdur.

Avestada yer alan əxlaqi düşüncələrin ruhu İslam əxlaqi qədər mükəmməl olmasa da ona çox yaxındır. "Zərdüştilikdə əxlaq" adlı əsər yazan Maganlal A. Buch Zərdüştiliyi mükəmməl bir dini sistem hesab etməsə də onun əxlaqi düşüncələrini çox bəyənir və onun fikrincə "Zərdüştilik əxlaqi mənəvi həyata real və ciddi yanaşaraq diqqətəlayiq enerji ilə insana təsir edir (4,5)". O, məhz elə bu fikrini də Zərdüştilik əxlaqını tədqiq etmək səbəbi olaraq göstərir.

Zərdüştilik quldarlıq quruluşunda yaransa da onda ibtidai icma quruluşunun izləri görünür. Bu dində az da olsa totemizmin və animizmin izlərinə rast gəlinir. İbtidai icma quruluşunda olduğu kimi bu dində də dörd ünsürə (od, su, torpaq, hava) müqəddəs yanaşılır. Bu dörd ünsürdən daha çox isə oda sitayış böyük əhəmiyyət kəsb edir.

Bu din insanları asketizmə bağlamır əksinə onları sosial işlərdə iştirak etməyə cəlb edir. Evlənməyi, ailə saxlamağı müqəddəs hesab edən bu inanc sistemi subaylığı haram buyurur. Bu dində əsas üstünlük oğlan uşaqlarına verilir. Ailə bağlarının möhkəm olması və sosial problemlərin artmaması üçün qadının ərinə tamamilə tabe olmayı əmr edilir. Zərdüştilikdə bacı-qardaş və ya ata-bala evliliyi iddia edilsə də, bunun həqiqətən də o dində olduğu, yoxsa sonradan əlavə olunduğu haqqında alımlər hələ də mübahisə etməkdə davam edirlər. Zina böyük günah hesab edilir. Zina edən qadın və ya kişini ağır cəzalar və cəhənnəm əzabı gözləyir.

İslamda da insan sosial varlıq olaraq dəyərləndirilir və insanlar sosial işlərdə iştirak etməyə cəlb edilir. Ailə qurmaq, evlənmək islama müqəddəs hesab edilir. Cəmiyyətdə və ailədə vəzifə baxımından kişilərə üstünlük verilsə də, mənəvi

baxımdan kişi və qadın bərabərhüquqludur. Zərdüştilikdən fərqli olaraq İslamda qız-oğlan fərqi qoyulmur. Hər ikisinə də böyük üstünlük verilir. Hətta qız uşağını dünyaya gətirən, tərbiyə edən analar cənnətlə müjdələnir(5,165).

Zərdüştiliyin əsas etik dünyagörüsü Avestada dəfələrlə ifadə edilən üç prinsipə əsaslanır. “Doğru düşüncə, doğru söz və doğru əməl”. Demək olar ki, Zərdüştilərin həyatının hər bir sahəsində bu prinsipə əməl etmək üçün müxtəlif mərasimlər, ibadətlər və davranışlar həyata keçirilir. Hətta rahiblərin, toy vaxtı gəlinlərin geyimlərində belə bunu görmək mümkündür. Ümumiyyətlə Zərdüştilik əxlaqı bu 3 prinsip üzərində qurulub.

İslamda da xeyrxah, doğru düşüncələrə, sözlərə və əməllərə böyük önəm verilir. Bu həm Qurani-Kərimdə, həm də hədislərdə yer alır. Bununla bağlı saysız hesabsız nümunələr vermək olar. Amma İslamda daha çox niyyət (düşüncə) önəmli hesab edilir. İnsanın hər bir hərəkətindən və danışdıqlarından məsuliyyət daşıdığı bildirilir.

Zərdüştilikdə maddi və mənəvi təmizliyə böyük önəm verilir. İnsanın niyyətinin, əməllərinin, libasının, düşüncələrinin, sözlərinin təmizliyi çox əhəmiyyət daşıyır. Bu da yenə də yuxarıdakı 3 prinsipə əsaslanır.

“Təmizlik imandandır” deyən İslam peyğəmbəri isə hər cür təmizliyin nəinki əxlaqi xüsusiyyət olduğunu həm də imana, inanca aid olduğunu bildirmişdir.

Avestada və sonrakı dövrlərdə Zərdüştiliyə aid yazılmış dini kiablarda bir çox əxlaqi dəyərlərə əməl etmək insanlara əmr edilir. Məsələn, oğurluq və yalan danışmaq böyük günahlardan biridir. Hər bir dindar insan dürüst şəkildə yalanlardan və zina kimi böyük günahdan uzaq duraraq öz həyatını yaşamalıdır.

İslam dinində yalan günahların anası hesab edilir. Münafiqlərdən, bəhs edən hədislərdə yalan onların vəsfləri sırasında sadalanır. Oğurluğun böyük günah olduğunu qeyd

edən islam dini, həmçinin insanları oğurluq etməmək üçün maddi və mənəvi cəhətdən də təmin edir.

İslam əxlaqının ən gözəl və mükəmməl xüsusiyyəti ondadır ki, işlətdiyin günahdan və onun böyüklüyündən asılı olmayaraq, bütün bəndələrin geri dönməsi üçün tövbə qapısı açıqdır. Bu xüsusiyyət bir çox dinlərdə olsa da İslamdakı qədər mükəmməl deyil.

Nəticə etibarilə onu demək istəyərdik ki, hər biri ayrı ayrılıqda bir tədqiqat mövzusu olan İslam və Zərdüştilik dinlərinin buyurduqları əxlaqi dəyərlər oxşar olsalar da İslam həm dini, həm fəlsəfi dünyagörüsü kimi Zərdüştilikdən daha mükəmməl, ümumbehşəri ideyalar daşımaqla yanaşı, insanlara ən gözəl əxlaqi dəyərləri ərməğan etmişdir.

Ədəbiyyat

- 1.Avesta,,Bakı-Azərnəşr, (Fars dilindən tərcümə edəni və çapa hazırlayanı İsmayııl Şəms), 103 səhifə.
2. İmam Malik, əl-Muvatta, İstanbul 1994, c. II.
- 3.Qur'ani-Kərim” tərcüməsi, (mütərcimlər-Z.M.Bünyadov, V.M.Məmmədəliyev), Bakı, “Çıraq”, 2010, 640 səhifə.
4. Maganlal A. Buch, Zoroastrian Ethics, The College, Baroda, 1919, 201 səhifə.
- 5.Seçmə hadisler, Abdil Aktaş, 12. Baskı, Ankara 2000, s.s.274, s.165.

İSLAM HÜQUQUNUN FƏLSƏFİ KONSEPSİYASI, DİN'LƏ MÜNASİBƏTİ VƏ INKİŞAFI

Əhmədov Nizaməddin AMEA- aspirantı

Qədim zamanlardan bəri hüquqi-fəlsəfi tədqiqatların aparıldığı, xüsusən də hüququn əqli və həqiqi təməli olan ədalət prinsipinin qaynağı istiqamətində araşdırılmaların aparıldığını müşahidə edirik. Hüququn standartları və əqli

əsasları haqqında bir nəticəyə gəlmək və həqiqəti üzə çıxartmaq üçün hüququn necə ortaya çıxdığını və onu formalasdırıan əsas faktoru müəyyən etmək lazımdır. Bu məqsədlə aparılan fəlsəfə tədqiqatlar nəticəsində bir-birindən kəskin şəkildə fərqlənən iki qrup görünür: İdealistlər və materialistlər.

İdealistlər: İdealistlərə görə hüququn təkamülü tədqiq edildiyi zaman bunun daima bir ruhi (psixoloji) təmələ əsaslandığı və əqlin inkişafına paralel olaraq tərəqqi etdiyi, yaxud daha aşağı olan ruhi motivlərdən üstün motivlərə doğru yüksəldiyi anlaşılır. Hər şeydən əvvəl hüquq məsələn, təhlükə və məsuliyyət qarşısındaki qorxu, birgə müdafiə zərurəti, özünü və həmcinsini qoruma kimi birbaşa olaraq motivik təsirlərdən meydana gəlir. Daha sonra tədricən sosial həyatın digər motivləri, nizam və hürriyyətin digər ehtiyacları ortaya çıxır. Bütün insanların bərabərtəbiətli, eyni növdən varlıq fəndləri olması anlayışına əsaslanaraq, insan şəxsiyyətinə qarşı hörmət duyğusu güclənir. Nəticə etibarilə mədəni dünyanın digər prinsipləri kimi, hüquqi prinsiplərini də ümumi insanı idrakımızda tapmaq lazımdır. Bu idrak insan fitrətində mövcud olan hüquq və ədalət duyğusundan (vicdan) qaynaqlanır. (1, 84)

Materialistlər: Marks tərəfindən formalasdırılan materialist nəzəriyyəyə görə əxlaqi, hüquqi, dini və s. kimi bütün sosial hadisələr arasında ən əsası iqtisadi hadisədir. Məhz iqtisadiyyat digər sosial hadisələri formalasdırır. Elə isə hüquq insan düşüncəsinin inkişafından deyil, həyatın maddi vəziyyətindən və sərvətin istehsal və istehlak formalarından meydana gəlir. Hüququn təkamülü iqtisadi inkişafın təzahüründən ibarətdir.

Hüquq və ədalət düşüncəsinin qaynaq və əsasları haqqında fikir sahibləri arasında yuxarıdakılardan fərqli sistem və məktəblərə mənsub olanlar da vardır. Bunlardan biri olan septik nəzəriyyəyə görə hüququn heç bir təməli yoxdur. Teoloji nəzəriyyəyə görə hüquq ilahi əmrə əsaslanır, yəni əmr olunan şey Allah əmr etdiyi üçün doğru və ədalətlidir. Digər bir teoloji

nəzəriyyəyə görə isə ədalət əmrəndən əvvəldir və ona müvafiq olaraq ədalətli olduğu üçün əmr edilmişdir.

Utilitar nəzəriyyə tərəfdarlarının fikrincə faydalı olan haqlı və hüquqidir, hüquq isə faydaya istinad edir. Müasir hüquqçulara görə (yuxarıda qeyd edilən) bütün bu nəzəriyyələr naqisdir və heç biri həqiqəti özündə əks etdirmir. Hüququn əsasını bilmək üçün insan təbiətinə yönəlmək lazımdır.(1, 98-99)

İndi isə istərdik ki, İslam hüququ haqqında məlumat verək.

Müsəlman hüququ İslamin yayılmasından sonra qısa bir zamanda təşəkkül tapıb inkişaf etmiş, tezliklə elə bir kamil sistemə çevrilmişdir ki, vəhyə əsaslanan ən mükəmməl hüquq sistemi olmuşdur. Bir çox İslam tarixi və mədəniyyətinin tənqidi ilə məşğul olan mütəxəssislər bundan heyrətlərini gizlədə bilməyib Allahın bu haqq dininin hüquqi bazası üçün İslamdan kənar mənbələr axtarmağa cəhd etmiş, fiqhın bir sıra müddəələrinin başqa hüquq sistemlərindən əxz edilməsi fikrini irəli sürmüslər. İslam hüququ tarixini obyektiv şəkildə araşdırın müsəlman və qeyri müsəlman alimlərinin yekdil qənaəti isə bundan ibarətdir ki, müsəlman hüququ öz tarixi inkişaf mərhələsində başqa hüquq sistemlərindən, İslamin yayıldığı ərazilərdə yaşayan xalqların adət və ənənələrindən müəyyən qədər bəhrələnsə də o, bütövlükdə orijinal bir sistemdir.

İslam hüququnun əsas mənbələri ilə yaxından maraqlanan hər bir şəxsin diqqətini çəkən ilk şey bu mənbələrin insan həyatını bütünlüklə maddi və mənəvi yönən əhatə etməsidir.

Məhz bu nöqteyi-nəzərdən də İslam peyğəmbəri Hz. Muhəmməd (s.ə.s.) ona inananlara yalnız ilahiyyat və axırətlə bağlı məlumatlar vermədi, eyni zamanda onlara həyatın həm fərdi və ictimai, həm də maddi və mənəvi sahələrində əməl etmələri zəruri olan qanunları da hazırladı. Həmçinin özünün idarə etdiyi yeni bir dövlət, komandanlıq etdiyi ordular, məhz

özünün müəyyənləşdirdiyi və apardığı xarici siyaset, diplomatik bacarıq və qabiliyyəti ortaya qoydu. Üstəlik rəhbərlik etdiyi dövlətin vətəndaşları arasında bir anlaşılmazlıq, problem olduğu zaman bunu özü həll edərdi.

Belə olan təqdirdə İslam hüququnun qaynaqlarını öyrənmək istədikdə hər şeydən əvvəl Hz. Peyğəmbər (s.ə.s.)-in davranışlarını incələmək lazımdır. Məkkədə anadan olan Hz. Peyğəmbər (s.ə.s.) tacir və karvan sahibi olan bir ailədə yaşamışdı. Gəncliyində ticarət məqsədi ilə Yəmən, Şərqi Ərəbistan, Oman (5, IV, 204), həmçinin Fələstinin bazarlarına gedərdi. O zamanlar həmşəhərliləri ticarət məqsədi ilə İraq, Misir və Efiyopiya da gedirdilər. Hz. Muhəmməd (s.ə.s.) peyğəmbərlik vəzifəsinə başladığdan sonra həmşəhərlilərinin sərt münasibəti və təzyiqləri Onu yurdunu tərk etmək və başqa şəhərdə dolanışlığını əkinçiliklə təmin etməklə Mədinədə məskunlaşmaq məcburiyyəti qarşısında qoydu. Hz. Muhəmməd (s.ə.s.) orada bərqərar olaraq dövlət qurdu və müsəlmanları təşkilatlandırdı. Əvvəlcə qurduğu şəhər-dövləti sonra yavaş-yavaş dövlətə çevirdi. Vəfat etdiyi vaxt bu dövlət İraq və Fələstinin bəzi bölgələri də daxil olmaqla bütün Ərəbistan yarımadasını əhatə edirdi.

Zamanına görə bura tranzit ərazi olduğu üçün beynəlxalq ölkələrarası karvanlar bütün Ərəbistanı qət edirdilər. Bu da ki, sasanilərə və bizanslılara sərf etmədiyindən Ərəbistanın bəzi hissələrini müstəmləkəyə çevirmək məqsədi ilə işgala məruz qoymuşdular. İbni Kəlbinin nəql etdiyinə görə, xüsusu ilə Şərqi Ərəbistanın yarmarkaları hər il Hind, Çin, Şərq və Qərbdən gələn tacirləri özünə cəlb edirdi. Ərəbistanda təkcə köçərilər deyil, şəhərlilər də var idi. Bunlardan yəmənlilərin və lihyanılın tarixi Afina və Roma şəhərlərinin yaranmasından xeyli əvvəllərə gedib çıxan, yaşı min illərlə ölçülən mədəniyyətləri olmuşdur.(2, 170)

Ölkənin adət-ənənə mahiyyətində olan bəzi qanunları İslamin meydana çıxmاسından sonra dövlət qanununa çevrildi.

Digər tərəfdən Hz. Peyğəmbər (s.ə.s.) tərəfdarları və rəhbərlik etdiyi dövlətin vətəndaşları üçün yalnız köhnə adət-ənənələri dəyişdirməklə kifayətlənməyib, eyni zamanda yeni qanunlar qoymaq imtiyazına da malik oldu.

Allahın elçisi olması, peyğəmbərliyi Ona hədsiz hörmət və ehtiram qazandırdı. Hz. Muhəmmədə (s.ə.s.) inam, hörmət və ehtiram o səviyyədə idi ki, Onun yalnız sözləri yox, davranışları da müsəlmanlar üçün həyatın bütün sahələrində qanuna çevrildi. Ətrafindakı möminlərin hansısa bir ənənəyə uyğun hərəkət etmələrinə və davranışlarına susaraq münasibət bildirməməsi Onun bu davranışını və ya ənənəni rədd etməməsi, ona qarşı çıxmaması anlamına gəlirdi. Bu üçtərəfli qanunvericilik qaynağı, yəni Hz. Peyğəmbərin (s.ə.s.) sözləri, davranışını və möminlərin hərəkətlərini, vərdişlərini susaraq təsdiqləməsi hədislərdə qorunaraq bizi qədər gəlib çatmışdır.

ƏDƏBIYYAT SIYAHISI

1. Karaman Hayrettin. Anahtarlarıyla İslam hukuku, İstanbul, Nesil yayınları, 1974, 460 s.
2. Həmidullah Məhəmməd. İslama giriş. Bakı, Qismət, 2006, 336s.
3. Qurani Kərim. Ərəb dilindən tərcümə edənlər Z.M.Bünyadov; V.M.Məmmədəliyev. Bakı, Qismət, 2004, 607s.

HAKİMİYYƏT MÜNASİBƏTLƏRİNİN QLOBAL SƏVİYYƏSİ: BƏZİ QEYDLƏR

Dos.Fazil Vahidov
BDU-nun Sosiologiya kafedrası

1. Ən müxtəlif amillərin (demoqrafik, ekoloji, texniki-texnoloji, iqtisadi və s.) təsirinə məruz qalan müasir dünya prosesləri geosiyasetdə, dövlətlərin qarşılıqlı münasibətlərində yeni məqamların, yeni xüsusiyyətlərin meydana gəlməsinə səbəb olur. Ötən əsrдə bir nəslin həyatı müddətində dünyanın siyasi xəritəsinin iki dəfə nəzərə çarpacaq dərəcədə yeniləşməsi artıq müəyyən ümumiləşdirmələr aparmağa, əsaslı nəticələr çıxarmağa imkan verir. Araşdırımlar göstərir ki, beynəlxalq siyasi münasibətlərin və qaydaların məzmunu və strukturu keyfiyyətcə dəyişir, lokal sivilizasiyaların qarşılıqlı təsiri və qarşıdurması xüsusi aktuallıq kəsb edir, milli dövlətlərin funksiyalarının real proseslərə adekvatlığı daha ciddi suallara cavab axtarmağı tələb edir. Başqa sözlə, baş verən əsaslı dəyişikliklər həm siyasətdə, həm də elmdə yeni yanaşmalara ehtiyac olduğunu təsdiqləyir.

2. XX əsrдə müsəqil dövlətlərin sayı xeyli artmışdır. Beynəlxalq meydanda milli dövlətlər beynəlxalq hüququn başlıca subyektləri kimi fəaliyyət göstərirlər. Belə deməyə tam əsas var ki, dünya imperiyaları dövrü artıq keçmişdə qalmışdır, hərçənd ABŞ birqütbüdü dünya qərarlaşdırmaq istiqamətində öz hegemonluğunu təmin etmək üçün səylərini getdikcə artırır. Lakin onun arzusunun tam geçəkləşcəyi şübhə doğurur. Hətta məşhur politoloq Zbiqnev Bjezinski də etiraf edir ki, «hakimiyyətin bir dövlətin əlində cəmləşməsi son nəticədə dünya siyasetinə getdikcə daha artıq dərəcədə xas olmayan cəhət olacaqdır. Deməli, Amerika qlobal miqyasda nəinki birinci və yeganə fövqəldövlət, həm də çox güman ki, axırıncı fövqəldövlət

olacaqdır» (Бжезинский З. Великая шахматная доска. М.: Международные отношения, 1998, с. 248). Laikn Z.Bjezinski bunu çox uzaq gələcəyə aid edir və ABŞ-ı yeni dünya qaydası yaratmaqda şəksiz lider və konstruktur olmağa dəvət edir.

Qeyd etmək lazımdır ki, bu səylər qlobal siyasi məkanda real surətdə baş verən dəyişiklikləri və yeni meylləri eks etdirmir. Qərb sivilizasiyاسının bir neçə əsr ərzində liderliyi, hökmranlığı heç bir əsaslı geosiyasi problemi həll edə bilməmiş, zəngin və yoxsul dövlətlər arasındaki təzadları daha da dərinləşdirmiş, bəşəriyyəti iki dəfə dünya müharibəsinə cəlb etmişdir. Sivilizasiyaların ən böyük nəzəriyyəçiləri – Arnold Toynbi, Pitirim Sorokin çoxdan etiraf etmişlər ki, Qərb sivilizasiyاسının liderlik dövrü başa çatır, yaradıcı liderlik mərkəzi getdikcə daha artıq dərəcədə Şərqə köçür. Deməli, «Qərbin yaradıcı liderliyi – son beş əsr ərzində Avropa –Amerika xalqlarının inhisarında olan liderlik sona çatır... Gələcəkdə, tarixin böyük «tamaşalarında» sadəcə bir Avropa-Amerika ulduzu yox, Hindistanın, Çinin, Rusiyanın, ərəb ölkələrinin və digər mədəniyyətlərin və xalqların bir neçə ulduzu olacaqdır. Bu epoxal meyl artıq fəaliyyət göstərir və gündən-günə güclənir» (Сорокин П.А. Главные тенденции нашего времени. М.: Наука, 1997, с.91-92, 94).

3. Hazırda milli dövlət təşəkkül tapmış piramidanın mərkəzi həlqəsi olaraq qalır. O, dövlət suverenliyinin başlıca daşıyıcısıdır, xalqın etimad göstərdiyi ümumi funksiyaları (ölkənin qorunması, beynəlxalq münasibətlərdə onun mənafelərini təmsil etməsi, hüquq normaları sisteminin qərarlaşması, hüquq qaydalarının təmin olunması, iqtisadi və sosial münasibətlərin qanunvericilik qaydasında tənzimləşməsi, sosiomədəni sahənin inkişafı, əllillərə və yaşlılara yardım göstərilməsi, milli strategiyanın işlənilib hazırlanması və reallaşdırılması və s.) həyata keçirir. Həmin funksiyaların həyata keçirilməsinin miqyasları, xarakteri,

dünya geosiyasi məkanında yeri və rolu məlum ölkənin ərazisindən, əhalisinin sayından, iqtisadi qüdrətindən, mədəni zənginliyindən asılı olaraq, eyni deyildir.

4. Geosiyasətin başlıca subyekti olan milli dövlət dəyişən şəraitə uyğun olaraq, öz funksiyalarının bir qismini yuxarı – sivilizasion və qlobal dövlətlərarası birliliklərə, bir qismini aşağı – regional inzibati vahidlərə və bələdiyyə qurumlarına verir. Nəticədə hakimiyət münasibətlərinin spesifik çoxmərtəbəli piramidası formalaşır; burada hakimiyət səlahiyyətləri və hüquqi normalar müxtəlif səviyyələrə görə bölündürülür. Güman etmək olar ki, bu, XXI əsrə postindustrial cəmiyyətdə üstünlük təşkil edəcək, demokratiya da bu «çoxmərtəbəliliyə» uyğun olaraq həyata keçiriləcəkdir.

Hazırda hakimiyət münasibətləri piramidasının yuxarı, qlobal mərtəbəsinin formalaşmasının əlamətləri müşahidə olunur. Bu, perspektivdə daha real məna kəsb edəcək prosesin ancaq başlanğıcıdır. Burada hələlik dövlətlərarası insititutların vahid sistemi (Avropa İttifaqında təşəkkül tapmış sistemə bənzər) yoxdur. Onun funksiyalarını müəyyən dərəcədə Birləşmiş Millətlər Təşkilatı öz orqanları vasitəsilə yerinə yetirir: qanunverici orqanı – Baş Məclis; icra arqanları - Təhlükəsizlik Şurası, BMT-nin baş katibi; sahə və funksional orqanları – İqtisadi və sosial Şura, BMT-nin Təhsil, elm sə mədəniyyət məsələləri üzrə təşkilatı (YUNECKO), Ümumdünya ərzaq təşkilatı, Ümumdünya səhiyyət təşkilatı, Ümumdünya ticarət təşkilatı və s.; məhkəmə hakimiyəti - Beynəlxalq məhkəmə; hüquqi sistemi – BMT Baş Məclisinin, Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq müqavilələr, ümumən qəbul edilmiş beynəlxalq kütləvi və xüsusi hüquq normaları. Zənnimizcə, BMT-nin fəaliyyətinin struktur-funksional aspektlərinin yeniləşməsinə ehtiyac var: deməli, mövcud reallıqları daha adekvat əks etdirən islahatların aparılması ideyası dəstəklənməlidir.

Bu meyl əsas qanunverici və icra funksiyalarının mərkəzləşməsi ilə ümumdünya dövlətinin yaranmasına gətirib çıxaracaqmı? Mütəxəssislərin fikrincə, belə perspektiv ən azı XXI əsr üçün real deyildir. Çünkü milli dövlətlərin formallaşması yenicə başa çatır; XX əsrin sonunda onların siyahısı təxminən iyirmi ölkə ilə tamamlanmışdır. Bundan əlavə, dünya dövlətlərinin əksəriyyətinin yaşı yarım əsrən azdır, yəni onlar öz həyat tsiklinin ilk fazalarındadırlar, çətinliklə qazandıqları suverenliyi fövqəldöflət orqanlarına vermək niyyətində deyillər. Uzunmüddəti tarixi proses gedişində formallaşan sivilizasion dövlətlərarası təşəkküllər də yenicə əldə etdikləri hüquqi səlahiyyətlərdən imtina etmək istəmirlər. Ümumplanetar funksiyaların həyata keçirilməsini öz üzərinə götürməyə qadir olan qüvvələr yoxdur. Yeganə müasir fövqəldövlət – ABŞ tərəfindən, Qərb sivilizasiyasının hərbi-siyasi instrumenti NATO tərəfindən belə bəyanatlar eşidilsə də, onların praktik surətdə həmin bəyanatları həyata keçirilmək şansları yoxdur, çünki digər dövlətlərin və sivilizasiyaların güclü müqaviməti ilə rastlaşır.

5. Mütəxəssislərin fikrincə, hakimiyət münasibətlərinin qlobal səviyyəsinin funksiyaları və səlahiyyətləri qloballaşma prosesləri gücləndikcə artacaqdır. Buna bir sıra sahələrdə qlobal siyasetin işlənib hazırlanması və reallaşdırılması zərurətinin dərk olunması də kömək edəcəkdir. Həmin sahələr bunlardır: demoqrafiya, ekologiya, narkotiklərlə və terrorizmlə mübarizə, sivilizasiyalararası toqquşmalar təhlükəsinin qarşısının alınması, ekoloji və texnogen fəlakətlərin mümkün dərəcədə azaldılması, zəngin və yoxsul xalqlar arasındaki hədsiz fərqliliyin aradan qaldırılması və s. Lakin bütün hallarda iş totalitar mərkəzləşdirilmiş dövlət hakimiyəti yaradılmasına gətirib çıxarmayacaqdır: gələcəkdə də hakimiyət münasibətlərinin çoxmərtəbəli piramidası fəaliyyət göstərəcəkdir, lakin həmin mərtəbələr arasında

funksiyaların və səlahiyyətlərin optimal bölgüsü həyata keçiriləcəkdir. Yalnız obyektiv ilkin şərtlər yetişdikcə, yeniləşmənin zəruriliyi subyektiv cəhətdən etiraf olunduqca mərtəbələr arasında funksiyaların qismən yenidən bölgüsü həyata keçiriləcəkdir. Bu, hüquq normaları sisteminin strukturunun dəyişilməsi meyllərində də öz əksini tapacaqdır. Qlobal səviyyədə dövlətçiliyin yuridik əsası kimi beynəlxalq kütləvi və xüsusi hüququn əhəmiyyəti artacaqdır. Dövlətlərarası və sivilizasiyalararası mübahisələri tənzimləyən məhkəmə hakimiyyəti orqanlarının möhkəmlənməsinə ehtiyac olacaqdır. Beynəlxalq hüquq normalarının yerinə yetirilməsinə məcbur edən və onların kobud şəkildə pozulması üçün cəza verən hüquq qaydaları orqanları da daha fəal işləmək imkanları əldə edəcəklər. Lakin bu funksiyalar bir ölkənin və ya sivilizasiyanın orqanlarına (o, nə qədər qüdrətli və dünya nizamına maraqlı olsa da) verilə bilməz.

Nəticə etibarilə belə demək olar: sağlam məntiq bunu tələb edir ki, gələcək dünya nizamı mümkün qədər optimal olsun, xalqlar və milletlər qarşısında duran ümumi problemlər uğurlu həllini tapsın, bəşəriyyətin salamat qalması və inkişafi istiqamətdə mili dövlətlərin, sivilizasiyaların tərəfdaşlığı, dialoqu intensivləşsin və nəticədə dünya zənginliyini ehtiva edən integrasiya prosesləri güclənsin.

SİYASƏTİN OPTİMALLIĞINI ŞƏRTLƏNDİRƏN BAŞLICA AMİLLƏR

Xəyalə İbrahimova
BDU-nun Fəlsəfə kafedrası

Müasir dövrdə aşkar surətdə baş verən siyasiləşmə meylinin təzahürlərindən biri, siyasetə münasibətdən asılı olmayaraq, hər bir insanın onun təsirini öz üzərində hiss etməsidir. Məlumdur ki, siyaset cəmiyyət həyatının təşkili və tənzimlənməsinin çox mühüm mexanizmi rolunu yerinə yetirir; onun tarixi təkamülünün izlənməsi siyasetin fundamental əsaslarının bütövlükdə dəyişməz olaraq qalmasını göstərir.

Siyasi sferada siyasetin səmərəliliyi və optimallığı göstəriciləri dövlətin fəaliyyətinin başlıca meyarlarından birinə çevrilmişdir. Optimallıq anlayışının ensiklopedik izahı “səmərəli, səmərə verən, istənilən nəticələrə gətirən, təsirli” mənasını verir. Analitik yanaşma nöqtəyi -nəzərindən, əlbəttə, bu tərifdə dövlət siyasetinin optimallığını müəyyən edən meyarlar məcmusu yoxdur: o, daha çox ümumi, necə deyərlər işçi meyarlı tərif kimi dəyərləndirilə bilər. Optimallığın elmi anlayış kimi mənalandırılması, ona abstrakt yanaşmaqla məhdudlaşmamalı, real, konkret münasibətlərlə əlaqədə götürməlidir (xüsusilə də siyasetin optimallığından söhbət getdikdə). Konkret situasiyada, yaxud müəyyən istiqamətdə isə həyata keçirilən siyasetin optimallığının meyarlarının müəyyən edilməsi və hər hansı real siyasetin bu mövqedən əsaslandırılması və qiymətləndirilməsi daha çox zəruridir.

Son onilliklərdə siyasetin optimallığı probleminə diqqətin artması praktiki və nəzəri tələbatdan irəli gəlir. İndi optimallıq ənənəvi insan istəkləri konsepsiyalarının yenidən dərk olunması ilə bağlı mənalandırılır. Ondan müxtəlif sosial və siyasi sistemlərdə seçimin reallaşması imkanlarının araşdırılmasında, ümumilikdə siyasetin fəlsəfi təhlilində

istifadə olunur. Optimallıq dedikdə, əvvəla, elə vəziyyət nəzərdə tutulur ki, onun yaxşılaşdırılmasına xüsusi ehtiyac olmur; ikincisi, optimallığın hədlərinin əsas sosial, iqtisadi və siyasi qaydaları, onların seçimi və məhdudlaşdırılması nəzərdə tutulur.

Siyasətin optimallığı son dərəcə mürəkkəb və dinamik proses olmaqla kompleks halda təsir göstərən bir çox amillərlə şərtlənir. Daha dəqiq desək, siyasətin optimallığı onun cəmiyyətdə formalşaması və həyata keçirilməsinin obyektiv şərtləri ilə, qərarlaşmış ictimai durumla, əhalinin əhval-ruhiyyəsi və maraqları ilə, mövcud hakimiyət, dövlət və onun aparatı arasındakı münasibətlərin xarakteri və məzmunu ilə müəyyən olunur. O, həmçinin qeyri-ictimai amillərdən - təbii-ekoloji amillərdən (yəni təbii sərvətlərin nə səviyyədə olmasından, təbii və ətraf mühitin vəziyyətindən) xeyli dərəcədə asılı olur.

Siyasətin optimallığını şərtləndirən zəruri amilləri aşağıdakı kimi sıralaya bilərik:

Demokratik rejim; ölkənin ictimai həyatında demokratiya nə dərəcədə dərin və ardıcılıqla yerinə yetirilirsə, burada yeridilən daxili və xarici siyasətin optimallıq səviyyəsi də bir o qədər yüksək olur.

Milli mentalitetin səviyyəsi; ölkədə normal siyasi münasibətlərin qərarlaşması, hakimiyət probleminin konstitusion, legitim və milli mənafeyə söykənən demokratik yollarla həlli, milli mənafeyə xidmət edən siyasi və sosial – iqtisadi proqramların işlənib hazırlanması və gercəkləşdirilməsi üçün xalqın bütün mentalitetinin formalşdırılması son dərəcədə önemlidir. Əks halda, yəni milli mentalitetdə parçalanma və fərqlərin mövcudluğu dövlət siyasətinin optimallığı üçün ciddi maneə törədir, siyasi sabitliyin davamlı və möhkəm olmasına mənfi təsir göstərir. Haçalanmış mentalitet şəraitində tez-tez hakimiyət böhranları yaranır, islahatların aparılması,

inkişaf proqramlarının həyata keçirilməsi, qanunların qəbul edilməsi və icrası xeyli çətinləşir.

Xalqın siyasi mədəniyyətinin səviyyəsi də mühüm amillərdən biridir. Siyasi mədəniyyətin yüksək səviyyədə olması milli mentalitetin vəhdətinə müsbət təsir edir, parçalanmala mane olur, ölkədə ictimai münasibətlərin süni yolla kəskinləşməsinə imkan vermir, siyasi həyatın liberallaşması üçün şərait yaradır. Belə səviyyənin olması radikallaşmanın qarşısını almaq və onu get-gedə zəiflətməklə, siyasi kapital toplamaq baxımından da çox yararlıdır.

Ciyacətin optimallaşdırılması baxımından dövlətin mahiyyəti və fəaliyyət istiqamətlərinin konkret məzmunu ciddi əhəmiyyət kəsb edir. Müasir dövrdə cəmiyyətin mövcudluğunu təmin edən reallıqlar dövlət siyasətinin optimallığından birbaşa asılıdır və onunla ayrılmaz surətdə bağlıdır. Dövlət siyasətinin optimallığı amilləri problemi çoxplanlı və çoxtərəfli xarakter daşıduğundan, onu şərtləndirən amilləri sistemləşdirməyə cəhd edərək, bu siyasəti müəyyənləşdirən aşağıdakı dörd qrup amilləri göstərmək olar: dövlətin baza dəyərləri, strateji məqsədləri, ictimai sistemin inkişaf modelləri, ümumi siyasi xətti; dövlət hakimiyəti və idarəciliyi sisteminin təşkili və onun vahid bir orqanizm kimi işləməsi; vahid siyasi və hüquqi məkan; dövlət aparatının vəziyyəti, onun prioritet formaları, idarəetmə fəaliyyətinin metodları və üslubu, peşəkarlıq, əhalinin hakimiyətə etimadı və dövlətin idarə olunmasında iştirakı səviyyəsi; cəmiyyətin iqtisadi, siyasi, sosial sabitliyi və ya qeyri-sabitliyi.

Dövlət aparatının vəziyyəti, onun fəaliyyət keyfiyyəti, əhalinin hakimiyətdəkilərlə etimad səviyyəsi də önemli amillərdəndir. Siyasətin optimallığı bilavasitə yüksək peşəkarlığa, strateji innovasiyalı təfəkkürə malik olan, demokratik idarəetmə fəaliyyəti üslubunu prioritet kimi qəbul edən və dövlətin maraqlarını rəhbər tutan müasir bürokratiyanın (idarəcilər təbəqəsinin) olması ilə bağlıdır. So-

nuncu məqam yalnız onda öz həqiqi təsirini göstərir ki, rasional bürokratiya dövlət siyasetinin amili kimi konstitusiya ilə müəyyən edilmiş dövlət hakimiyyəti orqanlarının və ictimai institutların nəzarəti altında olsun.

Mühüm amillər sırasında dəyərlər sistemini də qeyd etməliyik. Hər bir siyasi sistemin özünəməxsus dəyərlər sistemi və iyerarxiyası mövcud olduğundan siyasetin optimallığı kontekstində dəyərlər sisteminin nəzərdən keçirilməsi ciddi elmi maraq doğurur. Dəyərlər sistemi həmin insanlar birliyini - siyasi birliyin ətraf mühitlə qarşılıqlı əlaqələrini, həmçinin onun üzvləri arasında qarşılıqlı münasibətləri əks etdirən kollektiv tarixi yaradıcılığının məhsuludur.

Son dövrlərdə ölkə daxilində və beynəlxalq miqyasda baş verən əsaslı dəyişikliklər siyasetin mahiyyəti, məzmunu və həyata keçirilməsi metodlarında ciddi keyfiyyət yeniliklərini şərtləndirir. Sonuncuların sırasında siyasetin demokratikləşməsi və humanistləşməsi, onun cəmiyyətin əsas tələblərinə daha da yaxınlaşdırılması, bu vəzifənin tərəqqi və yeniləşmə mərasında yerinə yetirilməsi, siyasetlə bağlı vəzifələrin, sayı və mürəkkəbliyinin daim artması və s. daha mühüm yer tutur. Araşdırımlar sübut edir ki, siyasetin başlıca perspektivi onun mürəkkəbləşməsi, səmərəliliyi və məsuliyyətinin artması meylini ifadə edir.

İQTİSADIYYAT VƏ POLİTOLOGİYA

Sədr: dos. Nazim İbadov

Ì ÌËËÈÌ ß ÙÑÓËÓÍ Òß ÈÐÀÐ ËÑÒÅÙÑÀËÛ

Babaşov Zamin Həsrət oğlu,
BDU-nun II kurs magistrantı

Í áæe i ýññöðói i àuæééýðe ùàáááú áà áái úþi áçääí ýâáýé
éçði àè öýðe ðaðeñðùñðe ùàáááú áà áði nñði i öðeñðeýðe þçöi öç öð-öí
áðááú éðði áæééñ. Í i á ýþðy ëe cýi áæéýðe ýði ý åðiæðe áððói
i ýññöðói öðði ýðeýðe ðaðeñðùñðe i ýðeýðe

šenjyð-ðenjyì ýç i ðaaäa ènþaùñnaëi i eaéanu çyðeeyé ýüýé ay i í óí eaðenaaë i i ðaí neaëi àðaüüu äöðýcýéæð Áeð cýùýðe ay oöñóñe i ýçýðy aë aä eaçüu äði eë, ðyéðað ènþaùñnaë öð-öí ýñnañ ðaðaëi ðað cýùýði i óí ðaaëæði a i ði ñaðñeäi eùýeàði êa-ðeññi ýñneæð, éýí è ðyéðað ènþaùñnaë i aaðoo áaø aåðaði eë, ènþaùñnaë i eóí aí áoði jì ðyý ay oëaì ýðeyð ñaðaði aëññi Áo ðyðaði ðaðenaaëe éaðaà i öðaàçr yðe, ðaðaçeü i ði i i ði i aë ay ñaáði e èðaðo enðea ài vðri è ýñnañeái äuði

Óyé ðað eñðaùñnaë ùàããú ãà áàí ûþaðe ýí , áðø ãàé ãà í ëaða , í í óí
øi eyðe ùàããú ãà í ýeði àoâåð yê eacu äñ

Öyēðð Þóðáññáæí ýái ðø ðæ è Þóðáññáæ í Þ ññð ß äæ à àðññé-
í àññ úí ýçýðä ý ðóðð èé, ýéäý í eóí áí ýýæéýðéí áðð ùèññýñè ýéâáý èñ-
ðáññáæ àí æéýðéí ß àéñ í àññ à, äéýýð ùèññýñè èñý øýöñé èñðáññéæ à
éñðæ àí ýçéýí àéðééð

áööwí eäññääè nénäli eyð ö÷óí ñaññá m. B yýð á çéà àðe nénäli áy í, eäññääèé àða à i eä oáca àüüñ í ýðc yeyð fþðyä yðyé, áööwí ñaæä ðýñyððaðaði êi i eäññä è yùaðy åðaðñy, eäêð áàçàð nénäli eäy áðð aðði eññäunñä-ðeññä ðaì áàð-éí ñaáí -ñññ áeý yðeyð áðð i aðyä yð áàðeñi mæð Áóí óí eä eáí aðu áó nénäli áy ðoññóñe i öðeéé yð- áðaðe áy ñyí yðyé öýaðeé yðe áey áàüüñ eäññääèé àða à ñññá áðð i öða yða yí m i ða i öða àðc yð eäðaí m. Öi ói eéé yðey, aðð áðeññá à i eäða, ðaððe eð eðaði i ði ñññé ö÷óí yáí ð yðe ðað ñññáññä áða à eäññää è eðaða ñññáññä áðññ, i i ó ùyí eýi eéé yðey, ùyí áy eáéðeé yðey çyí yá eýø áðyðyé i i óí i eä eáññ u àðaðññ

Ədəbiyyat

1.İqtisadi nəzəriyyə. Dərslik prof.T.S.Vəliyev
i.e.d.Ş.Ş.Qafarovun elmi redaktəsi ilə Bakı-2002

2.N.Qreqori Menkyu.Ekonomiksin əsasları 3-cü nəşr Bakı-
2007

İQTİSADİYYAT VƏ PSİKOLOGİYA ƏLAQƏSİ HAQQINDA

İslamova Nurane
BDU-nun II kurs magistrantı

İqtisad və psixologiya elmlərinə baxdığımız zaman hər ikisinin də tədqiqat dairəsinin təməlində insanın olduğunu görürük. İqtisad elmi insanın iqtisadi seçimləriylə maraqlanarkən, psixologiya elmi insan davranışları və bu davranışların səbəbləriylə maraqlanır.

Fördlərin iqtisadiyyatdakı aktyorlar olduqlarını düşünsək, fördlərin davranışları, gözləmələri, seçimlərinin iqtisad elmi baxımından həyati əhəmiyyətə malik olduğunu söyləyə bilərik. Məsələn bir fərdin niyə X şirkətinin səhminə deyil, Y şirkətinin səhminə sərmayə qoymduğu, niyə A malındansa C malını seçdiyi, gələn il qiymət artımlarıyla bağlı gözləməsi kimi bir çox sual iqtisad elminin cavab axtardığı suallardır. Bu nöqtədə fördlərin seçimləri və gözləmələrinin

arxasında yatan səbəbləri açıqlamağa çalışan bir elm sahəsi olaraq psixologiya əhəmiyyət daşıyır.

Klassik və ilkin neoklasik iqtisad da psixologiya ilə yaxından maraqlanmışlar. İqtisad sahəsindəki klassik nəzəriyyələrdən Adam Smit (1723-1790), David Yum (1711-1776), Jeremy Bentam (1748-1832) fərdlərin iqtisadi sahədəki davranışlarının əsasını psixologiya elmindən faydalanaraq açıqlamağa çalışmışdır.

Jeremy Bentam *rasyonalist* faydalılığın yaradıcısı olaraq tanınır. İnsanı hüquq və təbii haqlarının xaricində psixoloji olaraq "həzz axtaran və əzabdan qacan bir varlıq" (*homoeconomicus*) olaraq qələmə verir. Akyıldızın fikrincə, insan fəaliyyətinin məqsədi onun rifahıdır. Rifah=müəyyən vaxt ərzindəki əzabların cəmi çıxıldıldan sonra qalan həzzin cəminə.

20-ci əsrə iqtisadiyyatda hakim olmağa başlayan neoklasik iqtisad nəzəriyyəsiylə birlikdə psixologiyanın iqtisadi analizlərdəki əhəmiyyətinin gedərək azaldığı müşahidə olunurdu. Xüsusilə də 1930-cu illərin ortalarından 1950-ci illərin ortalarına qədər. II Dünya Müharibəsindən sonra neoklasik iqtisad psixologiyadan uzaqlaşmışdı. İqtisadiyyatda neo-klassik nəzəriyyənin hakimiyyətinin artmasıyla psixologiya və iqtisad elmlərinin qarlılıqlı təsirini, kəsişmə nöqtələrini araşdırın işlərin əhəmiyyəti əvvəllərdə azalmış kimi görünsə də, bu sahə sonralar xüsusilə "davranış iqtisadiyyatı" axınının da inkişafıyla yenidən gündəmə gəlmüşdür.

Köhnə davranış iqtisadiyyatında iştirak edən məktəblər 4 qrupa ayrılır. Bunlar ABŞ-dan Karneqi Universiteti ilə Miçigan Universitesi və İngiltərədən Oxford Univertiteti ilə Stirlinq Universitetidir. Bu məktəblərin ən görkəmli nümayəndələri olaraq Herbert Aleksandr Simon (1916-2001), Corc Katona (1901-1981), D. M. Lamberton və Peter Earl sayila bilər.

Birinci qrupdakılar daha çox firma əsasında, yəni firma davranışlarını araşdırarkən, ikinci qrupdakılar daha çox istehlakçı davranışları və makroiqtisadi problemlər baxımından psixologiyadan istifadə edərək araştırma etmişlər. Üçüncü qrupdakı tədqiqatçılar naməlumluq (qeyri-müəyyənlik), koordinasiya kimi ünsürlərin əhəmiyyətli olduğunu ortaya qoyarkən ən son qrupdakılar, *eklektizm* (daha yaxşı variantın seçilməsi) və integrasiyaya daha çox diqqət yetirmişlər.

Yeni davranış iqtisadiyyatının mənşəyi 1970-ci illərə qədər gedir və öncülləri Amos Tversky (1937-1996) və Daniel Kahnemandır (1934). Bununla yanaşı Harvard məktəbindən David Laibson, Carnegie Mellon məktəbindən Corc Louenstein, Kaliforniya Texniki məktəbindən Colin Camerer və Berkeleydən Methew Robin günümüzün davranış iqtisadının qurucularındandır.

Mullainathan və Thaler davranış iqtisadiyyatının *ənənəvi iqtisaddan* üç cəhətdən fərqli olduğunu göstərmişlər. Bunlardan birincisi, insanların tam rasionallıq yerinə məhdud rasionallığa sahib olmasıdır. İkincisi, fərdlərin iradələrinin məhdud olması, yəni hər kəsin uzun müddət öz xeyri üçün uyğun seçim edəcək iradələrinin olmamasıdır. Üçüncüsü, isə tam homoeconomicus yerinə məhdud özünə *mərkəzlilikdir*. İnsanlar başqalarına kömək etmək üçün öz xeyirlərini 2-ci plana keçirə bilərlər.

Psixologiya iqtisad əlaqəsinə dair işlərdən bir qismi də iqtisadiyyatın istehsal sahəsinə yönəlmüşdir. İqtisadiyyatın istehsal qisimində xüsusilə, işləyənlərin motivasiyalarının artırılması vasitəsilə artım hədəflənməkdədir. Motivasiya mövzusunda bir çox nəzəriyyə inkişaf etdirilmişdir. Motivasiyanın mövzumuz baxımından əhəmiyyətli olan nöqtəsi, motivasiyanın bəzi psixoloji faktorları da ehtiva etməsidir.

Karyeranın başlangıcı və müvəffiqiyətli gedişi əhəmiyyətli dərəcədə motivasiyadan asılıdır. Elmi ədəbiyyatda motiva-

siya – hər hansı bir hərəkətə və ya əməyə həvəs oyatmaq prosesi kimi başa düşülür. İnsan yaşa dolduqca bu dəyişə bilir. Motivasiyaya müxtəlif situasiya və amillər də təsir edir. İnsanın ən yüksək iş motivi o zaman yaranır ki, o öz iradəsinin köməyi ilə şəxsi qavrayış modelini hazırlamağa qadir olur. Bununla da həyatını kökündən dəyişdirməyə qadir olan ehtiyat resursu yarada bilir.

İnsan davranışlarının səbəblərinin müxtəlif nəzəriyyəcilər tərəfindən fərqli şəkillərdə açıqlanır. 1943-sü ildə psixoloq A.Maslou belə bir ehtimal irəli sürdü ki, insanın davranışı tələbatın geniş spektri ilə müəyyən edilir. Maslou fərdin davranışlarının təməlinə ehtiyaclarını qoymuş və bu ehtiyacları ierarxik olaraq sıralamışdır.

Son illərdə motivasiya nəzəriyyəsini D.Nadler və E.Loyer öz tədqiqatları ilə daha da zənginləşdirmişlər. Onların irəli sürdükləri *gözləmə nəzəriyyəsinə* görə, hər hansı bir tapşırığın yerinə yetirilməsinə sərf edilən əməyin miqdarı gözlənilən mükafatın məbləğindən asılıdır. Bu nəzəriyyənin əsas prinsipi odur ki, o əməyin motivindəki fərqə insanın fərdi xüsusiyyətləri nöqtəyi nəzərindən baxır. Hər bir işçi tapşırığın çətinliklərini, mükafatın dəyərini və onların qarşılıqlı ashılığını özünəməxsus şəkildə başa düşür.

Nadler və loyer özlərinin *gözləmə modelinə* əsasən hesab edirlər ki, menecerlər firmalarda öz işçilərinin əmək məhsuldarlığını aşağıdakılardır əsasında yüksəldə bilərlər: 1. Hər bir işçini təmin edən mükafat məbləğini müəyyən etməklə; 2. Onun məhsuldarlığının arzuolunan səviyyəsini müəyyən etməklə; 3. Bu səviyyəni yerinə yetirilməsi mümkün olan dərəjədə etməklə; 4. Mükafatla əmək məhsuldarlığı arasında qarşılıqlı əlaqə yaratmaqla; 5. Bu mükafatın məqbul məbləğini müəyyən etməklə.

AZƏRBAYCAN QAZININ BEYNƏLXALQ ƏHƏMİYYƏTİ ARTA BİLƏR.

R.Filiyev
BDU-nun İqtisadi nəzəriyyə kafedrasının dosenti

Nabucco qaz kəməri Avropa ib Asiyani birləşdirən qüdrətli qaz körpüsü adlandırmışdır. Azərbaycan nefl və qaz ölkəsi kimi artıq dünya ölkələri arasında özünəməxsus yer tutmuşdur. Respublikamız həm yaxın, həm də uzaq ölkələrin enerji təminatı üçün bir mənbə rolunu oynamağa başlamışdır. Hal-hazırda dünyanın 25-dən çox ölkəsi Azərbaycan qazından faydalanan. Bundan əlavə Azərbaycan nefti və qazı 7 kəmərlə dünya ölkələrinə satışa çıxarılır. Bu ölkələr arasında Yaxın Şərqi, Avropa, Asiya, Afrika və digər regionların ölkələri mövcuddur.

Azərbaycan müasir dövrdə dünyada sürətlə inkişaf edən ölkələr sırasındadır. 0, özünü artıq enerji təhlükəsizliyi cəhətdən təmin edir, hətta onun bir hissəsini qonşu ölkələrə ixrac da edir. Azərbaycanın nefti və qazı müxtəlif boru kəmərləri ilə: Bakı-Novorossiysk, Bakı-Tbilisi-Supsa boru kəmərləri ilə Qara dənizinə və buradan da dünya bazarına çatdırılır. Azərbaycan neftini dünya bazarına çıxaran ən geniş kəməri isə Bakı-Tbilisi-Ceyhan boru xəttidir. Bu kəmər vasitəsilə ölkəmiz dünyanın istənilən ölkəsinə neft ixrac edə bilir, həm də Azərbaycanın dünya ölkələrindən asılılığı aradan qalxır. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Azərbaycanın 51 milyon ton nefti xarici bazara satışa çıxarılır. Bundan əlavə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazı da dünya bazarına satışa çıxarılır. Azərbaycan nefti Avropa ölkələri ilə yanaşı bir çox Asiya ölkələrinə də ixrac olunmağa başlamışdır. Bu ölkələr Çin, Hindistan, Asiya və Yaxın Şərqi ölkələridir.

Hazırda Azərbaycan Türkiyə münasibətlərində neft-qaz amili mühüm rol oynamağa başlamışdır. Bu Azərbaycan Türkiyə münasibətlərinin nəinki siyasi, eyni zamanda iqtisadi

cəhətdən də bir-birinə bağlanması şərtləndirir. Bu yaxnlarda Azərbaycanla Türkiyə arasında neft-qaz ixracı ilə əlaqədar bağlanmış dövlətlərarası müqavilələr buna misal ola bilər.

Mətbuatda İraqda hasıl olunan qazın Avropa ittifaqı ölkələrinə nəql olunması haqqında mübahisəli məlumatlar dərc edirlər. Lakin bu sahədə mübahisələr bir qədər başqa xarakterdə müşahidə olunur. Buna baxmayaraq hazırda nədənsə bu məsələ haqqında nisbətən az məlumatlar dərc olunur. Lakin, bu qaz kəmərinin çəkilməsi, hansı ölkələrin ərazisindən keçəcəyi, pə qədər və hansı ölkələrin xərcləri hesabına həyata keçiriləcəyi və digər məsələlər geniş müzakirə edilməkdədir. Bununla belə bu və ya digər səbəblər üzündən bu boru kəmərinin çəkilməsinin mümkün olmadığını iddia edirdilər. Son vaxtlarda bu məsələni mətbuatda yenidən müzakirə etməyə başlamışlar. Bu dəfə müzakirələrin bir qədər başqa istiqamətdə aparılmasımn şahidi oluruq.

Türkiyənin energetika və təbii resurslar naziri Helmi Güler göstərmışdır ki, Transqafqaz qaz kəmərinin çəkilməsi layihəsi son dərəcə əhəmiyyətlidir. Onun vasitəsib enerji Xəzər dənizi hövzəsindən keçərək, Rusiyani yan keçməkb Avropaya göndəribcəkdir. Bu layihə hökmən reallaşdırılmalıdır.

"Nabucco" layihəsinin dəyəri 7,9 milyard avro (12,3 milyard ABŞ dolları) həcmində qiymətləndirilir. Onun 2011-2012-ci illər ərzində Türkiyə ərazisindən keçərək Avstriya boru kəməri vasitəsilə Avropaya çatdırılması nəzərdə tutulur. Bu qaz layihəsinin həyata keçirilməsi və onun nəqliyyat borulannın istismarı Avstriya neft-qaz kompaniyası olan "OMU" beynəlxalq konsernumu tərəfindən həyata keçiriləcəkdir. "Nabucco" nun ümumi uzunluğu 3,3 min kilometr, maksimum gücü il ərzində 26-30 milyard kubmetr qaz nəql etmək gücü hesab edilir.

Mətbuat işçilərinə verdiyi müsahibəsində Türkiyənin energetika naziri demişdir ki, bizim reallaşdırduğumız hər bir layihənin öz müştərisi var, eyni zamanda həmin layihənin öz

fəaliyyət dairəsində texniki-iqtisadi əsaslandırılması həyata keçirilmişdir. Biz diqqətb bu sahədə baş verə biccək hadisəbri izləyirik və bu hadisənin gedişi barədə öz səylərimizi bildiririk.

"Nabucco" layihəsi Rusiya, Qazaxıstan və Türkmenistanın Xəzəryanı qaz kəməri tikintisi üzrə əldə olunmuş bir razılıqdır. "Nabucco" qaz kəməri layihəsinin reallaşması ilə Avstriya və Macaristan məşğuldurlar. Bundan əlavə onun reallaşmasına eyni zamanda Avropa Birliyinin komisarı da nəzarət edir. Kəmərin tikintisinin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur. 2004-cü ildə ortaya atılan "Nabucco" qaz kəmərinin çəkilməsi layihəsi məsələsi Fars körfəzi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Lakin 2006-cı ildə İran nüvə konfliktinin başlanması ilə əlaqədar olaraq bu boru kəmərinin Macaristan ərazisindən keçirilməsi qərara alındı. Macaristan Rusiya "Cənub axını" layihəsinə qoşularaq Balkan və digər Avropa ölkələrini qazla təchiz edən Qara dəniz akvatoriyası vasitəsib Rusiyadan keçən qaz borusuna qoşuldu. Bu barədə razılıq Budapestdə əldə edilmişdir. Macaristanın baş naziri Ferens Dyurçan öz növbəsində bu məsələ ilə əlaqədar V.Putin ilə görüşə gəlməyi qərara alır. Öz növbəsində F.Dyurçanın bu məsələnin təsdiqi üçün V.Putinin qəbuluna gələməsi onun tərəfindən alqışlanmışdır. Bu görüş qaz kəmərinin Macanstan ərazisindən keçməsi məsələsinin reallaşdırılmasını şərtləndirdi. Bununla belə onun "Cənub axını" ilə yeraltı qaz anbarı vasitəsilə rus qazı Avropanın cənubuna axıdlılması nəzərdə tutulurdu.

"Cənub axını"nın dəniz hissəsi Qara dənizin dibi ilə Rusiya sahillərindən Bolqarıstan sahilbrinə qədər gedəcəkdir. Qara dəniz sahili boyu qaz xəttinin uzunluğu 200 kilometr, maksimal dərinlik 2 metrə qədərdir. Avropa Birliyi ölkələri üzrə bu marşrutun keçəcəyi haqqında çoxlu fikirbr vardır. Macaristan 2011-ci ildə nəzərdə tutulmuş "Nabucco" qaz kəmərinə qoşulmasını Avstriya ərazisinə Xəzər dənizi vasitəsib Türkiyə ərazisindən keçərək gəlməsini mümkün hesab edir.

Dmitri Medvedyevin Macaristanın Baş Naziri Dyurçanla görüşündən sonra bu layihələrin bir-birinə mane olmayacağıını söyləmişdir. Qazpromun vəzifəsi öz qazını maksimal səviyyədə Avropaya çatdırmaqdan ibarətdir. Rusiya Federasiyasının Baş Nazirinin müavini demişdir ki, bu Avropa enerji təhlükəsizliyinin təmin edilməsi üçün çox ciddi addımdır. Bununla yanaşı Macaristanın Baş Nazirinin müavini göstərmişdir ki, hər iki qaz kəməri Macaristana ərazisindən keçərsə daha məqsədə uyğun olardı. O göstərmişdir ki, "Cənub axını"nın Macaristan hissəsinin dəyərinin ödənilməsi 15 ilə nəzərdə tutulur, hesab dəyəri isə 10-14 milyard ABŞ dolları, Macaristanın payı 1,5 milyard ABŞ dolları təşkil edir. Öz növbəsində Dmitri Medvedyev göstərmişdir ki, "Cənub axını"nın Macaristan hissəsinin həcmi ən azı 10 milyard kubmetr qaz təşkil edir. RIA(Rusiya İnformasiya Agentliyi) "Novosti"nin verdiyi məlumatə görə Türkiyənin energetika və təbii resurslar naziri Helmi Gülərin verdiyi məlumatə görə Xəzər dənizi vasitəsilə Rusiyani van keçərək Avropaya "Nabucco" Transqafqaz qaz kəmərinin çəkilməsi xəbərinin mütləq reallaşacağına əmindir. "Nabucco"nun reallaşması Türkiyə, Bolqarıstan, Macaristan, Avstriya və bundan əlavə onun reallaşmasına iqtisadi məsələlər üzrə Avrosoyuzun müavini nəzarət edəcəkdir. Türkiyənin energetika nazirinin məlumatına görə minimum 10 il müddətinə bu layihənin icra edilməsi, infrastrukturunun həyata keçirilməsi nəzərdə tutulur. Rusiya, Qazaxıstan və Türkmenistan 2008-ci ilin mayın 12-də Xəzəryani qaz xəttinin tikilməsi haqqında razılığa gəlmışlər. Macaristanın energetika naziri Dyurçanın dediyinə görə tikilməsi nəzərdə tutulan yeraltı qaz anbarlarının həcmi 1 milyard kubmetrdən az olmamalıdır. Prezident D.Medvedyev həmçinin demişdir ki, Macaristanda tikilməsi nəzərdə tutulan "Cənub axımı" qaz xətti müştərək müəssisə tərəfindən həyata keçiribcək və hər iki tərəf çəkiləcək xərcin 50 %-ni ödəyəcəkdir. Rusiya tərəfindən bu tikintiyə Qazprom rəhbərlik

edəcəkdir. Öz çıxışında Dyurça əldə olunmuş razılıq haqqında ətraflı məlumat verməyə çalışmışdır. D.Medvedyev isə qısa olaraq çıxışın əsas cəhətini şərh etmişdir. Nəhayət Dyurça və D.Medvedyev bu məsəb haqqında ətraflı məlumat vermişlər. Onlar göstərmişlər ki, Macaristana qaz verən ən əsas ölkə Rusiyadır. O, Macaristanın qaz olan tələbatının 70 %-ni ödəyir. 1975-ci ildən etibarən 30 il ərzində Macaristana 18 milyard kubmetr Rus qazı verilmişdir. Keçən il bu həcm 7,5 milyard kubmetr təşkil etmiş, müqavilə öhdəliyinə əsasən 2008-ci ildə bu ölkəyə 10,7 milyard kubmetr qaz ötürülməsi nəzərdə tutulmuşdur. Macaristanın öz qazı onun tələbatının ancaq 18-20 %-ini ödəyir. Hal-hazırda ölkəyə ildə 15 milyard kubmetr qaz tələb olunur, lakin ekspertələrin hesablamalarına görə 2015-ci ildə Macaristanın ümumi qaza olan tələbatı 17-18 milyard kubmetr olacaqdır. Macaristan ərazisi üzrə Rus qazı Serbiyaya, Çernoqoriyaya və həmçinin Bosniyaya tranzit olunması nəzərdə tutulur. Şərti dəyəri 12,3 milyard ABŞ dolları təşkil edən "Nabucco" layihəsi Avropa İttifaqı tərəfindən himayə edilir. O nəzərdə tutur ki, qaz kəməri Mərkəzi Asiyadan və Azərbaycandan keçərək Türkiyəyə, oradan Bolqarıstan, Rumınıya, oradan da Macaristan və Avstriya ərazisi vasitəsilə Avropaya çəkilsin. Nəzərdə tutulur ki, gəbcəkdə bu layihəyə Türkmenistan sonra isə Misir, İraq, İran və bir sıra başqa ölkələr qoşula biləcəklər. Dyurçanın dediyinə görə "Nabucco" üçün hələlik üç potensial qaz təqdimatçısı-Azərbaycan, İran və Türkmenistan nəzərdə tutulur. Lakin Azərbaycanda qaz ehtiyatı çox olmasına baxmayaraq o, ildə "Nabucco"ya 26-30 milyard kubmetr qaz verə bilər. Rusiyadan və Səudiyyə Ərəbistanından sonra İran dünyada qaz ehtiyatına görə üçüncü yeri tutur. Lakin İran həmin qazı hələ yerdən çıxarmalı, zənginbəşdirməli, onun üçün infrastruktur yaratmalıdır. Bu isə 10 milyardlarla vəsait tələb edir. Bununla belə Türkmenistandan və ya Türkiyədən keçərək Avropa İttifaqı ölkələrinə çəkilməsi nəzərdə tutulan və illik qaz ötürmə qabiliyyəti 26-30 milyard kubmetr olan

"Nabucco" qaz kəmərinin çəkilməsi 2008-ci ildə başlanmalıdır idi. "Nabucco"nun çəkilməsinə isə 5 kompaniya - OMV(Avstriya) və MOI(Macaristan) kompaniyaları iştirak etməlidir və hər bir kompaniya 20 milyard ABŞ dolları kapital qoymalıdır. Bu layihənin Qazaxıstanla heç bir neqativ əlaqəsi olmayıcaqdır. "Nabucco" layihəsinə qarşı rəqabət göstərə biləcək bir amil varsa o da Şimali Afrikanın öz qaz təqvimi layihəsinin genişbndirilməsidir. Bundan əlavə "Nabucco" qazına rəqib Türkiyə-Yunanistan-İtaliya qaz xətti ola bilər. Yunanistan-İtaliya xəttinin artıq çökilişi başlanmışdır və 2012-ci ildə başa çatdırılmalıdır. 2012-ci ildə bu qaz xəttinin işə düşməsi nəticəsində əldə olunan qazın 11,6 milyard kubmetr Yunanistana və 8 milyard kubmetr isə İtaliyaya məxsus olmalıdır. Bu baxımdan Rusyanın gələcəkdə qaz ixracının azalacağından ehtiyat etməsi mənasızdır. Ona görə də "Nabucco" layihəsinin həyata keçirilməsi məsələsi günün vacib məsələsi kimi qalır. Hesablamalara görə gələcəkdə dünyada mavi yanacağa təbbat daha çox olacaqdır.

İlkin olaraq nəzərdə tutulur ki, "Nabucco" marşrutu ilə 8 milyard kubmetr qaz nəql edilsin. Bu qaz kəmərini qazla doldurmaq üçün həblək əsasən Azərbaycan, İran, Türkmenistan və İraq qazı nəzərdə tutulur. "Nabucco" qaz kəmərinin gücünü təmin etmək üçün Türkmenistanda(Döbtabad, Cənubi İoiotan-Osman), Azərbaycanda(Şahdəniz), İranda(CənubiFars) və s. yataqlar təklif edilir. ABŞ İraq qazının Avropaya nəql olunmasını dəstəkləyir. Azərbaycan dövləti hesab edir ki, əgər bu layihə kommersiya cəhətdən əlverişli olarsa, "Nabucco"nun qaza olan tələbatını ödəyə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Blomberq" informasiya agentliyinə verdiyi müsahibəsində demişdir ki, Avropa İttifaqı Xəzər qazı uğrunda Rusiya ilə rəqabət aparmaq istəyirsə gərək "Nabucco" layihəsi məsələsində ciddi olsun. Onun fikrincə bu beynəlxalq infrastruktur layihəsinin həyata keçirilməsinə maliyyəbşdirmə, qiymət, siyasiştdirmə kimi məsəbbər üzündən gecikməbr

müşahidə olunur. Digər bir yerdə Prezident İlham Əliyev bildirmişdir ki, Bizə qanəedici və ciddi mövqə təklif olunarsa bu layihə reallaşa bibr. Dövlət rəhbərinin fikrincə "Nabucco" layihəsi barədə bəzi məsələlər açıq qalır. Məsələn bu prosesi irəli aparan lider kimdir? Qaz istehlakçıları və tranzit ölkərlə danışıqları kim aparacaq, bu qazın marketinqini kim yerinə yetirəcək? Bir sözlə, uzun müddətdir ki, xeyli simalar cavabsız qalır. Düzdür, son illər bu sualların bəziləri üzərində işlər gedir. Məsələn, Türkiyə ilə qazın qiymətinin müəyyən edilməsində razılışma əldə edilmişdir. Avropa İttifaqı nümayəndəliyinin başçısı Rolan Kobianın fikrincə "Nabucco" layihəsi Avropa İttifaqı və Azərbaycan üçün vacibdir. Bu layihənin reallaşmasında hər iki tərəfm-həm tədarükçünün, həm də alıcıının eyni marağı var. 2009-cu ilin yanварında Türkiyənin Baş Naziri Ərdoğan Türkiyənin layihədə iştirakını təsdiqlədi. 2009-cu il 13 iyul tarixdə Ankara şəhərində Türkiyənin, Avstriyanın və Macaristanın energetika nazirləri tərəfmdən "Nabucco" qaz kəmərinin tikintisi haqqında çoxtərəflə saziş imzalanmışdır. Bu mərasimdə 30 dövlətin rəsmi nümayəndələri, 20 dövlətin nazirbri, ABŞ-in Avrasiya enerji məsələləri üzrə rəsmi nümayəndəsi Riçard Moninqstar, ABŞ-in dövbət katibinin köməkçisinin müavini Metyu Brayzi, energetika üzrə Avropa komissarı Andres Pilebalgs, Avropa komissiyasının sədri Joze Manuel Barrozo iştirak etmişdir. Ruminiya Prezidenti Trayan Baseski Fransa Prezidenti Nikoly Sarkozy ilə görüşündən sonra Fransanın "Eni" şirkətinin "Nabucco"da iştirakına razılıq vermişdir.

Yuxarıda yazılınlar beş bir nəticəyə gəlməyə imkan verir ki, İraqdan başlayaraq Rusiyani yan keçməklə Avropa İttifaqı ölkələrinə yönəldilmiş "Nabucco" qaz layihəsi infrastrukturuna Azərbaycan qazının qoşulması baş verərsə və bu kəmər ölkəmizin ərazisindən keçərsə Azərbaycan Respublikasına həm tranzit ölkə kimi gəlir gətirməsinə, həm də Azərbaycan qazının dünya arenasına daha geniş çıxmasına və satılmasına imkan

verəcəkdir. Bu da Azərbaycanda bazar münasibətbrinin hərtərəfli qərarlaşmasına səbəb olacaqdır.

Ədəbiyyat

1. Heydər Əliyev "Azərbaycan nefti dünya siyasətində"
Bakı.1997
2. İlham Əliyev "Strategiya" Bakı.2003
3. F.Kotler, K.L.Keller "Marketinq, menecment" Kiyev,
Xarkov, Minsk.2008
4. Ə.H.Əkbərov, A.Ə.Əlizadə "Beynəlxalq marketinq"
Bakı.2008
5. Ç.Z.Yüzbaşova, Z.C.Abdullayev "Azərbaycanın neft-qaz strategiyası: problemlər və proqnozlar" Bakı.2006
6. K.R.Mokkonel, C.L.Bryu "Ekonomiks" Moskva.2009
7. "Ekonomiçeskaya teoriya(Politekonomiya)"
Moskva.2007
8. O.Məmmədov, F.İsmayılov "İqtisadi nəzəriyyə"
Bakı.2002
9. O.Məmmədov, F.İsmayılov "Bazar iqtisadiyyatının dövbt tərəfindən tənzimlənməsi" Bakı.2006
- 10."Azərbaycan Respublikası dövlət neft fondu haqqında"
Bakı.2006
- 11."Müasir dövrün qlobal problemləri(məqalələr toplusu)"
BDU-nun 90 illiyinə həsr olunub. Bakı.2009

ƏDV-NİN MAHİYYƏTİ VƏ TƏDQİQİ

Rəsuli Səqai Rəsul Məhərrəm oğlu,
BDU-nun doktorantı

Son iki onillik ərzində ölkənin vergi siyasəti tədqiqat obyekti kimi əsas prioritət məsələ olmuşdur. Sözü gedən mövzu müxtəlif aspektlərdən tədqiq edilərək qiymətləndirilmişdir.

Əsas diqqət yetirilən bu cəhətlərdən biri "Dövlət xərclərinin təmin olunmasında vergi tutumlarının artırılması məsələsi" olmuşdur. Ölkənin IV İqtisadi, Sosial və Mədəni İnkişaf Programında dövlətin bütün cari xərcərinin vergi gəlirləri hesabına təmin olunması öz təsdiqini tapmışdır. Yaxın gələcəkdə əlavə dəyər vergisinin yeni sistemini yaratmaq tələb olunur. Bu ən ümdə və çətin məsələlərdən biridir. Belə ki, rəhbərlik pis təşkil olunduğu halda vergi təşkilatlarının bütün fəaliyyətləri pozula bilər. Hazırkı tədqiqat işi İranda maraqlı olan qruplar əsasında ƏDV-nin təkrar tənzimlənməsi üçün əlverişli bir modelin layihələşdirilməsi məqsədilə həyata keçirilmişdir. Vergi məcələləri dünya iqtisadçıları və o cümlədən maliyyəçi iqtisadçı alımlar tərəfindən bütün dövrlərdə tədqiq edilmiş və edilməkdədir. Müasir vergi münasibətlərinin yaranması dünyanın görkəmli alımlarından A.Smit, D.Rikardo, C.Mill, A.Vaqner, N.Q.Menkuy və digərlərinin elmi işlərində tədqiq edilmişdir. İran tədqiqatçılarından da Melika Desantşer, Qulamırza Səlami, Həbibullah Tahirpur Kələntəri, Fərhad Təhmasibi Bəldası, Əli Teyyibniya, İlyas Nadiran, Məsud Kərbasyan və digərləri öz əsərlərində ümumilikdə vergi problemlərinə və ƏDV-nin tətbiqi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmişlər.

Tədqiqatın əsas məqsədi ölkədə gəlir gətirən sahələr üzərində qoyulmuş təkrar ƏDV-nin tənzimlənməsi üçün

əlverişli bir modelin hazırlanmasıdır. Aşağıda qeyd olunan məqsədlər də tədqiqatın əsas predmeti kimi tədqiq olunub:

- ƏDV sistemində marağın olan qurumların tanınması, təsnifatı və qruplaşdırılması;
- Marağın olan təşkilat və müəssisələrin idarəetmə prinsiplərinə əsasən ƏDV sisteminə təsir göstərən amillərin öyrənilməsi.

Tədqiqat zamanı aşağıdakı suallar cavablandırılmışa çalışılmışdır:

- ƏDV-nin mahiyyəti ilə bağlı nəzəri-təcrübi baxışların öyrənilməsi;
- ƏDV-nin İranda tətbiqi tarixinin araşdırılması;
- ƏDV-nin tətbiq olyndığı ölkələrin iqtisadi və coğrafi imkanlarının açıqlanması;
- Mütirejimli vergi sistemində ƏDV-nin tətbiqi xüsusiyyətləri və modernləşdirilməsi problemlərinin tədqiqi;
- Bir sıra ölkələrdə ƏDV-nin tətbiqi xüsusiyyətlərinin açıqlanması;
- ƏDV-nin lahiyələndirilməsində göstərilən səylərin qiymətləndirilməsi;
- ƏDV sisteminin icrasında marağın olan orqanlar hansılardır?
- Maraqlı olan qurumların idarə olunmasına əsaslanan ƏDV-nin tənzimlənməsinə təsir göstərən ən mühüm səhatlər hansılardır?
- İranda maraqlı olan qurumlar əsasında təkrar ƏDV-nin tənzim olunması üçün münasib model hansıdır?
- Dövlətin ƏDV siyasətinin müəssisənin maraqlarına uyğunlaşdırılması problemlərinin araşdırılması;
- ƏDV-nin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətlərinin açıqlanası;
- ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi istiqamətlərinin tədqiqi.

Ədəbiyyat

1. Nadir Arya və başqaları, “Müxtəlif iqtisadi fəaliyyətlərdə ƏDV-nin hesablanma prosesi”, I-ci və ll-ci cild, Tehran, ƏDV layihələşdirmə bürosu, I çap, 1383

SOSİAL SİYASƏT DÖVLƏT İDARƏCİLİYİNİN BİR HİSSƏSİ KİMİ: TARİX VƏ NƏZƏRİYYƏ

Vəlibəyov Ramil
BDU-nun II kurs magistrantı

«Sosial» sözü latın dilindən tərcümədə «ümumi», «ictimai» deməkdir. Cəmiyyət üzvlərinin həyatına toxunan «sosial» anlamı geniş mənada dövlətin, cəmiyyətin inkişafını təmin edəcək «məhsul» mənasını ifadə edir. Lakin indiki anda «sosial dövlət» anlayışı xüsusi keyfiyyətlərə və funksiyalara malik olan dövləti özündə ehtiva edir. Sosial dövlətin mövcudluğu və fəaliyyəti demokratiya, vətəndaş cəmiyyəti, hüquqi dövlət, azadlıq və bərabərlik, insan hüquqları kimi ictimai anlayışlarla sıx bağlıdır. Sosial dövlət ideyası XIX əsrin sonu XX əsrin əvvəllərində formalışib. Hüquqi dövlət ideyasından bir qədər gec meydana gələn sosial dövlət haqqında fikirlər sosial-iqtisadi proseslərin obyektiv nəticəsinin təzahürüdür. O zaman burjuaziya cəmiyyətlərində «sosial dövlət» anlayışının iki prinsipi - azadlıq və bərabərlik məhfumları ziddiyyətlər mübarizəsində idi. Nəzəri olaraq, bu prinsiplərə iki yanaşma ortaya çıxmışdı: A.Smit, Con Stüart Mill, Benjamin Konstan, Con Lokk və digərləri insanların individual azadlıqlarının dövlət tərəfindən müdafiə edilməsi və digər xarici müdaxilələrdən, hətta, dövlətin özünün qarışmasından qorunması nəzəriyyəsini müdafiə edirlər. Bu nəzəri konsepsiyadan çıxış edən mütəfəkkirlər eyni zamanda, başa düşürdülər ki, belə azadlıq son nəticədə qeyri-bərabərliyə gətirib çıxara bilər. Amma

hər halda adları çəkilən nəzəriyyəçilər azadlığı ali dəyər hesab edirdilər.(1)

Digər yanaşmanın nümayəndəsi Jan Jak Russo isə şəxsi azadlığın əhəmiyyətini təkzib etmirdi. Amma o, hesab edirdi ki, şəxsi azadlıq prinsipi kapitalist dövlətlərdə iqtisadi qüdrətin artımı zamanında insanların təşəbbüs və özfəaliyyətlərinin reallaşmasında, şəxsi biznesin inkişafında böyük rol oynayır.(2)

Lakin XIX əsrin sonunda kapitalizmin inkişafı, kütləvi maliyyə axını cəmiyyətdəki qütbülməni dərinləşdirdi və sosial partlayışa gətirib çıxardı. Bu ərəfdə artıq şəxsi azadlıq prinsipi öz aktuallığını itirdi və öz yerini sosial bərabərlik prinsipinə verdi. Bu prinsipin tərəfdarları dövləti «gecə gözətcisi» roluna keçməyə və sosial-iqtisadi sferaya aktiv şəkildə müdaxilə etməyə dəvət etdilər. Məhz, bu cür tarixi-siyasi düzəndə sosial dövlət anlayışı, onun xüsusi keyfiyyətləri və funksiyaları meydana çıxdı. Sosial dövlət ideyası bundan sonra aktuallığını artıraraq, müasir dünya dövlətlərinin konstitusiyalarında öz əksini tapdı. İlk dəfə olaraq, Almaniya Federativ Respublikası özünü 1949-cu il konstitusiyasında sosial dövlət adlandırdı.(3)

Müasir dövrdə sosialyönlü iqtisadiyyata malik dövlətlərin bazar iqtisadiyyatı şəraitində əsas fəaliyyət istiqamətlərindən biri effektiv sosial siyaset strategiyası işləyib hazırlanmaq və cəmiyyətin bütün təbəqələrinin sosial müdafiəsini təşkil etməkdir. Bu istiqamətdə dövlətin hər növ fəaliyyəti ölkədəki iqtisadi münasibətlərin bütün sferalarını əhatə etmiş olur. Dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri isə ölkədə məşğulluğu təmin etmək, yüksək kvalifikasiyalı və məhsuldar əməyi stimullaşdırmaq, milli gəliri artırmaqdır.(4)

Tarixi təcrübənin göstərir ki, radikal iqtisadi əməliyyatların həyata keçirilməsi zamanı, radikalizmin sərhədlərini müəyyənləşdirən, əməliyyatların reallaşdırılmasında stimul rolunu oynayan sosial siyaset problemi «ön cəbhəyə» çıxır. Həqiqətən, bir tərəfdən, cəmiyyətin tələbi və hazırlığı olanda iqtisadi əməliyyatların həyata keçirilməsi radikalizmin maksimum həddində

o zaman çatır ki, gərgin iqtisadi vəziyyətdə sosial problemlərin həlli mümkün olmur. Digər tərəfdən, mövcud iqtisadi mexanizmlərin radikal təbəqəsi yeninin yaranmasını qabaqlayır. Bu zaman isə belə bir situasiya meydana çıxır: köhnə iqtisadi mexanizm işləmir, yenisi isə yaradılmayıb. Başadüşüləndir ki, belə situasiyalarda neqativ amillər iqtisadi həyatın sosial aspektləri üzərində müşahidə olunur. Nəticədə isə, cəmiyyətin əksəriyyəti islahatları dəstəkləməkdən imtina edə bilər.(5)

Bu baxımından islahatlar zamanı sosial problemlərin həlli əsas məsələ olur.

Müstəqilliyinin ilk illərində Azərbaycanda da radikal iqtisadi əməliyyatların həyata keçirilməsi işi iqtisadiyyatın maliyyə istiqamətində sağlamlaşdırılması və makroiqtisadi sabitliyin təmin olunması üzərində qurulmuşdu. Amma, sosial məsələlər ikinci plana keçirilmişdi. Nəticədə isə, ölkədə cəmiyyətin güclü sosial differensiallaşması fonunda əhalinin həyat səviyyəsi aşağı düşdü. Belə ki, 1992-ci ildə tələbatın çox olduğu məhsulların qitliği yarandı, əhalinin gəlirləri azaldı, inflyasiya hiper səviyyəyə çatdı.(4)

Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra düzgün və məqsədyönlü iqtisadi strategiyanın işlənib hazırlanması və həyata keçirilməsi nəticəsində sosial problemlərin həlli ön plana çəkildi. 2003-cü ildən sonra isə xalqın böyük əksəriyyətinin dəstəyilə Prezident seçilən İlham Əliyev müasir dünya təcrübəsinə əsaslanaraq yeni şaxələnmiş sosial siyaset həyata keçirməyə başladı.(6)

Artıq bu gün Azərbaycanda dövlətin sosial qayğısından kənarda qalan insan yoxdur. Müxtəlif proqramlar, layihələr çərçivəsində dövlət və ya qeyri-dövlət xəttilə vətəndaşların yüksək sosial mühafizəsi formalasdırılıb. Bu da öz növbəsində müxtəlif tərəflərinə görə fərqlənən yeni modelin ortaya çıxmasını şərtləndirir.

Ədəbiyyat

1. Şirəliyev H. və Əhmədov Ə. Politologiya, Bakı, 1997
2. Əfəndiyev M. Siyasi və hüquqi təlimlər tarixi, Bakı, 2002
3. Meryem Koray, Alper Topçuoğlu. Sosyal politika. Bursa, 1995, s.1-3; Meryem Koray, Sosyal politika. Bursa, 2000, s.
4. Hadı Rəcəbli. Azərbaycan Respublikasının sosial siyasetinin transformasiyası və komparativ təhlili. Bakı 2003
5. Шмидт Г. Социальная политика как составная часть социальной рыночной экономики. Вестник МГУ, серия 6, Экономика, 1994, №5
6. Səfərov S. İqtisadi siyaset strategiyası: konseptual əsasları. Bakı, Azərnəşr, 2000

MÜASİR SİYASI PRAKTİKADA SİYASİ MANİPULYASIYA TEXNOLOGİYASI, ONDAN MİLLİ MƏNAFE ÜÇÜN İSTİFADƏ İMKANLARI

Tural Rauf oğlu Əliyev
BDU-nun magistrantı

Milli mənafə milli təhlükəsizliyin təməlində dayanır və onun təmin olunması üçün müxtəlif siyasi texnologiyalardan istifadə olunur. Müasir siyasi praktikada istifadə olunan belə texnologiyalardan biri də siyasi manipulyasiyadır.

Akademik Ramiz Mehdiyevin həmmüəllifi olduğu “Politologiya: İzahlı lügət”də siyasi manipulyasiya anlayışı öz maraqlarının (istəklərinin) əksinə hərəkət etmək üçün (və ya etməmək üçün) vətəndaşların şürunu və əxlaqını gizlin sosial idarəetmə üsul və qaydaları kimi açıqlanır.

Siyasi manipulyasiyadan tarix boyu bütün dövrlərdə geniş istifadə olunub, lakin onun həyata keçirilməsi üçün texnoloji

vasitəsilərin sürətli inkişafı müasir dövrə təsadüf edir. Bu da ilk növbədə yeni dünya nizamında problemlərin diplomatik yolla, danışıqlar yolu ilə həll olunmasına ciddi cəhdələ əlaqələndirilə bilər.

Rus tədqiqatçısı A. Suladze sübut etməyə çalışır ki, siyasi manipulyasiya hakimiyyəti həyata keçirməyin, onun uğrunda mübarizənin bir üsulu, yoludur.

Onun əsas 2 modeli var: psixoloji və rasional modellər. Psixoloji model fərdin hər hansı bir psixoloji stimula avtomatik reaksiya verməsindən istifadəni nəzərdə tutur. Bu halda manipulyasiya etmənin mahiyyəti- məhz həmin mexanizmlərin hərəkətə gətirilməsi və manipulyator üçün istənilən reaksiyanın alınması üçün ən münasib stimulların seçilməsindən ibarət olur. Bu yanaşmada insana stimul-reaksiya prinsipi ilə hərəkət edən sadə bir mexanizm kimi baxılır. Rasional modeldə isə psixoloji motivlərdən deyil, yalan və xəyanətdən istifadə olunur. Bu yanaşmada fərdin faktiki olaraq əsl informasiyaya yolu bağlanır, ona sərbəst yozum etməyə imkan verilmir.

Sırr deyil ki, insan ictimai varlıq kimi həmişə başqalarının təsirinə məruz qalır. Siyasi manipulyasiya problemi ilə məşğul olan tədqiqatçıların qənaətinə görə, idarəetmə, hakimiyyət zərurətinin meydana gəlməsi də ilk növbədə buna təlabatdan irəli gəlir.

Siyasi manipulyasiya məqsədinə və tətbiq sahəsinə görə də fərqləndirilir. Manipulyasiya bir tərəfdən açıq, daha çox ümumi rifah şüarları pərdəsi arxasında, bir çox hallarda isə ətrafdakılar tərəfindən görünməyən gizli mexanizm, məqsəd və ideya kimi fəaliyyət göstərir. Tədqiqatçı V.P. Puqaçev manipulyasiyanın təsir imkanlarının bir sıra amillərdən asılı olduğu qeyd edir. Bura əsasən aşağıdakılardır:

- idarəedənlərin və idarəolunanların maraqlarının uyğunluq dərəcəsi;
- cəmiyyətin mədəni səviyyəsi (güc tətbiqinin qəbulolma məqyası, ictimai şüura birbaşa təsir imkanları);
- hakim elitanın ictimaiyyətə müxtəlif gizli təsiretmə imkanlarından istifadə bacarığı;

V.P. Puqaçev hər şeydən əvvəl müasir siyasi praktikada manipulyasiya texnologiyalarının inkişafını aldatmaq təlabatı yaranan sosial bərabərsizliyin nəticəsi kimi cəmiyyətin konflikt potensialının artmasında və bu bərabərsizliyin dərk olunmasında görülür.

Manipulyasiya texnologiyalarının genişmiqyaslı tətbiqinin səbəblərindən biri də müasir insan təfəkküründəki streotiplər hesab olunur. Streotiplər bütövlükdə dərketmə prosesinə ciddi təsir göstərir, özündə inandırma sistemini və mexanizmləri əks etdirir. Suladzenin fikrincə, streotiplər insanın sosial təcrübəsində asılı olmur, bu da imkan verir ki, insanların reallığa münasibətini dəyişmək mümkün olsun. Bundan istifadə edilərək siyasi manipulyasiyadan qərəzli məqsədlər üçün də istifadə olunur. Bu baxımdan onun geniş yayılan üsulları aşağıdakılardır:

1. Damğaların vurulması, ayamaların qoyulması- gülməli ayamalar və bənzətmələrlə şəxsiyyəti, onun ideyalarını təhqir etmək, onu gözdən və nüfuzdan salmaq;

2. Zəmanət- namizədin və ya hər hansı siyasi blokun hörmətinin qaldırılması üçün məşhur insanların: artistlərin, alımların, idmançılarının və s. nüfuzundan istifadə;

3. Assosiativ qiymətləndirmə- hər hansı bir şəxsə və ya siyasi ideyaya xas olan keyfiyyətlərin daha məşhur insanların şəxsiyyətləri və siyasi ideyaları ilə eyniləşdirilməsi;

4. “Bizdən biri” təəssüratının yaradılması- informasiya verənin və ya təşviqatının maraqları ilə sadə insanların maraqlarının eyniləşdirilməsi;

5. Təhrifmə- müxtəlif vasitələrlə həqiqi faktların təhrif edilməsi;

6. “Hamı belə düşünür, belə istəyir” effektinin yaradılması- arzuolunan reaksiyaların daha da gücləndirilməsi və onun hamı tərəfindən qəbul olunan ən ağıllı variant olması fikrinin təşviqi;

Siyasi manipulyasiyanın asas aləti KİV sayılır. Təsadüfi olaraq müasir dövrü informasiya cəmiyyəti adlandırmırlar. Hazırda

“Nyu-York Times” qəzetiñin bir nüsxəsində verilən informasiya 17-ci əsrə İngiltərə yayılan bütün informasiyaya bərabərdir. Kütləvi informasiya vasitələri milyonlarla insanı informasiya ilə təmin etməklə yanaşı, həm də onları yönləndirir. Tədqiqatçı Məcid Əfəndiyev “Siyasi elmin əsasları” kitabında yazar ki, müasir politologiyada KİV nəinki hakimiyyətin dördüncü qolu, həm də böyük orbitr (hakim) rolunda çıxış edir. KİV-dən biri olmaqla radio və TV-nin siyasi təsir gücү daha böyükdür. Televiziyanın siyasi həyata təsir gücünü nəzərə alan bəzi siyasi xadimlər qeyd edir ki, televiziyyaya nəzarət edən adam bütün ölkəyə nəzarət edir”.

Əhalinin düzgün informasiya alması təhlükəsizliyin mühüm amillərindən biridir. Azərbaycan torpaqlarını işgal altında saxlayan Ermənistən informasiya cəbhəsində də fəal şəkildə Azərbaycana qarşı təxribatla məşğuldur və ölkəmiz, xalqımız barədə yalan məlumatlar yayır. O biri yandan cənubda Müstəqil Azərbaycan dövlətinin güclənməsini istəməyən qüvvələr tərəfindən idarə olunan bir çox İran KİV-ləri Azərbaycanla bağlı məqsədli şəkildə qərəzli, yalnız məlumatlar yayır, müxtəlif manipulyasiya texnologiyalarından istifadə edərək ölkə daxilində vəziyyəti gərginləşdirməyə cəhd edir. Ermənistana hərtərəfli dəstək verən, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən Rusiya KİV-ləri də əksər hallarda Azərbaycanla bağlı birtərəfli və yalan informasiyalar verir. Bu sahədə yalnız Gürcüstan və Türkiye mediası obyektiv olmağa çalışır. Belə bir şəraitdə əhalinin düzgün informasiya ilə təmin olunmasında yerli KİV-lərin əhəmiyyəti artır. Ancaq təəssüf ki, yazılı mətbuatda xarici siyasi dairələr tərəfinən idarə olunan bəzi KİV-lər hələ də qalmaqdadır. Bu isə milli təhlükəsizliyimizə təhdid yaradır. 2004-cü ildə qəbul olunan Azərbaycan Respublikasının «Milli təhlükəsizlik haqqında» Qanununun 20-ci maddəsinə əsasən, informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması- dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmüş tədbirlər kompleksinin həyata keçirilməsidir. Bura informasiyanın, həmçinin

dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möhkəmləndirilməsi, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlumatların toplanılması, informasiya infrastrukturunun inkişaf etdirilməsi, dövlət sırlarının qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi, kompüter informasiyası sahəsində cinayətkarlığa qarşı mübarizə, informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması kimi əsas tədbirlər daxildir.

Müasir siyasi praktikada siyasi manipulyasiya texnologiyası, ondan milli mənafə üçün istifadə imkanlarının öyrənilməsi günün əsas tələb və zərurətlərindən birinə çevrilməkdədir.

Ədəbiyyat

1. R. Mehdiyev "Politologiya: izahlı lügət", B-2007
2. A. Piryev "Siyasi strategiya və milli təhlükəsizlik", B-2005
3. M. Əfəndiyev "Siyasi elmin əsasları", B-2004
4. H. Əhmədov, A. Həsənov, H. Bayramov "İdarəetmənin pedaqoqika və psixologiyası", B-2004
5. Сергей Карамурза "Манипуляция сознанием", М-2009
6. Цуладзе А. "Большая манипулятивная игра". М- 2000.
7. Георгиевич Х.Г. «Политическая риторика», Москва- 2002
8. Морозов А.В. «Психология влияния», Москва-2006
9. Шейнов В.П. «Психология власти», Москва-2003
10. Internet resursları

AZƏRBAYCAN-NATO HƏRBİ ƏMƏKDASLIĞI

İbrahimli Müjgan
BDU-nun II kurs magistrantı

Azərbaycan-NATO əməkdaşlığı 1992 ilin martında, Azərbaycanın digər 37 ölkə ilə birlikdə, Şimali Atlantik Əməkdaşlıq Şurasına (ŞAƏŞ) qoşulması ilə başlamışdır və 1997-ci ildən etibarən bu beynəlxalq təşkilat Avro-Atlantik Tərəfdəşliq Şurasına (AATŞ) çevrilmişdir. Azərbaycan NATO ilə əməkdaşlığına, 1994-cü ilin 4 may tarixində SNT Çərçivə Sənədini imzalayaraq, qoşulmuşdur. Bu sənədin əsasında, digər Tərəfdəşlərlə birlikdə, Azərbaycandan beş əsas məqsədin yerinə yetirilməsi xahiş olunmuşdur:

- milli müdafiə planlaşması və maliyyələşdirməsi prosesində şəffaflığın təmin edilməsi;
- müdafiə qüvvələrin demokratik nəzarəti üçün zəmanətin yaradılması;
- BMT / və yaxud ATƏT-in cavabdehliyi altında keçirilən əməliyyatlara töhfənin verilməsi üçün imkan və hazırlığın təmin edilməsi;
- sülhə dəstək, axtarış və xilasetmə və humanitar sahələri üzrə missiyalara qatılmaq üçün, Tərəfdəşlərin imkanlarının gücləndirilməsi məqsədi ilə, birgə planlama, məşq və təlimlər vasitəsi ilə, NATO ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsi;
- Uzunmüddətli məqsəd kimi, Alyansın qüvvələri ilə tam uyğun qüvvələrin inkişaf etdirilməsi.

Hər il Azərbaycan hərbiçiləri SNT çərçivəsində hərbi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən təlim və tədris tədbirlərində iştirak edirlər. Azərbaycan FTP-nin keyfiyyət və məqsədi, son on il ərzində daima inkişaf etdirilmişdir və adətən il ərzində 200-dən çox tədbiri əhatə edir. Müdafiə Nazirliyi ilə yanaşı, digər müvafiq dövlət təşkilatları da, mütəmadi olaraq FTPnin planlaşdırılması və yerinə yetirilməsi prosesinə cəlb olunurlar. FTP məqsədi çərçivəsində, Azərbaycanın əsas prioritətləri aşağıdakı sahələrə yönəlmüşdür:

Hərbi Təhsil, Təlim və Doktrina; Xarici Dil Hazırlığı; Hərbi Təlimlər və Təlimlə Bağlı Tədbirlər; Müdafiə Planlaşdırılması və Strategiyası; Sülhməramlı Qüvvələrin Konsepsiyası, Planlaşdırılması və Əməliyyat Sahələri; Maddi Texniki Təminat; Rabitə və İnfomasiya Sistemləri daxil edilməklə, Məsləhətləşmə, Komandanlıq və Nəzarət; Müdafiənin Planlaşdırılması, Büdcə.1997-ci ildə Azərbaycan, NATO standartları və proseduralarına uyğun olaraq müdafiə və qüvvə planlaşdırması üçün özüün təmini, Müttəfiq qüvvələr ilə uyğunluğa nail olunması məqsədlərinə yönəlmış, SNTnin PAP-na qatılmışdır. PAP çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyi elə həmin ildə sülhməramlı qüvvələrini yaratmışdır.1999-cu ildə NATO-nun Vaşinqton Zirvə Toplantısında, Alyans, Genişləndirilmiş və Daha Əməli Tərəfdaşlıq üzrə meyarlarını təsdiq etmişdir. Bu meyarlar dörd əsas komponentdən

- NATO-nun başçılığı altında aparılan sülhməramlı əməliyyatlar üçün Siyasi-Hərbi Çərçivə (SHÇ);
- Genişləndirilmiş və uyğunlaşdırılmış Planlaşdırma və Analiz Prosesi (PAP) • Əməliyyat İmkanları Konsepsiyası (ƏİK);
- Təlim və Təhsilin Genişləndirilməsi Programı (TTGP).

Azərbaycan tərəfindən qəbul olunmuş Tərəfdaşlıq Məqsədlərinin sayı, 1997-ci ildən etibarən, davamlı olaraq artmışdır. 2001-ci ilin 5-17 noyabr tarixində, Azərbaycanda, 9 NATO üzvü və 10 Tərəfdaşın iştirak etdiyi, "Cooperative Determination" SNT təlimi keçirilmişdir. Cooperative Determination 2001, böhranlara cavab əməliyyatları üçün, hərbi uyğunluğunun inkişafı məqsədini daşımışdır. Azərbaycanın PAP prosesində müvəffəqiyyətlə iştirakı, 2001-ci ildə Sülhməramlı Taborun yaradılması ilə nəticələnmişdir. NATO-nun başçılığı altında aparılan əməliyyatlar üçüntəyin edilmiş qüvvələrin bir çoxu hazırlır bu da ki, PAP çərçivəsində qəbul olunmuş Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsinin gələcək inkişafına zəmanət verir. Əməliyyat uyğunluğunun genişləndirilməsi və milli imkanların inkişafı üçün, PAP prosesinin tamamlanması məqsədi ilə, 2004-cü ildə Azərbaycan özünün bir

piyada bölüyünü, Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy (ƏİK Q&R) programı çərçivəsində, Qüvvələr Birliyinə elan etmişdir. NATO Qüvvələri ilə əməliyyat uyağunuğun genişləndirməsi və NATO-nun başçılığı altında aparılan tam həcmli əməliyyatların tələblərinə hazır olmaq üçün, Azərbaycan, ƏİK Q&R-dən istifadə etməklə, xüsusi mobil (ani cavab) taborun təlimini davam etdirməkdədir. 2008-ci ildə bu taborun bir böülüyü, birinci səviyyədəki qiymətləndirmə prosesini müvəffəqiyyətlə başa vurmaştı. Bu bölüyün 2010-cu ildə ikinci səviyyəli NATO qiymətləndirilməsi və 2011-ci ildə NATO-nun başçılığı altında aparılan əməliyyatlara hazır olması planlaşdırılmışdır. Uzunmüddətli olaraq, 2015-ci ilin sonuna dək Azərbaycan, döyüşə dəstək və döyüşə xidmət dəstəyi daxil olmaqla bütöv bir taborun əməliyyatlarda açılması və özünü saxlamaq imkanında olması məqsədi ilə, müvafiq briqadanın təlim və təchizatını başa çatdırmağı planlaşdırılmışdır. Bu, hansısa mənada Azərbaycanın SNT əməliyyatlarına qüvvələrinin tələb olunan hazırlıq səviyyəsindən savayı, həm də, gələcəkdə NATO ilə fərdi və birgə fəaliyyətin inkişafı üçün əhəmiyyətli zəmanət yaradır. Təlim proqramları, sülhməramlı missiya və təlimlərdə iştirak vasitəsi ilə, SNT, NATO həmkarları ilə tam uyğun olan zabitlərin yeni nəslini yaradır. Bu baxımdan Tərəfdaşlığın Qərargah Elementi (TQE) Konsepsiyası olduqca dəyərli bir alətdir. TQE Konsepsiyası, təcrübə və bilik əldə etmək məqsədi ilə, Müttəfiqlərlə ciyin-ciyinə eyni qərargah və iş yerlərində çalışmaqla, Tərəfdaş zabitləri üçün müxtəlif NATO Qərargah və Komandanlıqlarında xidməti etmək imkanını yaradır. Azərbaycan bu vasitədən effektiv olaraq istifadə edir və 2002-ci ildən etibarən TQE vəzifələrində doqquz zabit xidmət etmişdir. Hal-hazırda Azərbaycan özünün TQE Konsepsiyasına yanaşmasına yenidən baxır və TQE zabitlərinin sayının nəzərə çarpan dərəcədə artmasını nəzərdən keçirir. Müxtəlif NATO/SNT alət və vasitələrindən effektiv istifadə və Alyansın təcrübəsini öyrənmə imkanları, NATO-nun üzv dövlətləri ilə ikitərəfli hərbi əməkdaşlığın

inkışafına əlverişli şərait yaradır. Azərbaycan, 10 Müttəfiq və 7 Tərəfdaş ölkə ilə ikitərəfli hərbi əməkdaşlıq programlarını yaratmışdır. Bu programların əhəmiyyətli hissəsi, Azərbaycanın daha çox səy göstərdiyi, hərbi təlim və təhsil sahəsidir. 90-cı illərin ortalarından başlayaraq, Azərbaycan Türkiyənin dəstəyi ilə, özünün hərbi təhsil və təlim sistemini yenidən qurmuş, NATO və Tərəfdaş ölkələr ilə müvafiq əməkdaşlıq programlarını təsis etmişdir. Bu gün Silahlı Qüvvələrinin Ali Hərbi Məktəbi, Hərbi Dəniz Məktəbi, Hərbi Hava Qüvvələri Məktəbi, Təlim və Tədris Mərkəzi və Ali Hərbi Akademiyası, NATO standartları əsasında tədris planlarından istifadə edir. NATO, Müttəfiqlər və Tərəfdaşlar ilə əməkdaşlıq etməklə, Azərbaycan, əsas, taktiki, əməliyyat və strateji səviyyəli, və eyni zamanda çavuşların təlimi və rəhbərliyi kurslarını əhatə etməklə, milli təhsil və təlim programları çərçivəsində NATO standartlarının tətbiq olunmasını davam etdirir. Azərbaycan, Kosovo, İraq və Əfqanistanda Beynəlxalq və NATO-nun başçılığı altında aparılan əməliyyatlarda iştirak etmişdir. Azərbaycan öz sülhməramlı missiyasına, KFOR-un tərkibində, Kosovada bir tağımı (34 nəfər) açmaqla, 1999-cu ilin sentyabr ayında başlamışdır. Bu tağım 2008-ci ilin aprel ayına qədər, Draqoş şəhərində təhlükəsizliyi təmin etmişdir. Azərbaycan həm də İraqdakı Çoxmillətli Qüvvələrin tərkibində iştirak etmişdir və 2003-cü ildən 2008-ci ilin dekabrınadək, ABŞ Quru Qoşunları tərkibində, İraqın Qərbindəki əl-Hədithə su səddini bir böyük (150 nəfər) ilə müdafiə etmişdir. Azərbaycan qüvvələri orada ərazinin təhlükəsizliyi, eskort vəzifələri və digər təhlükəsizlik funksiyalarını yerinə yetirirdilər. Əfqanistanda sülh, təhlükəsizlik və qaydaqanunun bərqərar olunması məqsədi ilə, 2002-ci ilin noyabrında bir tağımla ISAF-a qatılmışdır. O zamandan bəri, Azərbaycan öz qüvvələrini iki dəfə artırmış və hal-hazırda ISAF-dakı Türkiyə Qüvvələrinin tərkibində bir bütöv bölgüyə malikdir. Azərbaycanlı hərbi heyət paytaxt regionunda eskort və patrul vəzifələrini yerinə yetirir və həm də Əfqan Milli Ordusunun (ƏMO) təliminə də cəlb olunmuşdur.

- Ədəbiyyat siyahısı:
1. Качалова Т.Невоенная проблематика в деятельности HATO//1998 N3 C.129-132
 2. Musa Ceylan ,Soğuk Savaşın Sonu,yeni NATO ve Türkiye//Ülke Yayınları 1999 s.13

ƏLVERİŞLİ GEOSİYASI MƏKANIN MİLLİ TƏHLÜKƏSİZLİYƏ TƏSİRİ

Vahabova Həmidə
BDU-nun II kurs magistrantı

Müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşısında duran ən vacib problemlərdən biri də onun dünya siyasetində təmsil olunması, xarici aləmlə geniş əlaqələr qurması və beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasından ibarətdir. Bu məsələlər yeni yaranmış dövlət kimi Azərbaycan Respublikasının öz problemlərini həll etməkdə böyük əhəmiyyətə malikdir.

Geosiyasi cəhətdən əlverişli məkanda yerləşən Azərbaycan tezliklə dünya dövlətlərinin maraq dairəsinə daxil oldu və dünyaya integrasiya prosesinə qoşuldu. Öz inkişafını qərbin demokratiya dəyərləri üzərində qurmağa başlayan Azərbaycan qərb dövlətləri ilə sıx əməkdaşlığı qədəm qoydu. Lakin bu əməkdaşlıq və qərbyönümlülük eyni zamanda Azərbaycanı öz təsir dairəsinə daxil etməyə çalışan qonşu İran və Rusiya üçün arzu olunmaz idi. Bu cür vəziyyətdə öz sərbəstliyini qorumaq və bu geosiyasi oyunda fəal iştirakçıya çevrilməsi Azərbaycan üçün çətin bir məsələ idi. Bir yandan da Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın vəziyyətini xeyli çətinə salırdı.

Azərbaycanın dünya siyasetində tutduğu yer, düşcar olduğu problemin həll edilməsi planetin siyasi, hərbi və iqtisadi güc mərkəzləri olan dövlətlərlə qura biləcəyi əlaqələrin keyfiyyət

göstəricisindən xeyli asılıdır. Bu mənada Azərbaycanın ABŞ-a xarici siyasetində prioritet verməsi heç də təəccübülu deyil.

Azərbaycanın siyasetində ABŞ-a üstünlük verməsini şərtləndirən amillər:

- ABŞ dünyanın yeganə fövqəldövlətidir. O planetin nəhəng mədəni, iqtisadi, siyasi, hərbi güc mərkəzidir. ABŞ dünyada mövcud olan təqribən 4 mindən çox beynəlxalq və məhəlli təşkilatın ya yaradıcısı ya da əsas maliyyələşdirənidir.

- ABŞ Azərbaycanın iqtisadi inkişafının qaranti, Xəzər neftinin reallaşdırılması üçün dəstək verənlərin ən birincisidir.

- ABŞ həm də Azərbaycana təhlükəsizlik baxımından böyük dayaqdır. Məhz onun Avroatlantik dünyanın dəstəyi nəticəsində Azərbaycan özünü Rus və İran təsirindən qoruya bilir.

ABŞ-in Azərbaycana münasibətdə mövqeyini şərtləndirən amillər bunlardır:

Əvvəla Azərbaycan zəngin təbii ehtiyatları, bölgənin perespektiv inkişaf imkanları olan dövləti kimi ABŞ-in diqqət mərkəzində saxladığı ölkələrdəndir. Xüsusilə ABŞ-in milli təhlükəsizlik sistemində enerji təhlükəsizliyi amili aparıcı rol oynadığından, Azərbaycanın zəngin neft ehtiyatlarına bu dövlətin olduqca böyük marağının olması təsadüfi sayılmamalıdır.

İkinci, Azərbaycanın əlverişli geoıqtisadi mövqeyi ABŞ-in strateji maraqlarına tamamilə uyğundur. Dövlətimiz şimaldan Rusiya, cənubdan isə İranla sərhəd olması və bu dövlətlərin Azərbaycanı öz təsir dairələrinə daxil etmə istəkləri ABŞ-in milli maraqlarına ziddir. Məhz bu amil də ABŞ -in Azərbaycanla sıx əməkdaşlıq etməsinə və onun güclənməsinə köməyini zəruri edir.

Üçüncüsü, ABŞ-in respublikamıza marağının artmasında ölkəmizdə demokratianın olması, iqtisadi islahatların aparılması, bazar iqtisadiyyatına keçilməsi, insan azadlıqları və hüquqlarının qorunması kimi amillərin də danılmaz əhəmiyyəti vardır.

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlər 1992-ci il fevralın 12-də ABŞ-in dövlət katibi Ceyms Berkerin Bakıya gəlməsilə başladı. Bundan sonra ölkəmizdə ABŞ səfirliyi açıldı.

ABŞ-in Azərbaycanda ilk səfiri Riçard Mayls təyin edildi. Beləliklə, ABŞ – Azərbaycan ilişkiləri genişlənməyə başladı. Lakin 1992-ci il oktyabrın 24 – də konqresin 102-ci çağırış 2-ci sessiyasının qəbul etdiyi və keçmiş SSRİ- nin Azərbaycandan başqa digər 11 respublikasına demokratianın inkişafı və bazar iqtisadiyyatına keçid məqsədilə 460 milyon dollar həcmində yardımı nəzərdə tutan "Azadlığa müdafiə aktı" və ona 907-ci əlavənin qəbul edilməsi Azərbaycana ağır zərbə oldu. Azərbaycana qarşı bu cür ədalətsiz qərarın qəbul edilməsinin əsas səbəblərindən biri ABŞ-da güclü erməni lobbisi və diasporu ilə bağlıdır. Digər səbəblərə ABŞ-da məskunlaşan Azərbaycan icmasının zəifliyi və qeyri-mütəşəkkiliyi, iqtidarın xarici siyasetdə buraxdığı səhvələr konqresmenlərin Azərbaycan barədə informasiyalarının olmaması və olanların da qeyri- obyektiv olması idi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycana münasibətdə ABŞ-in maraqları tam formalaşdı. Azərbaycan ABŞ-in maraqlarının daxil olan ölkələr sırasına keçdi. Bugün Azərbaycan bölgədə ABŞ strategiyasına dəstək verir. ABŞ – Azərbaycan münasibətləri bütün sahələrdə inkişaf edir. Bu Azərbaycanın dünya siyasetində yerinə olduqca müsbət təsirə malikdir. Məhz ABŞ-in dəstəyi ilə Azərbaycan öz iqtisadiyyatını gücləndirir və regionun geosiyasi məkanında həllədici rolunu artırır.

Lakin Azərbaycan öz geosiyasi məkan tamını təmin edə bilməyib və bu da onun qarşısında olan ən böyük problemdir. Azərbaycan məhz bu problemin həllində öz ədalətli mövqeyinin təmin olunacağına və bu münaqişənin həllinə ABŞ-in ədalətli rolunu gözləyir.

Azərbaycanın dünya siyasetində rolunu və çəkisini tam təsəvvür etmək üçün onun qonşuları olan, regional nəhənglər – Rusiya, İran, Türkiyə ilə münasibətləri şərh etmək məqsədəyənəgəldir.

Azrbaycan Qafqazda ən böyük qonşusu Rusiya Federasiyasıdır. Müstəqilliyimizin ilk illərində Rusiya Azərbaycan üçün ən yaxın

ölkə, az sonra isə ən təhlükəli ölkə oldu. Rusiya – azərbaycan münasibətləri mahiyətində duran amillər hər iki dövlətin bir-birinə münasibətdə geosiyasi mənafeləridir. Bu mənafelər geosiyası istiqamətdədir və bunun üçün bugün də Rusiya- Azərbaycan arasında problemlər yaşanmaqdadır.

Bələliklə, Azərbaycan Respublikasının geosiyası maraqları onun bütün sahələrdə öz milli dövlətinin qurulması və bu istiqamətdə məqsədlərə nail olmaq kimi iqtisadi-siyasi mədəni yüksəlişin əsas amilidir. Dövlətin təhlükəsizliyinin və milli maraqlarını çevik siyaset apararaq dünya siyasetində kəsişən və toqquşan maraqlar çərçivəsində təmin etmək kimi mühüm vəzifədən ibarətdir.

İstifadə olunmuş ədəbiyyat

1. Əliyev H. Azərbaycan XXI əsrin və üçüncü minilliyyin ayrıcında". Bakı, 2001
2. Qasimov M. Müasir geopolitika. Bakı 1999
3. Piriyev A. Siyasi strayegiya və milli təhlükəsizlik. Bakı 2005
4. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti. Bakı 2000
5. Azərbaycan Respublikasının "Milli təhlükəsizlik haqqında konsepsiya" Bakı 23 may 2007

BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ AZƏRBAYCAN DIASPORU

Abbasova Pərvanə İsmayılovna
BDU-nun II kurs magistrantı

Azərbaycanın diaspor tarixi 15-20 illik bir dövrü əhatə edir. Bu gün "Azərbaycan diasporu" dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. 1949-ci il fevralın 1-də Türkiyənin Ankara şəhərində "Azərbaycan Kültür Dərnəyi"nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. 1956-ci ildə ABŞ-da "Amerikanın

Azərbaycan cəmiyyəti"ni təsis edilmişdir. Bu hadisələr Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. 2001-ci ildən keçən dövr ərzində keçirilən dünya azərbaycanlılarının I Qurultayında Heydər Əliyevin çıxışı və onun "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri ilə başlanan çağırışının dünya azərbaycanlılarının prioritət fəaliyyət amalına çevrildi. Diaspora quruculuğunun hərəkatı məhz həmin tarixdən başladı. Xaricdə yaşayan azərbaycanlılarla İş üzrə Dövlət Qurumu yaradıldı. Azərbaycan dövlətinin "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyaseti" haqqında qanunun qəbul edilməsi hər bir soydaşımızı fərd olaraq dövlət siyasetinə cəlb etməyin əsasını qoydu. Cənab İlham Əliyevin çağırışının II Qurultayı və bu Qurultayda dövlət başçısının "biz 50 milyonluq bir xalqıq və əl-əl verərək bu 50 milyonluq qüvvəni hərəkətə gətirməliyik" deməsi yeni bir mərhələnin başlangıcına əsas oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Diaspor Təşkilatlarının və dünya azərbaycanlılarının I Formunun ölkəmizdə keçirilməsi böyük tarixi hadisə oldu. (1.185.) 70-ə yaxın ölkədə fəaliyyət göstərən 300-ə yaxın Azərbaycan icma və diaspora təşkilatları artıq konqeslər və federasiyalar halında birləşməyə başladılar. Demək olar ki, dünyanın əksər ölkələrində Azərbaycan təşkilatları fəaliyyət göstərirler. Bu təşkilatlar bizə çox yaxın olan türk və yəhudİ diasporu ilə six əməkdaşlıq edir. "Bizi evimizdə tanıyın" devzi ilə diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai xadimlərini, məskunlaşdırıqları şəhərin rəhbərlərini, hökumət və qeyri-hökumət nümayəndələrini Azərbaycana dəvət edir, bu millətin kimliyini onlara tanıdır. Bütün bu məqamlar daha dolğun və sistemli şəkildə, yəni dünyani Azərbaycanın dostuna çevirmək məqsədi ilə işlənib hazırlanıb və Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında öz əksini tapıb.

Azərbaycanda diaspora siyaseti Azərbaycan Respublikasının prezidenti, Prezident Administrasiyası, Milli Məclis, Nazirlər

Kabineti,Diasporla İş üzrə Dövlət Komitəsi,ayrı-ayrı qeyri-hökumət təşkilatları,KİV,televiziya, radiolar səviyyəsində aparılan böyük bir dövlət siyasetinin tərkib hissəsidir.Hal-hazırda Azərbaycan diasporu prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya əsasında “hücum” xarakterində qurulub.(2.)Qarşısında duran əsas vəzifələrdən biri isə Dağlıq Qarabağ probleminin həlli üçün dünya ictimaiyyəti,dünyada Azərbaycanla maraqlanan qurumları daha çox məlumatlandırmaqdan ibarətdir. Hər il fevralın 26-da Xocalı faciəsi, 31 mart-Azərbaycanlıların Soyqırım Günü, 20 yanvar faciəsi ilə bağlı ayrı-ayrı ölkələrdə böyük bir kampaniya həyata keçirilir.Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsi son dərəcə önemli məsələlərdəndir. Tarix elə gətirib ki,50 milyondan artıq azərbaycanının beşdə birindən də azı müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır.Qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrde azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün mümkün qədər az manəyə yaratmalıdır.Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən müstəqil dövləti, özünəməxsus adət ənənələri, dili, dini, “azərbaycanlılıq” ideologiyası və nəhayət, Heydər Əliyevin şəxsində ümummilli lideri mövcuddur.

Ədəbiyyat

- 1.Musabəyov R.,Rzayev F. “Lobbizm”,Bakı 1998
- 2.”Olaylar” qəzeti 6 oktyabr 2009

ПОЛИТИЧЕСКИЕ АСПЕКТЫ НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ АЗЕРБАЙДЖАНА

Махмудов Назим Шахин ог.
Магистрант 2 курса БГУ

Основным объектом потенциальных политических угроз является институциональная стабильность государства, и, следовательно, факторы, непосредственно или опосредованно влияющие на функциональную эффективность системы политических институтов, могут в той или иной мере быть затронуты в оценке степени уязвимости политического сектора данного государства.

Определенная степень уязвимости политического сектора Азербайджана генерируется особенностями распределения компактных этнических групп на территории республики. Разумеется, сама по себе многонациональность государства не ведет непосредственно к обострению политической уязвимости государства. В данном случае многое зависит от других факторов, в частности от способности государства добиться внутренней консолидированности общества.

Примерно 9,4 % населения Азербайджана составляет этнические меньшинства, большинство из которых компактно проживают в приграничных районах республики. Армянское население на западе, лезгинское и аварское население на севере, и талышское население на юге. Такая этнотERRITORIALNAYA структура создает благоприятные условия для реализации угрозы сепаратизма. Кроме этого, как показывает практика этнополитических конфликтов на Кавказе в постсоветский период, основными объектами внешней геополитической манипуляции в отношении Азербайджана и Грузии были компактно проживающие этнические группы в приграничных районах этих республик.

Параллельно с этим потенциальную угрозу политическому сектору представляет радикализация ислама. По некоторым данным Иран имеет рычаги религиозного влияния в некоторых областях Апшеронского полуострова, а также в Нахичевани. Так, в скандальных рассекреченных документах госдепартамента США по средствам веб-сайта WikiLeaks говорится о том, что Иран финансирует мероприятия траура А-Шуры в Нахичевани и имеет определенное влияние этой области.

В этой области необходима достаточно продуманная и четкая политика государства, так как прямые меры против различных религиозных акций, могут вызвать обратный эффект массовых волнений. Необходимо учитывать, что с каждым годом в Азербайджане растет количество людей приходящих в ислам, но это само по себе это не вызывает никаких рисков. Реальная угроза может исходить от подпольных религиозных группировок, ставящих перед собой политические цели и использующие террористические средства их достижения. Именно на своевременное выявление и пресечение деятельности такого рода группировок должна быть направлена политика национальной безопасности в этой области.

Нахождение 20% оккупированных территорий вне зоны контроля международного права, создала ряд реальных угроз, как национальной безопасности Азербайджана, так и региона в целом. Лишенные кого-либо правового контроля, эти «серые зоны» стали благоприятным местом для существования различных террористических группировок. Так по данным госдепартамента США эти территории используются для переброски террористов из Ирана на Северный Кавказ. По другим данным Армения переселяет сюда армянские семьи из Ливана, в числе которых есть лица, которые являются членами террористической организации АСАЛА. В принципе учитывая тот факт что, Армения использовала эти группировки из

Ливана в карабахской войне, у армянских спецслужб должны сохранится связи с этими группировками. В результате, как минимум теоретически, такие переселения возможны.

Существование этих «серых зон» являются угрозой стабильности и безопасности Кавказа и в перспективе непосредственно национальной безопасности АР. Так после освобождения этих территорий от оккупации эти группировки под видом местных жителей могут осесть на азербайджанской территории, а в дальнейшем могут накалить негативно, влиять на межнациональные отношения в Карабахе и дестабилизировать политическую ситуацию в стране в целом.

Параллельно с этим по данным Госдепартамента США эти территории используются как плацдарм для незаконной торговли оружием и наркотиками.

Таким образом, четко продуманная политика государства в области национальной безопасности может нейтрализовать эти реальные и потенциальные угрозы политической жизни, и обеспечить стабильное и поступательное развитие государства.

Литература

1. Strateji təhlil jurnalı №1, 2010
2. <http://www.guardian.co.uk>
3. Карабах: "Черный рынок" для международного терроризма: монография / Р. Новрузоглу; ред. А. Саилов. - Баку: Араз, 2003. - 245 с
4. No-LAW-lands: Emergent Threat Across the Globe expert in national security affairs. 2010, Baku 13 p
5. www.state.gov

CƏNUBİ QAFQAZIN TƏHLÜKƏSİZLİYİNDE AZƏRBAYCANIN APARICI YERİ

Murad Fərzəliyev,
BDU-nun II kurs magistrantı

Qafqazda əhalisinin sayına, ərazisinin genişliyinə, faydalı resurslarının zənginliyinə görə fərqlənən Azərbaycan Respublikası Qafqazdakı siyasi hadisələrə mühüm təsir göstərmə qüvvəsinə malikdir. Azərbaycanın coğrafi vəziyyətinin özü dövlət xarici siyasi konsepsiyasının qurulmasında xüsusi davranış taktikasını formalasdırır. Respublika müstəqillik əldə etdikdən sonra Rusiya, Türkiyə, Iran, ABŞ kimi dünya dövlətlərini. Habelə Qərbi Avropanın bir sıra ölkələrinin maraqlarının toqquşduğu meydan çevrilmişdir.

Bir çox analitiklərin fikrincə regional təhlükəsizlik sistemində Azərbaycan mühüm rol oynayır. Onun nəinki böyük karbohidrogen ehtiyatları vardır, həm də bütün Xəzər hövzəsi ərazisində neft və qazın şərq istiqamətində nəqli yollarında olduqca əlverişli mövqə tutur. Məhz Azərbaycan vasitəsi ilə Rusiya və İrandan yan ötərək Mərkəzi Asiyaya çıxış mümkündür.

Cənubi Qafqazda sülh əməkdaşlıq şəraitinin yaranması üçün Azərbaycan dövlətinin siyasetində aşağıdakı məqamlar üstünlük təşkil edir.

Birinci, Azərbaycan Cənubi Qafqazda böyük enerji layihələrini həyata keçirir, Bakı-Nvorosiyski, Bakı-Supsa, Bakı-Tiblisi-Ceyhan magistarlı, Cənubi Qafqazda Rusiya-Ukrayna Türkiyə dövlətləri ilə əməkdaşlığı gücləndirir.

Ikinci, Cənubi Qafqaz regionunda tranmilli magistral xətlər Azərbaycan ərazisindən keçir. Xüsusilə, şərq-qərb, Şimal-cənub nəqliyyat yolunun mərkəzində Azərbaycan Respublikası dayanır. Buna görə də transmilli əməkdaşlıqda iştirak edən dövlətlər Cənubi Qafqazın münaqişəli vəziyyətdə qalmasının qəbul etmirlər.

Üçüncüsü, Azərbaycan "Qafqaz evinin " yaranmasına tərəfdardır. Lakin Cənubi Qafqazda münaqişlər həll olunmasa "Qafqaz evinin" yaranması qeyri mümkünkdür.

Azərbaycan təhlükəni sülh, danışqlar vasitəsi ilə aradan qaldırmaq istəyir. Lakin danışqlar abş tutmasa, ermənilər işgal etdiyi ərazidən çəkilməsə hərb yolu istisna edilmir. Geosiyasi maraqları əsas yer tutur. Azərbaycanın xarici siyasetinin strategiya vəzifələri aşağıdakılardır:

- Milli mənafenin təhlükəsizliyi;
- İşgal edilmiş ərazilərin qaytarılması, ərazi bütövlüyünün bərpası;
- Dünyanın inkişaf prosesinə qoşulmaq, beynəlxalq regional təşkilatlara üzv olmaq;
- Fəal xarici siyaset aparmaq;
- Milli mənafeyə ziyan vuran qüvvələrin qarşısını vaxtında almaq.

Hazırda Azərbaycan və Cənubi Qafqazdakı ən əsas problem Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Bu problemin həlli ilə Cənubi Qafqazda təhlükəsizliyin təminatı sıx bağlıdır. Çünkü Azərbaycan digər Cənubi Qafqaz dövlətlərindən öz geostrateji üstünlükleri ilə fərqlənir və regionda heç bir qlobal layihə bu dövlətsiz həyata keçirilmir. Regionda təhlükəsizliyi təmin etmək üçün ilk növbədə Ermənistan Dağlıq Qarabağa olan ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Hər iki ölkə prezidentləri münaqişənin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış dövlət sərhədlərinin pozulmazlığına, BMT Təhlükəsizlik Şurasının müafiq qətnamələrinin və həmin məsələ ilə əlaqədar ATƏT-in qərarlarının icrasına riayət və təmin olunma əsasında tez bir zamanda siyasi həllinin təpmasına tərfədar olduğunu bildirdilər.

Azərbaycanın neft strategiyasının Cənubi Qafqazın təhlükəsizliyində rolü danılmazdır. Azərbaycanın yeni neft strategiyasının dayaqları sayılan Bakı-Tiblisi-Ceyhan və Bakı-Tiblisi-Özurum qaz kəmərləri qərb və dünyaya integrasiya olan ən

mühüm göstəriciləridir. Bu kəmərlər öz növbəsində Azərbaycan və Gürcüstanın inkişaflarının ilk addımlarıdır.

Azərbaycan regionda balanslaşdırılmış siyaset həyata keçirərkən Rusiya və İranla münasibətlərdə xeyli irəliləyişlər əldə etmişdir. Lakin Azərbaycanın Dağlıq Qarabağ kimi probleminin hələ də mövcudluğuna, Rusyanın və İranın Ermənistani özlərinə yaxın hesab etmələrini də unutmaq olmaz. Gürcüstan isə birtərəfli qaydada qərb siyasi iradə mərkəzlərinə meylləndiyindən Rusiya ilə münasibətlərini gərgin məcradainkişaff etdirməkdədir.

Sovetlər Birliyinin dağılması nəticəsində ittifaqın tərkibində olan azadlığa və müstəülliyyət qovuşdu. Qafqaz dövlətləri də bu proseslərdən kənardan qalmayıb öz suveren hüquqlarını bərpa edib, müstəqilliklərini elan etdilər. Müstəqillikdən sonra Azərbaycan və Gürcüstan Türkiyədən keçməklə qərb strukturlarına, Ermənistən isə dolayı yolla imperiyanın varisi olan təsir dairəsinə düşdü. Yeni yaranan geosiyasi şəraitdə müasir dövrün ən güclü hərbi siyasi strukturu olan və dünyadan istənilən regionunda. Xüsusilə də Qafqazda özünün geosiyasi vəzifəsini yerinə yetirməyə imkanı olan NATO-nun rolu əhəmiyyətli şəkildə artmışdır. NATO-nun Qafqazda geosiyasi marağı təsadüfi deyildi. Məhz postsovət məkanının bu regionunda dünyadan aparıcı dövlətlərinin həyatı maraqları toqquşurdu.

Azərbaycan müstəqillik elan etdikdən sonra NATO ilə əməkdaşlıq yollarını axtarmağa başladı. Azərbaycan istiqamətli Ermənistən-Rusya hərb-strateji əməkdaşlığı Azərbaycanı da məcbur etdi ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlığı güşləndirsin, "Sülh naminə tərəfdəşliq" programı vasitəsilə Alyansla xüsusi münasibət qurmaq yolları arasın. 1994-cu ildə Azərbaycan NATO-nun "Sülh naminə əməkdaşlıq" programına qoşuldu. Heydər Əliyev qeyd edirdi ki, müharibənin dayandırılmasında, Azərbaycan və Ermənistən arasında sülhün və məhrəban qonşuluq münasibətlərinin yaranmasında NATO ilə əməkdaşlıq çox vacibdir.

Bütün bu yuxarıda qeyd olunanlardan belə nəticə çıxartmaq olar ki, Azərbaycan öz xarici siyasetində balanslaşdırma funksiyasını yürtümlədir və bunu müvəffəqiyyətlə yerinə yetirə bilir. Bu siyaset sayəsində dövlətimiz öz milli maraqlarının qorunmasını təmin etmək qabiliyyətini saxlamış olur. Regionda gedən siyasi proseslərdə yaxından və fəal iştirak edərək öz iradəsini ortaya qoyur. Regionda söz sahibi və aparıcı bir ölkə olduğunu beynəlxalq aləmdə sübut edir. Nəticə etibarı ilə Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyində aparıcı rol oynadığını dünya dövlətləri öündə açıq-aşkar bəyan edir. Aparılan tarazlaşdırma siyaseti nəticəsində Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü qorumağa çalışır.

Ədəbiyyatlar:

1. Heydər Əliyev. Müstəqillik yollarında. İS.Bakı 1997
2. Həsənov Ə. Azərbaycan Respublikası xarici siyasetinin əsas vəzifələri, prinsipləri və istiqamətləri. Bakı 1998
3. Qafqaz tarixi, müasirlik və geosiyasi prespektivlər. Beynəlxalq konfransın materialları BDU 1998

PARLAMENTİN İDARƏCİLİK MAHİYYƏTİ VƏ XÜSUSİYYƏTLƏRİ

Yaqubova Nazilə,
BDU-nun II kurs magistrantı

Hüquqi siyasi ideyalar arasında hakimiyyətin bölünməsi konsepsiyası dövlət hakimiyyətinin qurulmasının əsası kimi çox mühüm yer tutur və dünya ölkələrinin əksəriyyətində dövlət hakimiyyətinin təşkilinin prinsiplərini müəyyən edir.

Parlamentin mahiyyətini onun yerinə yetirdiyi funksiyalar daha aydın ifadə edir. Parlamentin meydana gəlməsi dövlət hakimiyyəti sistemində qanunverici hakimiyyətin xüsusi sfera kimi ayrılması prosesinin başlangıcını qoymuşdur. 17-ci əsrən etibarən siyasi nəzəriyyələrdə inkişaf etdirilən hakimiyyətin bölünməsi

nəzəriyyəsinə görə qanunverici hakimiyyət daha mühüm əhəmiyyət kəsb edir. Çünkü hakimiyyətin digər qanadlarının fəaliyyəti qanunverici hakimiyyətin müəyyənləşdiriyi prinsiplərə əsaslanır. Demokratik cəmiyyətlərdə qanunvericilik funksiyası parlamentə məxsusdur. Məhz parlament xalqın suveren hüquqlarını və iradəsini qanunlar şəklində ifadə etmək səlahiyyətlərinə malikdir.

Parlamenti yalnız qanunvericilik fəaliyyəti ilə məhdudlaşdırılan hakimiyyət orqanı kimi təsəvvür etmək reallıqdan uzaqdır. Əvvəla, parlament hökumətin fəaliyyətinə nəzarət etmək və ya ona təsir göstərmək üçün güclü vasitələrə malikdir. İkincisi, parlament demokratiyası rejimlərdə xalqın nümayəndəli hakimiyyət orqanı habelə icra hakimiyyəti orqanlarını təyin etmək səlahiyyətlərinə malikdir.

Parlamentin fəaliyyətində nəzərə çarpan əsas məsələlərdən biri də onun iş qaydasıdır. Parlamentlər öz fəaliyyətini müxtəlif formalarda qurur. Palatalar ayrılıqda və birgə iclaslar təşkil edir, daimi və müvəqqəti komissiyalar yaradır və s. Birgə iclaslar konstitusiyada müəyyən olunmuş hallarda keçirilir. Parlamentin başlıca iş forması sessiya hesab olunur. Sessiya parlamentin iclaslarının çağırıldığı və daimi komissiyaların fəaliyyət göstərdiyi dövründür. Sessiyalar adətən yaz və payız sessiyalarına bölünür. Parlamentdə növbədənkənar sessiyalar da çağırıla bilər.

Parlamentin quruluşunda diqqəti cəlb edən əsas cəhətlərdən biri də palatalar arasında səlahiyyətlərin bölgüsüdür. Bəzi ölkələrdə palataların hər ikisi bərabər səlahiyyətlərə malik olur. Lakin bəzən bu qayda pozulur və yuxarı palata əlavə səlahiyyətlərə malik olur.

Parlamentin təşkili və fəaliyyətinin əsasları konstitusiya ilə müəyyən edilir, onun təfsilatları isə palataların qaydaları ilə müəyyən olunur. Bu qaydalar rəqlamentlər və ya qanunlar formasında qəbul olunur.

Parlamentin palatalarında müxtəlif daxili orqanlar mövcuddur. Palataların və birpalatalı parlamentin iclaslarında sədr, yaxud kollegial orqan rəhbərlik edir. Birpalatalı parlamentin və palataların sədrinin (spikerin) bir və ya bir neçə müavini olur;

sessiyanın rəyasət heyəti və ya büro sədrlik edəni seçir və bəzən o, bütün sessiya boyu iclasları aparır, bəzən isə rəyasət heyətinin üzvləri növbə ilə sədrlik edirlər. İkipalatalı parlamentdə parlamentin sədrı olmur, yalnız palataların sədrleri olur. Palataların birgə iclasına, adətən, yuxarı palatanın sədrı rəhbərlik edir.

Parlamentin palatalarının rəhbər orqanı ya onların bütün səlahiyyət müddətinə, ya da bir sessiya dövrü üçün seçilir.

Parlamentin daxili orqanlarına partiya fraksiyaları aiddir. Onlar bir partiyaya və ya öz programlarına görə yaxın olan bir neçə partiyaya mənsub deputatları birləşdirir.

Parlamentdə və onun palatalarında daimi komitə və komissiyalar mühüm rol oynayırlar. Palataların birgə komitələri, parlament komitələri və palataların komissiyaları yaradılır. Onların sayı müxtəlifdir və tez-tez dəyişir. Daimi komitələr sahəvi və ya ixtisaslaşmış və ixtisaslaşmamış olur.

Parlament onun tərkibinə daxil olmayan və palataların daxili orqanları sayılmayan, lakin onun səlahiyyətlərinin həyata keçirilməsinə kömək edən və ya onun tapşırıqları üzrə fəaliyyət göstərən müxtəlif orqanlar yaradır. Onlara büdcə intizamına, maliyyə və təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən təsisatlar, habelə parlament komissarları və s. aiddir.

Parlament dövlətə ali rəhbərlikdə, onun daxili və xarici siyasetinin müəyyən edilməsində həllədici iştirak edir. O, müxtəlif islahatlar haqqında qanunlar qəbul edir, hökumətin və nazirlərin hesabatlarını dinləyərək mühüm beynəlxalq hadisələr barədə bəyanatlar verir, hökumətin və nazirlərin fəaliyyətini istiqamətləndirir, beynəlxalq müqavilələri ratifikasiya edir və ya dövlət başçısına onların təsdiqlənməsi üçün icazə verir, ölkənin xaricində silahlı qüvvələrdən istifadə haqqında məsələni həll edir, fəvqəladə və hərbi vəziyyət elan edilməsinin şərtlərini və qaydasını müəyyən edir və s. Parlament dövlət başçısı və hökumətlə birlikdə dövlətə ali rəhbərlikdə iştirak edir.

Parlament digər ali dövlət orqanlarını bütövlükdə və ya qismən seçir, təyin və ya təşkil edir. O, bunu ya müstəqil həyata

keçirir, ya da digər ali dövlət orqanının təklif etdiyi namizədi təsdiq edir və ya ona razılıq verir. Bir çox ölkələrdə parlament hökumətin bütün tərkibini təşkil edir: hökumətin programına səs vermək yolu ilə ona etimad bildirir, bundan sonra hökumət dövlət başçısının aktı ilə təyin olunur. Parlament konstitusiya məhkəməsini, ali məhkəməni təşkil edir, baş prokuroru, baş nəzarətçini və bəzi digər ali vəzifəli şəxsləri təyin edir.

Parlament dövlət mülkiyyətinə, dövlətin maliyyə vəsaitlərinə sərəncam verir. O, milliləşdirmə və özəlləşdirmə məsələlərini həll edir, əksər ölkələrdə yalnız o, dövlətin maddi öhdəliklərini və vergiləri müəyyən etmək, dövlətin bir illik gəlirləri və xərcləri haqqında vahid qanun şəklində və ya büdcə qanunlarının məcmusu şəklində dövlət büdcəsini qəbul etmək hüququna malikdir. Parlamentin bir sıra əlahiddə məhkəmə səlahiyyətləri vardır: o, ali vəzifəli şəxslərin, hakimlərin impiçmenti haqqında məsəlini həll edir, nazirlərin məhkəməyə verilməsi haqqında qərar qəbul edir. O, amnitsiya barədə məsəlini həll edir.

Parlament icra hakimiyyətinin və digər ali dövlət orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirir. Belə nəzarətin formaları prezidentli respublikalarda (həmçinin dualist monarxiyalarda) və parlamentli respublika və monarxiyalarda müxtəlidir. Lakin parlament həmişə xalq nümayəndəliyinin ali orqanı olaraq nəzarət funksiyalarına malikdir.

Ədəbiyyat

1. Azərbaycan Respublikasının Konstitusiyası. B., 2004.
2. Azərbaycanın dövlət və hüququnun əsasları. B., 2003.
3. Çirkin V.Y. Xarici ölkələrin konstitusiya hüququ (ruscadan tərcümə). B., 2007.
4. Milli məclis analitik-informasiya jurnalı. B., 2007.

BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİNİN İNKİŞAF MEYLLƏRİ

Emin Kərimov
BDU-nun II kurs magistrantı

1618-ci il Praqa üsyanı ilə başlanmış “Otuzillik müharibə” 1648-ci ildə sona yetdi. XVII əsrin II yarısından başlayaraq İngiltərə Portugaliyanı İran körfəzi və Hinditandan uğurla sıxışdırıldı. Bu dövrün imperiyaları demək olar ki, heç bir blokda çıxış etmədən hamının hamiya qarşı apardığı müharibələrə beynəlxalq toqquşmalara səbəb oldu. XVIII əsrin sonlarına doğru artıq katolik Avropanın geri çəkildiyi heç kimdə şübhə doğurmurdur. XVIII əsrin daha önəmli əlaməti sənaye çəvrilişi sayılır. Bu daha öncə istismar olunan əhalinin sayını artırmaqla siniflənməni və bu siniflərin özünüdürkəni, təşkilatlaşmasını təmin etdi. Beləliklə Avropada burjua, burjua-demokratik inqilablardan sonra istehsalatda maşınlı məhsuldarlığa keçid sənaye inqilabı yaxud sənaye çəvrilişi kimi tarixdə məlumudur. Bu dövrdə nəinki monarxiyalara qarşı burjua inqilabları həmçinin zəhmətkeşlərin öz sosial hüquq və haqları uğrunda mübarizəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Ekspluatativ siyaset Fransa proletariatını ayağa qaldırıdı.

Versal-Vaşinqton sisteminə görə mandatlara bölünmüş Yer kürəsi indi daha artıq istismar olunurdu. Bu böhran xüsusiyələ Almaniyada Kapitalizmin dünyaya gətirdiyi neqtiv hadisələrin, və bu kapitalistlərin Avropa xalqlarına, xüsusiyələ almanlara vurduğu ziyana görə həm də onların içəridəki əlaltılarına-yəhudilərə nifrəti artırdı.

İndi artıq keçmişdə sıradan çıxmış nəzəriyyələr öz qalıqları ilə XX əsrə öz qalıqları ilə təmsil olunaraq daha çox narahatlıqlar gətirirdilər. Postmodernizmi qısa şəkildə ümumiləşdirməyə çalışaq. Ümumiyyətlə, postmodernizm bir qeyri-müəyyənliyi ifadə edir. Üzərindəki mübahisələr, müzakirələr hələ də bitməyib. Siyasi postmodernizm üçün də eyni şeylər keçərlidir. Geridə qalmış və ya

üçüncü dünya ölkələrində bu, etnik olaraq dağılma müddəti kimi qəbul edildiyi halda, inkişaf etmiş yaxud sənayeləşmiş ölkələrin birləşməyə doğru getdikləri müşahidə edilir. Məsələn, Avropa Birliyi kimi. ABŞ isə xalq-dövləti dağıtmaq bir qıraqda dursun, xalq-dövlətə söykənən imperatorluq kimi davranır. Avropa Birliyi təcrübəsi belə, birlik içərisində xalq-dövlətlərin öz kimliklərini qoruma səylərini üzə çıxarır. Bəlkə də postmodernizmin bir yaştı problemi olduğunu və bu yaştı halının aradan qalxması ilə durumun da sona çatacağı baxışını dəstəkləmək və ya bu fikirlərə qatılmaq ən doğrusu olacaq.

II dünya müharibəsindən sonra yaranmış qüvvələr nisbəti iki qütb arasında dəyişirdi. Bu həm də yeni dünya mübarizəsi idi. Bir-birini dünyadan silməyə çalışan iki sistem arasında gedən bu mübarizə siyasi, iqtisadi, hərbi, texniki yarışı xatırladır. Bu "Soyuq müharibə" idi. Nəhayət 90-cı illərin əvvəli "soyuq müharibə" sona çatdı. Neoliberalizmin yayılmasına beynəlxalq hüquq donu geyindirən ABŞ təkqütblü dünya sistemində öz neokolonialist-neoliberalist kursunu reallaşdırmağa can atır.

İstifadə olunmuş ədəbiyyat:

1. G. Auth ,*Die Theorien der Internationalen Beziehungen*-München2008
2. D.Fuchs, E.Roller, *Lexikon Politik Hundert Grundbegrief*-Stuttgart 2007
3. M.Veber ,*Protestant etikası kapitalizm ruhu*- Bakı 2007
4. H.A.Нартов, *Гэополитика*-Москва 2007

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDƏŞLARININ SİYASI MƏDƏNİYYƏTİNİN FORMALASDIRILMASI YOLLARI

s.e.n.Həsənov Mehman Zahid oğlu,
"Politologiya və sosiologiya" kafedrasının müəllimi

Ətraf aləmdə baş verən istənilən hadisə insan tərəfindən qəbul edilmək üçün onun şüurunun süzgəcindən keçir. İnsan şüurunda baş verən dəyişikliklər ilk növbədə onun həyatının məqsədi və dəyəri ilə bağlıdır. Mənalı ömür sürmək, sağlam fiziki və psixi aləmdə yaşamaq daim insanın arzusu olmuşdur. Bu arzuya çatmaq üçün yeni maddi və mənəvi dəyərlərin təcəssümü kimi qloballaşmanın tələblərinə cavab verən mədəniyyətin mənimsənilməsi və bu dəyərlərə əsaslanan dünyagörüşün ifadə edilməsi şərt kimi irəli sürüldükdə, şübhəsiz ki, bəşər övladı bu şərtləri qəbul etməyə üstünlük verəcəkdir.

Burada həmçinin onu da qeyd etmək lazımdır ki, qloballaşma prosesi qaçılmazdır. Onun gərəkli-gərəksiz olduğuna biz qərar vermək gücündə deyilik. Bizim əsas rolumuz insanların və bəşəriyyətin qloballaşmasını məqsədyönlü şəkildə istiqamətləndirməkdir.

Bazar iqtisadiyyatının və informasiya texnologiyalarının sürətlə inkişafi dünya dövlətləri sistemində müxtəlif maddi və mənəvi dəyərlərə, o cümlədən mədəni düşüncələrə malik xalqlar arasında əlaqələrin harmonik uzaşmasını və inkişafını tələb edir. Hər hansı bir dövlət iqtisadi və mədəni inkişafına nail olmaq istəyirsə, o, artıq bu baxımdan yüksəliş əldə etmiş dövlətlərin tarixi sınaqlarından uğurla çıxmış qanunları tətbiq etməlidir. Bu qanunlar bütün xalqlar və mədəniyyətlər üçün eyni olmasa da, oxşardır. Bu baxımdan ilk növbədə ölkə daxilində vətəndaşların siyasi mədəniyyətinin yüksədilməsi yollarının tapılması olduqca zəruridir.

Siyasi mədəniyyət – millətin tarixi və sosial təcrübəsinin təsisatlanmış və təsisatlanmamış formalarının ictimai şüurda öz əksini tapmasıdır. Başqa sözlə desək, o, ictimai hadisələrin qanunlarda, ənənələrdə, qiyamətləndirmələrdə və yanaşmalarda inikasını tapmış cəmiyyətin öz keçmişи haqqında "yaddaşıdır".

Vətəndaşın siyaset, hakimiyyət haqqında bitkin və sabit təsəvvürləri bilavasitə cəmiyyət daxilində formallaşan siyasi təcrübə əsasında meydana gəlib inkişaf edir.

Cəmiyyətdə siyasi mədəniyyətin inkişafı sosial ədalətin qorunması, sosial qruplar arasında sabitliyin yaranması və qanunların düzgün işlənməsinə şərait yaradır. Siyasi mədəniyyətin mühüm formalarından biri kimi demokratiya mədəniyyəti çıxış edir.

Azərbaycan Respublikasının ulu öndəri Heydər Əliyev cənabları tərəfindən demokratiyanın inkişafı istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyaset ölkədə demokratiya mədəniyyətinin yüksədilməsində böyük əhəmiyyət kəsb etmişdir.

Vətəndaşların siyasi mədəniyyətinin yüksədilməsində xüsusi önəm veriləcək məsələlərdən biri də iqtisadi mədəniyyətin təmin edilməsi ilə bağlıdır. Bu isdtiqamətdə də başda İlham Əliyev cənabları olmaqla ölkəmizdə çox uğurlu daxili siyaset həyata keçirilir.

CƏMIYYƏTİN SİYASI HƏYATI HAQQINDA BİR NEÇƏ SÖZ

Fariz Məmmədov,
BDU-nun Politologiya və sosiologiya
kafedrasının sabiq aspirantı

Müasir politologiyada geniş istifadə olunan anlayışlardan biri cəmiyyətin siyasi həyatıdır. Məhz bu anlayışın köməyi ilə siyasi prsoeslərin, sistemlərin, habelə partiyaların, təşkilatların, təsisatların fəaliyyət və inkişafını, ayrı-ayrı vətəndaşların, qrupların siyasetdə iştirakını kompleks şəkildə qiyamətləndirmək mümkün olur. Cəmiyyətin siyasi sferasında mühüm həyatı proseslərin cərəyanının spesifikasiyası nədən ibarətdir, başlıca xüsusiyyətləri hansılardır – bu sualları cavablandırmaq özünəməxsus çətinliklərə bağlıdır. İnsanların ictimai həyatında siyasi sferanın ayrd eilməsi elə bir yanaşmadır ki, bu halda məhz hansı proseslərin, strukturların, institutların bilavasitə siyasi fəallıq forması olması üzə çıxır, hansı hadisələrin isə öz spesifik məzmununu saxlamaqla ona yalnız dolayıdı ilə aid olması müəyyənləşir.

Cəmiyyətin siyais həyatının hüdudları elə bir çərçivəni əhatə edir ki, orada bu və ya digər siyasi hakimiyyət qərarları qəbul edilir və icra olunur. Bu həyatın başlıca struktur ünsürləri sırasına siyasi subyektləri və obyektləri, siyasi münasibətlərin subyektləri arasında qərarlaşan qarşılıqlı təsir, hökmranlıq və tabelilik münasibətləri, habelə həmin münasibətlərə bilavasitə təsir göstərən rəngarəng informasiya, ideya və konsepsiylar aid edilə bilər. Cəmiyyətin siyasi həyatının spesifikasiyası onunla müəyyən edilir ki, o, özündə bütünlükə elə maddi və mənəvi struktur ünsürləri, habelə onların qarşılıqlı təsir proseslərini ehtiva edir ki, onlar böyük sosial qrupların, millət və xalqların, regionların və ölkələrin qarşılıqlı münasibətlərinin

xaraktetinə bu və ya başqa şəkildə təsir göstərir, həmin münasibətlərin optimallaşmasına kömək edir.

Siyasi həyatın fəaliyyəti normal məcrada davam edərsə, siyasi qarşılıqlı münasibətlərin səviyyəsinin yüksəlməsi, nizamlılığı, mütəşəkkilliyi onun təbii məhsulu kimi özünü göstərir, başqa sözlə, cəmiyyətin siyasi potensialı zənginləşir.

İstənilən təbii sistemlə müqayisədə cəmiyyət daha mürəkkəb təşəkkül olduğuna görə o, bütün sosial sistemlərin, o cümlədən siyasi sistemlərin çoxamilli, sisemli təhlilini tələb edir. Müasir şəraitdə siyasi proseslərin xeyli dərəcədə sürətlənmiş və daha da mürəkkəbləşməsi baş verir ki, bu da insanların siyasi şüurunu və davranışını diqqətlə, hərtərəfli araşdırmağı zəruri edir.

Siyasi həyat yüksək səviyyəli siyasi kateqoriyalar qrupuna aiddir. Ona görə də siyasi həyatın təhlil üçün öz həcmindən görə kiçik olan, ilk növbədə orta səviyyəli anlayışlardan istifadə olunması məqsədə uyğundur. Həmin anlayışlar sırasına «cəmiyyətin siyasi sistemi», «siyasi institut», «siyasi proses», «siyasi struktur», «siyasi hakimiyyət» və s. kimi anlayışları aid etmək olar.

Son illərdə demokratik proseslərin inkişafı artıq belə bir qənaəti formalasdırılmışdır ki, bütün siyasi strukturları ancaq dövlətə müncər etmək qətiyyən mümkün deyildir. Siyasi sistem dedikdə siyasi institutların, strukturların, proseslərin davranış formalarının, siyasi mədəniyyət hadisələrinin bütün məcmusunu başa düşmək meyli gücləndi. Bu elementlərdən bəziləri inkişaf etdikcə özündə müəyyən hissələri ehtiva edir və buna görə də müstəqil sistem kimi nəzərdən keçirilir (məsələn, dövlət, siyasi partiyalar). Siyasi sistem bir sistem olmaq etibarilə öz spesifikasını saxlamaqla, cəmiyyətin maddi və mənəvi resurslarını bölüşdurmək və yenidən bölüşdurmək üçün müstəsna hüquqa malik olmaqla ictimai ictimai həyatın sosial-iqtisadi və mədəni sferaları ilə daim səx əlaqələri

inkişaf etdirir. Kanada politoloqu D.İstonun fikrincə, siyasi sistem «mühitlə yüklenmiş sistem» olub, həm təsir göstərməyə, həm də təsirə məruz qalmağa qadirdir. Bu sistemin öz «giriş»i var: buradan informasiyon təsir, müəyyən xassəli siqnallar (məsələn, müdafiəyə xərclərin azaldılması, müharibənin dayandırılması tələbləri) daxil olur. Onun öz «çixışı» da var: onun vasitəsilə siyasi sistem öz məhsulunu dəyərlərin bölüşdürülməsi barəsində qərarlar, onların həyata keçirilməsinə dair təminatlar və s. şəklində «buraxır».

Siyasi sistemin tərkib hissələrindən biri olan siyasi institut siyasi sferanın bir çox struktur və münasibətlərini ehtiva edir. Onların bir qismi (məsələn, ictimai-siyasi birliklər, siyasi partiyalar, təzyiq qrupları) bəzi maddi təşkilatara malik olur. Digərləri isə qeyri-maddi, mənəvi-dəyər xarakterlidir (məsələn, xüsusi mülkiyyət, hakimiyyət, legitimlik və s. anlayışlarını ifadə edən hüquqi normalar və təsəvvürlər). Siyasi institut insan münasibətlərinin spesifik modeli olub, konkret siyasi əlaqələrdə – müəyyən davamlılıqla səciyyələnən əlaqələrdə ifadə olunur.

Siyasi struktur anlayışı məlum ölkədə siyasi fəaliyyət subyektlərinin, siyasi institutların və onlar arasındakı münasibətlərin bu və ya başqa cür təşəkkül tapmış davamlı məcmusunu ifadə edir. Bu struktur sistemin uzunmüddətli tarixi prsoeslər nəticəsində formalasmış və nisbi dəyişməz, ənənəvi sabitlik kəsb etmiş elementlərini və onların əlaqələrini – ayrı-ayrı adamların və nəsillərin bir-birini əvəz etməsinə baxmayaraq saxlanılan əlaqələrini səciyyələndirir. Müxtəlif cür dövlət və partiya strukturları insanların bu və ya digər davranış tiplərini nəzərdə tutur, qadağan edir, onlara əngəl törədir və ya icazə verirlər.

Siyasi həyatda stabillik, statika məqamlarını ifadə edən siyasi strukturdan fərqli olaraq, siyasi proses anlayışı onun hərəkətlilik, dəyişkənlilik, dinamiklik aspektlərini qeydə alır. Bu anlayışla həm siyasi sistemin gündəlik fəaliyyəti prosesi, həm də onun dəyişilməsi, inkişafı əhatə olunur. Qeyd

etdiyimiz proseslər bir çox obyektiv və subyektiv amillərin təsiri altında genişlənir. Obyektiv surətdə təşəkkül tapmış situasiyaya insanların müdaxiləsi onun inkişafını sürətləndirə və ya zəiflədə bilər. Proseslər isə sürətli və ya ləng, idarə olunan və ya idarə olunmayan, təkamül və ya inqilabi xarakterli ola bilər. Hər bir ayrixa halda hər hansı prosesin xarakterini, onun obyektiv və subyektiv amillərdən asılılıq dərəcəsi yalnız ciddi elmi təhlil nəticəsində müəyyənləşdirilə bilər.

Cəmiyyətin siyasi həyatını dərk etmək üçün əsaslı, universal mənə kəsb edən anlayışlardan biri də siyasi hakimiyyətdır. Siyasi həyat fəaliyyətinin bütün təzahürləri hakimiyyət münasibətlərinin müəyyən modifikasiyasıdır. Hakimiyyətlilik maddi və ya ideal qüvvəyə istinad etməklə təsiretmə, komanda vermə, hökmranlıq etmə funksiyalarının həyata keçirilməsidir.

Tarixi prosesdə hakimiyyətin həyata keçirilməsinin maddi və ideoloji, zorakı və tərbiyəvi üsullarının qarşılıqlı nisbəti daim dəyişilmişdir. Bu prosesdə belə bir ümumi meyl müşahidə olunur: hakimiyyətin həyata keçirilməsinin qeyri-zorakı metodlarının rolü güclənir ki, bu da, təcrübənin təsdiq etdiyi kimi, uzunmüddətli planda mühüm nəticələr əldə etmək üçün, habelə hakimiyyətin özünün davamlılığı üçün daha səmərəlidir. Lakin müxtəlif dövrlərə aid faktlar sübut edir ki, bu pozitiv meyl heç də həmişə davamlı olmur. Ona görə də qeyd etmək lazımdır ki, həm legitim, həm də xüsusən qeyri-legitim hakimiyyətin çox mühüm əlaməti inandırma metodları ilə yanaşı məcburiyyət, zorakılıq metodlarından da istifadə edilməsidir; bu, hər şeydən əvvəl, konstitusion, mülki, cinayət, ailə, inzibati və s. qanunvericiliyinə əsaslanmalıdır, hərcənd bəzən də ona rəğmən həyata keçirilir. Müasir demokratik hüquqi dövlətin əlamətlərindən biri dövlət tənzimlənməsinən istifadənin hüdudlarına ciddi əməl etməkdən, siyasi və qeyri-siyasi həyat sferaları arasındaki, dövlətlə vətəndaş cəmiyyəti

arasındaki fərqləri nəzərə almaqdan, vətəndaşların qanunla müəyyənləşdirilmiş hüquq və azadlıqlarına yol verilməməsini etiraf etməkdən ibarətdir.

Deməli, cəmiyyətin siyasi həyatı geniş hadisələr dairəsini, ən əvvəl, rəngarəng siyasi institutları və onların fəaliyyətini, habelə qərarlaşmış şəraitə uyğun və ya onun ziddinə olaraq istifadə edilən hakimiyyətə münasibətdə insanlar və sosial qruplar arasındaki müxtəlif növ qarşılıqlı münasibətləri ehtiva edir. Bu anlayışda həm siyasi sturktur və proseslər, həm də vətəndaşların və təşkilatların rəngarəng fəallıq formaları – siyasi qərarların hazırlanmasına, qəbul olunmasına və həyata keçirilməsinə bu və ya başqa şəkildə təsir göstərən həmin formalar öz əksini tapır.

Siyasi həyatda əslində cəmiyyətin hər bir üzvünün maraqları təzahür edir və reallaşdırılır. İnsanların yalnız bir qismi siyasetlə professional şəkildə məşğul olur, bir çox adamlar cəmiyyətin siyasi həyatına cəlb edilir (əlbəttə, fərqli səviyyədə). Siyasi həyatın yeniləşdirilməsi və getdikcə təkmilləşdirilməsi, insanların siyasi fəallığının yüksəldilməsi bütün sosial orqanizm olan cəmiyyətin inkişafının zəruri şərtidir.

AZƏRBAYCAN MÜASİR BEYNƏLXALQ ƏLAQƏLƏR SİSTEMİNDƏ: REALLIQLAR VƏ PERSPEKTİVLƏR

Bəndəliyeva Nərgiz Azər qızı
BDU-nun I kurs magistrantı

SSRİ-nin dağıılması və Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə bərpa etməsi dünyada demokratikləşmə dalğasının yayıldığı bir dövrdə baş vermişdir. Azərbaycan digər postsovət respublikaları ilə birlikdə seçim qarşısında qalmışdı: dünyada vüsət alan demokratikləşmə yolunu seçərək Qərbə integrasiya, yoxsa Şərq ələmində və İslam dünyasında mövcud olan dövlət idarəciliğ formalarından birini seçmək. Əlbəttə, artıq bir dəfə

Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu təcrübəsinin xalqın yaddaşında buraxdığı müsbət izlər, Azərbaycan xalqının demokratik təbiəti və inkişafa meylli olması, Sovet hakimiyyəti illərində əhalinin kütləvi savadlanması, respublikanın elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, ictimai-siyasi inkişaf demokratiya yönündə seçimin edilməsinə öz müsbət təsirini göstərdi. Eyni zamanda həmin dövrə Qərb inkişaf modelinin və demokratiya yolunun bütün dünyada cəlbedici olması, sosialist-kapitalist qarşıdurmasında qalib gəlməsi Azərbaycanın seçiminə öz təsirini göstərdi.[1.210]

Müstəqil dövlət kimi Azərbaycan Respublikasının beynəlxalq münasibətləri və diplomatik əlaqələri genişləndi. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutdu, dövlətin mənafeyini tam əks etdirən xarici siyaset konsepsiyası hazırlanıdı. Heydər Əliyevin siyasetini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi ilə beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi daha da möhkəmlənib, güclü diplomatik xidmət formalasdırılıb. İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsində (2008-ci il 7 iyul) demişdir: " Təbii ki , bizim xarici siyasetimiz çox açıqdır, aydınır, çox səmimidir və bizim bütün bəyanatlarımız, atlığımız addımlar bütün ictimaiyyət üçün aydınır. Amma eyni zamanda, müəyyən mərhələlərdə daha dəqiq siyasi kursun müəyyənləşməsi əhəmiyyət kəsb edir"[2]. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki fəal rolu və diplomatik əlaqələri problemin tarixinə də maraqlı genişləndirdi.

Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyaset bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq və

normalara uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaratmışdır [3.111].

1992-ci ildən BMT, ATƏT, İKT-nin üzvü olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyaset nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş, Avropa Birliyi, NATO və sair təşkilatlarla sıx əlaqələr yaratmışdır. Bu qurumlar çərçivəsində qarşılıqlı, faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyaset yeridir. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradır, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirir [4, 212]. Respublikamızın qarşısında duran əsas vəzifələrindən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasetin yeridilməsidir. Heydər Əliyev bildirirdi ki, bizim xarici siyasetimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyyini təmin etməyə yönəlməlidir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün çətinliklərə baxmayaraq öz inkişaf kursunu layiqincə davam etdirdi, yuxarıda qeyd etdiyimiz kimi bir sıra beynəlxalq təşkilatlarla əlaqələr, keçirilən islahatlar, beynəlxalq, regional layihələr Azərbaycanın Qafqaz regionunda güclü bir dövlətə çevirdi. Lakin bütün bunlara baxmayaraq bizim qarşımızda böyük bir problem – Qarabağ problemi var. Məhz bu fakt ölkəmizin inkişafını, dünyaya integrasiyasını ləngidir.

Qafqazda sülh və təhlükəsizliyin yaradılması isə əsas məsələlərdən biri və birincisidir. "Ümumi Qafqaz bazarının" yaradılması, Avropa İttifaqında olduğu kimi, Qafqaz ölkələrinin integrasiyasına yol açı bilər. iqtisadi əlaqələr isə öz növbəsində bütün regionda sabitlik və təhlükəsizliyə böyük təsir göstərmiş olar [5, 129].

Ümid edirik ki, qədim dövlətçilik ənənələrinə malik Azərbaycan dünyada gedən qloballaşma, demokratikləşmə

proseslərində yaxından iştirak etməklə qarşidakı illərdə daha da güclənəcək və nəinki regionda, hətta dünyada güclü dövlətlərdən birinə çevriləcək.

Ədəbiyyat siyahısı

1. "Azərbaycan Respublikası – 1991-2001" Bakı – 2001. səh 210
2. Azərbaycan q., 2008, 8 iyul
- 3."ABŞ və Türkiyənin Qafqaz geosiyasi regionunda strateji maraqları və Azərbaycan Respublikası" / Elşən Nəsibov / Bakı – 2006. səh 111
- 4."Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti" /Əli Həsənov/ Bakı–2005,səh 212
- 5."Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının nəzəri problemləri" / A.N.Abbasbəyli / Bakı – 2006, səh 129

Resume

The article says about the Azerbaijan's place and role in the international relations system. Azerbaijan is also active member of international organizations.

Резюме

В статье говорится о месте и роли Азербайджана в системе международных отношений. Азербайджан также является активным членом международных организаций.

AVROPA TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ SİYASƏTİNİN TARİXİ KÖKLƏRİ VƏ ƏSASLARI.

Ülvi Yaşar oğlu Mehrəliyev
BDU-nun II kurs magistrantı

80-ci illərin ortalarında beynəlxalq əməkdaşlığa doğru irəliləyiş və amerikan təminatının etibarlığı haqqında gedən disskusiyalar Avropa İttifaqında (Aİ) siyasi integrasiya planını yenidən gündəmə gətirdi. 80-cı illərin axırlarında isə vahid xarici və təhlükəsizlik siyasəti Aİ-nin yaradılması ideyasına təkan verdi. Kommunist təhlükəsinin çökəməsi ilə Qərbi Avropa üçün olan təhlükə aradan qalxdı. Bu da qərbi avropalırlara özlərini daha sərbəst hiss etməyə və ABŞ-təsirindən çıxmaga imkan verdi. Aİ-da digər ölkələr ilə əlaqələr, regional konfliktlərə yanaşma üçün ümumi yollar hazırlamağa başladı. Bütün bu proseslər ona gətirib çıxardı ki, ortaq xarici və təhlükəsizlik siyasəti (OXTS) Maastricht müqaviləsində öz əksini tapdı.

Maastricht müqaviləsində göstərilən OXTS-in məqsədləri aşağıdakılardır:

-Ümumi dəyərlərin, əsas maraqların və ittifaqın müstəqilliyinin qorunması.

-İttifaqın və onun üzv dövlətlərinin təhlükəsizliyinin bütün vasitələrlə möhkəmləndirilməsi.

-BMT nizamnaməsinin prinsiplərinə, həmçinin Helsinki Aktının prinsiplərinə və Paris xartiyasının məqsədlərinə uyğun olaraq sülhün qorunması və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi.

-Beynəlxalq əməkdaşlığa qoşulmaq.

-Demokratiya və qanunçuluğun inkişafı, insan hüquqlarına hörmət.

Qeyd edim ki, OXTS Maastricht konsepsiyası AİB ölkələri tərəfindən eyni qəbul olunmadı. Xüsusilə Danimarkada bu qarşidurma üçün əsas səbəb oldu ki, buna görə də

milli referendumda Maastricht müqaviləsi rədd olundu. Məhz bundan sonra Danimarkaya ümumi müdafiə siyasetinin həyata keçirilməsində müşahidəçi statusu verən 1991-ci il Avropa Şurasının Edinburq sammitində protokol qəbul edildi. Beləliklə elə başlangıçdan OXTS tam gücü ilə işləyə bilmədi.

OXTS öz növbəti inkişafını Amsterdam müqaviləsində tapdı. Belə ki, 1996-ci ildə Turində hökumətlərarası konfransda Maastricht müqaviləsinə yenidən baxış zamanı OXTS məsələsinə baxıldı. Aİ komissiyasının “Siyasi ittifaqın möhkəmləndirilməsi və genişlənməyə hazırlıq” adlı sənədində müqavilənin yenidən baxılmasının səbəblərindən biri kimi Aİ davamlı xarici siyasetinin həyata keçirilməsi, onun beynəlxalq aksiyalarının effektivliyinin artırılması, həmcinin Avropa təhlükəsizlik və müdafiə konsepsiyasının işlənilərə hazırlanması göstərildi. Bütün bunlar bildiyimiz kimi 1997-ci ildə Amsterdamda “Avropa ittifaqı haqqında müqavilənin dəyişdirilməsi ilə bağlı müqavilənin, Avropa qurumlarını və onlarla bağlı olan aktları yaradan müqavilələrin” imzalanması ilə nəticələndi.

Hökumətlərarası konfransda Aİ-nin beynəlxalq arenada vahid actor kimi rolunun artırılması prosesində əsas məqsədlər müəyyənləşdirildi. Onlara aşağıdakılardır:

-İşləyən struktura və prosedura malik olan vahid və effektiv xarici siyasetin əldə olunmasına imkan verən müxtəlif istiqamətlərin bir yerdə cəmlənməsi;

-OXTS-in hazırlanmasının və həyata keçirilməsinin bütün mərhələlərində yenilik aparılması;

-OXTS-in tərkib hissəsi kimi təhlükəsizlik və müdafiə sahəsində Avropa nümayəndə orqanının yaradılması.

Bunlardan çıxış edərək Maastricht müqaviləsindən fərqli olaraq Amsterdam müqaviləsində OXTS-in əsas məqsədləri aşağıdakı kimi formalasdırıldı:

-BMT nizamnaməsinin prinsiplərinə uyğun olaraq İttifaqın ümumi dəyərlərinin, fundamental maraqlarının, müstəqilliyinin və integrasiya meyllərinin qorunması;

-Bütün aspektlərdə ittifaqın təhlükəsizliyinin gücləndirilməsi;

-BMT nizamnaməsinin prinsiplərinə, həmcinin Helsinki Yekun aktının prinsiplərinə və yalnız xarici sərhədlərə aid olan Paris xartiyası məqsədlərinə uyğun olaraq sülhün qorunması və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi;

-Beynəlxalq əməkdaşlığın dəstəklənməsi;

-Deməkratiyanın inkişafı, həmcinin hüququn aliliyi, insan hüquqlarına və fundamental azadlıqlara hörmət.

Amsterdam müqaviləsində Maastrichtdən fərqli olaraq, daha bir vacib nüans özünü göstərdi. Əgər əvvəlki müqavilədə OXTS-nin ittifaq və üzv ölkələr tərəfindən reallaşdırılması qeyd olunurdusa, bu müqavilədə göstərilirdi ki, OXTS bütövlükdə ittifaq üçün preroqativ təşkil edir, üzv ölkələr isə “aktiv, qeyd-şərtsiz, qarşılıqlı həmrəylik və loyallıq hissi ilə” ittifaq OXTS-ni dəstəkləməlidirlər.

Amsterdam müqaviləsinə görə OXTS-in fəaliyyətinin təşkilati mexanizmi belə reallaşdırıldı – Avropa Şurası öz sammitlərində (ildə iki dəfə keçirilir) Aİ bütün “siyasetləri”, həmcinin də OXTS üçün prioritətləri və ümumi istiqamətləri müəyyənləşdirir. Aİ-nin şurası OXTS ilə əlaqədar olan konkret qərarların qəbul edildiyi aylıq görüşlər keçirilir. Eyni zamanda tərkibində Aİ-nin yanında üzv ölkələrin səfirlərinin və Avrokomissiyanın nümayəndəsinin daxil olduğu və həftəlik olaraq OXTS-in actual məsələləri ilə məşğul olan Daimi nümayəndələrdən ibarət komitə fəaliyyət göstərir. Avrokomissiyanın OXTS məsələləri üzrə olan hüquqları faktiki olaraq üzv ölkələrin hüquqları ilə bərabərdir və hər bir üzv ölkə kimi OXTS ilə bağlı bütün məsələlərə görə Şuraya müraciət edə bilər. Həmcinin Şuranın fövqəladə iclasının çağırılması hüququna da malikdir. Bundan əlavə komissiya Aİ-

nin büdcəsinin bir hissəsini təşkil edən OXTS büdcəsini reallaşdırır və onun optimallaşdırılması üzrə təklif vermək hüququna malikdir.

Ədəbiyyat

1. Россия и основные институты безопасности в Европе. Москва 2002 səh. 126
2. Europa – Handbook. Bonn 1999. səh. 156

İNFORMASIYA TEKNOLOGİYALARI VƏ SİYASƏT

Əlizadə Elməddin Musaxan o.
BDU-nun magistri

İnformasiya texnologiyalarının yayılması nəticəsində yarananan sosial-sinfi struktur, cinsi mənsubiyətlərinindən asılı olaraq – müxtəlif kateqoriyalar üzrə insanları bölüşdürür:

Kişilər – informasiya yaradıcılarıdır, qadınlar isə – xidmət sahəsinin işçiləridirlər.

İnformasiya texnologiyalarının tətbiqi ilə əlaqədar 3 mühüm siyasi effekti seçib aparmaq olar:

- 1) informasiya cəmiyyətində sinfi siyasət, «yoxa çıxır».
- 2) Siyasi birləşmələrin siyasi strategiya dəyişir.
- 3) Demokratiya iştirak demokratiyasına (partisipator) doğru təkamül edir.

İnformasiya cəmiyyətində insanların siyasi davranışları, onların sinfi mənsubiyətlərinin birbaşa ifadəsi olmayıb, maraq və fikirlərini płyuarizmi kimi dəyərləndirilir.

Bir fərd kimi onlar özləri hər bir konkret situasiyada özlərini müəyyənləşdirmiş olurlar. Fəhlə, qadın, müsəlman, katolik, bu və ya digər etnik qrupun nümayəndəsi kimi və s. Elə məhz buna görə də, az – çox siyasi çəkiyə və nüfuza

malik olan siyasi partiyalar, informasiya cəmiyyətində, təkcə bir sinifə istinad etməyib, bütün cəmiyyətə müraciət etməli olurlar. Belə cəmiyyətdə eksər siyasi məsələlər qlobal xarakter alır və bilavasitə bütün insanların siyasi maraqlarına toxunur. İnformativ təşkil olunmuş cəmiyyətdə sinfi və sosial özgələşmə «sinergiya ruhu» ilə əvəz olunur. Bu halda hər bir şəxs, eksər hallarda öz şəxsi maraqlarının əleyhinə belə ümumi problemlərin həlli naminə, hətta sinfi maraqlarını qurban verməklə, əlindən gələni əsirgəmir. Beləliklə, formal cəhətdən sinfi struktura malik olan, informasiya cəmiyyəti faktiki olaraq sinifsız siyasetlə xarakterizə olunur və burada sinfi siyasət «yoxa» çıxır.

İnformasiya cəmiyyətində insanların siyasi partiya və qruplarda birləşməsinin əsas prinsipi kimi onların sosial – sinfi mənsubiyətləri deyil, hər hansı bir şəxsiyyət tərəfindən təqdim edilən siyasi proqramlardır. Bunun labüb nəticəsi kimi informasiya cəmiyyətinin bir mühüm xüsusiyyəti də özünü bürüzə verir: siyasi maraqlar zəminində yaradılmış partiyalardan fəaliyyət proqramlarına əsaslanmış partiyalara keçid baş verir. M.Kastelsin də qeyd etdiyi kimi, baxmayaraq ki, hələ də siyasetdə «sağlar» və «sollar» var. informasiya ölkələrində danışarkən «sağ » və

İndustrial təşkil olunmuş ictimai sistemlərdən fərqli olaraq informasiya cəmiyyəti kommunikasiyaların vahid koduna malikdir. EHM texnologiyalarının bütün təzahür formalarında bu cəmiyyət üzvlərinin hamısını vahid bir şəkildə birləşdirir (qlobal televiziyanın başlamış, fərdi kompyüterlərin ümummilli və beynəlxalq şəbəkələrdə birləşməsinə qədər).

Bəs bütün bunlar nəyə gətirib çıxarı? Güclü sinifdaxili əlaqələrin zəiflədiyi, az qala «yoxa» çıxdığı bir şəraitdə, cəmiyyətlə partiyalar, partiya liderləri ilə vətəndaşlar arasındaki qarşılıqlı və səmərəli əlaqənin yeganə kanalı kimi KİV çıxış etməyə başlayır və siyasetin yaradılmasının mühüm alətinə çevrilir.

Nesbitin də qeyd etdiyi kimi, kompyüterlər, hər bir şəxsin real hakimiyyətini genişləndirərək, ona daha geniş miqyasda və səmərəli surətdə öz hökumətinə nəzarət etmək

Qeyd etmək lazımdır ki, informasiya cəmiyyətində, dövlət orqanlarının qərarları, sırazi vətəndaşların maraq və tələbatlarından tədric olunmuş olunduğundan vətəndaşlar siyasi partiyalara qarşı inamsızlıqlarını nümayiş etdirirlər. Siyasi partiyalara inanmalarına baxmayaraq, insanlar onu da dərk edirlər ki, siyaset bir gerçəklilikdir və o, onların həyatlarının tənzimlənməsində ən mühüm rol oynayır. Elə məhz buna görə də, onlar daha az ziyanı seçməli olurlar – yəni siyasi liderlər arasından seçdikləri şəxsiyyətə səs verirlər.

M.Kastelsin də qeyd etdiyi kimi «belə bir şəraitdə şəxsiyyət o kəsə çevrilir ki, hamı ona müraciət edir, öz hərəkətlərini onunku ilə tutuşdurur».

İnformasiya cəmiyyətində, müəyyən şəxsi keyfiyyətlər toplusundan ibarət olan, siyasi lider stereotipi formalasılır. Onu da qeyd etmək lazımdır ki, müxtəlif mədəniyyətlərdə bu keyfiyyətlər toplusu dəyişmiş olur. Beləliklə, informasiya cəmiyyətində sinfi siyasetdən simvolik siyasetə keçid nəzərəçarpacaq dərəcədə hiss olunur. (Məs., ABŞ-da prezident seçimlərində qalib gəlmək üçün, rəsmi olaraq, Avropada namizədlər, kübarcasına bu mövzuya toxunurlar, çünki, orada belə bir məntiq mövcuddur ki, əgər kimi bir dəfə də olsun arvadına xəyanət etməyib, deməli o çox qəribə insandır).

İnformasiya müasir dövrdə dövlət siyasetinin əlahiddə faktoru olmaqla, milli təhlükəsizliyin də təminatçısı kimi çıxış edir.

Özünün yeni inkişaf erasına qədəm qoymuş sivilizasiyada informasiya, bəşəriyyətin qlobal, sonsuz sərvətinə çevrilməyə başlamışdır. Beləliklə, bəşəriyyət informasiya ehtiyatlarının intensiv mənimmsəmə mərhələsinə daxil olmuşdur. Dünya proseslərinə nəzər yetirərkən belə bir

qənaətə gəlmiş oluruq ki, informasiya inqilabları, bəşəriyyət tarixindəki dəyişikliklərin ən fundamentalı və fövqəladəsidir. Yeni informasiya texnologiyaları bütün fəaliyyət sahələrində köklü transformasiya hər gün kompüter və telekommunikasiya şəbəkələri vasitələri ilə *trilliardla dollar* köçürürlər.

Bu inqilab sayəsində, mikroelektronikada əmək məhsuldarlığı million dəfə artmış və elmi biliklər hər 13-15 il ərzində iki dəfə çoxalmışdır.

Hal-hazırda XXI əsrдə informasiya cəmiyyətlərinin qurulması ilə əlaqədar, sosial informasiya fenomeninə qarşı maraq xeyli yüksəlmişdir. Sosial informasiya cəmiyyətində insanlar arasındaki kommunikasiya prosesi zamanı ötürülən informasiyadır.

Məhz informasiya texnologiyalarının inkişafı – dövlətin bütün informasiya sahəsinin səmərəli fəaliyyətinin integral göstəricisi kimi çıxış edir. Sosial informasiya Yer kürəsinin qlobal informasiya məkanında aparıcı rol oynayır, hər bir dövlətin milli təhlükəsizliyinə təsir göstərir.

PSİKOLOGİYA VƏ PEDAQOGİKA

Sədr: dos. Mirələm Vəliyev

PEDAQOJİ PROSESDƏ QARŞIYA ÇIXAN ZİDDİYYƏTLƏRİN XARAKTERİSTİKASI

M.V.Vəliyev, A.M.Mustafayev

Pedaqoji fəaliyyət mürəkkəb olduğu qədər də maraq doğuran emosional tədris prosesidir. Pedaqoji fəaliyyət prosesi asan başa gəlmir. Ziddiyyətlərlə zəngin pedaqoji həlli zəruri olan mürəkkəb prosesdir. Burada müəllim və şagirdlər qarşılıqlı, interaktiv münasibətlərdə öz fəal iştirakları ilə diqqəti cəlb edir. Müəllimlər müasir fəal təlim metodlarından, xüsusilə programlaşdırılmış təlimdən, kompyuter texnologiyasından, dərsdə problem yaratma, habelə interaktiv, xüsusilə evristik səhbət, "dəyirmi masa", "işgüzər oyun", "beyin həmləsi", "problemlərin müzakirəsi" və s. üsullardan istsfadə etməklə dərsləri yüksək optimalləq səviyyəsində təşkil etməyə çalışır. Lakin pedaqoji prosesdə qarşıya çıxan çətinliklər, daha doğrusu ziddiyyətlər tədris prosesinin səmərəliliyinə ləngidici, mənfi təsir göstərir. Həmin ziddiyyətlərin mahiyyətini, xarakterini və pedaqoji prosesə mənfi təsirini öyrənmədən pedaqoji prosesin səmərəliliyini yüksəltmək mümkün deyildir.

Müəllim şəxsiyyəti, onun iş üslubu ilə əlaqədər şagirdlərə münasibəti, şagirdlərin müəllimə və təhsilə münasibəti, məktəbin maddi-texniki bazasının, təhsil şəraitinin, məktəblə ailənin birgə fəaliyyətinin və s. amillərin uyğunsuzluğunun ziddiyyətlərin yaranmasında aparıcı rolü vardır. Buradan belə nəticəyə gəlmək mümkündür ki, pedaqoji-psixoloji xarakterli ziddiyyətləri iki qrupa bölmək olar:

- xarici, fiziki ziddiyyətlər;
- daxili, psixoloji ziddiyyətlər.

Xarici, fiziki ziddiyyətlər obyektiv ziddiyyətlər kimi də səciyyələnərək məktəbdə, sinifdə maddi-texniki bazanın, sinif avadanlıqlarının təhsil prosesinə uyğunlaşması, məktəblə ailənin, ictimai təsir vasitələrinin uyğun gəlməsi, təsir münasibətlərində vahidlik prinsipinə əməl olunması, məktəb kollektivinin hamılıqla təhsilin səviyyəsinin yüksəldilməsinə çalışması və s. amillər daxildir.

Daxili, psixoloji ziddiyyətlər subyektiv xarakter daşıyaraq hər bir şəxsin daxili aləmində, iç dünyasında təzahür edir. Belə ziddiyyətlərə misal olaraq seçilmiş məqsədlə imkanlar arasında; öyrənmək, işləmək arzusu ilə işin çətinliyi arasında; sözlə əməlin uyğun gəlməsi; şəxsin sərbəstliyi ilə ona himayədarlıq arasında; şəxsi, idraki, sosial davranış motivləri arasında, yeniyetmənin şəxsi sərbəstliyi ilə ona qadağalar qoyulması arasında; uşağı əhatə edən mühitin, stereotiplərin, şəxsi istəklərin təzahürünə mane olması və s. bu səpkili ziddiyyətləri qeyd etmək olar.

Qeyd olunan ziddiyyətlər pedaqoji prosesdə şagird şəxsiyyətində müşahidə olunur. Həm xarici, həm də daxili ziddiyyətləri aradan qaldırmaq üçün təlim-tərbiyə tədbirlərini mütamadi, daimi olaraq tətbiq etmək məqsədəuyğundur. Müəllimin başlıca və mühüm vəzifəsi təlim fəaliyyətini yüksəltməklə şagird şəxsiyyətini formalasdırmaqdan ibarətdir.

İLK TƏƏSSÜRAT VƏ ONUN FORMALAŞMASINA TƏSİR EDƏN AMILLƏR

R. R. Cavadova (BDU)

Şəxsiyyətlərarası attraksiya probleminin öyrənilməsi ilə bağlı bir sıra suallar meydana çıxır: yeni insanlarla tanışlıq zamanı birinin cəlbedici, bir başqasının cəlbedici olmaması ilə bağlı ilk rəy necə yaranır? Bu ilk təəssüratın əsasında nələr dayanır? və s.

Ünsiyyət psixologiyasında ilk təəssüratın formalasmasına təsir edən bir sıra amillər fərqləndirilir. Bu amillər sırasında ik

növbədə: qavranılan insanın fiziki cəlbediciliyini, oreol effektini, proyeksiyalamanı, qavrayışın emosional vəziyyətini və affilasiyaya tələbatın ifadə olunma dərəcəsini qeyd edirlər.

Gündəlik həyatda biz ilk baxışdan hər bir gözəl, suyuşırın və ürəyəyatlı olmayan, çirkin kimi qiymətləndiririk. Bunun üçün insanın “orta” cəlbediciliyini xarakterizə edən müəyyən qanuna uyğunluqlara istinad edirik. Məsələn, sifətin simmetrik və mütənasib cizgilərə malik olması, eləcə də cəmiyyətə xas olan stereotiplər (bədən quruluşu, saç düzümü, gözün rəngi, forması və s. ilə bağlı). Lakin fiziki cəlbedicilik amili yalnız ilk təəssüratın formallaşmasında müəyyən rol oynayır.

Appersepsiya qanununa görə ilk təəssüratda bu və ya digər dərəcədə həmişə bizim keçmiş təcrübəmiz və biliklərimiz iştirak etməklə, qavrayışımızın seçiciliyini təmin edir. Bəzi müəlliflər (A. A. Bodalev və b.) ilk təəssürata mürəkkəb psixoloji fenomen kimi baxırlar. Hansı ki, bu fenomendə mənqi və emosional komponent birləşir, emosional münasibətlə yanaşı az və ya çox dərəcədə dərk olunmuş və üümümləşmiş qiymətlə bağlı hökmər də iştirak edir. Bu zaman daha çox şəxsiyyətin zahiri xarakteristikaları əsas götürülür.

Affilasiyaya tələbatın zəif ifadə olunduğu insan ünsiyyətcil olmayan, insanlardan qaçan adam təəssüratı yaradır ki, bu da onun haqqında əlverişli ilk təəssüratın formallaşmasına mane olur. Məsələn, təqdim edilmiş şəkillərə əsasən xoşa gələn və xoşa gəlməyən insanın seçilməsi üzrə apardığımız eksperimentlər zamanı öz mənfi seçimimin səbəbini tələbə belə izah edir: “Egoist, özündən razı adama oxşayır. Adamayovuşmazdır. Onunla ünsiyyət qurmaq çətin olar.”

İlk görüşdən xoş təəssürat doğuran insanla ünsiyyətin davamı həmin insana attraksiyanın, simpatiyanın yaranmasına gətirib çıxara bilər. Bu isə yuxarıda qeyd etdiyimizdən fərqli qəbildən olan bir sıra amillərlə şərtlənir. Həmin amillərin müəyyən edilməsi və onların hansı şəraitdə və hansı mexanizmlər əsasında

attraksiyaya səbəb olması ilə bağlı məsələlərin araşdırılması bizim tədqiqatın məqsədinə daxildir.

СОДЕРЖАНИЕ КАТЕГОРИИ СТРЕССА У ПОДРОСТКОВ

Мехралиева Нурана Гасрат кызы,
магистрантка 2 курса БГУ

Теоретико-методологические основы исследования проблемы стресса как фактора, влияющего на отношение подростков к учебной деятельности и к жизни вообще, связаны с именами многих классиков медицины и психологии.

Известно, что проблема стресса является одной из наиболее разработанных в психологии и продолжает привлекать внимание ученых и психологов-практиков до сегодняшнего дня. Причиной этому является увеличение степени воздействия на людей различных стрессогенных факторов, порождающих, в свою очередь, различные психосоматические заболевания. Как можно развить позитивное отношение подростков к учебной деятельности и к другим формам жизнедеятельности путем повышения уровня их стрессоустойчивости? На этот вопрос исследователи отвечают по-разному.

В частности, В.А. Бодров [1] в своей монографии представил материалы экспериментально-теоретического изучения информационного стресса человека-оператора, как одного из видов профессионального стресса психологической природы. Проводится анализ данных о причинах, механизмах формирования и проявлениях информационного стресса, личностной обусловленности его развития. Е.А. Корсунский, О.В. Лозгачева, А.А. Реан, Ю.В. Щербатых и др. считают, что одной из причин такого положения, т.е. проявления стресса в процессе учебы, является повышение уровня их стресса именно в учебной

деятельности, что выражается в нарушении когнитивной, эмоциональной, мотивационной и поведенческой сфер деятельности личности студента и учащегося [2].

Китаев-Смык в своей [3] монографии описал индивидуальные особенности долгой жизни при стрессе и реакции во время стресса, краткого, как удар. Здесь представлены генеральные (общие) закономерности изменений эмоций, восприятия, памяти, мышления, работоспособности и общения в экстремальных ситуациях, а также изложены результаты исследований «стресса жизни» и «стресса смерти», отражены такие направления исследования автора, как стресс творчества и вдохновения, длительный стресс в экспериментах при подготовке полета людей на Марс и многое другое, также рассмотрены телесные (соматические) и душевые (психические) болезни стресса и способы их предотвращения. Проанализированы психологические факторы, позволяющие нормализовать стресс, являющийся естественным следствием динамической и сложной жизни. Кроме того, показаны способы и приемы восстановления и поддержания здоровья в стрессовых ситуациях.

Выявлены и описаны различные типы поведения человека в зависимости от наличия у него психологических защитных механизмов и копинг-стратегий, присутствующих в тех или иных стрессовых ситуациях (Л.Р. Гребенников, К. Нартова-Бочавер, Е.С. Романова, Б.Флетчер, С.Фолькман, Р.Лацарус, Ж.Сульс и др.).

Отдельные исследования (А.А. Баранов [4], А.А. Наприимеров [5], А.А. Реан, С В. Субботин и др.) посвящены стрессу в рамках проблем педагогической психологии, но они в основном направлены на изучение и развитие устойчивости к стрессу у педагогов.

Некоторые аспекты формирования стресса в учебной деятельности студентов отражены в работах ряда российских

авторов (О.В. Лозгачева, Т.В. Середа, М.Л. Хоторная, Е.Г. Щукина, Д.Механик, [6] Минюрова, С. А., С.В. Духновский [7,8].

Кожевникова Е. Ю. в своей кандидатской диссертации [9] в качестве третьего критерия успешности преодоления ситуации социально-экономической депривации использует показатель выраженности психосоциального стресса. По данному показателю выделены две подгруппы: с высоким уровнем стресса (9,7%) и низким уровнем стресса (38,4%). Выделенные переменные значимо дифференцируют представителей этих подгрупп (вероятность ошибки от $p < 0.05$ до $p < 0.000$).

Автор пришла к выводу, что высокий уровень стресса связан с увеличением оплачиваемой занятости, включая подработки, но отсутствием регулярно оплачиваемой второй работы. Увеличив свою рабочую активность, людям не удается решить материальные проблемы (отмечают низкий материальный доход семьи и наличие долгов). Кроме того, эта активность не позволяет иметь возможности для любимых занятий и значительно сокращает наличие свободного времени, т.е. они не видят результатов своих усилий и при этом не могут удовлетворять и другие потребности, ощущают, что потери продолжаются, снижается уверенность в себе и своих возможностях).

В целом многие авторы пришли к выводу, что стресс учащихся-подростков в учебной деятельности является комплексным свойством личности, включающим такие личностные компоненты, как высокая личностная и ситуативная тревожность, высокий уровень нервно-психического напряжения, неадекватная самооценка, низкая работоспособность, эмоциональная неустойчивость, которая не обеспечивает успешное достижение цели деятельности и не может реализоваться в когнитивной, эмоциональной,

мотивационной и поведенческой сферах деятельности личности [10].

Таким образом, общий вывод, который можно сделать на основании многочисленных исследований, это то, что стресс - это универсальное явление в жизни современных подростков, затрагивающее их здоровье и благополучие. Высокие уровни стресса могут быть связаны с дисстрессом и соматическими симптомами, заставляющими подростка обращаться за медицинской помощью. Педиатры и другие профессионалы, занимающиеся охраной здоровья подростков, часто встречают пациентов с такими симптомами и не могут адекватно объяснить состояние какой-либо органической причиной. Диагностика и ведение таких подростков вызывает много проблем и требует осведомленности о роли стресса и других психологических факторов в развитии и сохранении симптомов у пациента.

Имеется связь между стрессом и соматическими симптомами у подростков, врачи уже научились определять методы оценки и лечения таких симптомов у подростков, которые, кроме всего прочего, являются важными медицинскими или психиатрическими состояниями. [см. об этом также: 11].

ЛИТЕРАТУРА

1. Бодров В.А. Информационный стресс, М., 2000, 352 с.
2. Реан А.А. Характерологические особенности подростков-деликвентов. // Вопросы психологии, 1991, № 4, с.139-144
3. Китаев-Смык Л.А. Психология стресса. Психологическая антропология стресса. 2-е изд. 2009, 943 с.]
4. Реан А.А., Кудашев А.Р., Баранов А.А. Психология Адаптации личности. Издательство: Прайм-ЕвроЗнак 2008, 480.с

5. Долгова В.И., *Напримеров А.А.*, Латюшин Я.В. Формирование эмоциональной устойчивости личности. - СПб.: РГПУ им.А.И. Герцена, 2002. - 138с
6. Психология человека от рождения до смерти. Под редакцией А.А.Реана, М., 2010
7. Минюрова, С. А. Психология развития и возрастная психология [Текст]: учеб. пособие для студентов вузов / С. А. Минюрова; Урал. гос. пед. ун-т. - Екатеринбург, 2010.
8. Духновский С.В. Диагностика межличностных отношений [Текст] :Психологический практикум/ С.В. Духновский.- СПб.: Речь, 2010. Духновский, С. В. Подросток в трудной жизненной ситуации [Текст] : учеб. пособие / С. В. Духновский ; Урал. гос. пед. ун-т. – Екатеринбург, 2009.
9. Кожевникова Е. Ю. «Личностные ресурсы преодоления ситуации социально-экономической депривации» (Специальность 19.00.01 – общая психология, психология личности и история психологии. Автореф. диссертации на соиск. уч. степени канд. психол. наук, Краснодар 2006
10. Андреева А. А. Стрессоустойчивость как фактор развития позитивного отношения к учебной деятельности у студентов: диссертация ... канд. психол. наук: 19.00.07 / Тамбов, 2009, 219 с.
11. John W. Green and Lynn S. Walker - Psychosomatic problems and stress in adolescence/ pediatric clinics of North America, 1997, Vol. 44, N. 6 Перевод с английского – Ю.М.Богданов medinfa.ru/article

ПРЕПОДАВАНИЕ КУРСА «ВВЕДЕНИЕ В СПЕЦИАЛЬНОСТЬ» НА ПСИХОЛОГИЧЕСКОМ ОТДЕЛЕНИИ УНИВЕРСИТЕТА

Велиев М.В., Мустафаев А.М.

Студенты психологи, поступающие на психологическое отделение, очень часто жалуются, что у них в расписании очень много предметов, и почти отсутствуют психологические дисциплины. На исправление этого пробела нацелен курс «Введение в специальность», или же его также называют «Введение в профессию».

Студенты-психологи в основном не, знакомые с психологической литературой имеют специфическое представление о психологии. Так некоторые из них думают, что эта область знания очень близка к медицине, другие имеют представление о психологии по популярным изданиям, таким как, Дейл Карнеги, психология для «чайников», как добиться успеха мужчине и женщине, иногда поступает человек, который уже имеет психологические проблемы и хочет разобраться в самом себе, бывает и так, что желаемое не получилось и образовалась действительность, которая и интуитивно или осознанно может быть предметом собственной рефлексии т.п.

Таким образом, начинающиеся с большим душевным трепетом ждут первого лекций по психологии. Мы, считаем эти первые шаги романтическим этапом становления психологической «азбуки». Конечно, в усвоении ее немаловажное значение представляет опыт, мастерство, психологическая этика и воспитанность преподавателя. В бывшем постсоветском пространстве, в 1966 году в МГУ им. М.В.Ломоносова на базе философского факультета был создан факультет психологии. Первые лекции по психологии попеременно читали профессор А.Н.Леонтьев и проф. А.Р.

Лурия. Но, к сожалению, иногда всего огромного мастерства не хватает, если у студента отсутствует учебная мотивация, или же он не знает хорошо язык, на котором ведется обучение.

Курс «Введение в специальность» на психологическом отделении университетов начинается введения, излагаются такие вопросы, как специфика психологического знания, научные и житейские психологические знания, место психологии в системе наук, история психологических знаний, а также генезис методологии, ее кризис и современные психологические направления, их постулаты и современные парадигмы.

За изложением психологии как науки и системы следует изучение отдельных отраслей психологии, а также ведущая тема современной психологии- личность и ее соответствующие биологические, социальные, психологические подструктуры.

Далее указывается, что психолог в основном работает или в Вузе, как преподаватель психологии, или как научный работник ведет экспериментальную работу, или же работает как практический работник.

Следующими основными проблемами курса являются такие вопросы, как специфика профессиональной подготовки психолога, профессиональные качества психолога, этические принципы в деятельности психолога.

Итак, курс «Введение в специальность» на психологическом отделении университетов имеет огромное значение в формировании профессиональной подготовки психологов. И самое важное состоит в том, что очень мало часов отводится на его проведение (15ч. лекций и 15ч. семинаров). Необходимо увеличение часов на лекции и семинары минимум в два раза.

YENİYETMƏNİN AİLƏDƏ DAVRANIŞININ KORREKSİYASI

Kazimova Zəhra
BDU-nun II kurs magistrantı

Yeniyetmənin ailədə davranışının korreksiyasına dair əldə edilən nəticələrə əsasən verilən məsləhətlər aşağıdakı kimidir:

- uşağın düzgün tərbiyə alması üçün zəruri şərtlərdən biri də ailədə valideynlərin uşağı, uşağın da öz növbəsində valideyninə məhəbbət bəsləməsidir.

Uşağın tərbiyəsində aşağıdakı prinsipləri rəhbər tutmaq lazımdır:

- valideynlərin şəxsiyyəti uşaqların təqlid etməsi üçün ideal bir modeldir.

- tərbiyə prosesinin effektiv həyata keçirilməsi üçün ailədə məhəbbət, xeyirxahlıq və xoşbəxtlik mühitinin olması zəruridir.

- tərbiyəvi təsirlər uşaqların yaş, cins və individual xüsusiyyətlərinə əsasən qurulmalıdır.

- uşaqlarla ünsiyyətdə olarkən onların şəxsiyyətlərinə hörmətlə yanaşmaqla yanaşı, paralel olaraq yüksək tələbkarlığa riayət etmək lazımdır.

- tərbiyə böyüməkdə olan insanın müsbət keyfiyyətlərinə əsaslanaraq həyata keçirilməlidir.

- valideynlər öz uşaqlarını olduqları kimi qəbul etməli və onlarda yaxşı xüsusiyyətlərin inkişaf etdirilməsinə şərait yaratmalıdır.

Yadda saxlamaq lazımdır ki, istənilən digər xəstəlikləri kimi, uşaqlarda olan yaş çətinlikləri də müvəqqəti bir təzahürdür, onlar da çekib gedir və onları yaşayaraq keçmək lazımdır.

Ailədə uşaqlarla olan konfliktlərin səbəblərindən biri də valideyn münasibəti və tələbkarlığı ilə uşaqların istək və bacarıqları arasında olan qeyri-münasiblikdir. Buna görə də bir daha fikirləşmək lazımdır ki, görəsən qoyulan qadağalar əsaslıdır, bəlkə uşağı bir az müstəqilik və sərbəstlik verilməlidir.

Uşaqlarınıza qarşı münasibətinizi dəyişin, o artıq balaca deyil, onun fikir və mülahizələrinə diqqətlə yanaşın, onu başa düşməyə çalışın.

Bu yaş dövründə əmr və nəsihət tərzi ilə davranmaq az effekt verir, onu məcbur etməyin, onu inandırmağa çalışın. Onun hərəkətləri gələcəkdə nə nəticələrə gətirə biləcəyi barədə uşaqla birləşə təhlil edin.

Uşaqlarda davranışında daha çox optimist tərzdə və humorla səhbət etmək həmişə kömək edir.

Sosial pedaqoqun ugursuz ailələrdən olan yeniyetmələrlə münasibətləri aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir.

1. Heç kim heç kəslə müqayisə olunmur, inkişafın meyarı hər bir şəxsiyyətin inkişaf dinamikası təşkil edir.

2. Pedaqoq uşaqla o vaxta qədər birləşə hərəkətdə olur ki, ta uşaq «Bundan sonra özüm bacararam!» fikri yaranana qədər. Elə bu andan bölgü başlayır: uşaq müstəqil hərəkət etməyə başlayır, sosial pedaqoq isə köməkçi rolunda çıxış etməyə başlayır, bu arcılıqla davam edilir, ta yeni bir həlləedməz məsələ qarşıya çıxana qədər.

3. Uşağın şəxsiyyətinə və ləyaqətinə, onun tutduğu şəxsi hödəflərə, istəklərə və maraqlarına hörmətlə yanaşmaq lazımdır. Onun üzünüütəyin etməsinə, özünü relizə etməsinə, özünün hərəkət edib inkişaf tapması üçün lazımı şərait yaradılmalıdır, çünki bünələr adaptasiya prosesinin zəruri şərtləridir.

4. Öyrənmə tempi, eləcə də nəyəsə meyillik və bacarıqlılıq uşaqlarda müxtəlifdir, ona görə də sosial pedaqoqa psixoloqla birləşə dezaptasiyalı uşağın qabiliyyətlərini üzə çıxartmaq və uşağın təbiətinə adekvat surətdə həyat fəaliyyətini təşkil etmək lazımdır. Uşaqda olan bu istedad və qabiliyyətləri üzə çıxartmaqla onun özünü inkişaf programı hazırlamalıdır və bu iş sinif rəhbəri, fənn müəllimləri ilə birləşə işlənməlidir.

5. Nailiyyətin sevincini hiss etdikdə insan ruhiyyəsi qüvvətlənir. «Qeyri-uğurlu» uşaqlar üçün bu anlar hiss etmək

özünü qiymətləndirmə baxımından olduqca əhəmiyyətlidir. Sosial pedaqoqun vəzifəsi bu şaraiti yaratmaqdan ibarətdir.

6. Sosial pedaqoqun qəyyumluğunu altında olan uşaq həmçinin azadlığa malik olmalıdır - məşguliyyət, mülahizə və qarşılıqlı təsir seçimi azadlığına. Bununla yanaşı azadlıq tərzində uşaqların təbiyə olunması, onlarda şəxsi məsuliyyəti hissinin aşilanması ilə təzahür olunur.

7. Dezadaptasiya olunmuş uşağıın təbiyəsi onun islah olunmasına yönəldilməyib, onun özünün dərkinə, özünü təyin etməsinə və özünün inkişaf etdirilməsi istiqamətində aparılan kompleks tədbirlərdir.

8. Məhəbbət prinsipi, başqa sözlə kövrək və zərif varlıqlar olan uşaqlarla işləmək olduqca ehtiyatlı davranışma tələb edir. Asta-asta həyatı problemlərlə rastlaşan uşağıa məhəbbətlə yanaşmaq lazımdır ki, bu həyatda baş verən dalğa və təlatümlərə tab gətirə bilsin.

10. Hər halda şüurlu qəyyumluq və nəzarət lazımdır.

Təəssüf ki, uşaqların təbiyəsinə dair universal bir texnologiya hələ mövcud deyil və həyatın hər bir hadisəni qabaqlayan məsləhətlər almaq mümkün deyil, hətta bu məsləhəti ailə məsələləri üzrə elmlə dolu olan bir şəxs verirsə belə. Buna görə də ailə təbiyəsinin müüm üстünlüyünü yadda saxlayıb və istifadə etmək lazımdır - valideynlər öz uşaqları ilə birgə yaşayırlar və bununla da onların daxili aləmlərini yaxın öyrənmək imkanına malikdirlər. Bu isə təbiyə prosesini daha da individuallaşdıraraq uşağıın sosial adaptasiyasını uğurlu şəkildə həyata keçirməsinə münbət şərait yaradır.

Ədəbiyyat:

1. А. А. Рean. Психология подростка. Москва, 2004
2. Л. А. Регуш. Психология современного подростка. Санкт – Петербург, 2005

QRUPALARARASI MÜNASİBƏTLƏRİN FUNKSIYALARI.

Babayeva T.T.
BDU-nun psixologiya kafedrasının dosenti

Müasir sosial həyatda konfliktlərin artması onların sosial-psixoloji aspektlərinin tədqiqinə diqqəti artırır. Məlumdur ki, konflikt ziddiyətlərin mübarizəsi zəminində baş verir ki, bura bir-birinə zidd mövqelər, maraqlar, baxışlar, əqidələr, adətlər, inkişaf səviyyələri və s. daxildir. Konflikt başlangıcda tərəflərdə mənfi emosiyalar yaratsa da bəşəriyyət ziddiyətlərin mübarizəsi fonunda inkişaf edir ki, bu da konfliktin əsas konstruktiv funksiyasıdır. N.Gəncəvi hələ XII əsrədə bu barədə belə yazar:

Bir çox düyun var ki, açardır, açar
Bir çox çətinlik var, asanlıq açar.

Bu iki sətirdə Nizami konfliktin psixoloji mahiyyətini tam mənasılə göstərmüşdür. Birinci sətirin təhlilinə əsasən "bir çox düyun" yəni konfliktlər "açardır açar", inkişafın açarı, təkanverici qüvvəsidir. İnsan bir çox ziddiyətləri, konfliktləri həll etdiğə isə həyatını bir növ rahatlaşdırır və fəaliyyətini üçün normal şərait yaradır.

Qrupalararası konfliktlərin funksiyaları. Qrupalararası konfliktlərin funksiyaları dedikdə onların insanların qarşılıqlı münasibətlərinə və konfliktə cəlb olunan sosial qrupların rifahına nə dərəjədə təsir göstərməsi nəzərdə tutulur. Bu təsiri birmənalı olaraq müsbət və ya mənfi təsir kimi qiymətləndirmək olmaz. Konfliktlərin xarakteristikası "konflikt" anlayışının qeyri müəyyənliyindən deyil, həm də konfliktin ona cəlb olunan tərəflər üçün eyni zamanda həm müsbət, həm də mənfi əhəmiyyətli ola biləsindən asılıdır. Konfliktlər tərəflər arasında mübahisə, anlaşılmazlıq və s. yaratsa da onun müsbət funksiyaları da mövjuddur ki, bu da qrupların inkişafına, onlar arasında münasibətlərin daha müsbət səmtə yönəlməsinə gətirib çıxarrı.

Qruplararası konfliktlərin müsbət funksiyalarına aşağıdakılari aid etmək olar:

1. Belə konfliktlər sosial proseslərin və onlarla əlaqədar qruplararası münasibətlərin özünəməxsus katalizatorudur. Coxsayılı qruplararası konfliktlər sayəsində jəmiyyət demək olar ki inkişaf edir. Ziddiyətlərin yaranması və həllinin inkişafin zəruri məqamı olması haqda məhsur dialektik yanaşma qruplararası konfliktlərə də aid edilir. Tarix göstərir ki, həm dövlətlərarası, həm də daxili səviyyədə coxsayılı konfliktlərdən keçən dövlətlər daha sürətlə inkişaf etmişdir. Bu fikirlər Nizami yaradılığında da öz əksini tapmışdır;

2. Şəxsiyyətlərarası konfliktlər kimi qruplararası konfliktlər də sosial qruplara həm öz maraqlarını həm də başqa sosial qrupların maraqlarını daha yaxşı dərk etməyə, başqa sosial qrupların maraqlarına hörmət edərək öz maraqlarının təmin edilməsi üsullarını axtarmağa imkan verir. Məsələn, secki ərəfəsində konfliktdə olan siyasi partiyalar hakimiyyətə gəldikdən sonra bir qayda olaraq kompromiss gedir və bərabər işləyirlər;

3. Qruplararası konfliktlər müxtəlif sosial qrupların üzvlərinin bir birlərini daha yaxşı anlamasına, insanların psixologiyasını başa düşməyə imkan verir. Bu isə insanların qarşılıqlı münasibətinin normallaşdırılması üçün zəruridir;

4. Qruplararası konfliktlərdən sonra müvafiq sosial qruplar bir qayda olaraq bir-biri ilə konflikt yaranmadan əvvəl nisbətən daha yaxşı dil tapırlar.

Qruplararası konfliktlərdə yarana biləjək əsas mənfi nətijələr.

Qruplararası konfliktlərin mümkün mənfi nətijələri əsasən aşağıdakılardır:

1. Konfliktlər müasir həyat şəraitində zəruri olan normal qarşılıqlı münasibətlərə mane olur;

2. Konfliktlərdən yalnız iştirakçılar deyil, həm də onlara yaxın olanlar da əziyyət çekir;

3. Həll olunmayan konfliktlər qruplararası polyarizasiya effektinə gətirib çıxarırlar ki, bu da konfliktin tamamilə həll olunmaması ilə nətijələnir;

4. Qruplararası konfliktlər nətijəsində tərkibinə konfliktdə olan sosial qruplar daxil olan təşkilatlar və ya jəmiyyət normal fəaliyyət göstərə bilmir;

5. Qruplararası konfliktlərə bir qayda olaraq müvafiq sosial qrupların üzvləri olan ayrı-ayrı insanlar da jəlb olunur. Əgər bu qrup onlar üçün referentdirsə onda iştirakçılar öz qruplarının digər üzvlərini konfliktdə dəstəkləməli olur. Nəticədə qruplararası konflikt coxsayılı həlli çətin olan şəxsiyyətlərarası konfliktlərin yaranmasına səbəb olur, halbuki bu şəxsiyyətlərarası konflikt olmaya da bilərdi.

Real həyatda qruplararası konfliktlərin müsbət və mənfi funksiyaları müxtəlif yollarla tarazlaşdırılır və beləliklə də bu qruplar arasındaki müxtəlif konfliktlərin həlli üçün əsas olur.

Ədəbiyyat:

1.N.Gəncəvi. Yeddi gözəl. Bakı-1983, s.52-53.

2..Аниупов А.Я.,Шипилов А.И. Конфликтология.М.,2002, 137-201с.

3. Кэрол Ойстер. Социальная психология групп. Москва 2004, 222с.

4. Козырев Г.И. Ведение в конфликтологию. М.,1999, 23-85с.

5.Психология конфликта. Христоматия. СПб.,2001, 67-76, 113-164с.

MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN SOSİALLAŞMASINDA HİSSLƏRİN ROLU

Abdullayeva Tərənə
ADPU-nun II kurs magistrantı

Müasir psixologiyada geniş yayılmış baxışlara görə, emosiya və hisslər bələdləşdirici və idarəedici funksiyarı yinə yetirirlər. Belə ki, uşağın fəaliyyət sferasının idarə olunmasında emosiyaların iştirakı obyektiv xarakter daşıyır və konkret situasiya ilə əlaqədar olur. Fəaliyyətə istiqamətləndirən motivdən fərqli olaraq emosional bələdləşmə mücərrəd ifadə olunan motivi konkretləşdirərək reallaşdırır. Belə ki, motiv fəaliyyətin istiqamətini mücərrəd formada ifadə edir, emosiyalar isə mövcud motivi fəaliyyət şəraitinə daxil edir. Situasiyanın emosional baxımından qiymətləndirilməsi müvafiq obyektlərlə əlaqədar görüləcək işlərin xarakterini təyin edir. Bu zaman bir necə funksiya yerinə yetirilir; 1) işin məqsədi müəyyənləşdirilir, 2) məsələnin həll olunmasının zərurəti qəbul edilir, 3) obyekt bir maneyə kimi qarınlılarlaq dərk olunur. Yaranmış vəziyyət uşağı situasiyasının bilavasitə təsirindən uzaqlaşdırır və bu prosesdə uşağın ətraf şəraitlə münasibəti yenidən qurularaq vasitəli xarakter daşımağa başlayır. [2.205.s]. Belə funksional dəyişmə məktəbəqədər yaş dövrünün son mərhələsində özünü açıq şəkildə biruzə verir.

Qeyd etmək lazımdır ki, emosional proseslərin vasitəli xarakterə malik olması problemi hələ ki, ətraflı və sistemli istiqamətdə öyrənilməmişdir. İnsanın psixi fəaliyyətinin vasitəli xarakter daşımıası ideyası görkəmli psixoloq L.S. Vıqotskiyə məxsusdur. İşarələr sistemini sosial mənşəli amillər kimi dəyərləndirən L.S. Vıqotski belə hesab edirdi ki, onların vasitəsilə insan fəaliyyət və münasibətlərini məqsədə müvafiq olaraq idarə etmək imkanı əldə edir. (3.85s)

Qeyd edilən bu ideya əsasında psixoloji yola çoxsaylı eksperimental tədqiqatlar aparılmışdır. Məsələn, müəyyən olmuşdur ki, müxtəlif tip psixi proseslər özünəməxsus vasitələrin

iştirakı ilə funksional olaraq müəyyənləşir və formalasır. Belə ki, qavrayışın formalasması sensor etalonların mənimsənilməsi ilə əlaqədar olduğu halda əyani-obrazlı təfəkkürün və təxəyyülün inkişafında isə müxtəlif model və sxemlərdən istifadə olunması daha mühüm əhəmiyyət kəsb edir.

Məlumdur ki, insanlar arasında münasibətləri xarakteriz edən mövcud obyekтив normalar emosiyalara birbaşa olaraq təsir göstərmirlər. Başqa sözlə, mövcud normalar insana məlum ola bilər, lakin həmin normalar insanın davranışına birbaşa olaraq təsir göstərmirlər. Sosial normaları psixoloji təsir vasitəsinə çevirmək üçün həmin normalara şəxsiyyətin məzmununa daxil edilməlidirlər. Müəyyən olunmuşdur ki, əxlaqi davranışın idarə olunmasında müsbət və mənfi bədii tip obrazlarının mühüm əhəmiyyəti vardır. Hər iki tip obrazlarının mühüm əhəmiyyəti var.

Müşahidələr göstərir ki, uşaqlar müxtəlif səviyyəli sosial normalara yiylənirlər. Yüksek səviyyə onda ifadə olunur ki, sosial norma ona müvafiq olan qiymətləndirici etalonlara uyğun gəlir [1.50s]. Belə olduqda sosial norma fəaliyyətin idarə olunmasının real amilinə çevirilir. Sosial normaların mənimsənilməsinin aşağı səviyyəsi onda ifadə olunur ki, uşaq şifahi-sözlü planda normanı bilir, lakin belə norma qiymətləndirici etalonlarla, o, cümlədən müvafiq emosiyalarla təmin olunmur. Hər iki tip obraz etik etalonlar funksiyasını yerinə yetirirlər.

Nəticədə uşaq fəaliyyətinin idarə olunması ilə sosial hisslər arasında funksional asılılıq və əlaqə mövcuddur. Sosial emosiyaların təsiri altında reallaşdırılan fəaliyyət və ünsiyyət prosesi uşaqlar arasında müxtəlif tipli psixoemosional münasibətlərin formalasdırılmasını şərtləndirir. Sonuncu amil uşaq şəxsiyyətinin ümumi inkişafına, o cümlədən onun emosional sferasının formalasmasına əsaslı təsir göstərir.

Ədəbiyyat

- Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. ikinci nəşr-Adiloğlu-nəşriyyatı Bakı, 2003.

2. Çələbiyev N.7.Uşaq psixologiyası. ADPU-nun nəşri. Bakı, 2005 (365 s.)

3. Əliyev R.İ.Tərbiyə psixologiyası –Nurlan nəşriyyatı Bakı 2006

Í ÞÙÁÓÑEÀÐÄÄ Í ÑÈÓÎ EÎ ÆÍ Ì ÖÄÀÔÈß
Í ÅÖÀÍ ÈÇÌ ËßÐÈÍ ÄßÍ ÈÑÖÈÖÀÄßÍ ÈÍ ßÑÀÑ
ÖÖNÓÑEÉÉßÖÈßÐÈ ÙÄÄÅÛÍ ÄÀ

Àéäàí Ñýì ýí äyðî âà
ÁÄÓ-Í óí äî ñåí ðè

ଲ୍ୟୋଇ ଟେକ୍ସୁର୍ ଏଟି ହେ, ଯୁଗାନ୍ତେକୁ ଆଚାରୀଙ୍କାରୀ ଲ୍ୟୁଦୋଇ
ହାତେ ଯନ୍ମେ ଯୁଗେଯନ୍ମେ ଅଯି ଟିକ୍ୟୁଦୁଇ ପର୍ଯ୍ୟେକ୍ୟୁଦୁଇ ଉ ବ୍ୟୁତି ଏଇ ଆତି ଯେ ଏଇ ହାତୀ ହାତୁମ୍ଭାବୁ ହୋଇଥିଲା. ଓନ୍ତୁ ଏହାରେ ଉତ୍ତର ବର୍ଣ୍ଣଯାତ୍ରେ ଯନ୍ମେ ଅଯି ଉପର୍ଯ୍ୟେକ୍ୟୁଦୁଇ ଯେ ଲ୍ୟୁନ୍ନେନ୍ଯନ୍ମେ ଅଯିଥେ ଘ୍ୟୁଦୁଇ ଅଯି ଟିକ୍ୟୁଦୁଇ ମୁହଁ ନେବେ ଏହି ବର୍ଣ୍ଣରେ ହୋଇଥିଲା ଏହି ଅନ୍ତର୍ଭାବରେ. ଆଜି
କାହିଁ ଏକ ଯୁଗାନ୍ତେକୁ ଆହାଦୁଇ ମୁହଁ ନେବେ ଏହି ବର୍ଣ୍ଣରେ ହୋଇଥିଲା ଏହି ଅନ୍ତର୍ଭାବରେ.

Åēl è ýäýáééåðää iññeoñ ëñ æ iññaaðöy iñ åðaaíéçì è äàùa ÷ iññaaðoeèe ëñ iññeeðeñ äÿðe äæeñ yññ eëy áauññ eäðaaí à áæeyúyé ùyéyúaí ùeññeñ eí åðaaðaaí åææauññi åññi à epí yéñ eø ðýñ çëñ åññi yññøåi è eëñ è iñ oyéeyí åæeññ. Oyáæe êe, áo ðýñ çëñ åññi yññøåi è ùoðaaðaa çëaä åææðaaí ññ çàí åíñ iñçöi yì yññøññ oññøññééyøyøyø ëyñña åæeñ êe, iññi óí åa ïçöyí eëñ yññ è iñ yuáññ oyññøññééyøeñ äy ðýçauññ åäy aæeyúyé åäçeñ åðaaðaaññéå åy iñ åðaaññ ðeçæññéå eëy åauññ åeñ ññða iñ åðaaðeñ åyøññéyøeñ åðaaðooññi ñ aëñ åä òññi ññða åðaaðooññi [1,613].

І ніо́т е́т ѿ і о́днією і а́дайе́ці е́тде пі́ і эюе́уя́й і эюа́оні́
б́ко́і о́дніе́т эюе́й і а́дайе́ці е́тде пі́ і эюе́уя́й і эюа́оні́
ї є́тде пі́ і эюе́уя́й і эюа́оні́

Áó i áðóáí eçí eýðý áðàüüþáðéñæð aðeá áðééð [3, 270]:

Éí éað-áó çàí áí ì ýuáñó Í aðaùàò ãäyí áý ê í òeëéöý ýyøëöý
áeeýuýé eí òí ðí añeáá ãaðaí ueí ùð. Í ýuáñó ðåaæeñuñ ãaðaí añu
ýuýí eééýøe áýðuýäý öýuñðeó áäeëé.

Ñuñóðæñðí á- áðæðéè êí ðæðéðáyí ðí ða yýéí ýç éí ðí ðí áññéæðí ðøðéðæñðí êýí áðéðæðæñðí áðæðéæðí áññéæðí áññéæðí áññéæðí.

Í ýùáóñëàð èéê í þáýäý òþðýòæéëýðè úéí àéýøéýð èéý èí ñàí eàðà
éåðèðæéëýðè çéàéí ë óí óáóð.

Í ðí éáéñééà-ì ýùáónóí þç êáéóèéýðéí è øóóðéó í eáððá áàððá
éí ñáí à ðáí èe áðí ýñé, þç ñýùáéyðéí ay, çýééééyðéí ay,
óúóðñóçéóáéàðúí áà áàððáññí ýóí áùéáí áðí ññáð. Í ýñéyí, í ýùáón
áàððá áí ñáí à aððññééè í ðí àéø áðæðí ýñéí ý úàáá áàçáí áñððáðá,
í í óí áåéý áàððáññí äà çýðý-ýéí ðéí þçöí óí ïýñéðé í eáóúóí ó
ýþññýðí ýéý-ðéññóð.

Êäáí ööleéàñééà-åáðää eí ñäí à öän tæáí êäéööééýöe i ýùáónóí þçöí ý ðäí ee áòí ýñéäø. Áó çäí àí í öí ýéý óéúóí äýðééñ eóí i aéáí øyéééay ääâðäí i aäëa i ýùáón þç çýéééééí eí äý í åòàí àí eüä üñññéí eí þuäýñéí äýí ýyeí yé eí eäí u ýéáy åäø.

Đàn nhết Í àèéàòáòí à-áó ùàéäá í ýuáón óí òayýéí ýc nèòóáñééáéà
ùàäá áàçáì áúòí àá ö÷öí úyäéäýø ýyùðeo áäæø. Í ýuáón þç ýì yeeýðeí ý
íí óí í ýí ýâé ñòðòéòðò eëý êí 1 ðééòðay 1 eáí í 1 òéâéýðeí nýáýá 1 eí àñú
òáéøí ú yéceýøí yéý -æéñòð.

Þáýçáðí ý-í ýúáóñ þç ýí ýéeyðeí e í áæðe áí áà yé-àðí áç t eáí t áéáðaýí áæuà yé áæuñí áa t eáí uí á éþí yéæð. Áó çáí áí ýyðýéí eéê áðaáðaí áæeðná áa, áðçó áæeýí i yáñyäy -àðí áa i òí eöí t eí óð. Áó uðð yáýçáðí y t ðaéðe óyáæeýøayí ðaí ðaçééæð aéyí e í y éå-éá ñyéeeí áy ay ñyçáuðð áaý áæeyð.

Áyðeáéýðöl ý-í ýuáónóí áæýýð eí ñaí eáðea áí 1 ñeí 1 ae
ýeááyeyðeí eí eðeðeí 1 yñe, ýaáyeyð 1 1 óí ö=öí 1 ð 1 ýuýì eééýðeí 1 eáí
úðaænýeyðy áy eá øyðn eáðaí 1 ñeáðuí à aðeí 1 aðuænýðeá ðaðaðeðaðeý 1 aðeéðeð/

Áaéyééééy áy, i yuááñééàðúí èñðøàðáy áðáéééyðe i nèðí í eí æ i öðàðøý
i áðóáí èçí eyðe ûðoðá Í Í ðí àéðúí u áy i yí yáe áaðaðaðeðú i i çáðaða
áðey, áðoðee ét i ðí yééy èi eáí áððeð. Áaéy ée, áó i öðàðøý i áðóáí èçí eyðe ní nèðe i ýçáðyøe çyðøeyæð, i yuááñói þcðí y
ùðaða áaçáí áððí aññí á, ðþðyðaðeé uéí áéyð yí yééí y ýþðy áðaðaðí ýçáða
áy yóí áuðaðuá ùeññéí áyí éaða áððaðí áuða, aéyúy áy i i çéðeða i yí-
éí í hñí i nèéaññí u áy éðéñýé þcðí öððeí yðeýí áððí yí è i öðaðøçý
áðí yññí y èi eáí áððeð.

Bäyáèéà

1. Еникеев М.И. Основы общей и юридической психологии.- М., 2003, 631 с.

2. Личность преступника: Методы изучения и проблемы воздействия.-М., 1988, 112 с.

3. Ушатиков А.И., Казак Б.Б. Пенитенциарная психология. «Рязань», 2003, 758 с.

QENDER MƏDƏNİYYƏTİNİN FORMALAŞMASINDA AILƏNİN ROLU

Kamalə Qəhrəmanova
BDU-nun müəllimi

Demokratiyanın şüurlu yolla inkişaf etdirilməsi, vətəndaşların - qadın və kişilərin maraqlarını nəzərə alan demokratik hüquqi dövlətin fəaliyyəti cəmiyyətdə bərabər hüquqlu gender münasibətlərinin formalaşması ilə mümkündür. Bu səbəbdən cəmiyyətdə, xüsusilə patriarxal dəyərlər və patriarxal şurūr üstünlük təşkil edən cəmiyyətdə gender mədəniyyətinin formalaşması vacib şərtidir. Gender mədəniyyətinin qorunub saxlanması və ya dəyişməsi cəmiyyətin sosial-mədəni dinamikasını müəyyən edən sosiallaşma prosesi çərçivəsində baş verir, bəzən ənənələrlə novatorluğun vəhdətinə, bəzən də ziddiyətə rast gəlinir. Cəmiyyətdə qəbul olunmuş sosial dəyərlərin, normaların, davranış modellərinin insan tərəfindən qəbulu uşaqlıqdan başladığı üçün gender mədəniyyəti tərbiyəsi diqqət mərkəzində olmalıdır. Ailədə ilkin sosiallaşma zamanı fərdin həyatında qazandıqları onun şəxsiyyətini, sosial həyatda sonrakı inkişafını bir çox cəhətdən müəyyən edir. Müəyyən cəmiyyətdə davranışın öyünd-nəsihət yolu ilə mənimşənilən və sosial mühitdə yayılan tipik nümunələrinin məcmusu olan gender mədəniyyəti tərbiyəsi ilk olaraq ailədə yaranır. Gender mədəniyyəti insanlarda qadın və kişinin sosial statusu, funksiyaları, cəmiyyət və ailədə qarlılıqlı münasibət haqqında təsəvvürleri formalaşdırır. Bu təsəvvür, dəyərlər və münasibətlərlə ilk dəfə uşaq ailədə tanış olur, ailədə cəmiyyətin bütün qüvvə və maraqları kəsişir, sosial dəyərlər və maraqlar yaranır. Ailə şərtləri uşağın mədəni səviyyəsinin formalaşmasına

təsir edərək onun həyat yolunu müəyyən edir, buna görə ilk sosiallaşma zamanı şəxsiyyətin strukturuna onun davranış motivlərinin mənbələrindən biri olan şəxsi dəyərlər şəklində qender dəyərlərinin daxil olması zəruridir. Cəmiyyətdə kişi və qadının rolu və yeri haqqında təsəvvür ailədə formalasdığından bu valideynlərin bir-birinə və övladlarına olan münasibəti ilə müşahidə və ünsiyyət yolu ilə mənimşənilir, ailədə olan münaqışələr və cinsiyyətə görə münasibətdəki fərqliliklər digər cinsə qarşı düşüncəni formalasdırır. Şüurumuzda dominantlıq edən stereotiplər kişi və qadın bərabərliyinə əsaslanan cəmiyyətin formalaşmasına mane olur. Bu baxımdan gender məgəniyyətinin formalaşması da xüsusi əhəmiyyət kəsb edir.

Ailədə cins ayrımcılığı olmadan düzgün formalaşması, qadına hörmət, qadın azadlığı və dünyagörüşü məsələsi kimi məsələlərə fikir verildikdə, ailə mühitində sevgi, hörmət hakim olduğunda bu ailədəki uşaqlar daha sağlamlı böyükür, bu yüksək mədəniyyətə malik ailələrdə həyata keçirilir. Uşaqlar cinsi-rol davranış modelini ata-ananın və uşaqların özünü necə aparmasını müşahidə etməklə öyrənir. Qadın-ana ailədəki əxlaqa, dəyərlərə müvafiq qiymətləndirilir, uşağın davranışının formalaşmasına təsir edən ailədəki münasibətdir:

- ər-arvadın qarlılıqlı münasibəti
- ata-ana-uşaq qarlılıqlı münasibəti
- ana-atanın uşaqla qarlılıqlı münasibəti

Uşaqların sosializasiyası prosesində valideyn davranışları ilə bağlı cinsi mənsubiyyətə görə münasibəti də təsireddi amildir, bəzəi ailələrdə fərqləndirmə nümayiş etdirilir, məsələn, oğlana daha çox üstünlükler və azadlıq verilir, məhdudiyyətlər isə (dostlarla vaxt keçirmə, telefon) qızlara daha çox tətbiq edilir; Oğlan üçün daha yüksək standartlar qoyulur, nailiyyətlərinə daha çox əhəmiyyət verilir. Valideynlərin uşağın qender xüsusiyyətlərinin qəbulunda azərbaycanlı ailəsində qızın hər şeylə razılaşması, mehriban olması təqdirdə edilir. Qızların asılılığı həvəsləndirilir, amma oğlunda isə müstəqillik rəğbətlə qarşılanır. Gender fərqliliyi psixo-fizioloji

səviyyədə, emosional mədəniyyət səviyyəsində də mövcuddur. Əksər ailələrdə rast gəlinən belə münasibət bütövlükdə cəmiyyətin mədəniyyətini təşkil etməsə də cəmiyyətdə münasibətlərin formallaşmasında təsireddi rol oynayır.

Ədəbiyyat:

1. Məktəblilərin mə"*nəvi* tərbiyəsində ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyəti. Quliyev Sərdar.. Nəşriyyat: Maarif, Bakı, 1987.
2. Mirzətev İ. Ailənin praktik psixologiyası, Bakı 2005.
3. Клецина И.С. Гендерная социализации. Учебное пособие. СПб., Изд-во РГПУ им. А.И.Герцена. 1998.
4. Мурадов III. Демографическое развитие Азербайджана на пороге XXI в./Общество и экономика, 2000, № 5-6

NİZAMİ GƏNCƏVİ İNTİBAH İDEYALARININ TƏRƏNNÜMÇÜSÜDÜR

M.V. Vəliyev, A. M. Mustafayev

Ensiklopedik biliyə malik böyük Azərbaycan şairi Nizami Gəncəvi ilkin Şərq intibahının ən böyük nümayəndələrindən, banilərindən biri olaraq öz poetikasında fəlsəfi, əxlaqi, ictimai-siyasi, psixoloji fikirləri, ədəbi-estetik görüşləri, bədii dühası ilə özünə qədər olan Yaxın və Orta Şərqiň mütəfəkkirlərindən irəli getmişdir.

Tarixdən məlumdur ki, intibah (renessans) ideyaları əvvəlcə Şərqdə, sonralar isə Qərb ölkələrində yayılmağa başlamışdır. XII əsrдə intibah ideyalarının geniş yayıldığı Yaxın Şərqiň ölkələrindən biri də Azərbaycan idi. Bu dövrdə Azərbaycanın maddi və mənəvi mədəniyyəti yeni bir yüksəliş mərhələsi keçmiş, intibah ideyalarının inkişafına əlverişli şərait yaranmışdı.

Bu dövrün intibah, humanizm ideyalarının alovlu təbliğatçısı və təmsilçisi ulu Şeyx Nizami Gəncəvi idi. Onun

əsərlərindəki yenilik, yeni fəlsəfi, ictimai-siyasi və psixoloji fikirlər intibaha çağırış və humanizmə bağlılığın göstəricisidir.

Nizami yaradıcılığında həm Qərb, həm də Şərq fəlsəfə fikir və mədəniyyət nümunələrinə müraciət olunması təsadüfi deyildir. Məlum olduğu kimi, ilkin Avropa intibahçıları həm Qərb- yunan, həm də Şərq fəlsəfəsinə müraciət etmişlər. Nümunə olaraq qeyd edə bilərik ki, Dante yunan, Roma filosofları ilə yanaşı, Fərabi, İbn Rəşd, İbn Sina kimi Şərq mütəfəkkirlərinin əsərlərindən də faydalananmışdır.

Intibah ideyaları məhdud dini, müəyyən milli dəyərlərlə kifayətlənməmiş, bütün xalqların mədəniyyətindən faydalananmış və onları əxz etmişdir.

Nizami yaradıcılığında keçmiş mədəni irsə, adət və ənənələrə müraciət etmiş, ondan layiqincə faydalananmışdır. Özü demişkən “Keçmiş çılçırığına daş atmaq, yetimlərin malına əl uzatmaq kimi bir şeydir”.

Nizami irsində insan konsepsiyası, şəxsiyyət azadlığı ideyası parlaq bir xətlə tərənnüm olunur. Dahi şairin səmimi humanizmi, elmi dunyabaxışı, fəlsəfi nikbinliyi, coşqun həyat eşqi, despotizmə qarşı barışmazlığı, haqqın, ədalətin müdafiəçisi, insan qəlbinin bilicisi olması, xalq dühasına, xalq müdrikliyinə böyük etimadi:

Su kimi aləmə həyat ver; can ver,

Hər dərdə uyğunlaş, dərdə dərman ver.

Çalış öz xalqının işinə yara,

Geysin əməlindən dünya zər, xara -

deyən şair ən gözəl insanlığı, humanistliyi xalqa xidmətdə görməsidir.

Nizami məfkurəsi sonrakı dövrlərdə çiçəklənməyə, geniş vüsət almağa başladı. XIX əsrдə çar rejiminin dəhşətlərinə baxmayaraq Qərbi Avropanın demokratik mədəniyyəti, maarifçilik ideyaları Azərbaycan ziyalıları, xüsusilə A. A. Bakıxanov, M. F. Axundov, H. B. Zərdabi və başqaları tərəfindən geniş yayıldı.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, dahi mütəfəkkirlərin sağlıqlarında əsərləri, fikirləri nəinki geniş xalq kütləsinə, hətta onlara yaxın olan ziyalıların bir qisminə də çatmadı. Milli mətbuatın bünövrəsi sayılan “Əkinçi” tez bağlandı. Bir tərəfdən siyasi rejimin qadağası, hədə- qorxusu, digər tərəfdən hakim siniflərin cəhaləti, satqınlığı, ruhanilərin mövhumatı intibah ideyalarının inkişafına, yayılmasına mane olurdu.

Buna baxmayaraq yaranmış tarixi şərait nəticəsində Azərbaycanda intibah məfkurəsi qabaqcıl, vətənpərvər ziyalıların fədakarlığı nəticəsində geniş yayılmağa başladı.

AFFEKTİV POZULMLAR ZAMANI PSİXOTERAPİYANIN ƏHƏMİYYƏTİ

Əliyeva Pərvin Lətif qızı
BDU-nun II kurs magistrantı

Affektiv pozuntunun müalicəsində farmakoterapiyanın prioritet olaraq qalmasına baxmayaraq, psixoterapeutik müdaxilə az əhəmiyyət daşımir. Dərman müalicəsində müəyyən məhdudiyyətlərin olması ilə əlaqədar, simptomların azalması, kəskinləşmə və təkrar epizodların profilaktikası, sosial və psixoloji adaptasiyanın bərpası, pasiyentə və onun ailəsinə dəstək verilməsinə yönəlmış psixoterapeutik müdaxilələr üçün yol açılır [1].

Affektiv pozuntular zamanı psixoterapiyanın spesifik məqsədləri:

- terapeutik alyansın yaradılması;
- xəstənin həkim göstərişlərinə əməl etməyə razılıq verməsi;
- müəyyən fəaliyyət rejimi;
- kəskinləşmələrin başlangıç əlamətlərinin müəyyən edilməsi;
- davranış patternlarının yaxşılaşdırılması və digər psixososial nəticələr [2].

Psixoterapiya həmçinin stiqmanın, təkrar epizodlar sırasında qorxu hissinin, şəxsiyyətlərarası ünsiyətdə çətinliklərin aradan qaldırılmasına, ailə, valideynlik funksiyasının yerinə yetirilməsi, təhsil və məşğulluqla bağlı problemlərin həll edilməsinə yönəlmüşdir.

Psixoterapeutik müdaxilənin növü, intensivliyi və müddəti müxtəlif ola bilər. Affektiv pozuntusu olan xəstələrə koqnitiv-davranış terapiyası, interpersonal psixoterapiya, qrup və ailə psixoterapiyası təklif edilə bilər [3].

Ədəbiyyat:

1. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol – 60 səh. Bakı 2009.
2. İsmayılov N.V., İsmayılov F.N. «Tibbi psixologiya və psixoterapiya» Bakı 2008, 415s.
3. «Аффективные расстройства; диагностика, лечение, реабилитация». Под ред. Кабанова М.М. Л., 1988г., 164с.

“DEPRESSİYA” ANLAYIŞININ TİBBİ VƏ PSİKOLOJİ ƏDƏBİYYATDA İZAHI

Cavadnea İdris
BDU-nun Iimagistrantı

Depressiya latincadan “deprimo” sözündən götürülmüş, əzmək, təzyiq etmək, əziyyət etmək mənalarını verir. Bu psixi pozuntu əsas üç depressiv əlamətlə xarakterizə olunur: əhval-ruhiyyənin enməsi, “sevinc yaşamaq qabiliyyətinin itməsi” – anqedoniya, hərəki aktivliyin, nitqin və təfəkkür əməliyyatlarının zəifləməsi. Təfəkkür əməliyyatlarının zəifləməsi zamanı yanlış mühakimələr, baş verən hadisələrə pessimist baxışlar formalaşır. Həmçinin özünü qiymətləndirmənin də aşağı enməsi, maraq dairəsinin getdikcə daralması da müşahidə edilir.

Depressiya anlayışı qədim misir, yunan təbabətlərinə tanış olur. Onlar bu anlayışı oxşar izahlarla fərqli adlar altında izah

etmişlər. Qədim Misirin tibbi traktatlarından biri olan Ebersov papirusunda depressiyaya dair məlumatlar əks edilmişdir. Baxmayaraq ki, papirusda əks edilmiş məkumatlar rituallara əsaslanırdı, lakin yenə də həmin dövr üçün nəzəri və praktiki əhəmiyyət kəsb edirdi. Qədim Yunanıstanda isə depressiya anlayışı, depressiv pozuntular *melonxoliya* anlayışı ilə izah edilirdi. Hippokratın təsvir etdiyi dörd əsas mayedən biri olan qara ödün orqanizmdə çoxluğu qədim Yunan təsvirlərinə əsasən depressiyanın təzahürünə sabəb olur.

Orta əsrlərdə Robert Bartonun, J. Falret, J. Baillargar və başqa psixiatrların qeydlərində depressiya simptomlarının izahına rast gəlmək olar.

XIX əsrin sonu, XX əsrin əvvəllərində E. Krepelin, L.Paster, Kreçmer, həmçinin psixoanalitik nəzəriyyə tərəfdarlarının, xüsusən onun banisi olan Z.Freydin də depressiv simptomları, onların yaranması səbəblərini, inkişafına yardım edən amilləri, həmçinin əsasən hansı psixiatrik xəstəlik gedişində təsadüf edilməsinə dair araşdırmları vardı.

Müasir dövrdə depressiyaya dair müxtəlif yanaşmalar nöqtəyi-nəzərindən çıxış edilir. Bir qrup ənənəvi olaraq genetik amilləri əsas tutursa, digər qrup sosial amillərin mühüm təsirə malik olması fikri ilə çıxış edir. Həmçinin SML (bir lokuslu model) və MPF(çox lokuslu model) də genetik amillərin üstünlüyünə əsasən depressiyanın necə təzahür etməsi faktını izah edir.

Depressiv nevrozu xarakterizə edən başlıca cəhət əsasını psixi travmalar təşkil edən və psixi müayinə zamanı asanlıqla aşkar edilən depressiyanın olmasına.

Depressiv nevroz şəxsin həll edə bilmədiyi uzunmüddəti psixoloji zərbə xarakterli hadisələrə, problemlərə cavab reaksiyası rolunu oynayır. Məsələn ailədə, iş yerində münaqişə, həyat yoldaşının alkoqol içkilərdən, narkoti maddələrdən istifadəsi, heç cür öz şəxsi həyatını qura bilməmək və s. İlk anlarda bu hadisələrə, problemlərə cavab reaksiyası qısa müddətli olsa da, zaman keçdikcə bu halların dəfələrcə təkrarlanması əhval-ruhiyyənin

enməsi fonunda depressiv əlamətli nevroza səbəb olur. Bəzən həyəcan, təlaş və daha sonra isə nevrotik depressiya halları inkişaf edir. Xəstəliyə qarşı tənqid münasibət qorunub saxlandığından xəstə öz vəziyyəti ilə mübarizə aparır. Pasiyentlərdə öz həyatına, gələcəyinə qarşı gileylər, özünə qarşı ədalətsiz xarakterli ideyalar formalaşır. Nevrotik və psixogen xarakterli depressiya arasında sərhəddi müəyyən etmək heç də həmişə asan deyil. Belə ki, onların hər ikisi psixi travma nəticəsində formalaşır, birincinə uzunmüddətli, ikincisinə isə qısamüddətli travma səbəb olur.

Xarici psixoloji ədəbiyyatlarda depressiv nevroz- dysthymia-neurotic depression kimi xarakterizə olunur, yunancadan tərcümədə “əhval -ruhiyyə xəstəliyi” kimi qeyd edilir. Belə ki, xəstəlik haqqında ilkin məlumatlar hələ qədim yunan mənbələrində göstərilmişdir. Həmin mənbələrdə bu, sanki mülayim məzmunla malik xronik depressiyani xatırladırı. Depressiyanın əsas formasından daha az müşahidə edilən və yalnız 3% pasiyentlərin davranış və qabiliyyətlərində köklü dəyişikliklər əmələ gətirə bilən bir xəstəlikdir. Dünya statistikasına əsasən qadınlarda depressiv nevroz əlamətlərinə kişilərə nisbətən daha çox rast gəlinir. Bu göstərici uşaqlarda da öz əksini tapmaqdadır.

Yunancadan tərcümədə olduğu kimi bu xəstəlikdə pasiyentin əhval-ruhiyyəsi sanki ətraf mühitdən asılılıq təşkil edir. Əsasən axşam saatlarında daha çox depressiya əlamətləri müşahidə edilir. Bu şəxslərdə özünə qarşı inamsızlıq, kədər, utanc, hətta günah hissi də müşahidə edilməkdədir. Həmçinin psixoterapeyaya müsbət göstəriş verdiklərindən onların təlqini, inandırılması və yönləndirilməsi asan olur.

Enerji imkanlarının azalması, iş qabiliyyətinin tüketənməsi, tez-tez yorulma halları fonunda motivasiya sferasında da əsaslı dəyişikliklər müşahidə edilir. Depressiya əlamətləri sırasında qeyd olunan ətraf aləmə, əvvəller onlar üçün maraqlı olan mənbələrə marağın azalması bu xəstələrdə də rast gəlinir. Bir obyektdə uzunmüddətli diqqətin cəmlənə bilməməsi, qərar qəbul etməkdə çətinliklər, yuxusuzluq kimi simptomlar özünü qabarıq şəkildə

biruzə verir və bu simptomlar motivlərin iearxiyasında da müvafiq təzahürlər meydana çıxarır. Emosional sferada baş verən bu tip düşkünülös, laqeydlik halları suisidal meylin yaranmasına da səbəb olabilir.

MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA ƏQLİ KEYFIYYƏTLƏRİN İLKİN TƏZAHÜRÜ

Səmədova Kəmalə Şaban q
ADPU-nin II kurs magistrantı

Uşaqlarda təfəkkür bir sira amillərin təsiri ilə tədricən formalasılır. Aciz bir varlıq kimi dünyaya gələn uşaq, ilk növbədə fiziki cəhətdən inkişaf etməyə başlayır. Bu prosesdə onun sinir sistemi də inkişaf edir.

Aparılmış tətqiqatlar sübut edir ki, uşaqlarda təfəkkür bir yaşın sonu, iki yaşın əvvəllerində sadə ümmümləşdirmələr şəklində özünü göstərir, həyat şəraiti və tərbiyənin təsiri ilə inkişaf edib formalasılır. Uşaqlarda təfəkkürün inkişafı mərhələsində psixoloqlar arasında müxtəlif fikirlər mövcuddur. Bəzilərinin fikrincə, cismi sadəcə tanıma, təfəkkürün ilkin forması kimi qəbul olunur. Ancaq bu fikirlə razılaşmaq olmaz. [1, 104]

Uşaqlarda təfəkkür inkişaf etdikcə onlarda təfəkkürün tənqidiliyi də özünütəzahür etdirməyə başlayır. Təfəkkür tənqidiliyi ağlin bir keyfiyyətidir. Ağlin tənqidiliyi dedikdə- firi fəaliyyəti qiymətləndirmə və irəli sürülmüş fərziyyələrin analiz sintez edərək ya qəbul, ya da inkar edilməsidir. [2, 356]. Təfəkkürün tənqidiliyi inkişaf etməyən insan ağlına gələn ilk fikri ən yararlı fikir kimi qəbul edir. İnsanda təfəkkürün tənqidiliyinin olduğunu sübut edən əsas göstərici onda söylədiyi, düşündüyü hər fikri fərziyyə kimi qəbul etməsi, onun üstündə çalışması və sonda ən sərfəli qərarın qəbul edilməsidir. Rubinşteyn S. L deyirdi ki, tənqidilik-yetkinləşmiş ağlin göstəricisidir.

Təfəkkürün tənqidiliyi özünü uşağın hadisələrə tənqidini yanaşmasında göstərir. Belə ki, hələ yenicə ayaq açan uşaga kömək etdikdə, o, narazı olur, köməksiz qalxmaq, yerimək istəyir. Hətta ona yemək verəndə və ya paltar geyindirəndə də uşaq qaşıqdan, paltardan yapışır və istəyir ki, özü yesin, özü geyinsin. Bir şey düzəltmək istəyəndə də belə bir meyl özünü göstərir. Uşaqlar gücü çatan, ayrı-ayrı hallarda isə gücü çatmayan işləri belə müstəqil olaraq, heç bir kömək olmadan yerinə yetirməyə can atırlar. Deməli, onlarda hələ kiçik yaşlardan müstəqilliyyə, müəyyən məsələləri həll etməyə, gücləri çatan işləri köməksiz yerinə yetirməyə sanki təbii bir meyl vardır. Belə bir meyl uşaqlarda əsasən üç yaşından başlayaraq özünü aydın surətdə biruzə verir. Bunun nəticəsidir ki, kiçik bağçayaşlı uşaqlar bu və ya digər məsələ barəsində bəzən öz fikirlərini, rəylərini bildirir, hər hansı bir hadisə haqqında onların fikrinə uyğun olmayan başqa mülahizələri doğru saymır, onu tənqid edir, öz etirazlarını bildirirlər. Uşaqların fikirlərinə hörmətlə yanaşmaq, onlara diqqətlə qulaq asmaq, müstəqilliklərini məhdudlaşdırılmamaq onların özünə inamını artırır.

Hətta kiçik bağçayaşlı uşaqlar belə yaşlıların müəyyən fikir və ya mülahizələrinə tənqidini yanaşır, onlarda əks olunan aşkar uyğunsuzluqları açıb göstərə bilirlər. Bir faktı xatırladaq. Müəllimə nağıl danışır.”Biri var idi, biri yox idi. Meşədə bir ev var idi...” Uşaq müəlliməyə deyir.” Müəllimə, axı meşədə ev olmur, koma olur”.

Lakin belə düşüncə tərzi bağçayaşlı uşaqlar üçün xarakterik xüsusiyyət deyil. Bu ancaq təsadüfdən təsadüfə özünü göstərə bilər. Çünkü onların təcrübələri məhduddur. Həm də müntəzəm təlim görməmişlər. Ona görə də təfəkkür keyfiyyətlərini, o cümlədən müstəqillik və tənqidiliyi uşaq təfəkkürünün atributu hesab etmək düzgün olmazdı. Həmin keyfiyyətlərin inkişafi təlim və tərbiyə, həyat təcrübəsinin zənginləşməsi ilə əlaqədardır.[3, 124]

Uşağın təfəkkürünü inkişaf etdirmək məqsədi ilə onu ətraf aləmlə tanış edərkən, təbiət və cəmiyyət hadisələri haqqında

dolğun məlumat verilməlidir. Bəzən valideynlər uşaqlara “uşaq” olduğunu düşünürək onlar izahat verərkən çox məhdud məlumat verirlər. Onlara elə gəlir ki, uşaqlar bunu başa düşmür. Ancaq düzgün və aydın izah olunmuş hər bir məlumata uşaq başa düşür və anlayır. Lakin nəzərə almaq lazımdır ki, bağçayaşlı uşağın həyat təcrübəsi çox məhdud, təfəkkürü isə konkret xarakter daşıyır; buna görə də uşağı verilən hər bir izahat müəyyən konkret material əsasında olmalıdır.

Ədəbiyyat siyahısı.

1. Q.E.Əzimli. Yaş və pedaqoji psixologianın müasir problemləri. Bakı. 2006.
2. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Bakı.2006.
3. Bayramov Ə.S. Şagirdlərdə əqli keyfiyətlərin inkişaf xüsusiyyətləri. Bakı, Azərnəşr.1967.

TƏLİMİN MÜHAZİRƏ FORMASININ FUNKSIYALARI VƏ PSİKOLOJİ ŞƏRTLƏRİ

M.V.Vəliyev, A.M.Mustafayev

Ali məktəbin tədris prosesinin təşkili və idarə olunmasında mühüm məşğələ forması olan mühazirənin xüsusü yeri vardır. Mühazirə latin sözü olan lektio sözündən götürülürək mənası qiraət etmək deməkdir. Mühazirə məşğələ forması ilk dəfə olaraq Qərbi Avropa universitetlərində (XIII- XIV əsrlərdə) hazır kitabların qiraəti ilə tətbiq olunmağa başlamışdır.

Müasir dövrdə mühazirə intellektual, zehni əməyin ən çətin forması olmaqla, elm və yaradıcı təfəkkürün, erudisiyanın, mədəniyyətin nümayiş etdirilməsi, mühazirəçinin özünü və auditoriyani idarə etmək prosesidir. Odur ki, mühazirə adətən professor və dosentlərə, elmlər doktorları, elmlər namizədlərinə və baş müəllimlərə həvalə olunur.

Ali məktəbdə oxunan mühazirə öz ideyalılığı, məntiqliliyi, informasiyalılığı və nitqin ifadəliliyi ilə diqqəti cəlb edir.

Mühazirənin məqsədi, motivi, üsulları, idrak proseslərinin funksiyası və səfərbərliyə alınması və s. xüsusiyyətləri təzahür edir.

Mühazirə müəllim və tələbələrin qarşılıqlı elmi yaradıcılıq fəaliyyətini əks etdirir. Mühazirə zamamı bir sıra zəruri funksiyalar icra olunur və bunlar mühazirənin funksiyaları kimi xarakterizə olunur :

- hamiya məlum olan, yaxud məlum olmayan informasiya, məlumat catdırmaq funksiyası. Oxunan mühazirə zamanı müvafiq ədəbiyyatlar əsasında tərtib olunmaqla konkret mövzuya uyğun faktlar əsasında informasiyalar verilir. İformasiyalar sübut olunmuş faktlara əsaslanmalı və inandırıcı olmalıdır. Dərsliklərdən əlavə məlumatların verilməsi tələbələrin maraq və diqqətinə səbəb olur.

- Mühazirənin istiqamətləndirici, yönəldici, oriyentir funksiyası.

Mühazirə izah olunan problemin genezisinə, bu sahədə aparılan tədqiqatlarla tanışlığa, mövcud ədəbiyyatların təhlilinə istiqamətlənir. Tələbələr bu istiqamətdə fikirlərini toplayır və düşünürlər.

- Mühazirənin aydınlaşdırma və izahetmə funksiyası. Müəllim mövzunun şərhində istifadə olunan anlayışların genezisi, başqa dillərdə ifadəsi, formalaşması və hal-hazırda məqbul sayılan səviyyədə izahını verməlidir. Müəllim üçün tutarlı mənbə “Lügətlər”, Ensiklopediya lügətləri sayılmalıdır.

- İnandırma mühazirənin mühüm funksiyası kimi diqqəti cəlb edir. Mühazirə oxuyan müəllimin şəxsiyyəti, əxlaqi, nüfuzu mühüm amil kimi tələbələr tərəfindən qiymətləndirilir. Müəllim aydın, ifadəli nitqi ilə materialı şərh etməli, faktlar əsasında fikrini inandırmalıdır.

- Nəhayət, mühazirənin funksiyalarından biri də mühazirənin cəlbedici və ilhamverici xarakterdə olmasıdır. Belə ki, mühazirə maraqlı və cəlbedici olmalıdır. Müəllim mühazirə prosesində misallardan, yumordan, habelə zarafatlardan istifadə etməlidir ki,

tələbələr yorulmasınlar, emosional tərzdə keçirilən dərs daha cəlbedici və maraqlı olur.

Mühazirənin maraqlı və cəlbedici olması üçün bir sıra psixoloji şərtlərə əməl olunmalıdır.

- Mühazirə tələbələrin şəxsi maraq və fikirlərinə təsir etməli, onların həyatı tələbatlarını təmin etməlidir. Mühazirədə söylənən fikirlər tələbənin şəxsi tələbatına uyğundursa, həmin fikirlərdən istifadə edəcəyini yəqinləşdirərsə, tələbənin dərsə diqqəti yönəlir, müəllimin nitqini, davranışını izləyir. Sözlü (verbal), sözlüsüz (qeyri verbal) ünsiyyət müəllimin mühazirəsinə effekt verir.

- Mühazirədə yeni, orijinal fikirlərin söylənməsi əsas şərtlərdən biridir. Mühazirədə yeni fikir, yeni rəy və mülahizənin söylənməsi tələbələrin diqqətini cəlb edir. Tələbələr müəllimdən yeni nə isə eşitmək, öyrənmək həvəsi ilə dərsə gəlir və mühazirəyə diqqətlə qulaq asırlar.

- Tələbələrin təfəkkürünün mühazirəyə cəlb olunması, fikirləşməyi stimullaşdırmaq əsas psixoloji şərt kimi diqqəti cəlb edir. Tələbə “niyə?”, “nə üçün?”, “hardan?”, “niyə elmi informasiya çoxaldıqca, oxumaq həvəsi azalır?” və s. bu kimi suallar qarşısında qalaraq, həmin sualların cavablarını düşünür.

Məlumdur ki, hər bir müəllimin özünəməxsus mühazirə oxumaq metodikası vardır. Mühazirə auditoriyanın adaptasiya səviyyəsinə və kurs fərqiñə uyğun təşkil olunmalıdır.

Bələliklə, qeyd etməliyik ki, tədris prosesində mühazirənin funksiyalarından istifadə olunması, psixoloji şərtlərə əməl edilməsi mühazirənin effektliyini artırır, müəllimin şəxsiyyətini ucaldır.

AHİL YAŞ DÖVRÜNÜN VƏ YAŞLANMANIN TİBBİ- PSIXOLOJİ XÜSUSİYYƏTLƏRİ

Yusubova Səyyarə,
BDU-nun I kurs magistrantı

Ən ümumi mənada yaşlanma (qocalma) dedikdə destruktiv proseslərin rekonstruktiv proseslərdən temp üstünlüyü ilə əlaqədar dinamik hadisələr, qocalıq dedikdə isə belə dəyişilmələrin hər hansı həddə çatması nəzərdə tutulur. Belə dəyişilmələr bioloji səviyyədə baş verir, nə vaxt ki, orqanizm çox zəifdir, ölüm ehtimalı getdikcə artır; sosial səviyyədə- insan təqaüdə çıxır, sosial statusu, sosial rolu dəyişir; nəhayət psixoloji səviyyədə insan baş verən dəyişiklikləri dərk edir və onlara uyğunlaşmağa çalışır.

Gerontologiyada 60- 74 yaş ahıl, 75- 90 yaş qocalıq dövrləri adlanır. Ahilliq ontogenezin yaşlanma proseslərinin aydın nəzərə çarpdığı yekun periodudur. Müəlliflərdən bəziləri yaşlanmayı hüceyrə maddəsinin fiziki- kimyəvi strukturunun dəyişilməsi nəticəsində tədricən zəifləməsi kimi izah edirlər. Digərlərinin fikrinə görə yaşlanma daxili və xarici mühitə fizioloji, biokimyəvi və davranış baxımdan uyğunlaşmanın azalmasında təzahür olunur. Yaşlanmani universallıq, tədricilik və dağıdıcılıq səciyyələndirir. Mütəxəssislərin hesab etdiyi kimi yaşlanma qəçilmez baş verən, qanuna uyğun inkişaf edən, orqanizmin adaptasiyon imkanlarını məhdudlaşdırıran, ölüm ehtimalını artırıran, həyatı davamlılığı qısalan, inkişaf patologiyasına zəmin yaradan prosesdir.

Müasir fizioloji təsəvvürlərə əsaslanaraq hesab etmək olar ki, ahilliq zamanı yaşlanma ilə xəstəliklər arasında əlaqə olduğu kimi yaşlanma və xəstəliklər bir- birindən azad şəkildə də inkişaf edə bilir. Birinci halda səhəbət patoloji yaşlanmadan (qocalmadan), ikinci halda isə normal yaşlanmadan gedir. Mövcud təsnifat yetərincə nisbidir, çünki ölümü yaxınlaşdırıran tədricli dəyişilmələri xəstəliklərin yaranmasına zəmin kimi hesab etmək olar.

Qocalıq və ahılıq ontogenezin hər bir digər yaş dövrü kimi dəyişilmələrdə bərabərsizliyə və inkişaf fazalarında geteroxronluğa malikdir. Həyatın ahıl dövründə psixofizioloji funksiyaların, əməllərin, motivasiyanın və şəxsiyyət xüsusiyyətlərinin dayanıqlığı arasında özünəməxsus əlaqə müşahidə olunur. Fizioloji yaşılanma zamanı orqanizmdə maddələr mübadiləsi proseslerinin intensivliyinin davamlığının aşağı düşməsi, habelə orqanizmin funksional və reaktiv qabiliyyətlərinin zəifləməsinə gətirib çıxaran atrofik dəyişilmələr müşahidə olunur. Bütün bunlarla bərabər orqanizmin uyğunlaşması həyata keçir, bu isə uzunömürlülüyün şərtlərindən biridir.

Yaşılanma- çox müəkkəb prosesdir. Onun təzahürü orqanizmin bütün səviyyələrində özünü göstərir.

1) Birinci növbədə, bu, bütün orqanizm səviyyəsində təzahür olunur- Yaş keçdikcə insanın saçları seyrəlir, dəridə qırışqlar meydana gəlir, elastikliyini itirir, qozbellik yaranır, boy qısalır, görmə və eşitmə pisləşir, səs xırıltılı olmağa başlayır, döş qəfəsi formasını itirir.

İnsanın psixologiyasında, xarakterində, davranışında- bunlar da orqanizmin bütöv xüsusiyyətlərinə aiddir və bilavasitə ünsiyyət şəraitində müşahidə olunur- özünəməxsus dəyişilmələr baş verir. Maraqlar daha birmənalı olub, zaman, güc və əqli iş üçün ehtiyac doğurmur. Siviclik, paxilliq, inamsızlıq, yovuşmazlıq kimi mənfi xüsusiyyətlər gənclikdə əgər var idisə də, ahıl yaşında daha da inkişaf edərək dözülməz hala çevrilir. Ahıl insanın diqqəti daha çox öz həyəcanları və yaştıları ilə məşğul olduğu üçün digər insanları da maraqlandırmaq istəyir. Ona məlum olmayan xəbərləri böyük etibarsızlıqla və çətinliklə qavrayır, bir qayda olaraq, onların dəyəri də bir o qədər əhəmiyyət kəsb etmir.

Aydındır və təbiidir ki, insanın zahiri görünüşündə və şəxsiyyətində baş verən bütün bu dəyişikliklər orqanizminin dərin yenidənqurulmasını əks etdirir.

2) Ayrı-ayrı orqanlar və sistemlər səviyyəsi. Ağ ciyələrlərin həyati tutumu azalır, qan damarlarının elastikliyi itirilir, eşitmə

orqanlarında həssaslıq aşağı düşür, həzm üçün yetərli olan mədə şirəsinin həcmi azalır, sümüklərdə onları daha da kövrəkləşdirən xeyli sayda zədələr əmələ gelir, əzələ çəkisinin həcmi azalır, orqanlarda tələf olmuş hüceyrələr artıq eyni xüsusiyyətlərə malik yenilər ilə deyil, az ixtisaslaşmış əvəzedici toxuma və böyümüş piy hüceyrələri ilə əvəz olunur.

3) Orqanizmin hüceyrə səviyyəsi. Yaş keçdikcə getdikcə daha da gec- gec bölünürlər, bu isə öz növbəsində toxumaların özlərini yeniləmə qabiliyyətini itirməsi deməkdir. Hüceyrələrdə suyun miqdarı azalır, beləliklə, içərisində mövcud olan mayenin getdikcə qatlaşmasına, həyati əhəmiyyətə malik kimyəvi reaksiyaların sürətinin azalmasına səbəb olur. Hüceyrələrin örtüyü bərkisiyir, getdikcə daxilə maddələri “buraxmaq” qabiliyyətini itirir.

Ahıl yaşına xas olan “psixi yaşlılıq” və “fiziki gücsüzlük” anlayışlarını ayırd etmək vacibdir. Birinci anlayış ahıl şəxsiyyətinin strukturunun dəyişilməsi ilə, ikincisi isə orqanizmdə gedən bioloji proseslərlə bağlıdır. Tez- tez psixi olaraq vaxtından əvvəl qocalmış gənc insan görmək olur, eyni zamanda öz irəliləmiş yaşına baxmayaraq psixoloji yaşılmaya məruz qalmayan insanlar da olur ki, onların şəxsiyyəti inkişafa qabil olur.

Yaşılanmanın ilkin dövrlərində insan qocalığa xas hər hansı əlaməti şiddətli yaşayır, lakin ahıl yaşında tez- tez yaş dəyişilmələrinə, özünə, eləcə də ətrafdakılara qarşı tənqidi münasibət itirilir.

Ahıl yaş dövrü ərzində şəxsiyyətin xüsusiyyətlərində dəyişilmələr müşahidə olunur. Həyat enerjisinin azalması özünü emosionallıqda da göstərir. Qeyd olunur ki, dolğun, gümrah insanlar tədricən daha “sakit” olur, yaşama sevincini daha dar çevrədə tapa bilirlər, bəzən isə onların həyati tamamilə sevinsiz keçir. Hiss dairələri darlaşır, ailə üzvlərində cəmlənir, bəzən isə sadəcə bir üzvündə, məsələn yeganə nəvə onların həyatının mərkəzinə çevirilir. Əgər insan sözə simic olursa, bu onunla əlaqədar ola bilir ki, köhnə dostluqları olmur, yeniləri isə qurmağa nə güc və nə imkan var.

Qocalığın yaratdığı köməksizlik, təlqinə qapılma və üzüyolalıq yaxşı məlumdur. Emosional həyatın kasıblaşması ağır vəziyyətdə ola bilir, belə hallarda insanı ətraf aləm qətiyyən maraqlandırır, hissələr fizioloji proseslərə (qida, yuxu və elementar tələbatların ödənilməsinə) qədər deqradasiyaya uğrayır. Əhval daha sabit olur, bəzi hallarda müəyyən bir istiqamətdə pozuntu özünü göstərir: ruh düşkünlüyü, yaxud oyanıqlıq.

Ahıl yaşında tez-tez küskünlük özünü göstərir, yaşlıların reaksiyaları digər insanlara qayğıyadəyər gəlmir, onlar bilmirlər ki, ailədə və ya iş yerində xırda konflikt belə insana köhnə inciklikləri xatırladır, onlar təkcə hadisəyə yox, toplanmış və gərilmış bir reaksiya verirlər.

Elmi ədəbiyyatda getdikcə daha çox qeyd edilir ki, yaşlanma, qocalma sadə involyuysiya, sönmə və regress kimi nəzərdən keçirilməməlidir. Bu dövr özündə bir çox uyğunlaşma və kompensator mexanizmləri ehtiva etməklə insanın yetişməsinin davamıdır.

Qocalıq dövrü özünəməxsus bir çox xüsusiyyətlərə malikdir, onlar arasında əmək fəaliyyətinin sona yetirilməsi və ya səciyyəsinin dəyişilməsi, intensivliyinin azalması, sosial statusun dəyişilməsi ilə boş vaxtin çoxluğu, adəti ünsiyyət əhatəsinin daralması, ailədə başçı rolunun itirilməsi, tərbiyəvi funksiyaların zəifləməsi və ya azalması və b. böyük yer tutur. Yalnız qeyd edilən faktorların kompleksi həyatı stereotiplərin pozulmasını qaćılmaz, onların dəyişilməsini, yeni xarici şərtlərə adaptasiyanı isə vacib edir.

Gerontoloji tədqiqatlardan məlum olmuşdur ki, ahıl yaşı insanlar nəinki xaricdəki yeni şərtlərə uyğunlaşmalı, o cümlədən özlərində baş verən dəyişiklərə də reaksiya verməlidirlər.

Ədəbiyyat.

1. Klinik psixologiya. Şəfiyeva Elnarə İ. Bakı, 2002
2. Тульчинский М.М. Психология позднего возраста. – М., 1993.

3. Старость и её закономерности. // Под редакцией Коссинской Н.С., Маккавейского А.С. Государственное издание мед. литературы – Л., 1963

BOŞANMANIN PSİKOLOJİ FƏSADLARI

Əlizadə Səbinə
BDU-nun II kurs magistrantı

Müasir dövrdə qaćılmaz problemə çevrilən boşanmalar valideynlərlə bərabər uşaqlar üçün də faciəyə çevrilir. Bunu bir çox hallarda valideynlər hiss etmirlər. Aparılan tədqiqatlar boşanmaların aşağıdakı psixoloji fəsadlarını göstərir:

1. Bəzi hallarda valideynlər boşanmanı zərurət kimi qiymətləndirir, bunu uşaqların onların psixi travma almamaları üçün etdiklərini bildirirlər. Boşanmanın səbəbini belə əsaslandırdıqda uşaqda özünügüňahlandırma hissi yaranır ki, bu da onun psixi inkişafına mənfi təsir olmuş olur.

2. Heç bir uşaq valideynlərinin boşanmasını istəmir. Buna görə də bir çox uşaqlarda “baş verənlərə inanmamaq” kimi özünü müdafiə sistemi yaranır və bu ağır travmadan da qurtulmaq üçün uşaq həmin mühitdən uzaqlaşmağa çalışır. Boşanmadan sonra isə bu cür hərəkətinə görə peşman olur, hadisədən uzaqlaşmasayıd, “valideynlərim boşanmazdı” deyə düşünürler. Bu onların aldığı ağır travma bir qədər də dərinləşir.

3. Boşanmanın uşağa təsir dərəcəsi onun hansı yaşa aid olmasından da birbaşa asılıdır. Üç yaşınadək uşaqlar hələ ətraflarında baş verən problemləri tam anlamadıqlarına görə valideynlərinin boşanması onlara az təsir göstərmmiş olur. Uşağın valideynlərinin boşanmasına olan ən həssas dövrü 3-6 yaşlarını əhatə edir. Bu yaş dövründə uşaq başa düşür ki, onun ətrafında nə isə baş verir, lakin o isə adekvat səbəb-nəticə əlaqələrini tapmaq qüvvəsində olmadığı üçün narahatlıq hissi keçirir. 7-8 yaşlarında olan uşaqlar isə boşanmada valideynləri günahkar kimi qiymətləndirir və onlara etiraz formasında müvafiq münasibətlərini

bildirməyə qabil olurlar. On yaşlı uşaq valideynlərin boşanmasında nəinki öz valideynlərini, həm də ətraflarında olan bütün böyükleri günahkar kimi görürər. Yeniyetməlik yaşı dövründə isə, müstəqilliyin artmasına baxmayaraq, boşanmaya ən neqativ təsirin də məhz bu yaş dövründə müşahidə olunduğunu söyləmək olar.

4. Valideynlərin boşanması zamanı yaranmış gərginlik nəticəsində adətən uşaqlar diqqətdən kənar qalırlar, belə hallarda diqqəti özlərinə cəlb etmək üçün davranışlarında müəyyən dəyişiklik edirlər, məsələn, şıltاقlıq edirlər və s. Belə hallarda valideynlər onların davranışlarına mənfi münasibətini bəslədikdə, uşaqlarla valideynləri arasında konflikt yarana bilir ki, valideyn də boşanma prosesində uşaqla konfliktə girmək istəmir. Fikir vermədikdə isə, uşaqların psixi inkişafına mənfi təsir göstərir, onlarda mənfi xarakter xüsusiyyətlərinin yaranmasına və möhkəmlənməsinə səbəb olur.

5. Boşanma zamanı uşaqla qalan valideyn əksər hallarda digərini pisləyir, bütün günahları onun üzərinə yığmağa, onu uşağındən salmağa çalışır. Belə yönəlişliyin yaradılmasının nəticəsində isə uşaqda elə təsəvvür formalaşır ki, ailədən gedən valideyni artıq onu unudacaq, ona əvvəlki kimi diqqət göstərməyəcək, onu sevməyəcək. Bu cür hissələrin təzahür etməsi uşağı özünə qapanmasına, özünü insanlar arasında tənha hiss etməsinə, özünü aşağı qiymətləndirməsinə səbəb olur.

6. Boşanma zamanı bəzən uşaq öz valideynlərindən biri ilə yaşadığı məkanı tərk etmək məcburiyyətində qalır. Belə hallarda boşanma həyəcanı iki qat artır, uşaq yaşayış məkanını dəyişdikdə, o həyət dostlarından, məktəb yoldaşlarından da uzaq düşür ki, bu da boşanma zamanı yaranan tənhalığın dərəcəsini artırır, uşağı özünə və ətrafinə əminlik hissi itir və əlavə streslərin yaranmasına, özünü köməksiz, tək hiss etməsinə zəmin göstərmiş olur. Əgər uşaq yaşadığı məkanı dəyişməzsə, əvvəl təhsil aldığı məktəbdə oxumağa davam edərsə və onun köhnə dostları ilə ünsiyyəti kəsilməzsə, bütün bu amillər ona boşanma həyəcanını yüngülləşdirməyə kömək etmiş olar.

Təcrübə göstərir ki, uşağın hər iki valideyni ilə də ünsiyyəti saxlanıldıqda, hər iki valideyn onun qayğısına birlikdə qaldıqda boşanmanın uşağına neqativ təsiri bir qədər azaltmış olur.

9. Boşanma mərhələsindən sonra valideynlərin təkrar nigaha daxil olması hallarında uşağın problemləri daha da artmış olur. Belə hallarda uşaqlarda natamamlıq hissi, qısqanlıq və bu kimi mənfi xüsusiyyətlər yaranır. Əgər uşağın onunla birlikdə qalmadığı valideyni təkrar nigaha daxil olarsa, bu uşaqda daha çox qısqanlıq yaratmış olur. Bunun səbəbi odur ki, uşaq valideyni ilə bundan sonra ünsiyyətinin azalacağını düşünür. Belə olduqda isə, uşaq daha çox stersə məruz qalır, valideyninin onu unutduğunu düşünür. Onunla birgə yaşadığı valideyni təkrar nigaha daxil olduqda isə, burada ögey valideyn-uşaq münasibətlərində yaranan konfliktlər uşağın formallaşmasına neqativ təsir göstərir.

Ədəbiyyat

1. Əlizadə Ə.Ə., Abbasov A.N. Ailə. Bakı: "Maarif", 1989
2. Əlizadə Ə.Ə. Məhəbbət aləmi. Bakı: "Azərbaycan Ensiklopediyası", 1995
3. Андреева Т. В. Семейная психология: Учеб. пособие. СПб.: «Речь», 2004
4. Карабанова О.А. Психология семейных отношений и основы семейного консультирования. М.: «Гордарики», 2005

KONFLİKTLƏRİN YARANMASI ŞƏRAİTİ VƏ TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ

Cəfərova Gülsüm
BDU-nun I kurs magistrantı

Konflikt haqqında düşüncələr bir qayda olaraq xoşagəlməz assosiasiyyalar: təhdidlər, ədavət, anlaşılmazlıqlar, özünün doğruluğunu sübuta yetirmək cəhdləri ilə nəticələnən incikliklər və s. yaradır. Nəticədə belə bir fikir yaranır ki, konflikt həmişə neqativ

hadisədir, bizim hər birimiz üçün arzuolunmazdır, ondan imkan daxilində uzaqlaşmaq lazımdır. Xüsusən də, rəhbər işçilər, menecerlər və b. üçün belə yanaşma tərzi daha xarakterikdir. Belə ki, başqaları ilə müqayisədə onlar konfliktlərlə daha çox rastlaşmalı olurlar.

Erkən idarəcilik məktəbinin nümayəndələri, həmçinin də insan münasibətləri məktəbinin tərəfdarları hesab edirlər ki, konflikt təşkilatın qeyri-effektiv fəaliyyətinin və pis idarəetmənin əlamətidir. Müasir dövrdə daha çox belə bir nöqtəyi-nəzərə söykənirlər ki, bir sırada hallarda konfliktlər ən qabaqcıl təşkilatda, hətta ən yaxşı qarşılıqlı münasibətlər olan yerdə belə nəinki mümkündür, həm də arzu olunandır. Yalnız konflikti idarə etməyi bacarmaq lazımdır. Daha doğrusu, konfliktin özü deyil, onun düzgün olmayan həlli üsulları təhlükə doğurur.

Konfliktlər insan həyatının demək olar ki, bütün sferalarında ortaya çıxır. Araşdırmalara görə konfliktlərin 80%-i iştirakçıların istəklərindən asılı olmayaraq baş verir. Konfliktlərin əsasında həmişə narazılıq durur.

Əgər konfliktlər qarşılıqlı münasibətlərin inkişafına və əsaslandırılmış qə-rarların qəbul olunmasına kömək edirsə, onlar funksional (konstruktiv) hesab edi-lir, effektiv qarşılıqlı əlaqəyə və qərarların qəbuluna əngəl törədirse, onda bu konfliktlər disfunksional (destruktiv) adlandırılır. Konfliktlərin yaranma şəraitini birdəfəlik yox etmək mümkün olmadığını görə, əsas məsələ onları düzgün idarə etməyi öyrənməkdən ibarətdir. Bunun üçün konfliktləri təhlil etməyi, onların səbəblərini və mümkün olan nəticələrini görməyi bacarmaq lazımdır.

İştirakçıların müəyyən tələblərinin ödənilməməsi səbəbindən tərəflərdən birinin ədalətsiz üstünlüyə malik olması ilə bağlı ortaya çıxan konfliktlər konkret nəticəyə nail olmağa yönəlirsə, bu realistik konfliktlərdir. Qeyri-realistik konfliktlər isə yığılmış mənfi emosiyaların, incikliklərin açıq təzahür olunması formasında yaranmış konfliktlərdir. Yəni kəskin qarşılıqlı konflikt burada konkret nəticənin əldə olunması üçün vasitə deyil, məqsədin özü

olur. Konfliktin məzmunu iştirakçılar üçün olduqca vacib olduğu və onların lazımı nəticəyə gələ bilmədiyi hallarda realistik konflikt kimi başlayan konflikt qeyri-realistik konfliktə çevrilə bilər. Bu vəziyyət emosional gərginliyi artırır və yığılmış mənfi emosiyalardan azad olmayı tələb edir. Qeyri-realistik konfliktlər həmişə disfunksional olduğu üçün onları tənzimləmək daha çətindir. Belə konfliktlərin profilaktikasının etibarlı yolu əlverişli psixoloji iqlim yaratmaq, ünsiyyətdə emosional vəziyyətlərin özünütənzim üsullarını mənimsəməkdir. Konfliktlərin yaranma səbəbləri olduqca çox və müxtəlidir. Konfliktlər xüsusən də insan həyatının hansısa vəziyyətdən razı qalmaması, affekt və stressə səbəb olan bir-birinə zidd maraq və meyllərin mövcudluğu, şəxsiyyətlərin daxili aləminin müxtəlif psixoloji amillərin ziddiyətliliyi, müxtəlif rollararası qarşılıqlı təsirdə meydana çıxan uyğunsuzluq və s. ilə bağlıdır. Şəxsiyyətlərəsə konfliktlər öz-özlüyündə həm müsbət, həm də mənfi xarakterizə edilə bilən müxtəlif fikirlər, mövqelər, maraqların olması faktını ehtiva edir. Bundan başqa böhran kimi o da özündə risk, təhlükə, insan münasibətlərinin pisləşməsi, yaxud dağılması kimi halları ehtiva edir, ancaq sonradan onları aydınlaşdırmaq, gərginliyi aradan qaldırmaq və qarşılıqlı anlaşmaya gəlmək kimi halları da əhatə edir, dəyişikliklərə götərib çıxarır.

Şəxsiyyətlərəsə konfliktlərin fərqli təzahür xüsusiyyətləri vardır.

- 1) şəxsiyyətlərəsə konfliktlərdə insanların mübarizəsi bilavasitə olaraq onların şəxsi motivlərinin toqquşması əsasında burada və indi baş verir. Rəqiblər üz-üzə gəlirlər.
- 2) şəxsiyyətlərəsə konfliktlərdə məlum səbəblərin bütün spektri təzahür olunur: ümumi və xüsusi, obyektiv və subyektiv.
- 3) şəxsiyyətlərəsə konfliktlər konfliktə iştirak edən subyektlər üçün özünə-məxsus xarakterlərin, temperamentlərin, qabiliyyətlərin, intellektin, iradənin və digər fərdi psixoloji xüsusiyyətlərin sinaq "poliqon"u kimi meydana çıxır.

- 4) şəxsiyyətlərarası konfliktlər yüksək emosionallığı ilə fərqlənir və münaqışə edən subyektlər arasında praktik olaraq münasibətlərin bütün tərəflərini əhatə edir.
- 5) şəxsiyyətlərarası konfliktlər nəinki münaqışə edən şəxslərin mənafelərinə, həm də onların bilavasitə fəaliyyətləri ilə bağlı əlaqədə olduğu insanlara və eləcə də onlarla qarşılıqlı münasibətdə olanlara da toxunur.

Şəxsiyyətlərarası konfliktlərin təzahürləri haqqında danışarkən, qeyd etmək lazımdır ki, onlar müxtəlif sahələrdə, müxtəlif səbəblərdən və müxtəlif səviyyələrdə olmaqla çox və rəngarəngdir. Burada xüsusən də insanın dəyər sistemi, maraq sahəsi, qarşılıqlı münasibətlərdə istinad etdiyi norma və qaydaların pozulması ilə bağlı konfliktlər mühüm yer tutur.

Dəyər konfliktləri - insan üçün əhəmiyyət kəsb edən konfliktlərdən biridir. İnsanın dəyər sistemi onun üçün daha vacib, şəxsi maraq yaradan şeyləri əks etdirir. Məsələn, insanların gördüyü işin əsas xüsusiyyəti onun üçün daha böyük dəyər kəsb edir. İnsanın əsas dəyərlər sisteminə həmçinin onun dünyagörüşü, dini, əxlaqi və digər əhəmiyyətli baxışları daxildir. Lakin dəyərlərin müxtəlif olması mütləq konfliktlərə gətirib çıxarmır, çünkü hər bir fəaliyyət sahəsində müxtəlif əqidəli, siyasi, dini baxışlı insanlar rastlaşırlar.

Bu müxtəlifliklər insanların qarşılıqlı fəaliyyətinə mənfi təsir göstərdikdə, yaxud insanların dəyərlərinə toxunduqda dəyər konfliktləri yaranır.

Maraq konfliktləri - əsasən insanların maraqlarına (onların məqsədi, niyyətləri, motivləri və s.), mənafelərinə toxunduqda yaranır.

Norma və qaydalar qarşılıqlı fəaliyyətin ayrılmaz hissəsidir. Onların pozulması şəxsiyyətlərarası qarşılıqlı iddiaya və konfliktlərə səbəb ola bilər. Norma və qaydaların pozulması müxtəlif xarakterli ola bilər. Mövcud qaydalar qeyri-ixtiyari, bəzən də şüurlu şəkildə pozula bilər.

Bütün hallarda əsas məqam yalnız konfliktlərin necə, hansı şəraitdə və hansı səbəbdən yaranması deyil, burada ən başlıcası konfliktin idarə olunması və onun aradan qaldırılmasının adekvat həlli üsullarının tapılmasıdır.

Şəxsiyyətlərarası konfliktlərin idarə olunmasına xarici və daxili olmaqla 2 nöqtəyi-nəzərdən baxmaq olar. Daxili nöqtəyi-nəzər effektiv ünsiyyət texnologiyalarının tətbiq olunmasını və konflikt zamanı rasional davranışını nəzərdə tutur. Xarici nöqtəyi-nəzər idarəetmə fəaliyyətinin rəhbəri və ya konkret konfliktə münasibətdə digər idarəetmə subyektinin davranışını və reaksiyasını əks etdirir. Odur ki, şəxsiyyətlərarası konfliktlərin idarə edilməsi prosesində bu konfliktlərin səbəbləri və faktorlarını, həmçinin münaqışə edən tərəflərin konfliktdən öncəki şəxsiyyətlərarası münasibətlərinin xarakterini, yəni onların qarşılıqlı simpatiya və antipatiyalarını nəzərə almaq lazımdır.

Ədəbiyyat siyahısı

- 1.Ершов А.А. Личность и коллектив: межличностные конфликты в коллективе, их разрешение СПб.: Знание 1976, 40 с.
- 2.Анцупов А.Я., Шипилов А.И. Конфликтология Москва, 2000, 410 с.
- 3.Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiyanın aktual məsəslələri Bakı, 1986, 350 s.
- 4.Əliyev Q., Dayızadə H. Konfliktologiyaya giriş Bakı, 1998, 321 s.

СИСТЕМА ЦЕННОСТНЫХ ОРИЕНТАЦИЙ

Велиева В.И., докторант
кафедры психологии БГУ

Система ценностных ориентаций, являясь психологической характеристикой зрелой личности, одним из центральных личностных образований, выражает содержательное отношение человека к социальной действительности и в этом качестве определяет мотивацию его поведения, оказывает существенное влияние на все стороны его деятельности. Как элемент структуры личности ценностные ориентации характеризуют внутреннюю готовность к совершению определенной деятельности по удовлетворению потребностей и интересов, указывают на направленность ее поведения. Каждое общество имеет уникальную ценностно-ориентационную структуру, в которой отражается самобытность данной культуры.

Каждая ценность и система ценностей имеет двуединое основание: в индивиде как самоценном субъекте и в обществе как социокультурной системе. На уровне индивида в качестве оснований выступают характер ориентиров поведения человека и типы потребностей как предпосылок этого поведения. На уровне социокультурной системы основаниями служат функции ценностей по отношению к функционированию данной системы и принадлежность ценностей к определенному типу системы.

На уровне социокультурной системы ценности определяются, например, путем соотнесения их с типами цивилизаций, в которых они возникли и существуют. Специалисты выделяют:

- традиционные ценности (подчинение поведения индивида сохранению и воспроизведству ценностей, давно сложившихся в данной цивилизации);- либеральные или современные ценности (тип общества - modernity, приоритет

личности, индивида, стремление к достижению рациональных целей индивидов);- общечеловеческие ценности.

Существуют также интегрирующие и дифференцирующие ценности. Чем универсальнее ценность, тем выше ее интегрирующая функция и наоборот. Но одна и та же ценность может выполнять разные функции на различных стадиях развития общества. По функциональному основанию можно выделить одобряемые и отрицаемые ценности, т.е. те, которые поддерживает большинство респондентов (в рамках исследования) и меньшее число респондентов [2]. Поведение людей мотивируется на основе совокупности потребностей, направляющих действия людей на определенные объекты. Удовлетворение основных потребностей, происходит в детстве и молодости, и однажды усвоенное остается неизменным на протяжении всей жизни в виде ценностных приоритетов. Люди имеют склонность отдавать большее предпочтение тем потребностям, в которых они нуждаются в настоящий момент. Как только эти потребности удовлетворяются, они перестают быть ценностями, теряют свое значение и уступают место другим. [1]. Особенность ценностей как феномена культуры заключается в том, что разные, а иногда и противоположные ценности, могут сочетаться в сознании одного человека. Каждый индивид соотносит себя не с одной ценностью, а с какой-то их комбинацией. Ценности вступают во взаимодействия между собой, образуя систему, которая является существенным элементом организации человеческого поведения. Поскольку набор ценностей, которые усваивает индивид в процессе социализации ему «транслирует» именно общество, исследование системы ценностных ориентаций личности представляется особенно актуальной проблемой в ситуации серьезных социальных изменений, когда отмечается некоторая «размытость» общественной ценностной структуры, многие ценности оказываются нарушенными, исчезают

социальные структуры норм, в постулируемых обществом идеалах и ценностях появляются противоречия.

Список использованной литературы:

1. Гаврилюк В.В. Трикоз Н.А. Динамика ценностных ориентаций в период социальной трансформации (поколенный подход). // Социологические исследования. 2000, № 12, с.96-98
2. Саарнийт Ю.Т. Ценностное содержание жизненных планов молодежи / Под. ред. Е.В. Шороховой. М., 1987, 323 с.

PEDAQOJİ FƏALİYYƏTİN MÜASİR ÜSLUBLARINA DAİR

Prof. K.R.Əliyeva
Sosial və peadqoji psixologiya
kafedrasının müdürü,
psixologiya üzrə fəlsəfə doktoru
R.V.Cabbarov

Pedaqoji fəaliyyətin üslubu dedikdə, müxtəlif təlim situasiyalarında dayanıqlı və davamlı üsullar, priyomlar sistemi nəzərdə tutulur. Hər hansı fəaliyyətin üslubu fəaliyyətin öz spesifikasiyi, subyektinin həmin fəaliyyətdə vəzifələri və onun fərdi-psixoloji xüsusiyyətləri ilə şərtlənir.

Pedaqoji fəaliyyətin üslubları müəllimin idarəciliğ, özünütənzim, ünsiyyət və koqnitiv xüsusiyyətlərini də özündə ehtiva edir. Aparılmış tədqiqatlar göstərir ki, pedaqoji fəaliyyətin üslublarının formallaşmasına bir neçə amil təsir göstərir. Onları aşağıdakı kimi qruplaşdırıa bilərik:

-fəaliyyətin subyektinin- öyrədənin fərdi-psixoloji xüsusiyyətləri;

- fərdi - tipoloji davranış xüsusiyyətləri;
-öyrənənlərin fərdi-psixoloji xüsusiyyətləri (yaş, cins, status, bilik səviyyəsi və s.) və s. daxildir.

Pedaqoji fəaliyyət üslublarının ən geniş yayılmış tipologiyası onun avtoritar, demokratik və liberal

bölgüsüdür. Avtoritar tərzdə işləyən pedaqoq üçün məcburi motivasiya, pedaqoji identikliyin orta səviyyəsi, aşağı özünü qiymətləndirmədə orta səviyyəli meyillilik, refleksiyanın orta səviyyəsi, aşağı səviyyəli kreativlik səciyyəvidir.

Liberal üslubda işləyən pedaqoq üçün isə məcburi motivasiya, fəaliyyətin özünə yönəlməsi, pedaqoji identikliyin orta göstəricisi, aşağı səviyyəli meyillilik, aşağı səviyyəli özünüqiymətləndirmə, aşağı səviyyəli refleksiya, empatiyanın olmaması, orta səviyyəli kreativlik səciyyəvidir.

Demokratik tərzdə işləyən pedaqoji işçilər üçün digərlərindən fərqli olaraq pozitiv motivasiya, digər insanlara yönəlmış fəaliyyət, pedaqoji identikliyin yüksək səviyyəsi, meyilliliyin və özünü qiymətləndirmənin orta səviyyəsi, yüksək səviyyəli refleksiya və empatiya, eləcə də orta səviyyəli kreativlik səciyyəvidir.

Müəllimin iş üsulları ilə bağlı müxtəlif yanaşmalar vardır. Həmin yanaşmaların əsasında üslubun məzmun səciyyəsi (müəllimin prosesə, yaxud əməyinin nəticəsinə bələdləşməsinin üstünlüyü, öz əməyində müəllimin bələdləşmə və nəzarət-qiyətləndirmə mərhələlərini bölməsi); üslubun dinamik səciyyəsi (dayanıqlılıq, möhkəmliyi və s.); nəticəliliyi (şagirdlərdə təlim bılıklarının və bacarıqlarının səviyyəsi, o cümlədən, fənnə qarşı marağın olması) və s. durur. Psixoloji və peadqoji ədəbiyyatın və qeyd olunan meyarlardan çıxış edərək aşağıdakı üslub növlərini qruplaşdırmaq olar:

1. Emosional-improvizasiya üslubu (EİÜ). Belə üsluba malik müəllimlər təlim prosesinə daha çox bələdləşməklə seçilirlər. Yeni materialın izahını məntiqlə qurur, dərsi maraqlı keçir, lakin şagirdlərlə əks əlaqəni lazımı təşkil edə bilmir. Sorğu zamanı belə müəllim sürətli templə əksər şagirddən dərsi soruşur. Ancaq əsasən onu maraqlandıran, şagirdlərə, qeyri-rəsmi suallar verir, şagirlərə az danışmağa imkan verir, cavabı sərbəst formulə etmələrini gözləmir.

EİÜ ilə fəaliyyət göstərən müəllimlər üçün təlim-tərbiyə prosesinin yetərinçə adekvat olmayan planlaşdırılması xasdır. Məsələn, dərsdə işlənilməsi üçün daha çox maraqlandığı mövzunu seçib, daha vacib olanını öyrənənlərin ixtiyarına buraxır. Onun fəaliyyətində öyrənilən materialın möhkəmləndirilməsi və təkrarı, o cümlədən öyrənənlərin bilik səviyyəsinə nəzarət yetərli səviyyədə deyil. Belə üslublu müəllimləri fərqləndirən cəhətlər yüksək operativlik və təlimin müxtəlif metodlarından istifadədədir. O, tez-tez kollektiv müzakirələr təşkil edir, iştirakçılarla sponton çıxışlar oyadır. EİÜ-li müəllim üçün dərsindəki fəaliyyətinin yekunlarını təhlil etməkdə və proqnozlaşdırmaqdə çətinliklərə səbəb olan intuitivlik xasdır.

2. Emosional- metodik üslub (EMÜ). EMÜ-lu müəllim təlim prosesinə və onun nəticələrinə bələdləşib, ona təlim-tərbiyə prosesini adekvat proqnozlaşdırmaq, yüksək operativlik, müəyyən qədər intuitivliyin refleksivlik üzərində üstünlük təşkil etməsi məxsusdur.

Təlim prosesini və nəticələrini nəzərə alsaq, belə müəllim təlim-tərbiyə prosesini adekvat planlaşdırır, bütün təlim materialları ilə işləyir, iştirakçıların (həm güclü, həm də zəif) bilik səviyyələrinə nəzarət edir, fəaliyyətində daima materialın möhkəmləndirməsi və təkrarı, o cümlədən yoxlanılması üstünlük təşkil edir. Belə müəllimi fərqləndirən əsas cəhət yüksək operativlikdir. O, tez-tez dərsdə işin təşkilini dəyişir, kollektiv müzakirələr təşkil edir.

Təlim materialının işlənilməsində EİÜ-lu müəllimdə olduğu kimi zəngin metodik arsenaldan istifadı etməklə EMÜ-lu müəllim şagirdləri daha çox xarici əyləncəli amillərlə fəallaşdırmağa istiqamətlənmir, daha çox öz fənninin xüsusiyyətləri ilə şagirdləri hərtərəfli maraqlandırmağa çalışır.

3. Düşündürücü-improvizasiya üslubu (DİÜ). DİÜ-li müəllim üçün təlim-tərbiyə prosesinin adekvat

planlaşdırılması, o cümlədən, təlim prosesinə və onun nəticəsinə bələdləşmə xarakterikdir. Emosional üslublu müəllimlərlə müqayisədə DİÜ təlim metodlarının seçimi və müxtəlifliyində nisbətən az ixtiraçılıq edir, həmişə işin yüksək tempinə nail ola bilmir, kollektiv müzakirələr nadir hallarda tətbiq edir, onun dərslərində iştirakçıların sponton nitqinə də nisbətdə az rast gəlinir.

DİÜ-li müəllim sorğu zamanı özü az danışır, iştirakçılara cavablarını detalları ilə formalasdırmalarına imkan verərək, onlara vasitəli yollarla (ip ucu verməklə, aydınlaşdırmaqla və s.) təsir etməyi üstün tutur.

4. Düşündürən-metodik üslub (DMÜ). Təlimin nəticələrinə arxalanan və təlim-tərbiyə prosesini adekvat planlaşdırıran DMÜ-li müəllim pedaqoji fəaliyyətin üsul və vasitələrinin tətbiqində yetərinçə konservativdir. Yüksək metodiklik (möhkəmləndirmə və təkrarın, iştirakçıların biliklərinin yoxlanılmasının sistemliyi) təlim metodlarının standart aksayılılığının tətbiqi ilə çuqlaşır, kollektiv müzakirələr nadir hallarda təşkil olunur, daha çox iştirakçıların reproduktiv fəaliyyətinə üstünlük verilir. Sorğu zamanı DMÜ-li müəllim şagirdlərin çox az hissəsinə müraciət edir və hər birinə cavab üçün uzun zaman ayırmalı zəif şagirdlərə xüsusi diqqət yetirir. Onun üçün bütövlükdə refleksivlik xasdır.

Bütün bununlarla yanaşı hesab edirik ki, pedaqoji fəaliyyətin üslublarını qruplaşdırarkən aşağıdakı üslublara da fikir verilməlidir:

- müəllimin dərsə hazırlığını səciyyələndirən fəaliyyət üslubları;
- iştirakçıları öyrənməyə təhrik edən üslublar;
- təlim materialının verilməsi üsulları.

Fikrimizcə, hər hansı üslubun seçilməsindən asılı olmayaraq dərsin düşündürücü, yaradıcı və dərkədici təşkili onun optimallıq səviyyəsini artırır, təhsil subyektlərinin mənimsemə imkanlarını artırır.

HİPERAKTİVLİK VƏ DİQQƏT ÇATIŞMAZLIĞI PROBLEMİNİN BƏZİ MƏSƏLƏLƏRİ

Namazova Aidə Sübhan qızı,
Gender və tətbiqi psixologiya kafedrası

Hiperaktivlik və diqqət çatışmazlığı problemi ilk dəfə olaraq demək olar ki, yüz il bundan əvvəl təsvir edilmiş və bu gün qədər də elmin və praktikanın müxtəlif sahələrinin mütəxəssisləri tərəfindən diqqət mərkəzində saxlanılmaqdadır. Müasir dövrümüzdə müxtəlif sənət sahələrinin mütəxəssisləri - həkimlər, psixoloqlar, pedoqoqlar, və.s tez-tez bu mövzulara müraciət edirlər. Xüsusən də təcrübələr göstərir ki, psixoloq və həkimlərin həqiqiqtən də əldə etdikləri informasiyalarını bölüşdürmələrinə böyük ehtiyac vardır.

Çox təəssüflər olsun ki, hiperaktivlik və diqqət çatışmazlığı problemi ilə bağlı olan öyrənilməmiş və izah olunmayan faktorlar bu günə qədər açılmamışdır. Buna baxmayaraq bu problemlə işləyən mütəxəssislərin eksəriyyətinin ümumi bir məqsəd və vəzifələri mövcuddur: bu sindromu daha tez necə müəyyən etmək, onu uzun illər ərzində necə müşahidə etmək, bu uşaqları müasir həyata necə adaptasiya etdirmək mümkündür.

Hiperaktivliyin xarici faktorlarına diqqətsizlik, fikri yayınma, impulsivlik, yüksək hərəki aktivlik və.s aid olunur. Bir çox hallarda hiperaktiv uşaqlarda ünsiyyət çətinlikləri, tədrisdə yaşılanan problemlər, aşağı özünüqiyətmələndirmə və enerji bolluğu müşahidə olunur. Bununla yanaşı həmin uşaqlarda intellektin səviyyəsi hiperaktivliyin səviyyəsindən asılıdır. Hiperaktivliyin ilk əlamətləri 7 yaşına qədər olan dövrdə müşahidə olunur. Qızlara nisbətən daha çox oğlanlarda rast gəlinir. Hiperaktivlik probleminin yaranmasının müxtəlif səbəbləri sadalanır: bunlar genetik faktorlar, baş beyinin quruluşu və funksiyası, doğuş travmaları, uşağın həyatının ilk aylarında keçirdikləri infeksion xəstəliklər.

Hiperaktiv uşaqlara cəmiyyətdə tez-tez rast gəlinir, lakin bir çox hallarda onlar aktiv uşaqlarla qarışdırılır. Gündəlik həyatımızda da övladında ərköyünlük, enerji bolluğu, aktiv davranış müşahidə edən valideyinlər onların hiperaktiv olduğunu düşünür. Bir çox hallarda isə bu belə olmur, çünki aktiv uşaqlar yalnız müəyyən adaptasiya oluna bilmədiyi mühitdə həmin davranışları etmirlər. Aktiv uşaqlar onlara yad olan mühitdə tam fərqli davranışırlar. Hiperaktiv uşaqlar isə belə mühitdə özünəməxsus şəkildə davranışırlar.

Hiperaktiv uşaqların özünəməxsus, diqqətçəkən xüsusiyyətləri vardır ki, bu da onları digər uşaqlardan fərqləndirir. Həmin uşaqların mühüm əlamətləri:

1. Diqqətli deyillər, bu uşaqlar üçün uzun müddət diqqətlərini müəyyən bir şey üzərində cəmləşdirmək çox çətindir.
2. Ona müraciət olunan zaman qulaq asmaq istəmirlər.
3. Böyük ruh yüksəkliyi ilə işə başlayır, lakin onu başa çatdırırlar.
4. Digər uşaqlar arasında müəyyən çətinliklər yaşayırlar.
5. Tez-tez əşyaları itirir.
6. Yorucu və əqli səy tələb edən tapşırıqlardan qaçıır.
7. Tez-tez unutqanlıq edirlər.
8. Narahatlıq əlamətləri nümayiş etdirirlər (barmaqlarını oynatmaq, kreslədə yellənmək, ora-bura qaçmaq və.s).
9. Körpəlikdə digər uşaqlara nisbətən daha az yatırlar.

Hiperaktiv uşaqlarla işləyərkən bu xüsusiyyətlər nəzərə alınmalıdır və yaddan çıxarmamalı ki, bu uşaqları müəyyən etmək mümkün olsa da, onlar xüsusi metodikalarla diaqnostika olunmalıdır. Daha sonra isə həmin uşaqlarla korreksiya işi aparılmalıdır. Hiperaktiv uşaqlarla korreksiya apararkən, valideyinlərlə aparılan xüsusi söhbətlər çox vacibdir. Bu zaman meydana çıxan ən çətin problemlərdən biri valideyinlərin uşaqlarında olan hiperaktivlik sindromunu qəbul etməkdir. Bəzi valideyinlər həmin uşaqları müəyyən təsirlərlə sakitləşdirməyə cəhd etmələrinə baxmayaraq, onlar yenə də həmin davranışları

nümaş etdirməyə davam edirlər. Belə bir vəziyyətdə daha yaxşı olardı ki, valideyinlər uşağın problemlərini qəbul etsinlər və onlara həmin problemi aradan qaldırmağa yaxından kömək etsinlər.

Ədəbiyyat siyahısı :

1. Выготский Л. С. Вопросы детской психологии. СПб., 1997. 345с
2. Гиппенрейтер Ю.Б. Общаться с ребенком. Как? М., 2000. 234с
3. Карабанова О.А. Игра в коррекции психического развития ребенка. М., 1997.279с
4. Фромм А. Азбука для родителей. Ленинград, 1991.198с

AZƏRBAYCAN VƏ TÜRK GƏNCLƏRİNİN SƏRVƏT YÖNÜMLƏRİNİN MÜQAYİSƏLİ PSİKOLOJİ ANALİZİ

Nural Semir Sayım
BDU-nun II magistrantı

Müasir dövrdə sərvət yönümləri, əxlaq normaları, milli adət - ənənələr və gənclərin bu dəyərlərə münasibətlərinin araşdırılmasına, xüsusən də, iki qardaş ölkə olan Azərbaycan və Türk gənclərinin sərvət meyllərindəki fərqli və oxşar cəhətlərin üzə çıxarılmasına diqqət yetirilir.

Gənclərin sərvət yönümləri haqqında elmi tədqiqat işinə başlamazdan əvvəl bu problemi öyrənmək məqsədilə ilk önce mənbələrdəki məlumatlardan istifadə etmək lazımdır. Bu tədqiqatçıya bir sıra çətinliklərin aradan qaldırılmasında kömək edəcəkdir. Yəni bir tərəfdən tədqiqatçının problemə dərindən bələd olmasına, digər tərəfdən isə tədqiq edəcəyi məsələ ilə bağlı düzgün istiqamətdə özündən əvvəlki ədəbiyyatlara istinad edə bilməsinə şərait yaradır.

Hər bir fərddə, insanda sərvət dəyərlərinin yaranması, formalaşması sərvət təsəvvürü, onun öz real həyatı ilə, ictimai və əxlaqi tələbatları, maraqları məqsədləri ilə əlaqədardır.

İnsanın sərvət dəyərlərini nəzərdən keçirərkən iki cəhətlə rastlaşırıq. Birinci, hər bir sərvət təsəvvürü yaxud özünün sərvət meyli haqqında fikri, ikincisi isə həmin şəxsin real davranışını, əməli ciddi cəhdidir. Bir sıra adamlarda bu iki cəhətlər arasında ziddiyət özünü biruzə verir. Başqa sözlə, ölçüdə əsas götürdüyü sərvətlə, real hərəkətlərində davranışında can atlığı sərvət arasında uyğunsuzluq olur. Bir sıra hallarda insanların sözü ilə əməli arasında çox köklü ziddiyət buradan irəli gəlir.

Deməli, sərvət dəyərləri mücərrəd anlayış kimi qəbul edilə və şəxsiyyətdən kənardə götürülə bilməz. Şəxsiyyət və onun xarakterində əmələ gələn ziddiyətlər çox zaman onun sərvət meyllərinə ciddi təsir göstərə bilər. Xarakterin formalaşması cəmiyyətdə mövcud olan stereotip və etalonlar da bu dəyərlərin formalaşmasına hərtərəfli təsir göstərmişdir. Bir sıra adamların davranışında tez - tez rast gəlinən qeyri - əxlaqi hərəkətlər daha çox onların yaşadıqları mikromühitdən asılıdır. Yəni ayrıca bir şəxs necə adamlarla əhatə olunub, ona nəyi təlqin edirlər. Məlumdur ki, şəxsiyyətə edilən bu və ya digər təsir izsiz qalmır. Burada kimdən nümunə götürmək çox böyük əhəmiyyət kəsb edir.

Onun özünün, onu əhatə edən adamların sərvət meyli necədir, onlar öz həyatının mənasını nədə görür və nəyə can atırlar məsələsi diqqətdən qaçırla bilməz.

Hər bir adam bu və ya digər şəxsə və ya qrupa həm də öz sərvət meyli nöqtəyi nəzərindən yanaşır. Hər bir fəaliyyət adamın öz təcrübəsindən bəllidir ki, kollektiv üzvlərindən birinin iş yeri dəyişdikdə onun şəxsiyyətlərarası münasibətlərindəki mövqeyi də dəyişir. Bir kollektivdə passiv olan şəxs qeyri kollektivin fəal üzvünə çevrilir və ya əksinə. Deyək ki, birinci grup intellektual keyfiyyətləri, məsələn, insan ağlığının, düşüncəsinin, biliklərini və s. ikinci qrup isə fiziki keyfiyyətləri yüksək qiymətləndirir. Aydın məsələdir ki, ağıllı bir şəxsin ikinci qrupa nisbətən məhz birinci qrupda, fiziki keyfiyyətləri ilə seçilən şəxsin isə birinci qrupa nisbətən məhz ikinci qrupda özünə yaxşı mövqə qazanmasına daha çox imkan vardır.

Başqa sözlə, yüksək intellektual keyfiyyətlərə malik olan bir şəxs fiziki keyfiyyətləri yüksək qiymətləndirə bilən bir qrupa düşəndə, onun intellektual keyfiyyətləri nəinki kölgədə qalır, hətta müvafiq grup üzvlərinin diqqətini cəlb etmir, ya da ona əhəmiyyət verilmir.

Bir məsələni də xüsusi vurgulamaq lazımdır ki, müasir dövrdə gənclərdə sərvət dəyərlərinin formallaşması ən mürəkkəb sosial münasibətlər mühitində baş verir. Bu mürəkkəb bir mühitdə Azərbaycan və Türk gənclərinin də sərvət yönümlərini araşdırıb onların müqayisəli təhlilini vermək olduqca vacib məsələlərdən biridir. Təhlildə iki müxtəlif ölkə gəncləri arasında sərvət yönümlərinin fərqli və oxşar cəhətlərini üzə çıxarmaq kimi mühüm bir proses həyata keçirildi. Bu prosesdə olduqca maraqlı, eyni zamanda təzadlı fikirlər, düşüncələrlə rastlaşıq. Eyni ölkədə yaşayan, eyni mədəniyyətə, eyni tarixi köklərə mənsub olan, eyni adət - ənənələri paylaşan gənclər arasında belə zidd fikirlərin meydana çıxmاسının şahidi olduq.

Ümumilikdə götürdükdə Azərbaycan və Türk gənclərinin sərvət yönümlərinin müqayisəli analizindən aşağıdakı nəticələri çıxarmaq olar:

Azərbaycan gəncləri ailəyə, ailədaxili münasibətlərə daha çox üstünlük verdikləri halda, Türk gəncləri ailədən öncə təhsil almaq, karyera qurmaq, işində professionallığa imza atmağı ön plana çəkirlər. Bu hal tədqiqatdan sonra aparılan hesablamaların demək olar ki, hamısında özünü biruzə verdi. İstər ümumi gənclər, istər təhsilli və təhsilsiz gənclər, istər ayrıca oğlanlar, istərsə də ayrıca qızlar arasında bu maraqlı nəticənin şahidi olduq. Buna səbəb kimi Azərbaycanda gənclərin çox çətinliklə iş tapmaları, bitirdikləri ixtisas üzrə çalışmaq imkanlarının az olması, gənclərin əksəriyyətinin iş qitliğini görüb mənəvi cəhətdən ruhdan düşmələri və təhsil alıb karyera qurmaq əvəzinə özləri üçün daha münasib, daha gəlirli iş yerləri axtarmaları, qızlar üçün bəzi sərhədlərin qoyulması, Azərbaycan gənclərinin adət ənənələrə Türk gənclərindən daha çox bağlılıqları, belə demək mümkündürsə dədə

- baba qayda və üsullarına hörmət, digər ölkə vətəndaşları ilə əlaqələrin yeni - yeni qurulması, qapalı bir cəmiyyətdən yeni ayrılmazı və s. bu kimi səbəbləri də göstərə bilərik.

Türk gəncləri üçün gəldiyimiz nəticənin səbəbləri kimi isə çoxillik müştəqil bir dövlət olaraq digər dövlətlərlə qaynayıb qarışması, six əlaqələrin olması, onların mədəniyyətlərindəki bəzi tərəflərin mənimşənilməsi, Avropaya müəyyən cəhətdən yaxınlaşma istəyi və s. səbəblərə görə gənclər üçün daha geniş imkanlar yaratmaq iqtidarındadır. Eyni zamanda ictimai həyat, məşğuliyyət və professional sferalarda da müxtəlif fikirlərə rast gəlindi.

Ümumiyyətlə Azərbaycan və Türkiyə bir millət iki dövlət olmalarına baxmayaraq bu iki ölkənin gəncləri arasında sərvət yönümlərinin araşdırılmasında fərqli nəticələr yanaşı oxşar nəticələr əldə olundu.

Ədəbiyyat siyahısı

1. Bayramov Ə.S. Etnik psixologiya məsələləri, Elm və həyat nəş., Bakı, 1996, 206 s.
2. Bayramov Ə.S. Etnik psixologiya, Renessans nəş., Bakı, 2001, 374 s.
3. Əliyev B.H. Həyatımız mənəviyyatımız, Azərbaycan qəzəti, Bakı, 22 avqust 2001
4. Hüseynova G.Q. Erkən gənclik qruplarında sosial persepsiyanın etnopsixoloji xüsusiyyətləri // Psixologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya, Bakı, 1995

ОТНОШЕНИЕ И СОЦИАЛЬНАЯ УСТАНОВКА

Магистрант кафедры психологии Исаева П.Т.

В процессе социализации человек приобретает определённый багаж знаний, который влияет на систему его отношений к тем или иным объектам или явлениям окружающей действительности. Система отношений строится на прошлом опыте и неразрывно связана с памятью. Вся

получаемая информация анализируется и проводится нами через фильтр прошлого опыта, личного отношения к ней, становится нашим знанием. Знания человека определяют его отношение к тому или иному явлению или событию. В.Н.Мясищев определял личность как "ансамбль отношений", видел психологический смысл отношения в том, что оно является одной из форм отражения человеком окружающей его действительности, что формирование отношений в структуре личности человека происходит в результате отражения им на сознательном уровне сущности тех социальных объективно существующих отношений общества в условиях его макро- и микробытия, в котором он живет.[1]

Личность – не только выражение своего положения в системе социальных отношений, но она сама определенным образом относится к своему социальному окружению, что и образует систему аттитюдов личности. Содержание памяти общества образуют социальные смыслы — знания, умения, стимулы, эмоции, полезные для жизни данного общества (бесполезные смыслы из памяти выпадают). Социальная память состоит из двух слоев:

- социальное бессознательное, наследуемое генетически, в том числе этническая психология, архетипы, социальные инстинкты;

- культурное наследие - во-первых, общественное сознание в виде национального языка, обычаев, знаний и умений, полученных от предыдущих поколений или созданных данным поколением, и овеществленная его часть, состоящая из памятников культуры, документов. [6].

Память влияет на образование установок. Негативные установки очень часто приводят к конфликтам. На данном этапе исторического развития имеют место этнические конфликты. Под влиянием установок, сформировавшихся на основе воспоминаний, прошлого опыта, происходит

формирование образа врага. Становится вопрос: возможно ли изменение установки?

Любому акту познания, общения и труда предшествует то, что психологи называют "установкой", что означает — определенное направление личности, состояние готовности, тенденция к определенной деятельности, способной удовлетворить какие-то потребности человека. В отличие от мотива, то есть сознательного побуждения, установка непроизвольна и не осознается самим субъектом. Но именно она определяет его отношение к объекту и самый способ его восприятия. В системе социальных установок, незаметно для самого человека, аккумулируется его предшествующий жизненный опыт, настроения его социальной среды. [2]

"Аттитюды – это долговременные устойчивые системы позитивных и негативных оценок, эмоциональных переживаний и тенденций действовать "за" или "против" по отношению к социальным объектам" [3].

Сам по себе мир не является ни хорошим, ни плохим, а становится таковым только в сознании индивида. Знак не имеет сам по себе никакого наполнения, отношения, он бесстрашен и нейтрален до тех пор, пока мы не наполнили его определенным содержанием. Установка – это прежде всего отношение к миру, она не может существовать в знаковой форме, она может быть лишь выражена в ней. И даже это будет достаточно условно – как один из способов обозначения установки. [4]

Аффективный компонент аттитюда, который называется также «чувственный» или «эмоциональный» компонент, отражает прежде всего чувства субъекта к данному объекту. Некоторые исследователи, считая его исключительно оценочным компонентом, склонны видеть его ядром аттитюда, в то время как когнитивный и поведенческий компоненты они рассматривают как

своеобразный «приrost», который формируется вокруг него как матрицы, из которой они растут. [4]

Резюмируя, можно сказать, что важность изучения установок в социальной психологии обусловлена тем, что установки, так или иначе, влияют на поведение человека, на его отношение к социальным процессам. В нашем представлении память влияет на формирование установок. Если изменяются установки, отношение к той или иной проблеме, может измениться отношение к некоторым социальным процессам. С практической точки зрения проблема регулирования межгрупповых конфликтов формулируется нами как задача изменения установок, т.е. замена деструктивных, враждебных, негативных установок такими, которые не актуализировали бы межгрупповую агрессию и конфликт и не препятствовали бы установлению взаимоотношения и использованию компромиссных стратегий при принятии решений.

Литература:

1. Мясищев В.Н. Психология отношений. Изд.: МПСИ, Год: 2004, Стр.: 400
2. Кон И. С. Психология предрассудка. О социально-психологических корнях этнических предубеждений.
3. Н.И.Сарджвеладзе. Личность и её взаимодействие с социальной средой. Тбилиси: "Мецниереба", 1989.
4. Девяткин А.А. Явление социальной установки в психологии XX века: Монография / Калинингр. ун-т. - Калининград, 1999. – 309 с.
5. Кадырова Р.Г. Проблема национальной идентичности в ракурсе социальной психологии // Psixologiya jurnalı, 2005, № 3, с. 3 – 8

MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN OYUN FƏALİYYƏTİNİN TƏŞKİLİNİN BƏZİ PSİXOLOJİ MƏSƏLƏLƏRİ

Ramazanova Əfsanə Rauf qızı
BDU-nun magistrantı

Məktəbəqədər yaşlı uşaqların əsas fəaliyyət növü -oyundur. Bu dövrdə uşaq fəaliyyətinin digər növləri ilə müqayisədə oyun daha təsirli tərbiyə vasitəsidir. Bu baxımdan,uşaqların həyatında oyunlar mühüm yer tutur. Uşağın inkişafında oyunun rolunu öyrənmək üçün onun psixoloji mahiyyətini,ilk növbədə,bu sözün mənşeyində axtarmaq lazımdır. Oyun özündə bir sıra fəaliyyət növlərini birləşdirir. Bu sırada əmək fəaliyyətinin elementləri öndə durur. Belə ki, uşaq oyunları özündə əməyin prototipini əks etdirir. Oyun prosesində uşağın mənimsədiyi hissələr həyatın bu və ya digər tərəfini fəal qavramağa,öz mövqeyini, daxil təcrübəsini müəyyənləşdirməyə imkan verir.

Oyunların təşkili zamanı ona uşağın özünəməxsus fəaliyyəti kimi yanaşılır. Bu uşaq oyunlarının özünəməxsus fərqli xüsusiyyətləri ilə bağlıdır. Uşaq oynayarkən həyat həqiqətlərini olduğu kimi özünün hərəkətlərinə,davranışına köçürmək imkanı olmadığından bu hadisələrin simvolik obrazlarını yaradır. Aldığı təəssüratları oyunda yenidənyaradır,özünün daxili təlimi üçün yararlılıq səviyyəsini yoxlayır,tətqiq edir,onları yaşayır. Öz fəaliyyətinə müvafiq olanları fərdi qaydada,fərdi üslubuna uyğunlaşdırır və özünükküləşdirir.

Məktəbəqədər yaşı dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər. Adətən,məktəbəqədər yaşı dövrünü 3 yarımdövrə böülürlər: kiçik bağça yaşı dövrü (3-4 yaşı), orta bağça yaşı dövrü(4-5 yaşı) və böyük bağça yaşı dövrü(5-6 yaşı). Kiçik bağça yaşı uşaqlar,adətən, hələ təklikdə oynayırlar. Əşyavi və quraşdırma oyunlarında onlarda qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər inkişaf edir. Tədricən orta bağça

yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar, oyunlarda daha çox uşaq iştirak edir. 3-6 yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən sujetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ünsiyyət, həyatı başa düşmik, ətrafdakıları təqlid etmək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir.

Uşağın oyun zamanı davranış tərzində ailəsindən aldığı tərbiyənin təsiri böyükdür. Ailə daxilində çox diqqət görmüş, həddən artıq avtoritet ailə ortamında böyük uşaqlar ya çox passiv, ya da çox aktiv davranış nümuniyət etdirilər. 3 yaşdan etibarən uşaqların fəaliyyətində rollu oyunlar müşahidə olunur. Belə oyunlar uşağın həyatında böyük hadisə olmaqla bərabər, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək işində mühüm vasitəyə çevrilir. Uşaq çalışır ki, öz rəftar və davranışında böyükler kimi olsun, özünü yaşlılar kimi aparsın. Daha doğrusu bu yaşda uşaq müstəqilliyinin təzahürü kimi məşhur "Mən özüm" ifadəsi formalaşır ki, bu da uşağın gələcəkdə müstəqil olaraq oyun növü, oyun tərəfdaşı və s. Seçməsinin əsaəsində durur. Uşağın rollu oyunlara qoşulması bir tərəfdən onun müstəqilliyə can atması, digər tərəfdən isə yaşlıların nümunələrini təqlid etməsi sayəsində baş verir. Ona görə də, oyun uşağın həyat məktəbi hesab olunur. Oyun uşağın yaşadığı və gələcəkdə dəyişdirməli olduğu dünyani dərk etmə yoludur. Uşaq bu fəaliyyət növündə həm fiziki, həm də psixi baxımdan çox böyük sürətlə inkişaf edir.

Oyun uşaq nitqinin inkişafına da böyük təsir göstərir, belə ki, oyuna daxil edilmiş uşaq nitqli ünsiyyətə girmək üçün müəyyən inkişaf səviyyəsinə malik olmalıdır. Əgər o, oyunun gedişinə dair öz istək və arzularını səlis, rəvan şəkildə ifadə edə bilmirsə, yoldaşlarının oyuna dair sözlü təlimatlarını, izahatlarını başa düşmürsə, yoldaşları üçün ağır yükə çevrilir. Yoldaşlarını başa düşmək və öz fikrini onlara izah etmək tələbatı uşağın əlaqəli

nitqini inkişaf etdirir. Didaktik oyunlardan istifadə zamanı tərbiyəçi uşaqların nitqini inkişaf etdirməyə, nitq qüsurlarını aradan qaldırmağa şərait yaradır. Uşaq 3-4 yaşını keçdikdən sonra öz yaşıdları ilə daha fəal ünsiyyətə qoşulur, lakin bu qarşılıqlı hərəkətlər hələ o qədər də davamlı olmur. Ancaq onların ünsiyyəti nisbətən uzun müddətli xarakter daşımağa başlayır. Ümumiyyətlə birgə fəaliyyət prosesində uşaqlar öz hərəkətlərini başqaları ilə uzaşdırmaq, qarşılıqlı kömək və qarşılıqlı anlaşma, eyni zamanda ünsiyyətə girmə bacarığına yiyələnlərlər.

Oyunun maddi mərkəzi oyuncadır. Oyuncaların aşağıdakı növləri olur: hazır oyuncalar, material oyuncalar. Uşaqların inkişafında oyuncaların rolu da az deyil. Uşaqları özünə cəlb edən oyun və oyuncalar uşağın intellektindən xəbər verir. Uşağın marağını və fantaziyasını genişləndirir. Lakin heç də bütün oyunlar uşağın qeyd edilən istiqamətlərdə inkişafı üçün zəmin yaratmır. Yəni uşaq oyunları planlı və məqsədyönlü şəkildə təşkil olunmalı və inkişafın müəyyən istiqamətdə getməsinə imkan yaratmalıdır. Odur ki, uşağın fantaziyaları, arzuları üçün mənbə ola bilən yeni təəssüratlar almasına çalışın. Uşağın başını müxtəlif oyuncalarla qatmağa deyil, onun fantaziyasını, diqqətini, təfəkkürünü inkişaf etdirən oyunlara və oyuncaya üstünlük verin. Yəni uşaq hansı oyuncaq almaqla bağlı sualın cavabı çox sadədir. Uşaqların əqli inkişafı üçün onlara konstruktur tipli oyuncalar alın. Uşaq hissələrə ayrılmış konstrukturu yiğib, onu əvvəlki formasına salmağa maraq göstərəcək.

Məktəbəqədər yaşı uşaqlar oyuncalarını özləri seçirlər. Bununla yanaşı uşağın hər istəyini reallaşdırmaq düzgün deyildir. Belə uşaqların arzuladıqları heç nə olmur, çünki istəklərinə asanlıqla nail olurlar. Hər şeyə asanlıqla nail olan uşağın gələcəkdə qarşısına çıxan hər bir kiçik problem ona faciə kimi görünəcək. Lakin, həyatı dərk etməyə çalışan uşağı hər şeydən məhrum etmək də düzgün deyil. Uşağı əhatə edən ətraf mühitdə elə şərait yaratmaq lazımdır ki, uşaq düşdüyü hər bir vəziyyətdən

özü çıxmazı bacarsın. Əgər uşaq “mən oyuncaq istəyirəm” deyirsə, lakin, konkret olaraq nə istədiyini bilmirsə o məhz hansı oyuncağı istədiyinə əmin deyil. Əgər, hər hansıa bir oyuncağı göstərib, təkidlə həmin oyuncağı istəyirsə, deməli, həmin oyuncaq onun fantaziyasında nəyişə canlandırır. Uşaq, onun üçün mənə kəsb etməyən oyuncağa meyl etməz.

Uşaqlara, “özünü yaxşı aparsan” sənə istədiyin oyuncağı alacam demək də düzgün deyil. Bu zaman uşaq gördüyü hər bir işdən mənfəət umacaq. Onu da nəzərə almaq lazımdır ki, uşağı səbəbsiz yerə çoxlu oyuncaqda almaq arzu olunan deyil. Belə halda, uşaq ərköyün və gələcəyin bədxərci kimi böyükür. Uşaqlar oynayarkən valideyinlər diqqət yetirməlidirki, uşaq daha çox hansı oyuncaqları ilə oynayır. Uşağın maraq dairəsindən kənar qalmış oyuncaqları kiməsə hədiyyə etsəniz uşaq açıqqəlbli olmayı öyrənər. Uşaqlar yatarkən, adətən, özlərinin ən sevdiyi oyuncağı qucaqlayıb, valideyin tərəfindən danışılan nağılı dinləməklə yatırlar. Oyuncağı qucaqlayıb yatan uşaq özünü daha güvəndə hiss edir.

Məktəbəqədər yaş dövrünün sonuna yaxın oyun fəaliyyətinin içərisində gələcəkdə aparıcı rola malik olacaq təlim fəaliyyəti də əmələ gəlməyə başlıyır. Əlbəttə, təlim heç də, bilavasitə oyundan nəşət etmir: o, oyun fəaliyyətinə yaşlılar tərəfindən daxil edilir. Ancaq məktəbəqədər yaşı uşaqlar təlimə, bir növ, müyyən qaydaları olan rollu oyun kimi yanaşır, lakin bu qaydaları yerinə yetirərkən o özü də hiss etmədən elementar təlim hərəkətlərini mənimseməyir. Bundan sonra onda ilk təlim bacarıqları və oxumağa meyl özünü biruzə verir. Məktəbəqədər dövrdə oyunun məzmunu dəyişir və uşaqlar yaşlıların fəaliyyətini əks etdirən, onu xatırladan, ona uyğun oyunlar oynamaya çalışırlar. Belə ki, kiçik məktəbəqədər yaşı uşaqlarda müəyyən əşyalarla oyunlar, orta məktəbəqədər yaşıda yaşlılarla münasibəti xatırladan oyunlar, böyük məktəbəqədər yaşıda isə müəyyən qaydaların yerinə yetirilməsini tələb edən oyunlar üstünlük təşkil edir.

Ədəbiyyat

1. Qədirov Ə. Ə. Yaş psixologiyası, Bakı 2002
2. Mehdizadə Z. M. Uşaq psixologiyası, Bakı 2002
3. Грайг Грейс, Психология развития, СПб 2002

GƏNCLƏRİN SOSİAL-PSİKOLOJİ ADAPTASIYASININ BƏZİ PSİKOLOJİ MƏSƏLƏLƏRİNƏ DAİR

Éñññ Kadir İsmət oğlu
ÁÄÓ-í óí II kurs ì àýñññ
k_yildizkayseri@hotmail.com

Məlumdur ki, müasir dövrün dinamik dəyişkənliyi, yeni sosial-iqtisadi münasibətlərin ortaya çıxması, yeni şəxsiyyətlərarası münasibətlərin formallaşması gənclərdən bu və ya digər şəkildə mühitə dinamik adaptasiya tələb edir ki, bunsuz hər hansı uğurlu fəaliyyətdən danışmış olmaz.

Adaptasiya anlayışı müxtəlif elm sahələrində, o cümlədən biologiya, fəlsəfə, sosiologiya, əxlaqi-etika, psixologiya və sosial psixologiyada tədqiq edilir və həmin elm sahələrinin tələbləri səviyyəsində aydınlaşdırılır.

Müxtəlif elm sahələrində aparılmış tədqiqatlar göstərir ki, fərdin adaptasiyasının əsasında onun norma və dəyərləri qəbul etməsi, müxtəlif davranış formalarının təzahürü mühüm rol oynayır. Psixologiyada bu anlayış insanın sosial mühitə uyğunlaşmasının xüsusiyyətlərini özündə əks etdirir. Bütün bunlarla yanaşı adaptasiya fərdin sosial münasibətlərə daxil olması və integrasiyanın başlangıcı kimi də səciyyələndirirlər.

Qeyd etmək lazımdır ki, qlobal integrasiya prosesinin sürətlənməsi də bir sıra amillər kimi gənclərin bu prosesə adaptasiyası yeni mənəvi-əxlaqi cəhətlərin dəyişməsinə gətirib çıxarır. Ümumiyyətlə götürdükdə adaptasiya prosesinin gənclərin bu və ya digər fəaliyyətinə müsbət və ya mənfi təsirini diqqətdən kənardan saxlamaq olmaz. Ona görə ki, müasir

gənclik üçün zəruri olan köhnə dəyərlər modeli hələ dağılmamış, yenisinin yaranması isə bir sıra çətinliklərlə müşahidə olunur. Bir mühüm cəhət də qeyd olunmalıdır ki, orta nəslin malik olduğu dəyərlər sistemi müasir gənclər tərəfindən az qəbul edildiyindən həmin adətlər və ənənələr, dəyərlər sistemi deformasiyaya uğrayır, yeni millii-mənəvi dəyərlərə zidd olan yeni normalar formalaşır ki, bunlar da əksər hallarda cəmiyyət tərəfindən birmənalı qarşılanır.

Bugünkü gənclikdə formalaşan ünsiyyət tərzi, dünyani qavrama tərzi, prioritet dəyərlər cəmiyyətin sosial strukturunun formalaşmasında əsas tendensiyaya çevrilir ki, bu da müxtəlif neqativ halların yaranmasına zəmin formalaşdırır.

Psixoloji ədəbiyyatın təhlili əsasında gənclərin yeni situasiyaya adaptasiyanın dörd mərhələsini fərqləndirmək olar:

1. Başlangıç mərhələ. Bu mərhələdə fərd və ya qrup özünü yeni situasiyada və onun üçün yeni olan qaydalar sistemində özünü necə aparmağın yol və vasitələrini dərk edir, lakin o hələ yeni şəraitin dəyərlər sistemini qavramağa və qəbul etməyə hazır deyil. Fərd çalışır ki, köhnə dəyərlərin saxlanmasıñ özü üçün əsas leytomitiv kimi qəbul etsin;

2. Səbretmə mərhələsi. Bu zaman qrup və ya fərd yeni dəyərlər sisteminə və davranış nümunələrinə qarşı dözümlülük numayış etdirirlər;

3. Akkomadasiya mərhələsi. Bu mərhələdə yeni dəyərlər sisteminin, eyni zamanda fərdin və ya qrupun bəzi dəyərlərinin tanınması və qəbul edilməsi baş verir;

4. Assimiliyasiya mərhələsi. Bu mərhələdə fərdin dəyərləri və davranış sterotipləri bütünlük qrupun, və mühitin dəyərlər sistemi ilə üst-üstə düşməsi baş verir.

Cəmiyyətdə sosial adaptasiya prosesinin inteqrivliyi fərdin adaptasiya prosesinin hansı mərhələsində daha çox çətinliklərlə karşılaşmasından qaynaqlanır. Hesab edirik ki, gənclərin cəmiyyətə adaptasiyasında ortaya çıxan problemləri aradan qaldırmaq üçün və psixoprofilaktik tədbirlər sistemini həyata keçirmək üçün gəncin bu mərhələlərdən hansında onun

adaptasiyasının pozulduğunu müəyyən etmək zəruridir. Bu fakt nəzərə alınmalı və təlim-tərbiyə prosesində tətbiq edilməlidir.

Ədəbiyyat:

1. Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2003, 540 s.
2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı: Qapp, Poliqraf korporasiysi, 2003, 365s.
3. Cabbarov R.V. Təhsildə şəxsiyyətin özünügerçəkləşdirməsi problemi // Psixologiya jurnalı, 2006, №3, s.116-120
4. Əliyev B.H. Şəxsiyyət probleminə yeni baxış / Elm XXI əsrin astanasında elmi-praktik konfransının materialları. Bakı: Renessans, 1998,s.1

İNKLÜZİV TƏHSİLİN BƏZİ PSİKOLOJİ MƏSƏLƏLƏRİ

Cavadova Leyla Bahadur qızı,
BDU-nun I kurs magistrantı

Son illər dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərini düşündürən məsələlərdən biri də sağlamlıq imkanları məhdud şəxslərin təhsilidir. Cəmiyyətin hər bir üzvünün bərabərhüquqlu şəxsiyyət kimi formalaşması, əqli, fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq, hər bir şəxsin təhsil almaq hüququna malik olması ön plana çəkilən məsələlərdəndir.

Təhsil sosial proseslərə təsir göstərən mühüm faktorlardandır, şəxsiyyəti şərtləndirən keyfiyyətlərin - dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqlarını təmin edir. Bu, cəmiyyətdə sosial

bərabərliyin qorunmasına şərait yaratmış olar. Belə bir imkanı isə yalnız inklüziv təhsil yarada bilər.

Respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Artıq bir neçə ildir ki, Azərbaycanda eksperiment qaydası ilə inklüziv təhsil aparılır. Bakıda, Mingəçevir və Yevlaxda sağlamlıq imkanları məhdud olan uşaqlar adı uşaqlarla birgə oxuyur. Bu günə qədər inklüziv məktəblərə 200-300 uşaq cəlb olunub, gələcəkdə isə bu cür məktəblərin sayının artırılması planlaşdırılır. Azərbaycanın bu sahədə ilk addımlar atmasını nəzərə alaraq inklüziya barədə daha aydın təsəvvürə malik olmaq üçün inkişaf etmiş ölkələrin 40 il ərzində topladığı zəngin təcrübəsi ilə tanış olmaq məqsədə uyğundur.

Inklüziv təhsil diqqəti təlim prosesinin fərdiləşdirilməsi və demokratikləşdirilməsinə yönəldir. Bu isə müəllimin bütün şagirdlərlə ədalətli rəftarı ilə şərtlənir və hər bir şagirdə fərdi yanaşmağı nəzərdə tutur. Inklüziv təhsil hər bir şagirdə psixoloji cəhətdən dəstək verilməsini, ona qarşı diqqətli olmayı və təlimdə yüksək müvəffəqiyyətlər əldə etməyə imkan verən zəruri şərait yaradılmasını tələb edir. Bu o deməkdir ki, inklüziv təhsildə ilk növbədə xüsusi ehtiyacı olan uşaq şagird kimi qəbul edilir, sonra isə adı sinifdə onun məhdud imkanlarına uyğun şərait yaradılır və təlimdə müvəffəqiyyətlər əldə olunmasına təşviq olunur.

«İnlüziya» və xüsusi təhsilə ehtiyac anlayışlarını diqqətlə nəzərdən keçirsək, hər iki terminin bir – biri ilə bağlılığını görərik. Lakin inklüziya termini daha geniş məna kəsb edir və yalnız xüsusi təhsilə ehtiyacı olan şagirdlər deyil, həm də müəyyən səbəblərdən «fərqli görünən» insanlarla bağlı məsələləri də özündə ehtiva edir. *İnlüziya təhsil alan bütün şagirdlərin tədris prosesinə cəlb edilməsi və onların təliminin təkmilləşdirilməsinə, bu məqsədlə*

məktəb təcrübəsinin hərtərəfli tədqiqinə və inkişafına yönəlmış daimi prosesdir.

İnlüziv təhsil istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr və regionlarda həyata keçirilən təhsil islahatlarındakı proseslərin ayrılmaz hissəsinə çevrilən, daim inkişafda olan bir konsepsiyadır. Ənənəvi olaraq inklüziv təhsilin konsepsiyasında əsasən fiziki, yaxud ruhi nöqsanları olan şagirdlərin xüsusi tələbli məktəblərə tədricən integrasiyası prosesi ilə kifayətlənilmişdir. İlkin olaraq hərtərəfli təhsil və tədris planlarının zəruriliyinə dair yanaşmalar və adekvat tədbirlər əslinde ümumi xarakter daşımış, əsasən fərqli struktur və xüsusi məktəblərin mövcudluğuna, seqreqasiya (ayırma) və izolyasiyaya gətirib çıxarmışdır.

XX əsrin 90-cı illərindən etibarən inklüziv təhsilin məqsəd və mahiyyəti əhəmiyyətli şəkildə dəyişdi, ilk növbədə isə, xüsusi tələbləri nəzərə alan integrasiyon modellərin çoxsaylı müxtəlif proqnozlara, tələblərə, şagirdlərin tədris üsulu və onlara yanaşma kontekstində toxunan inklüziv strategiyalarla təkmilləşdirilməsi zərurəti meydana çıxdı. Təhsildə və tədris planlarında diversifikasiya və differensiasiyanın müasir təhsilin adətən vacib prinsipləri kimi qəbul edilməsinə baxmayaraq, milli təhsil sistemləri qarşısında mürəkkəb, müəyyən yaş dövründə olan bütün şagirdlər üçün nəzərdə tutulmuş ümumi tədris planları, tələbləri və yanaşmalarını təbliğ edən məsələlər qoyuldu. Əgər inklüziv təhsil birbaşa və dolayısı ilə şagirdlərin xüsusi tələblərindən və tədrisin kontekstində asılı olmayıaraq, müəyyən edilmiş normalara və pedaqoji təcrübəyə uyğunluğunu nəzərdə tutursa, bu halda inklüziv təhsil şagirdin sistemə yox, sistemin şagirdə uyğunlaşmasını güman edir. Inklüziv təhsil şagirdlərin həyatının zəruri tələblərinə və maraqlarına dəqiq uyğunlaşma məqsədi ilə müxtəlif strategiyaların geniş diapazonda istifadəsini nəzərdə tutur. Müxtəlif təhsil və sosial uzaqlaşma formaları, təhsil sistemlərinin, ilk növbədə, yalnız əsas tələblərə toxunan məhdud konsepsiya əsasında effektiv tədrisi təmin etmək imkanlarını çətinləşdirir. 2004-cü ildə Norveç Krallığının Stavanger şəhərində keçirilmiş inklüziv təhsil üzrə

beynəlxalq konfransda qeyd edilmişdir ki, sosial uzaqlaşma ictimai və peşəkar təcrübənin əldə edilməsinə, həmçinin azad və məsul vətəndaş olmaq üçün zəruri hesab olunan əsas bilik və bacarıqlara yiyələnməyə mane olur.

Bütün şagirdlərin keyfiyyətli tədrisə yiyələnməsi üçün imkan və şəraitin yaradılması inklüziv təhsilin keyfiyyətinə demokratik və humanitar yanaşma konsepsiyasının əsasını təşkil edir. "Hər kəs üçün təhsil" yalnız sadəcə biliklərə yiyələnməni nəzərdə tutmur, o, daha çox əlverişlilik və keyfiyyəti nəzərdə tutur, bu öz əksini YUNESKO-nun "Hər kəs üçün təhsil" keyfiyyətinin yüksəldilməsini həyata keçirmədən nail olmaq mümkün deyil" bəyanatında tapıb. İnküliv təhsil "Hər kəs üçün təhsil"in məqsədlərinə nail olunma məsələlərinin həllində əsas prinsip və strategiyalardan biri hesab olunur.

Pedaqoji nöqtəyi – nəzərdən inklüziv strategiya uşaqların fasılısız təhsil almaları üçün real imkanlar yaratmaq şərtilə onların hər birinin fərdi xüsusiyyətləri nəzərə alınmaqla təhsillə əhatə olunmasını zəruri hesab edir. İnküliv strategiya müəllimlər və şagirdlər arasında olan qarşılıqlı əlaqələrə, şəfqətə və yaxınlığa istinadən cəmiyyətdə hər bir şəxsin bərabərhüquqlu təhsil alma imkanlarını təmin edir. İnküliv təhsil kollektiv düşünmə, hər bir şagirdin təhsil potensialının hesaba alınmasını nəzərdə tutan sosial ədalətli fəaliyyəti, özündə prosesləri, nəticələri və fərqləndirilmiş aspektləri birləşdirən, tövsiyə olunmuş təlim normalarının və tədris planının ümumi konsepsiyasının nəzəri əsaslarını cəmləşdirməklə həyata keçirilə bilər.

Təhsil sahəsində İslahat Programının prinsipləri təhsil alana şəxsiyyət kimi münasibət bəsləməyi, onun təlim - tərbiyə prosesində əsas subyektə çevrilməsini, hər bir uşağa demokratik yanaşmağı tələb edir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil almaq imkanı yaratmaq, onların ailələrinə dəstək vermək dövrün, zamanın və demokratik cəmiyyətin tələbidir.

Ədəbiyyat

1. Белявский Б.В. Состояние и перспективы развития образования лиц с ограниченными возможностями здоровья. Саратов, 2008.
2. Дименштейн Р., Кантор П., Ларикова И., Шушпанникова О. Основные принципы регионального законодательного пакета Об образовании лиц с ограниченными возможностями здоровья // Образование для всех: политика и практика инклюзии. Сборник научных статей и научно-методических материалов. Саратов, 2008.
3. Романов П.В., Ярская-Смирнова Е.Р. Политика инвалидности: социальное гражданство инвалидов в современной России. Саратов, 2006.
4. Шинкарева Е. Ю. Право на образование ребенка с ограниченными возможностями и его реализация. Владимир, 2008.
5. Шинкарева Е. Ю. Проблемы правового обеспечения инклюзивного образования в Российской Федерации // Анализ российского законодательства: реализация прав инвалидов на образование, труд и доступ к информации: сборник статей / РОИ Перспектива. Владимир, 2006.
6. Ярская В. Инклюзия – новый код социального равенства // Образование для всех: политика и практика инклюзии. Сборник научных статей и научно-методических материалов. Саратов, 2008.

ПСИХОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ЭКОЛОГИЧЕСКОГО СОЗНАНИЯ

Рагимова Н.А.,
магистрант, БДУ

Еще древние мудрецы говорили: "Познай себя и ты познаешь весь мир!" Но каждый раз, сталкиваясь с какой-то проблемой, люди начинают вначале искать ее

решение во внешнем мире, пытаясь изменить его, и лишь потом, убедившись в неперспективности такого одностороннего подхода, обращают взгляд внутрь самих себя.

История исследования проблем экологического кризиса насчитывает уже почти сто лет, но лишь недавно пришло осознание того, что экологический кризис это во многом мировоззренческий, философско-идеологический кризис, что решение экологических проблем в глобальном масштабе невозможно без изменения господствующего в настоящее время антропоцентического (от греч. *anthr xpos* человек + *kentron* центр) общественного экологического сознания, ставящего во главу угла человека и его интересы в ущерб интересам окружающей его природы.

Понятие «экологическое сознание» (эс) широко и многомерно. Оно включает в себя отношение человека или масс людей к природе, всей окружающей среде, понимание закономерностей развития биосферы и ноосфера Земли, психические процессы и психические образования (мотивы, представления, привычки, программы действий хранящиеся в памяти), определяющие характер взаимодействия человека с природой и искусственной средой обитания (2).

Под экологическим сознанием понимается «совокупность имеющихся у личности экологических представлений, ее субъективного отношения к природе, а также усвоенных стратегий и технологий взаимодействия с природой» (1).

В содержании экологического сознания следует различать два аспекта: когнитивно-оценочный и активно-деятельностный.

Когнитивно-оценочный аспект включает в себя всевозможные знания в области экологии и также свойства

сознания, как личностная или групповая смыслоценностная позиция по отношению к природе и взаимодействию человека с ней. Знания-это проежде всего субъективный образ мира природы, проедставления о природной среде в прошлом и будущем. Это, конечно, и знание закономерностей биосферы иноосферы, понимание последствий того или иного воздействия на окружающую среду. В рамках когнитивно-оценочного аспекта экологического сознания существуют такие характеристики восприятия природы и понимания экологических проблем, как пространственно-географическая и хронологическая широта экологического сознания. Первая характеристика отражает величину пространства, представленного в сознании: начиная от места физического пребывания человека и заканчивая Землей в целом. Вторая характеристика – хронологическая широта экологического сознания–аналогичным образом отражает степень глубины экологических представлений во времени (прошлом и будущем).

Активно-деятельностный аспект экологического сознания отражает черты сознания, связанные с природопользованием и другими видами преобразующего взаимодействия человека с природой. Он включает в себя привычные, стереотипные способы действий и формируемые в результате мыслительной деятельности рациональные планы деятельности.

В эпоху неолита человек начал активно преобразовывать природу. Именно неолитический человек окончательно превратился из животного, приспособляющегося к внешним условиям, в животное, стремящееся приспособить эти условия к своим нуждам. Отсюда возник доминирующий на протяжении многих веков взгляд на природу как на что-то подлежащее покорению, а не на то, с чем нужно гармонично

существовать (4). Вообще, идея сохранения и воспроизводства природы возникла довольно поздно. Практическая реализация этой идеи началась лишь в XX веке. Реализация идеи сохранения природы идет медленно, с преодолением больших трудностей. В результате сейчас, в ХХI веке человечество сталкивается с экологической катастрофой. Возник, говоря словами Н.Н.Моисеева, «экологический императив»: человечество либо сменит свой менталитет потребительского отношения к природе на менталитет партнерства, либо погибнет. Отсюда вытекает практическая значимость не только усвоения экологических знаний. Но и формирования новой, ориентированной на природу нравственности людей. В истории цивилизации выделяют четыре формы экологического сознания: мифологическое, антропцентрическое, организмоцентрическое и биогеосистемное. Существует еще «народное экологическое сознание», в основе которого лежат, главным образом, традиции природопользования, элементарные потребности хозяйственной деятельности и повседневной потребности людей (3).

Существуют четыре вида повседневного отношения людей к экологическим проблемам. Первый вид-защитная психологическая реакция, которую кратко можно выразить словами «меня это не касается». Второй вид-отношение неадекватной тревожности, преувеличение опасности процессов, происходящих в природе. Третий вид отношения-аггрессивно-потребительский. Наконец, четвертый вид-отношение партнерства, основанное на понимании необходимости удовлетворять интересы людей, не превышая возможности природы. То, какой именно вид отношения к природе преобладает в определенной части общества, в значительной мере определяется социальными факторами. В целом без решения политических,

экономических, социальных проблем трудно кардинально изменить экологическое сознание.

Литература:

1. Дерябо С.Д. Методологические проблемы психологии экологического сознания. // Первая Российская конференция по экологической психологии (3-4 дек.1996 г.) – М.: Психол. инт РАО; Рос. Психол. Общество, 1996, с.50-52
2. Моисеев Н.Н. Человек и ноосфера. М.: Мол. Гвардия, 1990, 351 с.
3. Реймерс Н.Ф. Экология: Теория, законы, правила, принципы и гипотезы. М.: Журнал «Россия Молодая», 1994, 364 с.
4. Черноушек М. Психология жизненной среды / Пер. с чеш; Вступ. Ст. Л.А.Китаева-Смыка. М.: Мысль, 2009, 174 с. – (Человечество на пороге ХХI в.)

TEMPERAMENT XÜSUSİYYƏTLƏRİNİN DAVRANIŞDA NORMADAN KƏNARA ÇIXMALARA TƏSİRİNİN TƏDQİQİNİN BƏZİ MƏSƏLƏLƏRİ

Əliyeva Rima,
BDU-nun I kurs magistrantı

Bildiyimiz kimi yeniyetmə yaş dövrü mürəkkəb xüsusiyyətlərə və təzahürlərə malik “böhranlı” yaş dövrüdür. Bu yaş dövründə baş verən dəyişikliklərin, yeni psixoloji məziyyətlərin meydana çıxmasının müxtəlif səbəbləri və hərəkətverici qüvvələri vardır.

Yeniyetməlik dövrünü bir çox müəlliflər "keçid dövrü" (uşaqlıqdan gəncliyə) "çətin dövr" (müəllim və valideynlər üçün), "dönüş dövrü" və "böhran dövrü" də adlandırırlar. Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır: uşaq

öz həyatının bir mərhələsindən digərinə, uşaqlıqdan yaşlılığa keçir. Bu vaxt istər fiziki, istərsə də psixi inkişaf sürətlə, həm də bütün sahələrdə həyata keçirilməyə başlayır. Həmin dövrdə uşaqq şəxsiyyətinin inkişafında bir çox yetkinliklər, dəyişmələr, törəmələr baş verir ki, onların sayəsində şagirdin təlim və tərbiyəsində, rəftar və davranışında müxtəlif tipli çətinliklər: şıaltaqlıq, inadkarlıq, tənbəllik, kobudluq, qapalılıq, adamdan qaçma və bu kimi keyfiyyətlər meydana gəlir, uşağı cəzalandırmaq qətiyyən səmərə vermir, valideyn uşaqla "ümumi dil" tapmağa çətinlik çəkir. Yeniyetmə get gedə valideynlərdən "uzaqlaşır", öz qapalı şəxsi həyatını yaşamağa başlayır, yeniyetmə başqalarının təsirindən daim uzaqlaşmağa cəhd göstərir, qapalılığa daha çox meyl edir, canlı adamlarla ünsiyyətdə olmaqdansa kitablara, mütaliyə, seriallara daha çox üstünlük verir. Yeniyetmə həm valideynlər həm müəllimlər həm də özü üçün ən çətin obyektə çevirilir.

Müşahidə və tədqiqatlar göstərir ki, çox təhlükəli cinayətkarların əksəriyyəti cinayətə erkən yaşlarından qoşulmuş şəxslərdir. Bu baxımdan uşaqları cinayətkarlığa təhrik edən subyektiv psixoloji səbəblərin öyrənilməsi və uşaqlar arasında cinayətin profilaktikası xüsusi əhəmiyyət kəsb edir. Psixoloji mahiyyətinə görə uşaqlarla böyüklerin cinayəti arasında xeyli fərq vardır. Bu fərq birinci növbədə cinayətin motivinə aiddir. Adətən yeniyetmələrin törətdiyi cinayətlərdə bir çox hallarda mənfəət motivi nəzərə çarpır. Onlar bəzən şıaltaqlıq və yaxud öz nüfuzlarını yaşca böyük cinayətkarların gözündə qaldırmaq xatırınə, yaxud özlərinin spirtli içkilərə, narkotik maddələrə və s tələbatını ödəmək naminə cinayət işlədirlər.

Bu problemin öyrənilməsinə yönəlmış işlərin təhlilindən aydın olur ki, davranışda normadan kənarə çıxan, cinayətlər törədən yeniyetmələri temperament xüsusiyyətlərinə görə dörd qrupa bölürlər:

1. Birinci qrupa qanunpozan yeniyetmələrin təqribən 25-35 faizi aiddir. Bu qrupa aid qanunpozanlarda cinayət bir növ təsadüfi xarakter daşıyır çünkü cinayətkarların şəxsiyyəti ilə əlaqəli deyildir.

Törətdiyi cinayət həddi buluğa çatmamış yeniyetmənin şəxsiyyətinin istiqamətinə ziddir və bu baxımdan təsadüfi səciyyə daşıyır.

2. Bu qrupa qanunpozan yeniyetmələrin 25-30 faizi aiddir. Bu qrupa aid olan qanun pozanların şəxsiyyəti öz qeyri stabililiyi ilə fərqlənir. Belə yeniyetmələr müvafiq şərait yarandıqda cinayətə meyl göstəirlər.

3. Bu qrupa qanunpozan yeniyetmələrin 30-40 faizi aiddir. Bu qrupda olan yeniyetmələrin cinayətkar davranışı onların şəxsiyyətinin ümumi mənfi istiqaməti ilə sıx surətdə əlaqəlidir, daha doğrusu desək onun içərisindədir.

4. Bu qrupa qanunpozan yeniyetmələrin 10-15 faizi aiddir. Bu yeniyetmələr cinayətkar fəaliyyət göstərmək və cinayət törətmək üçün bəhanə və şərait lazımdır.

Bu qrupların hər birinə aid olan yeniyetmələrə xas olan spesifik xüsusiyyətləri və onların temperament tipi ilə şərtlənmiş olanlarını ayrıca tədqiqata cəlb etmək müasir dövrdə ciddi elm-nəzəri və praktik əhəmiyyət kəsb edir. Çünkü davranışında normadan kənarə çıxmalar müşahidə olunan yeniyetmələr həm ailə, məktəb, həm də bütövlükdə cəmiyyət üçün potensial təhlükə mənbəyidirlər. Bizim də məqsədimiz bu məsələni aşdırmaqdan ibarətdir.

AŞAĞI ƏTRAFLARI AMPUTASIYA OLUNMUŞ XƏSTƏLƏRİN PSIXI SAĞLAMLIĞI

Əliyeva Gülsən Əlieskər q.
BDU- II kurs magistrantı

Amputasiya sözü latınca “*amputare*” – kəsib götürmək sözündən götürülib, ambi - ətrafında, kənarında, putare – kəsmək, ixtisar etmək. Latıncada bu söz tibbdə, cərrahiyədə deyil, cinayətkarların cəzalandırılmasında tətbiq edilirdi. İngiliscə “*amputation*” sözü isə ilk dəfə XVII əsrə, Peter Lovenin “*Cərrahiyə mədəniyyətinin tam mühazirələrində*”

tibbə gətirilmişdir. Bu terminlər XVI əsr fransız ədəbiyyatında və ingilis müəlliflərinin yazılarında “extirper”(fransızca), “extirpation” (ingiliscə) – tələf etmək, kəsmək şəklində təsvir edilirdi, “disarticulation” və “dismemberment” – ayırmaq, parçalamaq sözləri isə qədim fransızcada “desmembrer” sözündən yaranmışdır.

Amputasiya səbəbləri sırasında qəza halları, infeksiyalar, qanqrenalar, xərçəng, diabet fəsadları və s. xüsusi qeyd edilir.

Amputasiya prosesinin uğurluluğunu müəyyən edən vacib üç faktor aşağıdakılardır:

- Yaxşı güdül
- Uyğun gələn protez
- Və reabilitasiya programı

Göstərilən faktorlar arasında six asılılıq vardır. Güdülün keyfiyyəti də öz növbəsində müxtəlif amillərdən asılıdır. Amputasiya səbəbi, nə dərəcədə fəsadın dərin olması güdülün uzunluğunu müəyyən edir. Həmçinin fəsadın səviyyəsi güdülün gələcək fiziki məşqləri, protezi və fiziki yükü üstlənə bilməsinə səbəb olar, belə ki amputasiya səbəbi fəsadlaşması ağır olarsa və güdülün forması münasib olmazsa bu növbəti prosedurlarda aşağı nəticələdən xəbər verir.³

Amputasiyadan sonra müşahidə edilən xüsusi psixoloji və tibbi izaha ehtiyac duyulan problemlərdən biri də fantom ağrılarındandır. Bu ağrılar yanğı, sancı, sanki kəsilmə hissi, keyimə hissi kimi özünü biruzə verir. Fantom ağrıları insan yaddaşının bir məhsuludur, belə ki, aşağı ətraf olmadıqda belə sinir sonluqları onurğa beyinə qıcıqlar ötürür, onurğa beyin isə həmin qıcıqları şəklini dəyişmiş formada baş beyinə göndərir, lakin baş beyində bu informasiya tam emal olunmur, ağrı, keyimə, gizilti və s.şəkildə eks olunur. Əgər amputasiya prosesi yerli anesteziya ilə aparılırsa, sinir sonluqları bağlanılır və bu xəstələrdə tam anesteziya altında amputasiya olunmuşlardan fərqli olaraq fantom ağrıları müşahidə edilmir.

Psixi sağlamlıq sağlamlığın tam və ayrılmaz bir komponentidir. Dünya səhiyyə təşkilatı təsdiqləyir: “*Sağlamlıq - fiziki, psixi və sosial sağlamlığın vəhdətidir və heç bir xəstəlik şikayətinin olmamasıdır.*” Psixi sağlamlıq dedikdə fərdin öz qabiliyyət və bacarıqlarından istifadə edə bilməsi, həyatda müxtəlif stresslərin öhdəsindən gələ bilməsi, produktiv şəkildə fəaliyyət göstərə bilməsi və əməkdaşlıq, qarşılıqlı münasibət yarada bilməsi nəzərdə tutulur. Bu isə ictimai münasibətlərin təməlini təşkil edir.

Amputasiya psosesi nəticəsi olaraq xəstələrdə müşahidə edilən psixoloji dəyişiklikləri 5 mərhələdə fərqləndirirlər:

- 1) çəşqinqılıq
- 2) imtina etmə, rədd etmə
- 3) qəzəb
- 4) depressiya
- 5) qəbul etmə və ümid

Amputasiya psoseti xüsusən qorxu, postravmatik stress, frustrasiya emosional halətləri və müvafiq davranış aktları ilə də nəticələnir. Frustrasiya latin sözü olub aldanma, nahaq gözləmə, əhval pozğunluğu mənası verir. Daha dəqiq desək frustrasiya hansısa maneə səbəbindən artıq aktivləşmiş tələbatın ödənilməsinin qeyri – mümkünluğu və ya tələbatın ödənilməsini blokadaya alan eks amillər nəticisində meydana gələn psixi vəziyyət kimi başa düşülür. Hər iki halda frustrasiya situativ hadisələrə aid edilir. Aşağı ətrafları amputasiya edilmiş bu xəstələrdə isə artıq psixoloji böhran – krizis vəziyyətinə rast gəlinir. Bir çox hallarda böhran şəxsiyyətin stress situasiyasına uyğunlaşmağa qadir olmamadan irəli gələn müəyyən dərəcədə davamlı xassəsinə çevrilir və amputasiya səbəbli yaşınan bu böhran hallarında situasiyanın bilavasitə şəxsiyyətə sosial təsiri özündə ehtiva etməsi və zamana görə davamlılıq halları müşahidə edilir. Daha çox mübahisə doğuran məsələlərdən biri həmin vəziyyətdə aqressiyanın necə yaranması və bu vəziyyətlə əlaqəsidir. Qeyd etmək lazımdır ki, böhran halı kompleks

müdafîə reaksiyalarını səfərbər edir və bu reaksiyalardan biri aparıcı olur. Belə reaksiyalar üç böyük sinfə bölünür: tolerant reaksiyalar: düzümlülük, hansı ki, fərd onların köməyi ilə situasiyanın adekvat qiymətini verir və situasiyadan çıxmağın yollarını müvəffəqiyyətlə axtarır; Stenik reaksiyalar: onların köməyi ilə “*mənfi*” emosional enerji xaricə istiqamətləndirilir; Astenik reaksiyalar: tipik təzahürləri davranışın daha primitiv formalarına qayıdışa aid edilə bilər və depravasiyanı astenik reaksiyaların klassik nümunəsi hesab etmək olar.

Yuxarıda qeyd edildiyi kimi aşağı ətrafları amputasiya olunmuş xəstələrdə növbəti müşahidə edilə bilən reaksiyalar qrupu – post-travmatik stress pozuntusudur.

Ədəbiyyat:

1. Ağayev B. A. “Cərrahi xəstəliklər” - Bakı, 1968
2. Bişnevski A. A., Şrayber. M. N. “ Hərbi səhra cərrahlığı həkimlər və tələbələr üçün rəhbərlik ” – Bakı, 1973
3. Cavadov R. Ə., Tağıyeva G. B. “ Ekstremal şəraitdə psixoloji xidmət ” Bakı, ADPU, 2006. 258s.
4. www.wikipedia.com – amputation, its contents, history and etc.
5. www.amputee-coalition.org – psychological aspects-amputation.

UŞAQ VƏ YENİYETMƏLƏRDƏ DEPRESSİV POZUNTULARIN TƏDQİQİ

Quliyeva Günel,
BDU-nun II kurs magistrantı

Depressiya ən geniş yayılmış psixi pozuntudur. Müxtəlif mənbələrə əsasən böyük yaş dövrünə aid olan əhalinin həyatı boyu depressiyaya “yoluxması”, kişilər arasında 2,5%-dən 10%-

dək, qadınlar arasında isə 5%-dən 20%-dək dəyişir. Eyni zamanda bütün dünyada depressiyanın yayılma səviyyəsinin yüksəlməsi və bu məfhumun gəncləşməsi tendensiyası qeydə alınır. Depressiyanın yayılma səviyyəsi uşaqlar arasında 2%, yeniyetmələr arasında 4-8% təşkil edir.

Depressiyanın yayılması yaşıdan asılıdır və yeniyetmələrdə uşaqlara nisbətən daha çox rast gəlinir. Körpə uşaqlarda depressiya haqqında məlumatlar çox ziddiyyətlidir. Beləki, bəzi müəlliflər bu göstəriciləri 0,5-3% kimi qiymətləndirirlər. Prepubertal dövründə depressiyanın yayılması 1-2%-ə bərabərdir və əgər əvvələr depressiya baş veribsə bu zaman 2 il ərzində depressiv epizodun təkrarı 40%, 5 il ərzində isə 72% ehtimal olunur.

İndiki dövrə kimi hesab olunduğu, depressiyadan yalnız yaşlı insanlar əziyyət çəkirlər. Eyni zamanda uşaq və yeniyetmələrlə işləyən mütəxəssislər də belə bir fikrə gəlmişdirlərki, hər hansısa bir davranış dəyişilməsini patologiya ilə əlaqələndirmək olar. Bu işin nəticəsində isə hər bir yaş dövrünün xüsusiyyətləri ayrı-ayrılıqda öyrənilmiş və təsvir olunmuşdur. Nə zamanki depressiyanı ölçmək üçün valid və etibarlı alətlər tədbiq olunmağa başlandı, bu zaman gördülərki depressiv simptomlar uşaqlarda və yeniyetmələrdə də rast gəlinir.

Uşaqlıq dövrü çox dəyişkən bir dövürdür və bu dövrdə uşaqlar bəzən darıxa və qəmgin ola bilərlər. Adətən uşaq və yeniyetmələrdə qısamüddətli və yaşına uyğun olan emosional çətinliklər, əhval-ruhiyyənin dəyişməsi müşahidə olunur. Uşaq və yeniyetmələr onlara nəyin pis təsir etdiyini çətinliklə qeyd edə bilirlər. Mənfi emosiyaların ifadə oluna bilməməsi onlarda əsəbilik və narahatlılıq yarada bilir, hansıki, böyükələr bunu pis davranış kimi başa düşürlər. Depressiyalı uşaqlar xoşagələn fəaliyyətdən çəkinirlər, onlara etiraz edildikdə və özləri uğursuzluq göstərdikdə isə həddsiz dərəcədə həsas olurlar və bu uşaqlarda təfəkkür prosesi neqativ və pessimist olur. Onlar özlərinə qarşı çox sərt olur, öz şəxsi nailliyyətlərini azaldır və

gələcəyə ümidsiz və bədbin baxırlar. Bu tip təfəkkür depressiv emosiyaları daha da artırır. Həmçinin məktəbə getməmək, öz fiziki vəziyyətindən şikayətlənmək, yuxu və yeməklə bağlı müxtəlif davranış problemləri meydana çıxır.

Depressiyalı uşaqların müayinəsi zamanı uşaqların ayrı, valideyinlərin ayrı şəkildə müsahibə verməsi daha məqsədə uyğundur və hərdən klinisistlər, pediatrlar, müəllim və digər mütəxəssislərdən informasiya almaq vacibdir. Həmçinin depressiyalı uşaqları müayinə edərkən həm inkişaf prosesi, həm tədris fəaliyyətindəki müvəffəqiyətlər, həm keçirilmiş xəstəliklər və onların həyatında baş vermiş neqativ hadisələr birlikdə öyrənilməlidir. Uşaqları müayinə edərkən yüksək etik standartları nəzərdə tutmaq lazımdır.

Depressiyalı uşaq və yeniyetmələri müayinə edərkən bir sıra sorğu və şkalalardan istifadə olunur. Beləki, Uşaqların davranış bacarıqlarının şkalası(CBCL), Uşaq depressiyasının sorğusu(CDI), Beck depressiya cədvəli(BDI-II/ BDI-FS), Əhvalruhiyyə və hissələrin sorğusu(MFQ), Yeniyetmələrin sağlamlığı haqqında sorğu(PHQ-A), Uşaqlarda depressiya reyting cədvəli(CDRS-revised), Epidimologiya mərkəzinin uşaq depressiya şkalası (CES-DC), Kolumbiyanın depressiya şkalası(CDDS) və başqalarını misal göstərmək olar.

Uşaq və yeniyetmələrdə baş vermiş depressiv pozuntuların müalicəsi hər zaman mürəkkəb olmuşdur. Uşaq və yeniyetmələrdə mövcüd olan depressiyani müalicə etmək üçün isə Psixoterapiyadan(oyun terapiyası, valideynlərə məsləhət, fərdi psixodinamik terapiya və s.), Koqnitiv Davranış Terapiyasından(KDT) və İnterpersonal terapiyadan(IPT-A) istifadə olunur.

ŞƏKƏRLİ DİABET XƏSTƏLİYİNDEN ƏZİYYƏT ÇƏKƏNLƏRİN PSİKOLOJİ PROBLEMLƏRİ

ATU-nun Psixiatriya kafedrası (F.N.İsmayılov, t.e.d)
BDU-nun Psixologiya kafedrası (A.H.Babayeva, magistr)

Şəkərli diabet - insulinin təsirinin və ya insulin sekresiyasının defekti nəticəsində zülal, piy və karbohidrat mübadiləsi pozğunluğu ilə müşayiət olunan və xroniki hiperqlikemiya ilə xarakterizə edilən polietioloji metabolik pozğunluqdur.

Şəkərli diabet – kəskin və xroniki ağrılaşmaların əmələgəlmə riskinin qarşısını almaq üçün müalicə və xəstələrə özünənəzarəti öyrətməyi tələb edən bir xəstəlikdir. Şəkərli diabetin müalicəsi tək qlikemiya deyil, həmçinin onun ağrılaşmalarına gətirib çıxara biləcək digər faktorlara nəzarət tələb edir.

ŞD-nın epidemiologiyası kifayət qədər öyrənilməmişdir. Dünya əhalisinin 2-3%-i ŞD-dan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə 1985-ci ildə dünyada ŞD olan 60 mln. insan qeydiyyata alınmışdır. Beynəlxalq Diabet Federasiyasının 2008-ci il üçün olan məlumatlarına görə ŞD-dan əziyyət çəkən insanların sayı 246 mln-dır. ŞD2 şəkərli diabetin ən geniş yayılmış formasıdır. ŞD2 bütün şəkərli diabet hallarının 90-95%-ni təşkil edir.

ŞD-nın təsnifikasi :

- ŞD 1-ci tip (β hüceyrələrin destruksiyası və insulin çatışmazlığı ilə xarakterizə edilir)
- ŞD 2-ci tip (insulin rezistentliyi nəticəsində baş verən insulinin sekresiyasının defekti kimi xarakterizə edilir).

ŞD-dan əziyyət çəkən insanlarda psixoloji problemləri:
Şəkərli diabet xəstələrində – xəstəliyin əvvəlində davranışın və əhvali-ruhiyyənin dəyişikliyi müşahidə olunur. Xəstələr, adətən, əsəbi, emosional və yorğun olurlar. Onlar çox vaxt nədənsə

narazı, dəymədüşər olduqları üçün ətrafdakılarla tez-tez münaqışlərə girməli olurlar. Belə xəstələr yaddaşın zəifləməsindən, unutqanlıqdan şikayət edirlər. Xəstələr daha da həyəcanlı, əsəbi, tez özündən çıxan, tələskən olurlar. Onları yuxusuzluq, yorğunluq, əmək qabiliyyətinin enməsi, əhvalın geniş miqyasda dəyişməsi, diqqətlərinin cəmləyə bilməmək narahat edir. Onlar söhbət zamanı çox səbirsiz olurlar, fikri başa çatdırılmamış asanlıqla bir mövzudan digərinə keçirlər.

ŞD və depressiya:

- ŞD xəstələrinin ən azı 1/3 hissəsində klinik səviyyədə depresiya əlamətləri aşkar olunub.
- Depressiyanın ayrı-ayrı formalarından əziyyət çəkən insanlarda diabetin inkişafı üçün böyük risk yaranır.
- Hər iki xəstəliyin bir yerdə təzahür etməsi zamanı gedişatın çətinliyi, ölüm faizi müalicəyə rezistentlik bu xəstəliklərin ayrı-ayrılıqda inkişafından daha pis nəticə verir.

ŞD və koqnitiv funksiyalar:

- Diabet xəstəliyinin koqnitiv pozuntuların inkişafında bir risk faktoru ola bilməsi və diqqət, operativ və psixomotor yaddaş və s. kimi funksiyalarda azalmalara yol açılıcayı düşünülür.
- Həm 2-ci tip diabet xəstəliyi, həm də koqnitiv pozuntular bilavasitə yaş artımı ilə əlaqədar olur. Bununla bağlı olaraq həm diabet koqnitiv pozuntuların yaranması riskini artırır, həm də koqnitiv pozuntular diabetin gedışatına mənfi təsir göstərir.
- Koqnitiv funksiyaların zəifləməsi həm insulindən asılı olan, həm də asılı olmayan diabet xəstələrində müxtəlif tədqiqatlarda sübut olunmuşdur.

ŞD və uyğunlaşma mexanizmləri:

- Uyğunlaşma strategiyaları diabet zamanı pasientin xəstəliyinə adaptasiya prosesində vasitəsiz təsir göstərməsində açar rol oynaya bilər.
- Uyğunlaşma davranışları üçün müxtəlif stress faktorlarına qarşı məqsədli şəkildə fikizi və psixoloji nəticə əldə etmək üçün

təşəbbüs göstərilən müəyyən edilmiş hərəkətlər toplusu nəzərdə tutulur.

- Uyğunlaşma-davranişi dedikdə xroniki xəstəliklər də daxil olmaqla həyatı situasiyalarda fiziki, psixoloji və sosial uyğunlaşma qabiliyyətinə adaptasiya və ya dezadaptasiya və s. başa düşülür.

HEMODİALİZ QƏBUL EDƏN XƏSTƏLƏRİN PSIXOLOJİ PROBLEMLƏRI.

İmanova Şəhrizad,
BDU-nun II kurs magistrantı

Hemodializ, dializ ifadələri son zamanlarda tez-tez duyduğumuz ifadələrdəndir. Hemodializ “süni böyrək” deməkdir. Hemodializ zamanı xəstələr xüsusi bir aparata qoşulur və bu aparat vasitəsilə xəstələrin qanı zərərli maddələrdən təmizlənir. Zərərli maddələrin qanda toplanmasına səbəb isə böyrəklərin öz funksiyalarını yerinə yetirmək qabiliyyətini itirməsidir. Bu tibbdə xroniki böyrək çatışmazlığı xəstəliyi adlanır. Xroniki böyrək çatışmazlığı xəstəliyi böyrəklərin inkişaf edən və proqresləşən funksional pozuntusudur. Xroniki böyrək çatışmazlığının yaranmasında böyrək və böyrək yollarının xroniki, anadangəlmə, irsi və qazanılmış xəstəliklərin rolü böyükdür. Xroniki böyrək çatışmazlığı xəstəliyinin səbəbləri arasında qlomerulonefrit, düyünlü periarterit, qırmızı qurdeşənəyi, böyrək vərəmi, böyrək venalarının trombozu, polikistoz, şəkərli diabet xəstəliklərinə daha çox rast gəlinir. Xroniki böyrək çatışmazlığı xəstəliyini müalicəsi yalnız hemodializ deyil. Hemodializ müalicə üsulu dializin bir formasıdır. Digər forması isə peritoneal dializdir. Ancaq daha çox hemodializdən istifadə olunur.

Ölkəmizdə də hemodializ qəbul edən xəstələrə sıx rastlaşmaq mümkündür. Hal-hazırda ölkəmizdə 1500-ə yaxın hemodializ qəbul edən xəstə qeydiyyatdadır.

Hemodializ müalicə üsulu xəstəliyin xroniki olması ilə bağlı olaraq sonu olan bir müalicə üsulu deyil. Bu müalicə yalnız xəstəyə böyrək transplataşıya olunduqda yaxud da xəstənin ömrü tamamlandıqda sona çatır. Hemodializ müalicəsi həftədə 2-3 dəfə olmaqla 3-4 saat müddətinə aparılır. Xəstələr hemodializ qəbul etməyə məcbur olduqları üçün hemodializ cədvəlini poza bilmirlər. Bunun üçün də bütün həyatlarını və işlərini bu cədvələ əsasən planlaşdırırlar.

Hemodializ prosesi çox ağır bir prosesdir və xilas etdiyi həyatları tamamilə dəyişdirir. Hemodializ qəbul edən xəstələr vaxtlarının çoxunu xəstəxanada keçirirlər. Buda xəstələrin ilk növbədə əmək fəaliyyətinə təsir edir. Hemodializ qəbul edən xəstələrin əksəriyyəti işsiz olurlar. Hemodializ xəstələrin fəaliyyət sferalarını, müstəqilliklərini, sosial həyatlarının məhdudlaşmasına səbəb olur. Hemodializ üsulunun ağırlığı, zamanlarının çoxunu xəstəxanada keçirmək, sağlamlığa qovuşa bilməmək, işsizlik və s. bu kimi çətinlikər xəstələrdə bir sıra psixoloji problemlərin yaranmasına səbəb olur. Aparılan tədqiqatlar zamanı hemodializ qəbul edən xəstələr də depresiya, təşviş, uyğunlaşma çətinlikləri, suisidal hallar, davranış pozuntuları, cinsi problemlərə daha çox təsadüf olunmuşdur. Hemodializ qəbul edən xəstələrin ən real həqiqətləri onların yaşamaq üçün aparata bağlı olmaları və ondan asılı olmalarıdır. Bunun üçün də ən böyük çətinlik xəstəliyə və müalicə prosesinə uyğunlaşma ilə əlaqədar yaranır.

Afram və bir sıra alımlər xəstələrin hemodializə uyğunlaşma müddətini 5 mərhələyə bölürlər.

1. Dializə başlamazdan əvvəlki mərhələ.
2. Təşviş və ya müalicəyə başlama mərhələsi.

3. Yaşama dönüş mərhələsi.

4. Depresiya yaxud real həyata dönüş mərhələsi.

5. Uyğunlaşma yaxud razılışma mərhələsi.

Birinci mərhələdə xəstələr əsasən xroniki xəstəliyin fiziki və psixoloji təsiri altında olurlar. Xəstələrdə daha çox öz həyatları və onu itirə bilmə ilə bağlı qorxular yaşanır. Bu dövrdə xəstəliyə təzə tutulma, onun haqqında kifayət qədər məlumatla malik olmama ilə bağlı təşviş və qorxular yaşanır. Bu dövr yaşam qorxusunun yaşanması ilə xarakterize olunur. Ölüm qorxusu, ümidsizlik, halsızlıq, zehni çökkünlük, yorğunluq, təşviş kimi duygular yaşanır.

Ikinci mərhələdə artıq müalicə prosesi başlayır. Bu səbəbdən artıq xəstəliklə bağlı qorxu və təşvişlər əvəzinə xəstəliyin müalicəsi ilə bağlı qorxu və təşvişlər yaşanmağa başlayır. Buna səbəb kimi müalicə prosesi haqqında kifayət qədər məlumatla malik olmama, müalicə prosesinin çətinliyi, bədənin müalicəyə reaksiyasını müəyyənləşdirə bilməmə, ümumiyyətlə müalicə prosesi ağrıların sonu olacaqmı? kimi düşüncələrlə bağlıdır. Bu qorxu və təşvişlərin müəyyən dərəcədə qarşısını almaq üçün xəstələri müalicə prosesi haqqında məlumatlandırmaq və onlara psixoloji yardım göstərək lazımdır.

Üçüncü mərhələ yaşama dönüş mərhələsi adlanır. Hemodializ başlanandan sonrakı mərhələdir. Cəmiyyətə qarşı duygusuzluq, etinasızlıq, ətraf aləmdən soyuma kimi duygular azalmağa başlayır. Dializə qoşulduğdan sonra ona qarşı hiss olunan qorxularda aradan qalxmış olur. Dializə qoşulduğdan sonra ağrılar azalmağa başlayır. Bunun üçün də dializə xilaskar kimi baxılır. Xəstələr uzun müddət yaşanan çətinliklərin arxada qaldığını düşünməyə başlayırlar. Onlarda müsbət aura, düşüncələr, yenidən yaşama eşqi yaranmağa başlayır. Bu mərhələ 3-4 həftə müddətində davam edir.

Dördüncü mərhələni depresiya mərhələsi yaxud real həyata qayıdış mərhələsi adlandırmaq olar. Artıq bu mərhələdə hemodializə, hemodializ aparatına qarşı hiss olunan xilaskarlıq duyusu, yaşamaq üçün bir aparata bağlı olmaq, cansız bir əşyadan asılı olmaq düşüncəsi ilə əvəz olunur. Psixoloji problemlər yaranmağa başlayır. Yas tutma, ümidsizlik, özünə qapanma, uyğunlaşma problemləri kimi duyğular keçirilir. Bu mərhələdə müalicə prosesinə bəslənən ümidlərin həyata keçməməsilə bağlı depresiya yaranır. 3-12 ay müddətində davam edir.

Sonuncu mərhələdə reallıqla razılaşma yaxud onu qəbul etmə prosesi tamamlanır. Yəni artıq xəstələr ölüm qorxusunun qalmadığını, yaşamaq üçün bir aparata bağlı olmaları fikrini mənimsəyirlər, və bunu qəbul etməyə başlayırlar. Xəstəliyə və müalicəyə uyğunlaşılır, həyata bağlanmada normal bir səviyyəyə qalxılır.

Depresiya və təşviş xəstələrin əksəriyyətində rast gəlinir. Səbəb isə həyatlarına qoyulan məhdudiyyətlər (müalicə ilə bağlı, pəhriz saxlanması və s.), yaşamaq üçün aparata bağlı olmaq, istədiklərinin hamısını edə bilməmək, işsizlik və bunun səbəb olduğu maddi sixıntılar, yaşamaq üçün ailənin maddi dəstəyinə ehtiyacı olmaq, hər an həyatları üçün qorxu hissi keçirmək, bu qorxu hissini hər dəfə aparata qoşulduğda daha dərin yaşamaq və s. hallardır. Depresiya və təşviş bir-biri ilə əlaqəlidir və depresiya olan xəstələrin əksəriyyətində təşviş də olur. Aparılan araşdırımlar zamanı ailələrinin və psixoloq dəstəyi alan, işləyən xəstələrin əksəriyyətinin, maddi cəhətdən başqalarından asılı olmayan xəstələrin depresiya və təşvişə daha dayanıqlı olurlar.

Ümumiyyətlə, ailələrinin və mütəxəssis dəstəyi alan xəstələrin psixoloji problemlərə qarşı daha dayanıqlı olduqları, xəstəliyə və müalicəyə daha rahat adaptasiya olunduqları, həyatlarını daha səməri qurduları və digər

xəstələrə nisbətən xoşbəxt yaşadıqları müəyyənləşdirilmişdir. Bunun üçündə hemodializ şöbələrində psixoloq xidmətinin qurulması vacibdir. Psixoloq ilk növbədə xəstələrlə çalışmalı, onların problemlərini dinləməli, onları həll etmək və həyatlarını düzgün planlaşdırımıları üçün istiqamətlər göstərməli, məsləhətlər verməlidir. Bundan əlavə xəstələrin ailələri birgə fəaliyyət göstərməli, onların problemlərini dinləməli, xəstəylə düzgün münasibətlər qurmağa, onlara yardım etmək üçün nələr edə biləcəklərini müəyyənləşdirməyə kömək etməlidir. Bundan əlavə hemodializ şöbəsində çalışan tibbi personalın psixoloji problemləri ilə maraqlanmalıdır. Çünkü tibbi personalın həm işləri ağır və həyəcanlı işdir, həm də onlar xəstələrlə çox əlaqədə olduqları üçün çətinlikləri olur.

Qeyd etdiklərimizdən aydın olur ki, hemodializ qəbul edən xəstələr xəstəlikləri və müalicələri ilə əlaqəli bir sıra psixoloji problemlər yaşayırlar və bu problemlərin həlli üçün psixoloji və ailələrin dəstəyi vacibdir.

Ədəbiyyat:

1. Kentleşme, Kronik Hastalıklar ve Sosyal Hizmet. Kentleşme Sürecinde Sosyal Hizmet. 5-7 Kasım 1998, Ankara
2. Özçürümez, Gamze ve diğerleri. Kronik Böbrek Yetmezliğinin Psikiyatrik Ve Psikososyal Yönleri, Türk Psikiyatri Derneği. 14(1):2003

SİYASİ ŞÜURUN FORMALAŞMASININ PSİKOLOJİ XÜSUSİYYƏTLƏRİ

E.A.Piriyeva, müəllim, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrası

Siyasi şürurun formalaşmasında milli şürur əsas rol oynayır. Hər bir xalqı və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və mənəvi tərəqqiyə nail olmaq üçün yalnız özünün sosial iqtisadi tarixi keçmişinə deyil, həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır (1,17). Milli psixologiyanın yaranması nəticəsində etnik siyasi birliliyin mənəvi sərvətləri mənimsəmək, onu zənginləşdirmək və siyasi proseslərdə iştirak etmək fəaliyyəti güclənir. Vahid etnik ad, etnik rəğbət, mənşə, soykök ümummilliyi, mədəniyyət, eyni bir dövlətə mənsubluq, vətənpərvərlik hissi kimi mühüm komponentlər onu universal bir amilə çevirir. Milli hiss, milli ruh, milli psixoloji dəyərlər əsasında vətəndaşlıq yaranır. Milli-siyasi şürurun yüksəlməsi milli dövlətin yaranması, suvereniyi qorunması uğrunda mübarizənin başlıca amilidir. Milli şürurun köməyi ilə siyasi proseslər araşdırılır, dərk edilir və siyasi fəaliyyətin düzgün istiqaməti seçilir. Milli psixologiya siyasi şürurun milli mənafeyin qorunmasına yönəldir.

Tədqiqatlar göstərir ki, siyasi – şürurun strukturu aşağıdakı amillər əsasında şərh edilir.

1. Tələbatlar – mənafə, sərvət sistemi
2. Stereotip elementləri – davranış normaları, adət və ənənələr, tarixi inkişaf
3. Emosional elementlər – milli xarakter, temperament

Milli – siyasi şürurun yüksəlməsində tarixi – siyasi şərait və vətəndaşlıq mövqeyinin dərk edilməsi başlıca yer tutur. Milli-siyasi hərəkatlar, iqtisadi və siyasi sahələrdə

islahatların həyata keçirilməsi siyasi şürurun inkişafına təsir edir.

Siyasi şürur üç istiqamətdə təzahür edir:

1. Milli siyasi şürur. 2. İdeologiya. 3. Siyasi psixologiya
Siyasi – şürurun formalaşmasında bir sıra amillər xüsusi rola malikdir.

I. Cəmiyyətin iqtisadiyyatı və yaşayış tərzı

II. Siyasi tərbiyə

III. Ideoloji təsir

IV. Kütlələrin siyasi fəallığı

Cəmiyyətdə əsaslı dəyişiklik həyata keçirərkən millətin siyasi fəallığı başlıca yer tutur. Siyasi fəallığı təmin edən psixoloji prinsiplər aşağıdakılardır:

- siyasi proseslərdə fəallığın şəraitə uyğun təşkil edilməsi
- siyasi fəallığın nəzarət edilməsi və onu məqsədə uyğun istiqamətə yönəldilməsi
- siyasi fəallıq zamanı iştirakçılar stress vəziyyətinə düşməzdən qorumaq.

Tədqiqatlar göstərir ki, dövlət müstəqilliyindən sonra milli siyasi şürurda əsaslı dəyişiklik baş vermişdir.

Ədəbiyyat siyahısı:

1. Bayramov Ə.S. Etnik psixologiya. Bakı, 2003.
2. Ольшанский Д.В Политическая психология.Москва,2005
3. Шестопал Е.Б Политическая психология ,2003

AZƏRBAYCANÇILIQ MƏNƏVI DƏYƏRLƏRİMİZDƏNDİR

P.e.d., prof. L.N.Qasimova
Bakı Dövlət Universiteti

Milli-mənəvi dəyərlərimizdən biri də indi çox aktual səslənən azərbaycançılıqdır.

Bu mənəvi dəyərin kökləri çox qədimlərə gedir. Onun əsasını ana torpaqlarımızda çox sayılı etnosların yaşaması təşkil edir. Tarixi hesablamalara görə Azərbaycan ərazisində təqribən 50-dən çox etnik soylar möskunlaşmışdır. Qədim yunan coğrafiyaşunası və tarixçisi Strabonun göstərdiyinə əsasən təkcə qədim Albaniyada 26 müxtəlif dildə danışan etnos olmuşdur.

Məhz bu da azsaylı etnosların əhalisinin əksəriyyətini təşkil edən etnosun-türklərin ətrafında birləşməsini zəruri etmişdir. Buradan da azərbaycançılıq ideyası meydana gəlmişdir.

Bu ideya «Kitabi - Dədə Qorqud» dastanında daha əsaslı şəkildə öz əksini tapmışdır. Dastanda Vətən duyğuları, torpaq ideyası, birlik ideyası verilmişdir. Bu ideya Nizaminin, Nəsiminin, Xətainin, Füzulinin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundovun, Həsənbəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Əhməd Cavadın, Abbas Səhhətin, Cəfər Cabbarlinin, Səməd Vurğunun, Mikayıł Müşfiqin, Süleyman Rüstəmin, Rəsul Rzanın, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Süleyman Rəhimovun və onlarla digərlərinin əsərlərində inkişaf etdirilib möhkəmləndirilmişdir. O, Səməd Vurğunun «Azərbaycan», Məhəmməd Hüseyn Şəhriyarın «Heydərbabaya salam», Süleyman Rüstəmin «Azərbaycana gəlsin», Rəsul

Rzanın «Ərk qalası» və s. əsərlərdə lirik tərənnümünü tapmışdır.

Bu ideologianın kökləri çox qədimə getsə də, yenidir. O, konkret olaraq XX əsrin 90-cı illərində müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi şəraitində irəli sürülmüşdür. Onun əsil müəllifi ümummilli liderimiz Heydər Əliyev olmuşdur. O, göstərmışdır ki, azərbaycançılıq Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edir. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümuməşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Azərbaycançılıq - bu anlayışa daxil olan prinsiplərin vəhdətini, bütövlüyünü, baş xəttini özündə ehtiva edir. Azərbaycançılıq - xalqımızın uzun mübarizələr yolunda tarixən qazandığı milli ideologiyamızdır. Azərbaycan xalqı gələcəyini bu işıqlı qayadən çıxış edərək qurur. Ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının II qurultayında Azərbaycanda dövlət siyasetinin azərbaycançılıq əsasında qurulmasını irəli sürmüdü. O, demişdi: «...Azərbaycanda yaşayan insanların hamısı - mən xristianları demirəm - həmişə özünü azərbaycanlı hesab edirlər. Onlar həqiqətən azərbaycanlıdır və hamımızın birlikdə ən əsas məqsədimiz azərbaycançılığı möhkəmləndirmək, qorumaq və burda Azərbaycan xalqını, Azərbaycan əhalisini bunun ətrafında birləşdirməkdir».

İndi Azərbaycanda bir sıra müxtəlif soylu etnoslar - türklər, talişlər, ləzgilər, kürdlər, tatarlar, darginlər, saxurlar, udinlər və başqaları yaşamaqdadırlar. Onlar artıq bir-birinə qovuşmuşlar. İslam dini onların qaynayıb-qovuşmasında əsaslı rol oynamışdır. Onlar hamı üçün məqbul sayılan mədəniyyət, dil, həyat tərzi ümumiliyində birləşmişlər.

Bundan başqa, yadelli işgalçılar və müstəmləkəçilər tərəfindən Azərbaycanın dəfələrlə parçalanması, onun torpaqlarının qonşular tərəfindən pay-puç edilməsi azərbaycanlıların pərən-pərən düşməsinə səbəb olmuşdu.

Üstəlik indi dünyada gedən beynəlmilləşmə prosesi, Azərbaycanın daxili sosial-iqtisadi çətinlikləri onların planetin çox ölkələrində məskunlaşmasına səbəb olmuşdur. Deməli, indi azərbaycanlılıq dünyasının hər guşəsinə pərən-pərən düşmüş azərbaycanlıları da bir ideya əsasında birləşdirmək ideologiyasına çevrilmişdir.

Azərbaycanlılıq ideyasının gerçəkləşməsində dünya azərbaycanlılarının həmrəylik hərəkatının da mühüm əhəmiyyəti vardır. Məlumdur ki, hər il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunur.

İndi böyüməkdə olan nəsillərə ötürəcəyimiz, aşılıyacağımız milli-mənəvi dəyərlərimizdən biri də azərbaycanlılıq ideologiyası olmalıdır. Onun vacibliyi artıq göz qabağındadır.

Bələliklə, tarixən yaranıb formalaşmış yuxarıda sözügedən dəyər xalqımızın yüksək mənəviyyatından soraq verir. Onu qoruyub inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq ən vacib və zəruri vəzifə hesab edilməlidir. Bu vəzifənin əməli olaraq həyata keçirilməsi müstəqillik şəraitində daha vacib və aktualdır. Getdikcə möhkəmlənən və inkişaf edən müstəqilliymiz bu gün üçün çox əlverişli və münbit şərait yaratmışdır. Vəzifə bu şəraitdən səmərəli istifadə etməkdir.

MÜNDƏRİCAT

FƏLSƏFƏ SOSİOLOGİYA VƏ SOSIAL İŞ

Mikailova N.G. Xarakter изменений активности личности в духовной сфере в условиях развития демократии и гласности.....	4
Xəlilov R. N. Sosial-fəlsəfi fikirdə fərd və şəxsiyyət münasibəti problemi.....	7
Kurt Faruk Platon və Aristoteldə kainat anlayışı.....	10
Xələfova K. Fəlsəfədə mənlik şüuru.....	14
Ханларов А.С. Отклоняющееся (девиантное) поведение и социальная система.....	16
Микаилова Н.Э. Человек и биосфера.....	19
Hüseynova V. Şəxsiyyətin sosiallaşması problemi.....	20
Şəlalə Hüseynova Sistem anlayışı barədə.....	24
Qəhrəmanov E. Təşkilatda insan resursundan səmərəli istifadə olunması çox mühüm idarəetmə amili kimi.....	27
Qurbanova A.Q. Əllilik sosial problem kimi.....	31
Əlaəddin Məhəmmədi Meyxoş Mədəni turizm və mədəniyyətlərarası əlaqə.....	34
Aliyeva S.Ə. Kriminologiya və kriminalistika.....	36
Qafarovə L. Gələcəyimizə sahib çıxaq.....	39
Эфендиев Ф.М. Принцип жизнедеятельности и первичные биологические процессы.....	40
Abdullazadə S. İnsanın mühitə adaptasiyasındaki psixoloji aspektlər.....	45
Əlizadə T. Azərbaycanda feminizm hərəkatı.....	47
Osulu Odulu N.B. Müasir İran cəmiyyətində feminist istiqamətlər: qərbə və islama meyilli feministlər.....	49
Behruz İskəndərpur İranda kənd təsərrüfatı məsullarının monitorinqinin maneə və problemləri.....	54

Zülfüqarov V.R. Elmin istehsal gücü funksiyasının təzahür mərhələləri.....	56
Cavadova H.Q. Sosiallaşmaya təsir edən ilkin amillər.....	59
Əlimirzəyeva R.X. Nəriman Nərimanovun " Nadanlıq" dramında maarifçi ziyalı obrazları.....	61
Ş.Ə. Namazlı Sağlamlıq ali ictimai dəyər kimi.....	65
R.Ə. Allahverdiyeva Qlobalizm yeni dünyagörüşü kimi: bəzi düşüncələr.....	70
Ş.S. Salmanova Əhməd Yəsəvinin bədii irləndə nəfs anlayışı....	74
E.M. Abasova Ekoloji problemlərin həllində maariflənmənin rolu.....	78
F.Həsənzadə Siyasetin fəlsəfəsi anlayışı haqqında.....	81
G.I. İsmayılova İslami nöqtəyi-nəzərdən zərdüştilik əxlaqi.....	86
N.Əhmədov İslam hüququnun fəlsəfi konsepsiyası, dirlə münasibəti və inkişafı.....	90
F.Q. Vahidov Hakimiyət münasibətlərinin qlobal səviyyəsi: bəzi qeydlər.....	95
X.İbrahimova Siyasetin optimallığını şərtləndirən başlıca amillər.....	100

İQTİSADİ NƏZƏRİYYƏ VƏ POLİTOLOGİYA

Z.H. Babaşov İ əvvəl yüksək dərəcədən yüksələn.....	104
N.İslamova İqtisadiyyat və psixologiya əlaqəsi haqqında.....	106
R.Filiyev Azərbaycan qazının beynəlxalq əhəmiyyəti arta bilər.....	110
Rəsuli Səqai Rəsul Məhərrəm o. ƏDV-nin mahiyyəti və tədqiqi.....	118
R.V. Vəlibəyov Sosial siyaset dövlət idarəciliyinin bir hissəsi kimi: tarix və nəzəriyyə.....	120

T.R.Əliyev Müasir siyasi praktikada siyasi manipulyasiya texnologiyası, ondan milli mənafə üçün istifadə imkanları.....	123
M.M.İbrahimli Azərbaycan-Nato hərbi əməkdaşlığı.....	128
H.Vahabova Əlverişli geosiyasi məkanın milli təhlükəsizliyə təsiri.....	132
P.İ.Abbasova Beynəlxalq münasibətlərdə Azərbaycan diasporu.....	135
Махмудов Н.Ш. Политические аспекты национальной безопасности Азербайджана.....	138
M.Fərzəliyev Cənubi qafqazın təhlükəsizliyində Azərbaycanın aparıcı yeri.....	141
N.Yaqubova Parlamentin idarəcilik mahiyyəti və xüsusiyyətləri.....	144
E.Kərimov Beynəlxalq münasibətlər tarixinin inkişaf meylləri.....	148
M.Z.Həsənov Azərbaycan Respublikası vətəndaşlarının siyasi mədəniyyətinin formalasdırılması yolları.....	150
F.Məmmədov Cəmiyyətin siyasi həyatı haqqında bir neçə söz.....	152
N.A.Bəndəliyeva Azərbaycan müasir beynəlxalq əlaqələr sistemində: reallıqlar və perspektivlər.....	156
Ü.Y.Mehrəliyev Avropa təhlükəsizlik və müdafiə siyasetinin tarixi kökləri və əsasları.....	160
E.M.Əlizadə İnformasiya texnologiyaları və siyaset.....	163

PSİKOLOGİYA VƏ PEDAQOGİKA

M.V.Veliyev, A.M.Mustafayev Pedaqoji prosesdə qarşıya çıxan ziddiyətlərin xarakteristikası.....	167
R. R. Cavadova İlk təəssürat və onun formalasmasına təsir edən amillər.....	168
Н.Г.Мехралиева Содержание категории стресса у	

подростков	170
Велиев М.Б.,Мустафаев А.М. Преподавание курса «введение в специальность» на психологическом отделении университета.....	175
Z.C.Kazimova Yeniyetmənin ailədə davranışının korreksiyası....	177
T.T.Babayeva Qruplararası münasibətlərin funksiyaları.....	180
T.Abdullayeva Məktəbəqədər yaşılı uşaqların sosiallaşmasında hisslerin rolu.....	183
Ə.Ñyì ýí ayðî âà ì ýuáñeåðää i ñeöî eî æ möääðey i äoäi eçî eyðer ayí eñøððäayí eí ýñan ööñöñééyðe üàääñí ää.....	185
K.Qəhrəmanova Gender mədəniyyətinin formalaşmasında ailənin rolu.....	187
M.V.Veliyev, A.M.Mustafayev Nizami Gəncəvi intibah ideyalarının tərənnümçüsüdür.....	189
P.L.Əliyeva Affektiv pozulmlar zamanı psixoterapiyanın əhəmiyyəti.....	191
Cavadnea İdris “Depressiya” anlayışının tibbi və psixoloji ədəbiyyatda izahı.....	192
K.Ş.Səmədova Məktəbəqədər yaşılı uşaqlarda əqli keyfiyyətlərin ilkin təzahürü.....	195
M.V.Veliyev, A.M.Mustafayev Təlimin mühazirə formasının funksiyaları və psixoloji şərtləri.....	197
S.Yusubova Ahil yaş dövrünün və yaşlanmanın tibbi-psixoloji xüsusiyyətləri	200
S.H.Əlizadə Boşanmanın psixoloji fəsadları.....	204
G.Cəfərova Konfliktlərin yaranması şəraitı və təzahür xüsusiyyətləri.....	206
Велиева В.И. Система ценностных ориентаций.....	211
K.R.Əliyeva, R.V.Cabbarov Pedaqoji fəaliyyətin müasir üslublarına dair.....	213

A.S.Namazova Hiperaktivlik və diqqət çatışmazlığı probleminin bəzi məsələləri.....	217
Nural Semir Sayım Azərbaycan və Türk gənclərinin sərvət yönümlərinin müqayisəli psixoloji analizi.....	219
Исаева П.Т. Отношение и социальная установка.....	222
Ə.R.Ramazanova Məktəbəqədər yaşılı uşaqların oyun fəaliyyətinin təşkilinin bəzi psixoloji məsələləri.....	226
Yıldız Kadir İsmət Gənclərin sosial-psixoloji adaptasiyasının bəzi psixoloji məsələlərinə dair.....	230
L.B.Cavadova İnklüziv təhsilin bəzi psixoloji məsələləri....	232
Рагимова Н.А. Психологическая характеристика экологического сознания.....	236
R.Əliyeva Temperament xüsusiyyətlərinin davranışda normadan kənara çıxmalara təsirinin tədqiqinin bəzi məsələləri.....	240
G.Ə.Əliyeva Aşağı ətrafları amputasiya olunmuş xəstələrin psixi sağlamlığı.....	242
G.Quliyeva Uşaq və yeniyetmələrdə depressiv pozuntuların tədqiqi.....	245
F.N.İsmayılov, A.H.Babayeva Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin psixoloji problemləri.....	248
Ş.İmanova Hemodializ qəbul edən xəstələrin psixoloji problemləri.....	250
E.A.Piriyeva Siyasi şüurun formalaşmasının psixoloji xüsusiyyətləri.....	255
L.N.Qasimova Azərbaycançılıq mənəvi dəyərlərimizdəndir.....	257

KONFRANSDA TƏMSİL OLUNAN ALI MƏKTƏBLƏR

- Bakı Dövlət Universiteti
- Nizami Adına Ədəbiyyat İnstитutu, AMEA
- Fəlsəfə, SosioLOGiya və Hüquq İnstитutu, AMEA
- Azərbaycan Müəllimlər İnstитutunun Ağcəbədi filialı
- Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Azərbaycan Müəllimlər İnstитетu

Texniki redaktor: Vüsalə Musayeva

Korrektor: Mayis Musayev

Rəssam: Gülnar Məmmədova

Çapa imzalanmışdır: 19.04.2011
Formatı 60x84 1/16
Fiziki çap vərəqi 15,0
Sayı 100 ədəd
Buraxılış «Turan Evi» nəşriyyatında hazır
maketdən çap edilmişdir.
Bakı Şərifzadə küç. 3.